

Sumqayıt Dövlət Universiteti
Azərbaycan dili və dilçilik kafedrası
Folklorşunaslıq Elmi-Tədqiqat laboratoriyası

AĞBABA ŞİVƏSİ SÖZLÜYÜ

*Azərbaycan Respublikası
Təhsil Nazirliyinin 09.10.2104-cü il
1060 nömrəli əmrinə əsasən dərs vəsaiti
kimi təsdiq olunmuşdur.*

Sumqayıt 2014

Elmi redaktor: prof. Cəfər Cəfərov

Rəyçilər: dos. Avtandil Ağbabə

dos. Əzəmət Rüstəmov

Aslan Bayramov, Arzu Bayramova. “Ağbaba şivəsi sözlüyü”

Bakı 2014. “AM965” MMC-nin mətbəəsi. 280 səh.

Kitab Qərbi Azərbaycanın Ağbaba bölgəsi (Amasiya rayonu) kəndlərində 1988-ci ilədək yaşamış Azərbaycan türklərinin şivə xüsusiyyətlərinə aiddir. Bir tədqiqat işi olaraq kitab həm də yaradıcı əməyin məhsuludur. Kitabda Ağbaba bölgəsinin tarixi-coğrafiyası, nahiyyə olan vaxtlar (1886), həm də 1988-ci ildəki inzibati-ərazi bölgüsü müqayisə edilir, əhalinin etnik tərkibi, təsərrüfatı və sayı statistik sənədlərlə müqayisə edilərək göstərilir. Daha sonra Ağbaba şivəsinin fonetik, leksik və qrammatik xüsusiyyətləri şərh olunur. Şivə üçün xarakterik olan söz və ifadələrin əlifba sırası ilə lügəti verilir. Hər bir söz və ifadənin semantik mənası və işlənmə məqamları cümlə modelləri ilə təqdim olunur. Kitabdan filoloq-tələbələr, magistr və doktorantlar, eləcə də müəllimlər faydalana bilərlər.

Dərs vəsaiti SDU-nun Azərbaycan dili və dilçilik kafedrasında və Folklorşunaslıq Elmi-tədqiqat laboratoriyasında hazırlanmışdır.

ÖN SÖZ

Azərbaycan dilinin dialekt və şivələrinin öyrənilməsi, şivə sözlərinin lügət halında çap olunması hər vaxt aktual sayılır. Belə ki, Azərbaycan dilini daha dərindən öyrətmək üçün dialekt və şivələri, onların fonetik, leksik və qrammatik xüsusiyyətlərini də bilmək gərəkdir. Dialekt və şivələrin tədqiq olunması dil tariximizi, həm də klassiklərin əsərlərini öyrənmək baxımından da maraqlıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 9 aprel 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət programı” barədə Sərəncam imazalamışdır. Həmin sərəncamda dilçiliyin bir çox sahələrinin inkişafına dair məqsəd və vəzifələr müəyyən edilmişdir. Onlardan biri də Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun öyrənilməsi məsələsidir. Müxtəlif təşkilatarla bərabər, Təhsil Nazirliyi sistemində də həmin işin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan da Sumqayıt Dövlət Universiteti əməkdaşlarının bu işə qoşulmaları və “Ağbaba şivəsi sözlüyü”nü hazırlamaları təqdirəlayiqdir.

Müəlliflər - Aslan Bayramov və Arzu Bayramovanın Ağbaba şivəsinə aid tərtib etdikləri lügət uzunmüddəti bir əməyin, geniş tədqiqat işinin məhsuludur. Müəlliflər Amasiya rayonu kəndlərindən qaçqın düşənlərin məskunlaşdıqları və toplu yaşıdlıları bölgələrdə (Göygöl, Gəncə, Şamaxı, Xızı, Abşeron, Sumqayıt, Mingəçevir, Suraxani, Mehdiabad, Daşkəsən, Zabrat və s.) dəfələrlə olmuş, informatorların yaddaşında olan söz və ifadələr toplamışlar. Lügətin hazırlanmasında informatorlarla bərabər, həm də müxtəlif mənbələrə üz tutulmuşdur.

Qərbi Azərbaycan böyük bir ərazidir. Burada yaşayan azərbaycanlıların müxtəlif şivəleri olmuşdur. Məsələn, Dərə Ələyəz, İrəvan, Mığrı, Vedi cənub ləhcəsinə, Göycə, Qaraqoyunlu, Ağbaba, Pəmbək Qərb ləhcəsinə aidliyi daha çoxdur. Zəngəzur şivəsi daha çox Qarabağ şivəsinə yaxındır. Lakin bəzi hallarda elmi ədəbiyyatlarda Qərbi Azərbaycan əhalisinin yalnız bir şivəsi olduğu qeyd edilir. Bu fikirlə razılışmaq olmaz.

Lügətin əvvəlində Ağbaba bölgəsinin tarixi-coğrafiyası, rus-türk müharibələrinin acı nəticələri, əhalinin etnik tərkibi, Ermənistand-Türkiyə sərhədi çəkilərkən qohumluq münasibətləri six olan kəndlərin erməni və rus işbirliyi nəticəsində bir-birindən ayrı düşməsi, deportasiya və s. hadisələr verilmişdir. Maraqlı məqamlardan biri Qars vilayətinə daxil olan Ağbaba ərazisinin tarixi inzibati-ərazi bölgüsü müasir dövrlə (1988) müqayisə edilir. Əhalinin və təsərrüfatın sayı göstərilir. Bununla belə, 1988-ci ilədək Ağbaba kəndlərində yaşayan tayfalar və onomastik sistemdə işlənən ləqəblərin də verilməsi kitabın dəyərini artırır.

Qərbi Azərbaycanda bir nəfər də olsun Azərbaycan türkünün yaşamadığını, Amasiya rayonu kəndlərində heç bir vaxt dialektoloji ekspedisiyaların olmamasını nəzərə alsaq, tərtib edilən sözlüyün nə dərəcədə faydalı və qiymətli olması göz qabağındadır. Hər bir sözə aid verilən məlumat söz və cümlə formasında izah edilir. Lügətdə sözlərin hansı nitq hissəsinə aid olması da mötərizədə qeyd olunur. Omonimlər müstəqil sözlər kim göstərilir. Çoxmənalı sözlərin məna çalarları da konkret cümlə modelləri ilə şərh olunur. Bəzi şivə sözlərinin, informatorların söylədiklərində olduğu kimi, bayatı, atalar sözü və yaxud frazeologizm daxilində verilməsi də şivə xüsusiyyətlərinin qabarlıq nəzərə çarpmasına kömək edir.

Müəlliflər çalışmışlar ki, yerli dialekt kaloritini saxlaşınlar. Məsələn:

*Unnucaydı unumuz,
Yağlıcaydı yağımız.
Unnucuya qurt tişüf,
Noolacax halımız?*

Göründüyü kimi, folklorumuzdan gətirilən bu örnəkdə xalqın çətin durumu, acliq illəri, deportasiya, qaçqınlıq və s. “unnuca və yağlıca” fitonimləri ilə daha qabarlıq deyilmişdir. Başqa bir holavarda isə “hörük”, “xarazan”, “məjgal” dialektizmləri işlədilərək emosional məzmun yaradır:

*Hörüx' hörüyün başı,
Xarazan kərtix' daşı,
Yeməx' gəlif çıxmadi*

Məjgala verim aşı.

Lügətdə şivə sözləri bəzən M.Kaşgarinin “Divan”ı və “Kitabi-Dədə Qorqud” dastanındaki sözlərlə müqayisə edilir. Bəzən də Ağbaba ilə sərhəd olan Türkiyə kəndlərində yaşayan Azəri, tərəkəmə, qarapapaq ləhcəsində işlənən sözlərə üz tutulur. Ona görə ki, Ağbaba kəndlərində işlənən sözlər eyni fonetik formasına və leksik-semantik mənalarına görə Qars və Çıldır bölgələrində işlənən sözlərlə üst-üstə düşür. Məsələn: beçara (yaziq), matara (su qabı), adılı (heç vaxt), nəncəri (necə), ayaq (dəfə), anrı (o tərəfə), anaxtar (açar) və s. Belə sözlər yüzlərlədir.

“Ağbaba şivəsi sözlüyü”ndə verilən sözlərin bir qismi dialekt və şivəlerimizdə olan sözlərlə oxşarlıq təşkil etsə də amma sözlükdə əsasən Ağbaba şivəsi üçün xarakterik olan sözlərə daha çox diqqət yetirilmişdir. Məsələn: avar (evin üstünə döşənən ot, küləş), mərtək (evin üstünə döşənən yarma ağac parçaları), gont (divardan əsas atmaya uzadılan ağaç), xila (tualet), xingizdəmək (döymək), bulğur (bişmiş buğda yarması), çəçil//çeçil (kələf pendir), şırat (üzsüz süd), cılvira (göylə yarma qarışığından hazırlanmış yemək), dirgan (yaba), dirgançı (yabaçı), cilə (qəm-kədər), bedava (havayı), çəmbər (yumru), örtmə (eyvan), somun (qəlibdə bişirilmiş çörək), fırın (çörəkbisişirən soba) və s.

Bununla belə, lügətdə bölgədə daha çox işlənən obrazlı və emosional ifadələr, frazeologizmlər – xalq deyimləri verilmişdir: Alımını vermək (əvəzini çıxmaq), aliği aşmaq (isi tərs düşmək), əldən ağıza qalmaq (möhtac olmaq), toyuq əl-ayağı vermək (nadinc), pişik başı bəzəmək (böhtan uydurmaq) və s. bu kimi deyimlər xalqın məişətindən, gün-güzəranından doğan qəlibləşmiş ifadələrdir. Bu söz və ifadələr bizim milli-mənəvi dəyərlərimizdir.

Ümumiyyətlə, “Ağbaba şivəsi sözlüyü” milli-mədəni tariximizin özünəməxsus səciyyəsini göstərən maraqlı tədqiqat əsəridir. Bu sözlük dərs vəsaiti kimi faydalıdır Müəlliflərə uğurlar arzulayıram.

Professor Cəfər Cəfərov

AĞBABA MAHALİNİN TARİXİ COĞRAFIYASI

Dəli dağ, Ağlağan, Qaraarxac, Qayqulu yaylaqları ilə birlikdə sahəsi 2000 kvadrat kilometrdən çox olan Ağbaba yaylası dəniz səviyyəsindən 2100-2150 metr hündürlükdədir. Qərb tərəfi Türkiyə, Şimal tərəfi Gürcüstan, Cənub və Şərqi Qərbi Azərbaycanın Düzkənd (1945 Axıryan) rayonu ilə sərhəddir. Ermənilərin daimi terror və köçürmələri nəticəsində Ağbaba mahalı yaxınlığında azərbaycanlılar yaşayan heç bir rayon belə qalmamışdır. Ərazi, yəni Ağbaba 1921-ci ilin Qars müqaviləsinə görə Şura hökuməti tərəfindən icad edilən “Ermənistən”a qatılmışdır (33.283). Halbuki Ağbaba həmişə Qars sancağı, Qars paşalığı, Qars bəylərbəyliyi və Qars vilayətinin tərkibində mahal, qəza və ya nahiyyə inzibati vahidi kimi fəaliyyət göstərmişdir (15.66-70).

Məlumdur ki, 1877-1878-ci il rus-türk müharibəsində ruslar Qars sancağı və ona yaxın olan əraziləri (4 qəza, 1 nahiyyə, 280 kənd) işğal etdilər. Bundan sonra, 28 dekabr 1878-ci ildə Qafqaz hərbi dairəsinin baş qərargahına tabe edilən Qars vilayəti (4 dairə, 14 sahə, 238 kənd icması) yaradıldı. Mülki və hərbi işlər ordu komandanlığına tabe edildi. 1881, 1904, 1913-cü illərdə Qars vilayətinin inzibati-ərazi bölgüsündə müəyyən dəyişikliklər aparılsa da, Ağbaba nahiyyə və ya sahə kimi mövcud olmuşdur (13.63, 67). Yeni inzibati-ərazi bölgüsünə görə Ağbaba süni olaraq iki hissəyə bölüşdürüldü. Belə ki sahəsi 23 kvadrat kilometr olan Arpa gölün ətrafında və mənbəyini həmin göldən alan Arpa çayın (220 km) yuxarı hövzəsində yerləşən Azərbaycan türklərinin yaşadıqları kəndlər Ağbaba nahiyyəsinə, çayın sol tərəfi isə (Qayı Qulu eli) Aleksandropol (Gümrü) qəzasına daxil oldu. Beləliklə, süni olaraq Ağbaba iki hissə bölüşdürüldü. Sol tərəfdə olan onlarla kəndə (Qızılqoç və Düzkənd rayonu) hələ 1857-ci ildən ruslar İran və Türkiyədən gəlmə ermənləri yerləşdirmiş, yerli əhalini-türkləri isə müxtəlif yerlərə qaçqın salmışlar. Bu zorakılığın izləri müxtəlif mənbələrdə qalmaqdadır. Məsələn: Hələ “Ökinçi” qəzeti 1875-ci ildə IX nömrəsində yazılıdı ki, Şörəyel adlanan ərazidən qarapapaqları zorla İrana köçürürlər.

Belə faktlar istənilən qədərdir. Bütün bu hadisələr folklorumuzda da öz əksini tapmışdır. Göyçəli Aşıq Alı Türkmençay müqaviləsinin ağır şərtlərini ürək yanğısı ilə qarşılımiş, bu tarixi ədalətsizliyə-müstəmləkə siyasətinə öz münasibətini bildirmiş, hətta müstəmləkəçiləri, eyni xalqın arasına sərhəd çəkənləri “haramzada” adlandırmışdır:

Əzəl gündən ana dedim,
Gürümə də, Araza da.
Cida düşdü elim eldən,
Ara kəsdi haramzada.

Yuxarıda göstərilən müharibələr zamanı rus çarı Araz və Arpa çayı boyu olan cəbhələrə Ter-Kukasov, Melikov, V.Behbutov, Nazarbekov kimi şovinist erməni hərbçilərini göndərmiş, onlar da minlərlə erməni könüllüsünü ətraflarına toplayaraq Azərbaycan kəndlərinə divan tutmuşlar. 1854-cü ildəki rus-türk müharibəsi nəticəsində minlərlə azərbaycanlı ailəsinin Arpaçayı keçərək Türkiyənin içərilərinə doğru köçüb getmələrini ürək ağrısı ilə Şörəyelin Karxana kəndində yaşamış el şairi Əfkari belə təsvir etmişdir:

Arpaçaydan əsgər olan çəkildi,
Urus topu atdı, köylər söküldü.
Behbutov baxmadı çörəyə-duza,
Vay-şivən yetişdi gəlinə, qızə.

Erməni bir yandan, kazak bir yandan,
Çayır-çəmənlərimiz doldu al qandan.
Əfkari deyər, bu paşalar netdilər

Neçə min xanalar köçüb getdilər.

Ağbabanın Güllübulaq kəndində yaşamış Aşıq Nəsib də tarixən Qarsa bağlı olan ərazilərin sovet dövründə “Ermənistən”a verilməsinə öz etirazını belə bildirmiştir:

Daha yolum düşməz o gözəl Qarsa,
Xeyrimi-şərimi qanıb ağlaram.
Əl-əldən üzüldü, kəsildi ara,
Quş kimi yollara qonub ağlaram.

1880-ci ildə “Kafkaz” qəzeti 2-ci sayında türklərin öz tarixi yurdlarından qovulmalarının səbəblərini müsəlmanların köməksizliyində və rusların mövqeyindən istifadə edən gəlmə ermənilərin azğınlığında görürdü (15.123).

Birinci Dünya müharibəsi illərində - Qars Milli Şurasının üzvü Ağbabalı Hacı Abbas oğlu Məhəmmədin 700 nəfərlik süvari qoşunu Ağbaba və Çıldır bölgələrini ermənilərdən müdafiə etmişdir. Onun sayəsində Arpaçayın sağ və sol tərəfində yerləşən Azərbaycan kəndlərinə erməni qudlurları girə bilməmişlər. Onun 700 nəfərlik qoşunu Gümrü müqaviləsindən sonra Xalid bəyin komandan olduğu 9-cu diviziyanın 15-ci süvari alayına birləşdirilmiş və I Dünya müharibəsinin sonuna dək cəbhələrdə vuruşmuşdur.

Aşıq Nəsib bu hadisələri “Vətən” müxəmməsində belə nəzmə çəkib.

Kalvayı Məhəmməd ağa
Gördü düşüb dara Vətən;
Kömək yoxdu, arxa yoxdu
Qalib baxtı qara Vətən.

Xəlil Paşanı çağırıldı
Almasın bir yara Vətən.
Pul verdi o, silah aldı
Yurd olmasın sara Vətən.

1886-cı ilin siyahıya alınmasına görə Zaqafqaziya ölkəsi Qars vilayətinin Ağbaba nahiyyəsində olan kəndlər dörd icmada birləşdirilmişlər. Ağbaba nahiyyəsinin mərkəzi Böyük Təpəköy kəndi olmuşdur. Qarsa qədər olan məsafə isə 92 kilometr qeyd edilir. Pristav və nahiyyə rəisi (naçalnik) Böyük Təpəköy kəndində oturarmış. Statistik hesabatı əks etdirən bu kitab 1893-cü ildə Tiflisdə çap olunmuşdur (16.161).

Azərbaycan türkləri yaşayan Ağbaba nahiyyəsində kəndlərin təsərrüfatları “tüstü” (yəni təsərrüfat) termini ilə ifadə edilmiş və əhalinin kənd icmaları üzrə statistik sayı belə olmuşdur:

1. Düzkənd kənd icması.

<i>Kəndlərin adları</i>	<i>Tüstü</i>	<i>Əhali (nəfər)</i>
1. Balıqlı	33	205
2. Göllü	31	204
3. Düzkənd	50	348
4. İlanlı	18	137
5. Qara Namaz	37	285
6. Öksüz	10	62
7. Sultanabad	28	171
8. Təzəkənd	17	129
9. Böyük Təpəköy	32	199
10. Kiçik Təpəköy	25	164
11. Xançallı	31	178
12. Şistəpə	17	132
<i>Cəmi:</i>	322	2214

2. Qarabulaq kənd icması.

	<i>Tüstü</i>	<i>Əhali</i>
1. Baxçalı	21	162
2. Bəzirgan	31	183
3. Güllücə	26	193
4. İbiş	43	288
5. Qarabulaq	26	185
6. Qızıl Kilsə	30	210
7. Mustuqlu	24	150
8. Ördəkli	30	253
9. Söyüdlü	11	73
10. Seldağılan	30	231
11. Xozukənd	30	222
12. Ellər Oyuğu	31	232
<i>Cəmi:</i>	302	2199

3. Mağaracıq kənd icması.

	<i>Tüstü</i>	<i>Əhali</i>
1. Amasiya	33	274
2. Daşköprü	37	246

3. Qaraçanta	47	348
4. Mağaracıq	40	309
5. Mumuxan	16	127
6. Sınıx	18	130
7. Çaxmaq	30	222
8. Bəzirgan	56	250
Cəmi:	221	1650
4. Qars vilayətinin Şörəyel dairəsinə daxil olan və Azərbaycan türkləri yaşayış kəndlər.		
	<i>Tüstü</i>	<i>Əhali</i>
1. Molla Musa	72	462
2. Bacıoğlu	50	391
3. Ocaq Qulu	74	557
4. Qara Kilsə	64	410
5. Güllübulaq	84	673
6. Qızıldاش	47	194
7. Oxçuoğlu	60	420
8. Kınık	48	386
9. Böyük Qımılı	34	259
10. Kiçik Qımılı	83	590
Cəmi:	616	4342

Ermənistanda sovet hakimiyyəti qurulduğdan sonra Ağbaba yenə də Qars vilayətinin tərkibində qalırdı. Amma Gümrü müqaviləsindən sonra tərəflər Ağbaba kəndlərinin Gümruyə yaxın olduğunu, əhalinin ticarət və nəqliyyat ehtiyaclarının guya asan həll olunacaqlarını nəzərə alaraq Ağbaba nahiyyəsinin 594, 75 kvadrat-kilometr olan ərazisi yeni yaradılan Ermənistana-Aleksandropol qəzasına qatıldı.

Ağbaba nahiyyəsini əhatə edən kəndlər və Şörəyel dairəsinə daxil olan Oxçuoğlu, Güllübulaq kəndləri 1930-cu ildə yeni yaradılan Amasiya rayonu ərazisinə daxil edilmişdir. Qızıldاش, Bəzirgan, Kınık, Böyük Qımılı, Kiçik Qımılı, Qara Kilsə, Qızıldash kəndləri sərhəd çəkilərkən Türkiyə ərazisində qalmışdır. Molla Musa, Ocaq Qulu, Bacıoğlu kəndlərinin də əhalisi Türkiyəyə köç

etmiş həmin kəndlərə gəlmə erməniləri yerləşdirərək yeni yaradılan Düzkənd (1935, Axuryan) rayonuna daxil etmişlər.

Qars müqaviləsi bağlanandan sonra yeni yaradılan “Ermənistən”in tərkibində həm də ermənilərin tabeliyində qalmaq istəməyən Mumuxan, Sınıq, Tezbahar, Arpa, Böyük Şıştəpə, Kiçik Şıştəpə, Sultanabad, Söyüdü, Mustuqlu, Baxcəli, Seldağilan, Kiçik Təpəköy, Xancallı, Bozqala, Ördəkli, Qönçəli, Təzəköy və s. Ağbabə kəndlərində yaşayan qarapapaqlar sərhədin çəkilməsinə etiraz edərək Türkiyəyə üz tutmuş, bir daha geri qayıtmamışlar. İndi Qars, Ərzurum, Cıldır, Ərdahan, Sarıqamış, İğdir və digər yerlərdə minlərlə ağbabalı yaşıyır. Hətta keçmiş kəndlərinin adlarını orada yaşatmaqdadırlar. Sonralar Qızılqoç (1956, Qukasyan, 1990-Aşosk) rayonuna daxil edilən Böyük Şıştəpə, (1946, Medr Sepasar) və Kiçik Şıştəpə (1946, Pokr Sepasar) və Təzəköy (1956, Tazaqyug) kəndlərinə İran və Türkiyədən gəlmə erməniləri yerləşdirmişlər. Göstərilən digər kəndlər isə xaraba qalmaqda idi. Daha doğrusu, digər rayonların erməni kəndlərinin yaylaq yerlərinə çevrilmişdir.

1948-ci ildə Sultanabad, Daşkörpü, Qızılıkilsə və Qarabulaq kəndlərinin əhalisi “köçürmə” adı ilə Goyçayın Çərəkə və Alpout kəndlərinə köçürülmüşlər. Lakin köçürünlər isti iqlimə dözməyərək 1950-1953-cü illərdə geri qayıtmış və kəndlərini yenidən abad etmişlər. Amma çox təəssüf ki, yüzlərlə insan bu köcdən qayıtmadı, dəyişik iqlimin qurbanı oldular. Lakin çox təəssüflər olsun bir çox mənbələrdə bu köçürmələr “könüllü köçürmə” kimi qeyd edilir. Bu köçürmə Qərbi Azərbaycanda azərbaycanlıların sayını azaltmaq məqsədi güdürdü.

1989-cu ilin yanvarınadək Ağbabanın Xozu (1935, Quzukənd), İlənlı (1935, Çaybasar), Düzkənd, Qara Namaz (1935, Yeni yol), Göllü, Təpəköy, Sultanabad (1935, Şurabad), Daşkörpü, Amasiya, İbiş, Qönçəli, Çivinli, Qarabulaq, Ellərkənd, Güllüçə, Balıxlı, Ögsüz və ona söykək olan Şörəyel vadisinin Güllübulaq, Oxçoğlu, Çaxmaq, Qaraçanta, Mağarcıq kəndlərində 22 min Azərbaycan türkү yaşamışdır (4.238). Bu statistik hesabat 1988-ci ilin 1 yanvarından sonra hər bir sovetliyin rəsmi qeydiyyat kitabından götürülmüşdür. Azərbaycan türkləri yaşayan Qarabulaq, Quzukənd, Güllüçə,

Sultanabad, Balıqlı, Arpa gölün ətrafında, Büyük Təpəköy, Kiçik Təpəköy, İlənlı, Düzkənd, Göllü, Qara Namaz, Daşkörpü, Amasiya (qəsəbə), Qaraçanta, Mağaracıq, Oxçuoğlu və Güllübulaq, Arpa çayının hövzəsində, Çivinli, İbiş Qönçəli, Ellerkənd və Oğsüz Ağbabə yaylasının yüksəkliyində yerləşir. Göstərilən kəndlər inzibati vahid kimi Amasiya rayonuna daxil idi.

1988-ci ilədək Ağbabə kəndlərində yaşamış tayfaların adları, təsərrüfatın və əhalinin sayı

<i>Yaşayış məskəninin adı</i>	<i>Ailə</i>	<i>Əhali</i>	<i>Tayfalar</i>
<i>1</i>	<i>2</i>	<i>3</i>	<i>4</i>
Amasiya sovetliyi 1. Amasiya	400	1830	kosalar, şabanlar, qrellər, armudlular, musalar, şindalar, samağarrılar
2.Daşkörpü	125	680	arıxlı, əşrəflər, məşədi zaloylar, samağarrılar, muxtarlar, əmrəhələr
Balıqlı sovetliyi 1. Balıqlı	90	432	tapansaqqallı, dəmirçilər, zərgarlar, bozalılar, hilloylar, dəllər, tənbəllər, vəluşağı, naçaroğlular, bababaöyü, eminalılar
2. Ögsüz	42	220	lahışlar,qarafatmalı,söyünlü, pərimlər şiroylu,nalbəndlər,daşdəmirli, tatlı,
Qara Namaz sovetliyi 1.QaraNamaz	180	880	söyünnü, usuflu, qrellər, sağırlar, rzalar, dəlləklər, səfərlər, diğirlı, əbdüləzimli
1.Göllü	140	760	sayfili, təsdər, dərzili, tağılar, həcalioğlu, dilbazlar, bozməmmədli, qazaxlı, məmmədcanlılar, hümmətlər
Qaraçanta sovetliyi Qaraçanta	294	1600	nəsiflər, kosalar, seyidlər, şavələtlər, süleymanlı, isoylar, alməmmədli, bəhramlar

1	2	3	4
Qönçəli sovetliyi 1. Qönçəli	43	236	seyidlər, usublu
2. İbiş	92	530	qarakəllər, dəlləklər, isələr, ha-cinəsiblər, məşədiqurbanlar, məm-mədvəlilər, bayramlılar
Quzukənd sovetliyi 1.Quzukənd	179	984	culuxlu, şeytanlar, erincəlilər, ağsaq-qallar,qəriblər,aşırılı,siqoyalar,pirilər, həsimlər,darvazlar,mürüdlər,eminlər, təpəbaşlılar, bəxtiyarlar, pənahlar
2.Qarabulaq	57	293	binnətuşağı, qocalar, eminlər, pənahlar, bəxtiyarlar, bəhrəmli
3.Çivinli	95	534	məşədihasanlı, mirili, bəxtiyarlar, məşədirustamlar, pənahlar, bəhrəmli, qaraçobanlar,məşədimanlı,qarapapaxlar ,aşıruşağı,bayramuşağı, seyidlər
Düzkənd sovetliyi 1.Düzkənd	112	580	göycəli, mollalı, arıxlı, kalbayı şabanlar, dəlidəşdəmirli, şəriflər
2.İlanlı	98	564	usuflu, hacıməmmədcəfərli, səfərəyü, abbaslar, dərvişlər, xaşilyeyənlər, qəriblər
Güllübulaq sovetliyi Güllübulaq	570	2875	əkinçilər, xızanlar, əmrəahlar, dığırılı, söyünnü, hacımamoylu, qara-qoyunlu, gödəkli, hacılar, hacırəsullu
Güllüçə sovetliyi 1.Güllüçə	182	920	seydili, kareitli, tacli, karlar, hacılı, daşdəmirli, zeynallı
2.Ellerkənd	70	328	güllüoğlu, əlləzoğlu, gümrülülər, orciyalılar
Mağaracıq sovetliyi 1.Mağaracıq	207	1010	arıxlılar, mollasənli, xırıəsgərlər, hacılar,ovçuhasanlar,sonaoğlugil,bala məmmədli, hacısalmanlı, kəblə-hüseynli, seydili, yaqublu

1	2	3	4
2. Çaxmaq	42	387	kürdlər, arıxlılar
Oxçuoğlu sovətliyi Oxçoğlu	317	1552	başmaqçılar, buruqçular, karvəlilər nəruşağı, süleymanlı, hacimanlar dəlləklər, söyləməzli, başıçapıdlı məşədiqəriblər, qaraqoyunlu, daşdəmirli
Təpəköy sovətliyi 1.Təpəköy	142	758	qaracıq, nalbəndlər, dəlləklər, pos- taçılars, tombullular, əsgəroğlu, aydınlı, gözəldərəlilər, şarbanoğulular, dadaşlı, kosalar, eyiblər, lahiclar, şivillər, ə- şnəklilər, çəmənli
2.Sultanabad	60	319	usuflu, dəliəhmədli, baxışlı

Amasiya rayonunda 1989-cu ilin iyununadək bir neçə kənddə azərbaycanlılar yaşamışdır.

1988-ci ildən erməni zorakılığı ilə son dəfə qaçqınlığı məruz qalmış ağbabalılar Gəncə, Göygöl, Şamaxı, Mingəçevir, Xirdalan, Bakı, Sumqayıt və digər şəhər və kəndlərdə məskunlaşmışlar. 100-lərlə ailə Rusiyanın Saratov, Krasnodar, Stavropol vilayətində, Tatarıstan, Ukrayna və digər yerlərdə qaçqınlıq həyatı keçirirlər. Bununla belə, Suraxanı, Bayıl (Bakı), Mehtabad, Ceyranbatan, Saray, Xirdalan (Abşeron), Quşçu (Daşkəsən), Yeni Zod, Çaykənd (Göygöl), Yeni Yaşma, Xələc, Məşədi Həsən (Xızı), Qızmeydan (Şamaxı) və digər kəndlərdə toplu halda yaşamaqdadırlar.

Əhalinin məşğulliyəti çətin qış şəraitini, məisət durumu, qoyunçuluq, maldarlıq, arıcılıq, toxuculuq, əkinçiliyin inkişafı, ərazinin zəngin bitki örtüyü, heyvanat aləmi və s. Azərbaycan dilinin digər dialekt və şivələrindən fərqlənən termin səciyyəli sözler, dərin mənali frazeoloji birləşmələr, xalq deyimləri və folklor örnəkləri yaratmışdır (10.51).

Ağbabıya ged aman
Çiçəyi cana dərman.
Məktub gəlib köç ilə
Yarı dərd, yarı dərman.

Ağbaba kəndlərində yaşayanların danışığında Borçalı, Pəmbək, Qaraqoyunlu, Qazax, Tovuz, Gədəbəy və digər qərb bölgəsi

kəndlərində yaşayan azərbaycanlıların danışığında rast gəlinən sözlər çoxdur (6.160). Elə sözlər də vardır ki, o Ağbaba şivəsi üçün xarakterikdir. Məsələn, avar (evin üstünə tökülen ot), sələ (çubuqdan hörülülmüş aşsüzən), ciyinnik (hər iki başında çəngəl olan və vedrə ilə su daşimaq üçün işlədilən alət), havlı (koridor), xila (tualet), çıraq (vedrə), düngür (iki qohum), dirgan (yaba) somun (kürədə bişirilən kvadrat çörək), çəkməcə (təndirin içində bişirilən yemək), fırın (çörək bişirilən soba), çisir (tikanlı məftil), xap etmək (süd dəyişmək), çecil (kələf pendir), daşdix (pötənə), pınar (bulaq), qöcük (ətəksiz paltar), çənbər (dairə) dingə (başa qoyulan tağalaq), sırinma (paltar), pambıxlı (sırinma pencək və ya şalvar), adılı (heç vaxt), binəli (həmişə) çanax, nanay, təpimək (qurumaq) və s.

Ağbaba şivəsində işlənən sözlər uzun əsrlərin məhsulu olmaqla bərabər, zənginliyi ilə də seçilir. Dialekt leksikasının əsas əlamətləri onların məhdud dairədə işlənməsidir. Burada dilimizin ən qədim dövrləri ilə səsləşən və ədəbi dildə olmayan çoxlu sözlər işlənilir.

Ümumiyyətlə, Ağbaba kəndlərində yaşayan Azərbaycan türkləri oğuz, həm də qıpçaq kökənlidirlər. Kəndlərdə yaşayanların danışığından oğuz və qıpçaq elementlərini çox müşahidə etmək olur. Balıqlı, Quzukənd, Göllü, Sultanabad və Ellərkənd kəndlərində qarapapaqların əsil soyları yaşayırdılar. Ona görə də həmin kəndlərdə yaşayanların danışığında qıpçaq elementlərini də görmək mümkündür.

Ağbaba şivəsinin dialekt leksikasında işlənən sözlərin çoxu ona söykək olan Qars, Cıldır, Ərdahan bölgələrinin kəndlərində bu gün də işlənir (9.25). Bu təbiidir. Dediymiz kimi, 1920-ci il Gümrü müqaviləsinədək həm Ağbaba kəndləri, həm də Qars, Cıldır, Axsqa, Axirkələk, Qocabəy eyni coğrafiyada və siyasi quruluşda bir toplum halında əsrlərlə yaşamışlar. Xüsusişə, Axirkələk, Əsmincə, Qocabəy, Axsqa yaşayan türklərlə də yaxın qohumluq əlaqələri olmuşdur. Nə yaziq ki, 1944-cü ildə Axsqa türklərində Orta Asiyaya deportasiya etdilər. Hələ də onlar öz tarixi yerlərinə qayıda bilmir və mücadilə edirlər.

Ağbaba şivəsinin lügət tərkibini keçmiş ictimai quruluşu, qohumluq münasibətlərini, həyat və məişət şəraitini, təsərrüfat

məşgülüyyətini - əkinçilik, qoyunçuluq, maldarlıq, quşçuluq və arıcılığı əks etdirən sözlər əhatə edir. Bununla belə etnoqrafik və onomastik leksikaya aid olan sözlər də çoxdur. Xüsusilə ərazinin relyefi ilə bağlı olaraq danişiqda çoxlu coğrafi terminlər nəzərə çarpır (4.100-122).

Ağbaba ərazisinin fərqli coğrafi relyefi və landşaft müxtəlifliyi, zəngin su mənbələri, saysız-hesabsız diş göynədən bulaqlar, dəyirmanlar və qalaçaların olması (qalaçaların sayı 20-dən çox idi). Azərbaycan-türk dilinin qrammatik qayda-qanunları əsasında minlərlə mikrotoponim və mikrohidronimlərin yaranmasına səbəb olmuşdur. Məsələn: Xatinoğlunun təpi (Quzukənd), Öysüzün ocağı (Öysüz), Qara kaha (Qaraçanta), Şabannarın napzarı (Amasiya), Sarı çayır (Düzkənd), Dərin dərə (Çivinli), Astanoğlu yolağı (Qoncalı), Güneyin qılıcı (Güllükə), Düzüm qaya (Oxçuğolu), Təmrazın arxacı (Təpəköy), Şıştəpə ziyarəti (İlanlı), Çalın çəhlimi (İbiş), Sakqızdırının seloyu (Qara Namaz), Ocax qaya (Mağaracıq), Şalğam gözə (Quzukənd), Uçuq dəyirman (Sultanabad), Məşədi Hasan bulağı (Qoncalı), Çivinni suyu (Çivinni), Qızıldağın taxtası (Düzkənd), Dik qalaça (Baliqlı), Məmmədin rəndi (Güllübulaq), Hacı Rəsulun sallamaları (Amasiya) və s.

Göründüyü kimi, mikrotoponimlərin və mikrohidronimlərin tərkibində xeyli sayda xalq coğrafi terminləri işlədilmişdir: seloy, qılıc, kaha, ocaq, dəyirman, yolax, qalaça, taxta, çayır, qaya, napzar, tap, sallama və s. (4.102)

Yuxarıda dediyimiz kimi, sərhəd çəkilərkən, 20-ci illərdə qarapapaqlar yaşayan 20-dən çox kəndin əhalisi Türkiyəyə köç etmişlər. Qars, Cildir, Ərdahan bölgələrində işlənən bir çox söz və termin səciyyəli leksik vahidlər dialekt leksikası kimi maraq doğurur. Məsələn: danqalax (quru, ariq), deyin (kimi, qədər), dəng (bezmək), dün (dünən), dünbələk (zəif), dürzü (yaramaz), sadir (təzək), çotur (yastıburun), çömlək (saxsı qab), çuval (kisə), cilə (qəm, kədər), er (erkən), firin (çörək bişirən soba), qəlet (peçenye), örtmə (eyvan), tuş (yuxu), salt (yalnız), hödürsüz (tərbiyəsiz), öc (intiqam), öysüz (tərbiyəsiz), gəlişməx (inkişaf etmək), çözəmək (sökmək), hayif (intiqam), səmə (səfəh, axmaq), əkmək//ətmək (çörək), sarp//sarif

(dik), bedava (havayı), qırım (fikir), xarazan, cəhlim, rənd, seloy, kərə, gözə, batdax, liglığa, qıraq, dələmə, buğur (bəstəboy), basma (yerə yastılanmış mal peyini), hila//xila (tualet), sapıtmax (yoldan çıxmax), qarınnamax (uçmaq), dirgan (yaba), çəmbər (yumru) və s. (6.87-92).

Türkiyə ilə Sovetlər birliyi arasında bağlanmış müqaviləyə əsasən 1977-ci ildə Düzkənd rayonunun Bayandur kəndi yaxınlığında Arpaçay dəryaçası tikilərkən Türkiyənin Ağuzüm, Astana, Kınıq, İlanlı, Kinəyi və s. kəndlərində yaşayan azərilər başqa yerlərə köçürülmüş ərazidə arxeoloji tədqiqatlar aparılmış folklor və dialekt örnəkləri toplanmışdır. Toplanan materiallar "Arpaçay köylərindən dərləmələr" (398 səhifə) adı ilə 1976-ci ildə Ankarada toplu nəşr olunmuşdur.

Ağbaba ərazisindəki kəndlər Arpagölü ətrafında və Arpa çayın sağ və sol hövzəsində, Gümrü şəhərinə qədər olan ərazilərdə yerləşirdi. Gümrü şəhərindən sonra Arpaçay Türkiyə-Ermənistan sərhədi sayılır. Ta Arazadək bu sərhəd uzanır. Sərdarabadın Hacı Bayram kəndində öz mənbəyini Arpa göldən alan və 220 km uzunluğu olan Arpa çayı Araza qovuşur. Bundan sonra isə Araz çayı İran-Azərbaycan sərhədini davam etdirir.

Bunları nəzərə alaraq, Ağbaba və ona yaxın olan ərazilərdə işlənmiş dialekt leksikasını – şivə sözləri, ləqəblər (ayamalar), deyimlər, frazeologizmlər, kəndlərin və kəndlərdə yaşamış tayfaların adları (ethnonimlər), təsərrüfatın və əhalinin sayı, etnik tərkibi, tarixi mənbələrdə əks olunan inzibati-ərazi bölgüsü və s. maraq doğurur.

Arpa gölü ətrafında və Arpa çayı boyu səpələnmiş kəndlərdə yaşamış azəri türklərinin danışışı Azərbaycan dilinin qərb ləhcəsini, qismən də Anadolu ərazisində xüsusilə, Qars vilayətində yaşayan azəri, qarapapaq və tərəkəmələrin də danışığını əks etdirir.

Ağbaba şivəsinin müxtəlif, fonetik, leksik və qrammatik xüsusiyyətləri vardır.

1. Ahəng qanunun möhkəmliyi: qalın və incə saitlərin sıralanmasında daha çox özünü göstərir: ilgim, gəlməx', kəpənək, qurulu, burux, əvəlix' və s.

2. Bəzi kəndlərdə dodaq ahənginin möhkəm olması: ölüm, quror, görmüyüp, uçuf, gözdüyüür, oxloy, gör, düror və s.
3. av, öv səsbirləşmələrinin oy, o, öy, ö şəkillərində və ya üy birləşməsinin diftonq kimi işlənməsi: doysan//doşan//douşan, buzov//buzoy, kövşən//köyşən//köşən, touq, soux və s.
4. Bir çox sözlərdə *i*, *i*, *ü* səslərinin qısalması vardır: kişi, pışı, pılov, pıçax, pütün və s.
5. Sözün birinci hecasında *a*, *o*, *ö*, *ə*, səslərinin daha aktiv işlədilməsi: ətdik, ələx', ərdəx', qaymax, çəhməcə, çoban, orax, köynəx' və s.
6. Sağır *n* səsinin aktiv işlənməsi: əliniz, maşa, əliŋ, anaŋ, aldiňiz, saňa və s.
7. Söz ortasında və söz sonunda kipləşən *g* səsinin *y* səsinə keçməsi: ələyi, bələyə, çörayı, deməyi və s.
8. Söz tərkibində *b v*, *v y*, *c ş*, *b f*, *c j*, *e ə*, *ə a* əvəzlənmələri: yaba › yava, əv › öy, soba › sevə, Xosrov › xosroy, çəkic › çəkiş, bacı › bajı, alacax › alajax, ev › əv, qəzet › qazet və s.
9. İndiki zaman şəkilçisi (-ir, -ir, -ur, -ür) üç variantda (-or, -ör, -er) bəzi kəndlərdə işlənir: aler, oxuyor, görör, bölör və s.
10. İşmin təsirlik halında -ni, -ni, nu, -nii şəkilçisi ilə yanaşı, -yi, -yi, -yu, -yii şəkilçisi də işlənir: qapıyı, alımı, sürüyü, ütüyü və s.
11. Əmr formasında felin II şəxsinin şəkilçi ilə işlədilməsi mövcuddur: algınən, gəlginən, verginən, alıyanan, gəliyinən və s.
12. Söz kökünə -lar, -lər şəkilçisi qoşulduqda *l* səsi *d* səsinə keçir: qızlar › qızdar, qazlar › qazdar, sonra III şəxsi bildirən cəm şəkilçisi də nar kimi tələffüz edilir: oxuyannar, yazannar və s.
13. İki söz yanaşı gəldikdə ç samiti ş samitini keçir: aç şalı › aş şalı və s.
14. Necə, nə cür sual əvəzliklərinin hancarı, nəncəri//həncəri formasında işlənməsi.

15. Zərfliklərin cümlədə axırda gəlməsi: İşdiyif qutardıx tamam; Axşam gələjəm sizə - Sizə gələcəm axşam.
16. Felin bacarıq tərzinin inkarını bildirən “bilmək” feli çox zaman işlənmir: ala bilmir → alammır, gələ bilmir → gələmmir və s.
17. Felin qəti-gələcək zamanı fərqli formada işlənir: alacaxsan → alassan, gələcəksən → gələssən və s.

Qərb ləhcəsinin Ağbaba şivəsinin danışıığı üçün səciyyəvi olan leksik vahidləri lügət şəklində irəlidə göstərəcəyik. Bununla belə, lügətdə region üçün xarakterik olan folklor nümunələri verilmiş və “Kitabi-Dədə Qorqud” dastanında işlənən sözlərlə müqayisə aparılmışdır.

LÜĞƏT

- A -

Aba//ava (is) –ata. – Ay ava, anam səni çağırır. M.Kaşqarının “Divan”ında ana mənasında işlənmişdir (IV.14).

Abadannix (is) –abad.-Kəndin o gözə tərəfi avadannix oluf.

Açıqıcı//acıqjı (is) –vəzəri. –Açıqcını acqarına yeməx qurdur tökür. Ağbabə folklorunda da belə bir oxşama nəzərə çarpır.

Açıqıcının yarpağı
Asdanalar torpağı
Balama pis baxanın
Gözünə bibar yarpağı.

Acix (is) – hirs, hikkə. –Səhərrərim kişi acığını maşa tökdü.

Acixlanmax (f.) - hirslənmək - Havlıda oynuyan uşaxlara ağaçqaynum acıxləndi.

1. *Acitmax (f.)* –acı xəmrənin xəmrə qatıb acıtlıması. –Xamırı acıtmax lazımdır.

2. *Acitmax (f.)* – hirsləndirməx!. –Uşaxları acıtmax olmaz.

Acixəmrə//acixamra (is.) – xəmir mayası. Acixamranı isdatmasan, xamira qarışmaz.

Acələ//əcələ (sif., z.) – tez, təcili, cəld. –Əcələ eləynən qar çəri dolur, qapıyı ört.

Acəlmayallax (is.) – təsadüfi ölüm. – Çoxunun ölümü acəlmayallaxdır.

Acitma (i) – təndirin külündə bişirilən çörək. -Təndirə acitma salginən, uşaxlar yesin, məhtəvə gedəcəx'lər.

Acitərə (i) –vəzəri. - Acitərə cəcilnən yaxşı yeyilir.

Acqurd//ajqurd (s.) –acgöz, görməmiş. –Məsim ajqurd kimi qolxozun ambarını taliyir.

Açixlix (is.) – boş düzən sahə. - Kəndin qavağı açıxlıxdı.

Açıf-ağartmax (f.) – sirri açmaq. - Gəlinin hayasızlığını Pürzə arvat açıf-ağartmırıldı.

Addix-buddux (is.) –oyun zamanı uşaqların məsafə ölçməsi. – Addix-buddux, kəpələdix' kəsdix'.

Adax (is) – iməkdən sonra uşağın ilk ayaq açması. – Uşax böyunnərim adax atır. M.Kaşqarlıının “Divan”ında adaq “ayaq” mənasında işlədilmişdir (IV.17).

Adamcıl (s) –adam tanıyan it. –Qonşunun iri bir adamcıl iti varındı.

Addamac (is) – çayın dayaz, keçid yeri. –Arpaçayıñ addamacında da su çoxalıf.

Adılı (z) – heç vaxt, heç zaman. –Mən bu işə adılı qoşulmaram, çünkiñ onnan maşa xəter gələr.

Adoyul (is) -əkində bitən və yeyilən köklü meyvə-qımının toxumu. –Hamasa yolunun qırağındakı əkində çoxlu adoul olur.

Afşarramax (f) – inək və qoyunu siğallayaraq sağmaq. –Elə inəy olur kin, afşarramasan süd vermir. Belə bir bayatı da var:

Nənəm qoyunun kəlini?
Afsara gəlməz yelini.
Qounnar çeşdə gəlif,
Çağırın sağşın gəlini.

Ağ (is) – Kişi və qadın tumanının arasına salinan əlavə parça. – Tükənnən aldığum şalvara ağ saldırdım.

Ağöfkə (is) –qorxaq. –Ağöfkə uşax həmməşə narahat olur.

Ağöfkə olmax (f) – qorxmaq. -Usax Gümrüdən çox gej gəldi, mən də ağöfkə oldum.

Ağ/aqa (is) –böyük qardaş. –Kəddərin çoxunda böyx' qardaşa ağa dərlər.

“Kitabi-Dədə Qorqud” dastanında da həmin mənada işlənmişdir: Aqam Qazan xan, məsləhətdir.

Ağamirzə (is.) - böyük qayın. –Ağamirzəm maşa bir cüt qondara alif.

Ağartmax (f) –demək, yaymaq, bilmək.-Bu işi açıf-ağartsax haydarax ollux.

Ağbağır (sif.) – qorxaq. – Ağbağır oğlan elə qız kimidi.

Ağnağaz (is) –növbədənkənar, tez üyüdülən az miqdarda un. - A kişi, apar bu buğduyu dörmana, tez ağnağaz elə, gəti əvə.

Ağnamax (f.) – heyvannarın arxası üstə eşələnməsi. – Andıra qalmış eşşək çairda ağınyır.

Ağarti (is) – süd məhsulu. Ağarti yeən adam sağlam olor (Q., B.).

Ağamət (is) -toydan qabaq qız evinə aparılan pal-paltar, ətlik, su, şirə, içki və s. – Böyüñ Usufun qızının ağamətini gətirillər.

Ağılamax (f.) – duz və ya divarın öz-özünə su verməsi. – Duz yaman ağılıyif qo qurusun. Əvin dağa tərəf olan tufarı ağılıyif.

Ağırramax (f) - əzizləmək. – Qonşumuz Musa kişi qonaxları yamanca ağırradı.

“Kitabi-Dədə Qorqud”da həmin mənada işlənmişdir: Oğlanı yedirər, içirər, ağırlar, əzizlər, göndərər: (12.33).

Ağırtaxta (s) – ağıllı, təmkinli. – Ağırtaxta əvlat ata-aniya yaxşı qullux edir.

1. *Ağırrix* (is) –yük.-Mürsəl 100 kiloy ağırrix qaldırır.

2. *Ağırrix* (is) – evin qayğısı, yükü. –Evin ağırrığını çəkməx' hasant dööl ha.

3. *Ağırrix* (is.) – qada-bala. – Ağırkığım-uğurruğum bu odda yansın.

Ağır (sif.) – böyük, təmtəraqlı. – Dünən çox ağır bir qonaxlıxdə oldum.

“Kitabi-Dədə Qorqud”da da həmin mənada işlənmişdir: Ağır qonaqlıq eylədilər (12.55).

Ağır yallı (is.) – bir neçə halqa şəkilli, uzun sürən fiqurlu yallı. – Ağır yallını hər adam oynuyammır.

Ağıl//hağıl (is) – qoyun-quzunun yay aylarında gecə salındığı yer. – Qounnarı hağıla salginən saqsınnar. M.Kaşqarlının “Divan”ında (IV.21) və “Kitabi-Dədə Qorqud”da (12.36) həmin mənalarda işlənmişdir.

“Kitabi-Dədə Qorqud”da ayıl formasında qeyd olunmuşdur: Ağ ayıldan tumən qoyun vergil (12.36).

Ağcamaya (s.) – ağ, kök və ətli qadın. – Sənəm ağcamaya bir arvatdı.

1. *Ağırraşmax* (f) – hamiləliyin son dövrü. - Qonşunun böyük' gəlinji çox ağırraşif.

2. *Ağırraşmax* (f) – qoca adamin xəstəlikdən zəifləşməsi. - Mahmud kişi yaman ağırraşif, daha heş kimi tanımır.

Ağzı isti - bərkə-boşa düşməyən. – Bu doxdurun oğlunun hələm ağzı istidi, çətinniyə düşməyüf.

Ağızdix (is) qif. –Ağızdığı gəti, maşına benzin çəkəx'.

Ağızmanax (f.) – təzə doğulan buzov, quzu və ya qaz, toyuq, ördək balalarını mayalamax, yedizdirmək. -Bilix'ləri yumurtdaynan ağızdadım, əmə biri zəifdi.

Ağızdaşmax (f.) – mübahisə etmək. –Öyünnərim savet sədrinən ağızdaşdım.

Ağziyirtixlx (is.) – sırr saxlamamazlıq, ağızına nə gəldi danışan. – Hər yerdə ağıziyirtixlx eləməx olmaz.

Ağziəmməz (s.) –tənbəl, əfəl, iş bacarmayan. –Qolley Həmidin nəvəsi çox ağıziəmməz uşaxdı.

Ağzisuyux//ağzicivix (sif.) – sırr saxlamayan. – Ağzıcılığın yanında söz danışmaq olmaz, yayacax, hammiya.

3. *Ahan (əd.)* –bəli. –Ahan, böün qardaşım əsgərrikdən gələcəx.

Axta (s.) – cinsiyət üzvü əzilmiş erkək qoyun və ya mal. – Axta mal-qoun tez kökəlir.

Axdalamax (f.) –öün mal-qoyunun cinsiyət üzvünün əzilməsi. – Erkəy quzuları axdaladılar.

1. *Axır (z.)* –son, nəhayət. –Axır zamanlar uşaxlar çox dəymə-düşər oluflar.

“Kitabi-Dədə Qorqud”da da həmin mənada işlənmişdir:

Axır zamanda xanlıq geri – Qayıya dəgə, kimsənə əllərindən almaya (12.125).

2. *Axır//axirrix (is)* – mal tövləsi. – Malları axıra salginən, dincəlsinər.

3. *Axır//axirrix (is)* – mal-qara, qoyun-quzunun ot-ələf yediyi uzun taxta qutu. Axırın içini təmizdəynən.

Axıntı (is) – çayın sürətli axan hissəsi. – Çayın axıntısından keçmək mümkün dööl.

“Kitabi-Dədə Qorqud” dastanında “axıntılı” formasında işlənmişdir (12.100).

Axbun (i.) – mal peyini. –Malların axbununu qartol yerinə səpəndə yaxşı biter (Q.B.).

Axbunnux (*is.*) – mal peyini yiğilan yer. – Ağbunnuğu dalda yerde düzəldillər.

Axmaç (*is.*) – axmayan gölməçə. – Axmazın sū avqustda ançax qurur.

1. *Al* (*s*) –qırmızı. – Əmir kişinin bir al atı varydı. Bu sözün Ağbaba folklorunda gözəl örnəyi vardi:

Al at minin alışım,
Tay-tuşuma qarışım.
Küsdürdüm nazdı yarı.
Harda görüm barışım.

“Kitabi-Dədə Qorqud”da “al qırmızı” mənasında işlənmişdir: Güz almasına bənzər al yanaqlım (12.35).

Aları (*is.*) –ala ari- çöl arısı. – Aları daşın altda yuva quror. Əmə çox daddı bal qayırer (E.)

2. *Al* (*is*) –hiylə. –Məsimin qızını al dilə çəkif qaçırlıflar.

Alaf//ələf (*is*) – mal-qoyun yemi, ot. – Mal-qounun alaf vaxdırıdır.

Alaflamax (*f.*) – ot vermək, yemləmək. – Qounnarı qarın üstdə alafladım

Alacalxey (*s.*) – aravuran, araqlarısdıran, xəbər aparıb gətirən. – Məsmə arvad alacalxeycilik edif qonşuları bir-birinə qatıf.

Alacalpo//Alacalpoy (*is*) – yaz aylarında sulu yağan qar. – Çöldəki qounnarı alacalpoy isdadıf.

Alacatı (*s*) – aravuran, araqlarısdıran. –Alacatı adam həmməşə çuğulculux edif ara vuror.

Alacalanmax (*f.*) – zəif görmək. – Gözüm alacalanıf, yaxşı görmür.

Alax (*is*) –taxılın və ya bostanda bitən artıq ot, ələf. -Taxılı yağışdan sōram alax basıf.

1. *Alacankeş* (*sif.*) – ölümcul vəziyyət. – İnəh xəstəydi, alacankeş kəsdix'.

2. *Alacankeş* (*s., z*) – başdansovdu görülən is. –Usdalar dunənnərim alacankeş iş görüflər, hördüx'ləri hörgü heş bir şeyə yaramaz.

Alaguz (s.) – ikiüzlü. – Birqadir Məmiş çox alagüz adamdı, binəli yalan danişır.

Alaqloy (z.) – tez-tələsik. – Xəngəli alaqloy pişirməx olmaz, xamıra dönər.

Aladəmgül (sif.) – seyrək. – Ləsdiyin üstdə aladəmgül güllər var.

A~~las~~abax (z.) – sübh tezdən. – Qonaxlar alasabaxdan çıxıf getdilər.

“Kitabi-Dədə Qorqud”da həmin mənada işlədilmişdir: Alar sabah Dirsə xan yerindən uru turdu (12.37).

Alcax (s.) – hörmətsiz. – Atam deyirdi kin, alcax adamlı oturuf durma, saja zian gələr.

“Kitabi-Dədə Qorqud”da həmin mənada işlənmişdir. - Bəndən alcaq kişiləri ağ otağa –qızıl otağa qondurdu (12.34).

Aldəişix (z.) – müəyyən razılılaşma əsasında nəyi isə dəyişmək. – Qardaşımın qızını mənim oğluma, mənim qızımı da qardaşım oğluna nişannıyif aldəyişix' etmişix'

Alabaydax (sif.) – el içində biabır olmuş adam. – Məcid kişi çoxdanın alabaydağıdı.

Alanqı (i.) – zəif ocaq, tez alışan çör-çöp, alov. – Təndirə alanqı atdırımı, tez yanır.

Alatala (sif.) – tala-tala olan əkin və ya biçin yeri. – Kərəntiçilər Sınığın dərəsində alatala piçin ediflər.

Alaqarannix (z.) – hava işıqlanmamış. – Alaqqarannix piçincilər Örgəhliyə detdilər.

Alaqallaxçı (sif.) – kiminsə adını yerli-yersiz hallandıran. – Allah adəmi alaqallax adamdan saxlaşın.

Alaqazdamax (f.) – keyfiyyətsiz iş görmək. – Xamlarda biçin edən kərəntiçilər biçənəyi alaqazdiyif gediflər.

Alapaşa (sif.) – paçasının arası ağ və ya ala olan at. – Alapaşa at qaçanda uzaxdan çox gözəl görünür.

Alapörtü (z.) – az bişən, alaçiy. – Ət alapörtü pişəndə daddı olor (Q., E., G.).

Alatoran (is., z.) – dan yeri söküldəndə. – Ayın 21-də alatoran İrvana yola düşdüx'.

Alaşa (is.) – zəif, arıq at. – Alpaşanın bir alaşası varındı.

Alazdamax (f.) – hər hansı bir ev quşunu kəsib tükünü yolandan sonra qalan tüklərinin yandırılması. – Kəsilən qazdarı alazdadım və iş –disini də təmizdədim.

Alay etməx' (f.) – aldatmax. – Xalaları alay edif qızı qohumlarına qaçırtdırırlar.

Alci (z.) – aşix oyununda aşığın dik durması. Bu aşix da heç alcı durmor (B.Q.).

Aldil (is.) – kələk, hiylə. – Aldilnən hər şeyi etməx' olar.

Aloybloy (is.) – Novruz bayramında damın üstündə yandırılan tonqal. Uşaxlar təpənin başında da aloy-bloy yandırıllar kin, hər yannan görünsün.

Alivatma (is.) – taxılın zibili. – Bizim arvad taxılı elə arıtdadı kin, onun içində bir alıvatma qalmadı.

Alix (is) – atın və ya eşşəyin belinə qoyulan çul. – Dikdirdə atın alığı əyildi, yaxşı kin, yixılmadım.

Alıxlamax (f.) – atın və ya ulağın belinə çul qoymaq. – Hava soyux olanda öküzü də alıxlıyıllar kin, şüməsin.

Alışin//alsın (is) - əkin yerində payız yağışından sonra bitən göy ot. – Taxılın yerini alışın basif tamam. Belə bir deyim var:

Əlisi alışın, Vəlisi alışın

Bəs yurdunda kim qalsın?

Alışma (is.) – şərikli alınmış mal və ya qoyunun kəsilib bərabər miqdarda tərəzisiz böllişdürülməsi. - Qurbannıxda qonşular yiğilif, bir mal qurvan kəsib alışma elədilər.

Alışdim-yandım (is.) – parça növü. - Məmmədvəli kişi Batımdan gəlininə alışdim-yandım parçası alıf.

Alışinnamax (f.) – göy ot yeyən mal-qoyunun duru peyin ifrazi. –Qounnar yaman alı~~s~~inniyif.

Alışix (is.) – ocağı və ya sobanı yandırmak üçün istifadə olunan, ağac yonqusu, qırqırçın, çör-çöp. - Seviyə birez alışix qoy yandırgınən.

Amба//əmbə (b.) – amma. –Amba bu yağıntı taxılı xarav edəjəx' (Q., E.).

Amanabənt (*sif.*) – müvəqqəti, yarımcıq. – Əmrəsden özdərinə bir amanabənt əv tikif.

Amanat (*sif.*) – zəif. – Səlvərin bir amanat uşağı var, hələ yerimir.

1. *An* (*z.*) – vaxt. – Elə anda gəldim kin, poez gedif, çatammadım.

2. *Anmaq* (*f.*) – yada salmaq. - İr gün Xocalıda şəhid olan qardaşımı anıram.

Anāməcəyikəsən (*sif.*) – qəddar, zalim. – Bu qalxozun hesafdarı kin, var, laf anaəməcəyikəsəndi.

Ajari//ayrı – o tərəf (*ə., z.*). – Birəz anrı otur, xəfə məni basır, darixiram.

“Kitabi-Dədə Qorqud”da da həmin mənada işlənmişdir: ... Yönüń anaru, sağırşın ərinə döndürür (12.33).

Anarkı//anırkı (*sif.*) – o tərəfdəki. – Anırkı evin pencərəsi çürüyüf tökülüf.

Ana- üyrən (*sif.*) – çılpaq. – Uşaxlar ana-üyrən gəzməyi sevillər.

Ajari-bəri//ayrı-bəri (*is.*) – Şey-şüy. –Şəhərə getmişdim, uşaxlara bir əz anrı-bəri aldım. “Kitabi-Dədə Qorqud”da həmin mənada işlənmişdir (12, 31).

1. *Anaş* (*is.*) – ana toyuq. –Anaş toux daha murtdamır, kürx' tüşüf.

2. *Anaş* (*is.*) – bacarıxlı, qabiliyyətli adam. – Anaş adamlar hər şeyi əvəldən görür.

Anaxdar (*is.*) – acar. – Anaxdar pasdanıf, açılmır. Belə bir bayatı da var:

Mən aşiq Çalda qaldı
Meyvalar dalda qaldı.
Könül qapısı kilitdi
Anaxdar yarda qaldı. (Q.)

Andız (*is.*) – enliyarpaqlı bataqlıq otu. Dərman kimi də istifadə olunur. - O xaravalaların yanından xeylax andız yiğdim.

1. *Andır* (*is.*) – ölü pal-paltarı, sahibsiz bir şey. –Andırıa qalmış o itə yal verməyi unutmuşam tamam.

2. Andır (mag) – yada salmaq. Ay oğul, bir mənim ağrımı doxtura andır kin, dərman yazsın.

“Kitabi-Dədə Qorqud”da da həmin mənada işlənmişdir: Keçmiş mənim günimi nə andırırsan (12.47).

Anix (is.) – aş dadı. – Şorvanın anixi az oluf, heş dadı yoxdu.

Anızdırməx (f.) – başa salmaq, xatırlatmaq. – İrayona çağırmışdır, ispalkom da azərbaycannıydı. Mənə anızdırıd亲, bu ermənilərlə yola get, onnarı çox söymə.

Ansoru (s.) – qeyri-adi, adamayovuşmaz adam. – Ansoru qonşudan qaç qutar.

Anşırtmax (f.) – aydınlaşdırmaq, bəlləmək, tanımaq, müəyyənləşdirmək. – Ay oğul, gör o gələn kimdir mən anşırda bilmirəm.

Anqırmax (f.) – ulağın bağırması. – Ulağın biri anqırdımı, o biriləri də anqırır.

1. *Anqut (is.)* – quş adı. Arpagöldə anqut çox olur, yaz aylarında. M.Kaşqarının “Divan”ında da quş adı kimi qeyd olunmuşdur (IV.34).

2. *Anqut (is.)* - İnsana aid edilən epitet (arıq mənasında). – Θ, bunun lap anqudu çıxıf.

Annax (s.) – başadüşən, tez anlayan. – Aqa Mehralı çox annax adamdı.

Ara (b.) – gah, gah da. – Ara yağış yağır, ara da qar gəlir.

1. *Aralix (z.)* – kəndin meydanı. – Sennix aralığa yığışf, gap edillər, dəsən çovan tutacaxlar.

2. *Aralix (is.)* – əkilən yerlərin arası. – Aralıxdan yaxşı ot bişməx' olur.

Arba (is.) – qabın və kisənin boş çəkisi (tara). – Ay uşax, qavın arbasını aldınım?

Arançı (is.) – yay aylarında dağ kəndlərinə yaylağa gələnlər. – Yay oldumu, kətdər arançıynan dolur.

Arxalix (is.) – kişilərin geyindiyi ətəkli, yüngül paltar. – Belə bir bayati da var:

Arxalix aldirsana
Boyağa saldirsana.

Səni maşa vermillər,
Bir cadi yazdırırsana.

Artix (is.) – qabda qalan artıq yemək. – Toyda o qədrə yeməx' artix qaldı kin.

Artım (is.) – çoxalma. – Nə işdisə, qaynadılan bulğurun heç artımı yoxdu.

Araxcın//araxşın (is.) –başa qoyulan papaq. – Məsmə xala uşaxlara yaraşlı araxcın tikir. Folklorumuzda belə bir bayatı da var:

Araxcını yan qoydum
İçinə biyan qoydum.
Qapıda duran oğlanın
Ürəyinə qan qoydum.

Arğac (sif.) – ariq (adam). – Səhər ertə gördüm kin, bir arğası adam dayanıf naxır yolunda, özü-özünə danişır.

Ard (is.) – arxa, bel, dal, kürək. – Düzkəndin ardının qanala körpü saldılar. “Kitabi-Dədə Qorqud” dastanında da ard sözü göstərilən mənada işlədilmişdir: Yegnək ardından yetdi (12.96).

Ardunu (i.) – dəyirman daşının ətrafinə yiğilan un.- Taxılı üyüdənnən sōra ardununu toplayıllar.

Aroy (i.) – paltarın sabunlu, çirkli suyu. –Aroyu bostana, perə pencərə, tökməzdər, əlbəhəl qurudar.

Ari (sif.) – təmiz. - Belə bir atalar sözü də var: “Arx arınar, ad arınmaz”.

“Kitabi-Dədə Qorqud”da da təmiz mənasında işlənmişdir: Ari sudan abdəst aldı (12.50).

Aritdamax//ayırtdamax (f.) – təmizləmək. – Dəyirmannıx bugduyu aritdadım. M.Kaşqarlının “Divan”ında həmin mənada işlədilmişdir (IV.43).

Arxac//arxaş (i.) – gecələr qoyun saxlanılan yer. –Qounu gündoğmamış arxaşdan yelliyillər.

Arnaşmax (f.) – kiminləsə öcəşməx'. –Bu bizim it də Qəhrəmanı görəndə ona arnaşır- hürüyür.

Arılıx (is.) – ari səbətləri və ya ari kötükləri qoyulan yer. – Arılıxda qurvağa peydah oluf, kötüx'lərə girəjəx' (B.G.).

Aricil (sif.) – arı saxlamağa maraq göstərən adam. – Arıcıł olan adamın, gərəx' dədə-babası da arı saxlamış olsun.

Ari bacası (is.) – arı kötüyündə arıların çıxıb girməsi üçün olan deşik. – Arı bacası çox geniş olmaz.

Arzuman (is.) – dilək, intizar. – Bayram kişinin arzumanı qalmadı ta, rahat oldu.

Armutboğaz (sif.) – ariq və nazik boğaz. – Armutboğaz kişinin boynunda köynəh də pis görsənir.

1. *Asma (is.)* – qoyun-quzunu kəsif soymaq üçün dirəkdən və ya pərdidən asılan cəngəl. – Qounu kəsənnən sōram asmiya keçirif dərisini sour, ətini də girdin-girdin şakqalıyıllar.

2. *Asma (bağ.)* – guya ki. – Asma arvatnan şəhərə gedəcidiydx', o da qar yağış yolu bağladı.

Asilanmax (f.) – naşükür olmaq. – Hər adamın başına hər iş gələr, əmbə asılanmaz.

Aş(is.) - əvəlik aşı, bulğur aşı, süd aşı, ayran aşı, umac aşı, əriştə aşı və s. – Umac aşını qışda pişirif yeyillər kin, istilik gətisin.

Aşırma (is.) – şalvarın ciyindən keçən bağlı. – Uşağın şalvarının aşırması qırılıf tüşüf.

1. *Aşırmax (f.)* – yemək. – Dədəm çox işdəmişdi, düz iki qav əriştə aşırdı.

2. *Aşırmax (f.)* – keçmək. – Naxırı dağın dalına aşırıldılar.

Aşix (is.) – mal-qara, qoyun-keçinin diz qapaqlarında olan oynaq sümük. – Keçənnərdə cavannarın bir neçə qatar aşığı olardı. “Kitabi-Dədə Qorqud”da da aşiq sözü işlədilmişdir. – Dirse xanın oğlu, üç dəxi ördi uşağı meydanda aşiq oynarlardı (12.36).

Aşixlı (is.) -əti yeyilən heyvanın dizə yaxın hissəsi. – Qoyunun aşixlısı daddi olor (E., Q.).

Atalması (i) – yoncanın bir növü. – Atalmasının arı çox təmiz bal çekir.

Atağızdı (s.) – sözü keçən, sözü ötən. – Keşmişdə Ağbabada atağızdı kişilər çox oluf.

“Kitabi-Dədə Qorqud”da da ləqəb kimi işlənmişdir: Anlar eylə digəc Atağuzlu Uruz qoca iki dizinin üstünə çəkdi (12.42).

Atdandırməx (*f.*) – gəlinin atla və ya maşınla ər evinə köçürülməsi. – Gəlini günorta atdandıracaqlar.

Atdandırma (*is.*) – oyun havası. Ay Əhməd kişi, bir atdandırma çal gəlini aparax.

Atdama (*is.*) – qatıq və sudan hazırlanmış sərinləşdirici içki. – Kərənti çəkəndə atdama içməsən, işdiyə bilmərsən (*E., X., B.*).

Atma (*is.*) – evin üstünə atılan sıvri və yoğun ağac. – Təndir damının atması əyilif.

1. *Atmacalamax* (*f.*) – kinayə ilə söz demək. – Gənə savet sədri kimisə atmacalıyırdı, idarənin qavağında.

2. *Atmacalamax* (*f.*) – dağıdırıb tökmək. – Uşax əyaxqabiyı atmacalıyıf.

Atıcı (*i.*) – keçəçi. – Atıcı keçə düzəltməx üçün qəlif düzəldif. Belə bir deyim də var:

Atıcıyam yayım var
Toxmağım var, yayım var.
Qonşumuzdan almışam
Gətir, səndə payım var.

Atqulağı (*sif.*) – qoşa. İki əmoğlu. – Turalnan Səməd atqulağı kimi böyüyüllər.

Atourcu (*s.*) – biabırçı, səliqəsiz, dağıdırıb tökən və s. – Ayə bu Hasanın oğlannarı çox atourcudular, böyük-kiçix' tanimellar (*Q., E.*).

Avar – evin üstünə döşənən və taxtanın üzərinə tökülen torpağaltı, ot-ələf. – Qolxoz sədrinnən 300 kiloy avar aldım, əvin üsədə töx'məyə.

Avarramax (*f.*) – evin üstünə düzülən taxtanın üstünü otla örtmək. – Yağış gələnətən evin üstünü avarramax lazımdı kin, taxda istanmasın, sōra çürüyər:

Avdal (*sif.*) – qanmaz, qanacaqsız. – Avdalın biri bazarda məni yallatdı.

Avırdax (*sif.*) – domba ovurd. – Avırdax Səlim məni cin atına mindirdi, böün.

1. *Avazimax* (*f.*) – rəngi qaçmaq. – Axşam gördüm ki, uşağın rəngi avaziyif, deməynən xəstəymış.

2. *Avazimax* (*f.*) – sakitleşməx'. – Dünənnən əsən boran azca avaziyif.

Avdix (*is.*) – qatıqla suyun qarışığından ibarət olan içki. – Piçin vaxdı avdixsiz işdəməx' olmur ha.

Avgərdən//avyərdən (*is.*) – su qabı. – Ay uşax, o avyərdəni burya gəti.

Həmin formada “KDQ”da da işlənib (12,100).

1. *Avic* (*is.*) – ovuc. – A bala, bir avic un gəti.

2. *Avic* (*is.*) - 400 qramlıq ölçü qabı. Çuvaldan dörd avic (1200 qram) taxıl götdüm.

Avxarramax//ovxarramax (*f.*) – itiləməx'. – Otkəsəni avxarramasan, heç qorunqanı da kəsmir.

Ay (*xitab*) – müraciət. - Ay uşax, bir yavix gəl. M.Kaşqarlıının “Divan”ında da xitab kimi qeyd edilib (IV.58).

1. *Ayax* (*n.s.*) – ölçü. – Günorta kölgəm 16 ayax olanda dana – buroyu mələ gətirillər.

2. *Ayax* (*n.s.*) – dəfə. – Bulaxdan 2 ayax su gətdim.

Ayaz (*is.*) – şaxta. – Səhərrərim hava çox şaxta olur, adamın burun-qulağı donur.

Ayağı sürüşkən (*sif.*) – pozğun qadın. – İşminazın ayağı sürüşkən olduğuna qardaşının da yola getmir.

Ayağacma (*is.*) – qız valideyinlərinin oğlan evinə ilk dəfə getməsi.- Mansırgil böün ayağacmıya gedillər, düngürü Vəliligə.

Ayarbaz (*sif.*) – oyunbaz, zarafatçı. – Cox ayarbazdı bu Osman, həriyə bir şey qoşur.

Ayar (*sif.*) – bacarıqlı. – Ayar kişilər varıydı, malın-qoyunun xəstəliyini sağaldırdı.

Ayam (*is.*) – vaxt, durum. – Ayam pis gəldi, bu gavır ermənilər üz aldılar.

1. *Ayazimax* (*f.*) – sakitleşmək. – Eşikdə hava bir əz ayaziyif, boran kəsif.

2. *Ayazimax* (*f.*) – xəstənin yaxşılaşması. – Murad kişinin xəstəliyi ayaziyif.

Aynaça (*s.*) – çirkin. – Aynaça adam aynaça iş görər müdam.

Ayniyif artmax (f.) – var-dövləti çoxalmax. – Fermanın müdürü Sultanəli tez bir vaxıtda ayniyif artif.

Aylayib-illəməx' (f.) - uzaq yerlərdə illərlə qalmaq. Bu Namaz uzax yerrərdə ayliyif-illiyif gəlif.

Aynı açılmax (f.) – üzü gülməx'. – Qızı ərə gedənnən sōra Ceyranın aynı açılıf.

Aynit (sif.) – çirkin. – Bu Məmmədin oğlu Nuru çox aynıtdı, qızdar da bənmir onu.

Aynoyun//ayın-oyun (is.) – şey-şüy. – Oruşdux bayramına ayın-oyun alellar indidən (Q.B.E.).

Ayranaşı (is.) – dovğa. – Nənəm həmməşə nəhrə çalxıyanda ayranaşı da pişirərdi.

Ayırtdamax (f.) – seçmək, təmizləmək. – Bosdanın alağıni ayırtdadım.

Ayın-şayın (z.) – sakit-sessiz. – Körpə heyvannar təpənin altında ayın-şayın otduyur.

Ayına-şayına gəlməyən (f.) – gözlənilməyən. – Toy günü ayına-şayına gəlməyən bir iş oldu, mantyoru dok vurdu, yaxşı kin, ölmədi..

Ayran (is.) – Nəhrə çalxanandan sonra yağıdan qalan ağıarti. – Nehrə ayranı yağlı olur.

Azitmax (f.) – azdırmaq. – Qonşunun bir salaxanta iti var, onu azıtmax lazımdı.

M.Kaşqarının “Divan”ında həmin formada və həmin mənada işlədilmişdir (IV.61).

Azargəzdirən (s.) – xəstəhal. – Öyün Sarı İsmeyili gördüm, təhərinən laf azargəzdirəndi.

Azığıntı (sif.) – qərib arı. - Kötük'lərə azığıntı arı dadanıf, yaman basqın eliyillər.

Azixdirməx (f.) – fikri azdırmaq. – O günkü mərəkədə Molla Rzaqulu məni azixdirməx istədi, əmə bacarmadı.

Azayeri (is.) – hüzr yeri. – O vaxıtdarım aza yerinə pişmiş aparardılar kin, hüzrə gələnlərə yeməx' versinnər. 1960-ci illərə qədər bu adət var idi.

Azaylamax (*f.*) – zarımax. – Hürü qarının yanna dəydim, elə hey azaylıyır.

Azmax (*f.*) – yoldan çıxmaq. – Bu uşax laf azif (yəni yekəxanalıq, tərbiyəsizlik edir).

Azat günü (*is.*) – bazar günü. – Azat günü nəvəmin yaşıını keçirəcix'.

- B -

Bā (*m.s.*) – doğrudan, doğrusu. – Bā, mən nə dēm?

Bab/bav (*is.*) – tay, özünə tay. – Novruzın qızının xəsiyyəti əriynən bav gölmir.

Baba (*is.*) – ata və baba mənasında işlənir. – Babam maa təzə baldon alıf.

“Kitabi-Dədə Qorqud”da da ata mənasında işlədilmişdir. Baba malından nə fayda, başda ağıl olmasa (12.12).

Baca-baca günü – Novruzun ilk günü – 21 mart. – Ağbabada bu günə Baca-baca günü deyilir. Həmin gün gəlin olan evlərə hədiyyə aparırlar. – Qardaşım qızının bacasına getmişdim, pütün qohumlar orduydu (X., B., E.).

Baca/baja (*is.*) – təndir və digər təsərrüfat evlərinin üst hissəsindən qoyulan iri desik. – Təndirin tüstüsünü baja tütmür.

“KDQ”da da həmin mənada işlənmişdir (12, 80).

Bacax (*is.*) – qılça. – Ə, bunun bacağı tamam əyilif.

Bacaxlamax (*f.*) – ayaqlamaq. – İri addimnarnan Əsədullah bacaxlıyif keşdi irəli.

1. *Bacılıx* (*is.*) – ögey bacı. – Pürzənin bacılığı onnara gəlmişdi.

2. *Bacılıx* (*is.*) – rəfiqə. – Sonaynan Səlmi bacılıx oluflar.

Bad (*is.*) – təndirin divarı. – Təndirin badını sarı gil və keçi qılınnan hazırlayıllar.

1. *Badax/badalax* (*is.*) – badalax vurmax. – Güləş vaxtı badax vurmax tez kara gəlir. Belə bir deyim var: - Nə badağa gəlir, nə hodağa.

2. *Badax* (*is.*) – dayaq. – Mərəyin dirəyi yükdən əyilif badax vurmax lazımdır.

Badya//bayda (is.) –iri kasa qab. – Bir bayda qatıx çaldım.
Belə bir sayacı sözü da var:

Qoyunu sağdım dünən
Badya doldu südүynөн.
Bu gün südü kəm oldu,
Bir, çobanı güdүynөн.

“Kitab-Dədə Qorqud” dastanında da badyə formasında işlənmişdir: Toqsan yerdə badyələr qurulmuşdu (12,42).

1. *Badoş* (is.) – ayaqqabı altı. – Ayakqabının altına badoş vurdurullar kin, tez yeyilməsin.

2. *Badoş* (is.) – üzlü insan. – Lal Kərim laf badoşdu, heş bir şeydən pəsinmir..

Bafat etməx’ (f.) – ölməx’. – Rəhim kişi dünənnərim bafat edif, Allah rəhmət eləsin.

Bafat etməməx’ (f.) – dözməmək, yaşamamaq. – Bu yilki cüçələr bafat etmədi, hammisi qırıldı.

Bağır (is.) – ürək, qəlb. – Ağlamaxdan uşağın bağırı yarıldı laf.

“Kitab-Dədə Qorqud”da da bağır sözü işlənmişdir: Yandı bağrim, göynədi içim (12, 61).

Bağribadaş (s.) –bir olmaq. – Bir-biri ilə arası olmayan adamlar bir-birinə kinayə ilə deyərlər: A bala, bir de görüm, sən mənnən bağribadaşsan.

Bağlama (is.) – ağızı bağlanmış taxıl kisəsi. – Dərmana üyütməyə 10 bağlama buğda götürmüştüm.

1. *Bağır-öfkə* (is.) – ağciyər və qara ciyər. – Souxdan bağər-öfkəm ağrıyır.

2. *Bağır-öfkə* (is.) – işalat. – Bağır-öfkənin pörtdəməsi yaxşı olur.

M.Kaşqarlının “Divan”ında həmin mənalarda işlədilmişdilər (IV.65).

Baxyaya//bayxa (is.) – tikiş növü. – Paltarın yaxasına bayxa salıllar kin, sökülməsin, həm də yaraşılı görünsün.

Baxyalamax (f.) – tikmək. – Ay Sinə xala, anam dēr bu arxalığın yaxasını maşnada bayxalasın.

Baldon (is.) – palto. – Baldonun ətəyi uzun olanda yaraşixlu durır.

Balvaz (sif.) - iri və quyruqlu qoyun cinsi. – Balvaz qoñun da soyuğa davamı olmur, tez üzşür.

1. *Balax* (is.) – camışın balası. Camışın balağına çör dəyif.

2. *Balax* (is.) – şalvarın ətəyi. – Şalvarın balağı üzülüf.

Baldırğan (is.) – sututar yerlərdə bitən yabanı dərman bitkisi. – Bozqaladakı bulağın ətəyində çoxlu baldırğan olur.

Balıxbeli (z.) – evin üstünün basdırılma forması. - Əvin üstünü balıxbeli basırıllar kin, yağış-yağmur dammasın.

Balığudan (is.) – qağayıının bir növü. – Yazda Arpaogluñ ortasındakı adada çoxlu balığudan olur. Orda bala da çıxardıllar.

Bambılı//banbılı – yüngül, ləyaqətsiz insan. –Bambılı adam hər deyənə inanır, bir dava çıxarıır.

Banda (is.) – təbii yabanı bitki, Bandıya Dəlibanda da deilir. – Bandanın deşix'li özəyi olur.

Banda (is.) – kol armudu. – Başkeçitdən banda gətiriflər, arpaynan dəişillər.

Bardaş qurmax (f.) – ayaqları qatlayıb oturmaq. – Köhnə otaxlarda iri taxtlar olurdu, hamı onun üstündə bardaş quruf otururdu.

Bardan (is.) – kəndirdən toxunan iri kisə. – Bu il qoyunnardan 3 bardan yun qırxdım.

Baravar (s.) – bərabər. – Borçalıdan alma gətirif satıllar, taxılınan baravar alma dəyişillər. Bir satıl bugda verif, bir satıl alma aldım.

Bardax (is.) – saxsı su qabı. – Saxsı bardaxda su sərin olur.

Barxana (is.) – ev-eşik əşyasi, cehiz. –Gəlinin barxanasını odu, aparıllar.

Barata (is.) – sökülmüş və ya cirilmiş paltar, ayaqqabı. – Əyaxqabının laf baratası qalıf.

1. *Barmax* (is.) – arabanın laydına (yanına) keçən dəmir. – Haravanın yanı barmaxdan çıxıf.

2. *Barmax* (is.) –araba yanının arasına vurulan taxtalar. – Haravanın yannarındaki barmaxlar qırıldığınınan ot tökülür.

Barmaxlix (is.) – pəncərinin çərçivəsi. - Pencəriyə barmaxlıx saldılar.

Barın olmax (f.) – həddən çox olmaq. – Buyıl taxıl laf barın oldu.

1. *Barranmax* (f.) – cən tutmaq, kif atmaq. – Pendirin üstü barranıf, pis qoxuyur.

2. *Barranmax* (f.) – ağız boşluğu və ya dilin üstündə əmələ gələn ağ ərp təbəqə. – Dilimin üstü barranıf. Küpədəki penir barranıf.

Basarax (z.) – təcili. – Uşax əsgərrix'dən opusqu gəldi və basarax geri getdi, böün.

Basirix (is.) – odu saxlamaq üçün ocaq külünə basdırılmış təzəx'. – Təndirə basirix qoyular kin, səhərə od qalsın.

Basdırma (is.) - ətin doğranaraq ədvayıyat qarışdırılması və kababa hazırlanması. Ucux dərmanın bulağında əti basdırma edif kavaf çəx'dilər.

Basməmmədi – tələm-tələsik, başdansovdu. – Əvin tufarını hörməyə iki usta gətirmişdim, çox basməmmədi işdədilər.

Basabas (is.) – qələbəlik. – Tükanda İravan əriyi satıldır, bir basabas varydı kin, gəl görəsən.

Çıxdım dağa səs gəlir

Qoyun *basabas* gəlir.

Çəkərəm yar qəmini

Neçə ki nəfəs gəlir.

Basma (is.) – mal-qara peyininin təzək hazırlamaq üçün 15-20 santimetr qalınlığında yayıb bərkidilməsi. – Basmanın peyini bərkiyif, ta təzəyi kəsmək vaxtıdı.

Basmax (f.) – vurmaq, yaralamax. – Zurnaçı Əhmədin iti Saymaz gecə canavarı basıf.

Basqı (is.) – araba və ya maşına yüklənmiş otu saxlamaq üçün onun üzərinə uzadılmış ağaç. – Birqadir astoynan gedif Başkeçidə qolxoza basqı gətiməyə.

Basirix (z.) – xəfə, hava çatmayan otaq. – Buranın (yəni otağın) havası çox basirixdi, nəfəsimiz tixandi.

Başarat (is.) – bacarıq. – Ə, elə bil başaratım bağlanıf, heç bir iş görəmmirəm.

Başarati bağlamax (f.) – özünü itirmek. – Onun başaratı bağlanıf elə bil.

Başaltı (is.) – evin üstünə atılan ağacların calaqlanan yerlerinin altına qoyulan ağaç. – Damın dirəyi başaltının altına vurulur.

Başaratlı (sif.) – bacarıqlı, düşüncəli. – Başaratdı uşax özünü hər yerdə dolandırır.

1. *Baş-əyax (z.)* – tərs. – Otaxdakı qaravatdarı baş-əyax qoyuflar, pis görünür.

2. *Baş-əyax (i.)* – kəlləpaça. – Qounun baş-əyağını təndirdə bışirillər.

3. *Baş-əyax (is.)* – taxılın sünbülü. – Piçilmiş yerdən uşaxlar başax (baş-əyax) yiğdilar.

Başqaxinci (is.) – ayıblı bir işi olan adamin eybini üzünə vurmaq. Allah heş kimi başıqaxışdı eləməsin, el içində.

Başsağı (z.) – baş aşağı. – Başsağı piçin eləməx' çox çətiindi.

Başyoldaşı (is.) – həyat yoldaşı. – Ağəmməd kişinin başyoldaşı çoxdan rəhmətə gedif.

Batarğı (is.) – borc verilən pul. – Borş verilən pulu çox adam alammır, ona görə də o pula batarğı dəllər.

Uyğur, başqurd, noqay, qazax, qaraqalpaq və türkmən dillərində göstərilən mənada işlənməkdədir.

Batdax (s.) – bataqlı yer. – Sürüyü batdağa aparmaginən, qounnar batar qalar orda.

1. *Batman (is.)* – 14 girvənkə olan çəki ölüsü. – Əriştə kəsməx' üçün 5 batman unun xamırını hazırladılar.

2. *Batman (is.)* – ağırrıx. – Batmanını nə salıfsan atın üzünə.

Baval (is.) – suç, günah. – Mən baval yuammamheş vaxt.

Bayaz (is.) – kiçik ölçüdə dini kitab. – Babamnan bir bayaz qalif, verdix' molluya.

Bayramlaşmax (f.) – Novruz bayramı, Qurbanlıq, Orucluq və s. günlərdə qohum-qələbə ilə görüşmək.

Bayramçalıx (is.) – bayram payı, hədiyyə. – Bibim bizə bayramçalıx gətmışdı.

Bay etməx' (f.) – yarıtmamaq. Kinayə ilə deyilir: - Yaxşıcanə bizi bay etdi, bu bajoğlu.

M.Kaşqarının “Divan”ında da həmin söz, həmin mənada işlədilmişdir (IV.79).

Bay olmax (*f.*) – yaritmamaq. – Bu oğlum bizi yaxşıca bay etdi (yəni yaritmadı).

Bazburut (*is.*) – boy-buxun. – Əyə o heş bazburutunna da utanmir.

Bazdamac (*is.*) – doğrama. – Qatıq və südə çörəyi doğrufuif bazdamac edillər.

“Kitabi-Dədə Qorqud”da göstərilən semantik mənada işlənmişdir: Əlin yüzün yumadan toquz bazlamac ilən bir küvlək yoğurd gəvəzlər (12.33).

Bav gəlməx' (*f.*) – qalib gəlməx. – Güləşmədə Navrizın nəvəsi bav gəldi.

Becid (*z.*) – tez, cəld. – Bu basırıxdə becid olmax yaxşıdır.

Bedafa (*sif.*) – nahaq. – Bedafa yerə xərş tökmə bura, burda ev tikilməz.

Beddam (*is.*) – biabır, rüsvay. – Qonaxların yanında Murtuz kişi beddam oldu.

Beçərə (*sif.*) – bikarə, yazık – Beçərə uşax böün pazi yiğmaxdan laf yoruluf əldən düşüf.

1. *Bekara* (*sif.*) –pis, əhəmiyyətsiz. –Bekara adam heç kəsə xeyir verməz.

2. *Bekara* (*s.*) –bir az, bir qədər. – Tükannan bekara şəkər almışdım, o da çox boşuydu, elə ağızında o sät əriyir.

Ağbaba folklorunda belə bir deyim də var:

Ay bekara, bekara,

Bekariya nə cara.

Ət qoxanda duz cara,

Duz qoxanda nə cara?

Beh-bazar (*is.*) – etibar. - Dayımın da heş beh-bezarı yoxdu, bibimi heş yoxlamır.

Beləlix'nən (*m.s.*) – beləliklə. – Beləlix'nən, Nəbinin qolxoz işinən həmməşə zəhləsi gedərdi.

Belbağı (is.) – Qız gəlin köçərkən qardaşı tərəfindən belinə bağlanan qıyıq (lent). – Gəlin köçən qızın belbağını qardaşı olmasa, əmisioglu bağlıdır.

Beşikkəsmə//beşikkərtmə (is.) – kiçik yaşlarından qızla oğlanı bir-birinə nişanlamaq. – Beşikkəsmə etdilər kin, qohumlux daha da möhkəm olsun.

Beşüyür (sif.) – bişüür. – Beşüyür uşax heç olmasa yaxşdı.

Betcə (qoşma) –kimi. – Səhərdən gələn betcə xananın yanında oturdu, bir də şər qavışanda qaxdı.

Beyinsiz (sif.) – düşüncəsiz, ağılsız. – İndilərdə beyinsiz adamların sayı çoxalıf.

Beydah//peydah (is.) – peyda. – Cəirdə bir cürə quş beydah oluf bilix'ləri aparıf uçur.

Beybec (sif.) – xarab, pis. – İşimizi beybec elədi.

Şura insanları beybec eylədi,

Naxıs adamların zamanı gəldi (Aşiq Nəsib).

Beybafa (si.) – bivəfa. – Beybafa uşağın olduğunnan olmadığı yaxşdı.

Beyqafil (z.) – qəflətən, birdən. – Beyqafil eşikdən bir səs gəldi.

Beycə (z.) – bu gecə. – Beycə qar yağacax, hava souyuf.

Bə (əd.) –bəs. – Bə mana ürəx'-dirəx' verən olacaxmı?

Bəax//bəaxlarım (z.) – bir az bundan əvvəl, bayaq. – Bəax işdən qayıdf gəldim.

Bəci (sif.) – pis, murdar. Əsasən uşaq nitq üçün xarakterikdir. – Əl vurma, bəcidi.

Bədəl (is.) -əvəz. – İsgəndər kişinin oglannarının bədəli yoxdu.

Bədnöüs (sif.) – bədnəfəs. – Bədnöüs adama əvin yaxçı şeyini göstərmək olmur, nazarriyar.

Bədöüz (sif.) – bədnəzər, dəyməcəli. – Əsli çox bədöüz arvatdı.

Bədöylət//bidələt (sif.) – ziyankar. – Bədöylət oğlu heş Allah verməsin.

Bəsdəmə (si.) – kökədilən mal-heyvan; qaz-ördək də bəslənə bilər. -Toğluyu tayıya bağlamışam kin, bəsdənsin, Allah qoysa, Qurbannıxdə kəsəcəm.

Bəl (*is.*) – nişan, işarə. – Beycə xırmanda taxılın bəlini pozuflar.

Bəlləməx' (*f.*) – nişanlamaq. – Əvin daman yerini bəllə kin, yağış kəsəndə qayırax.

Bəlgə (*is.*) – qızın oğlana nişanlanması. – Böün Səlminin qızı Bənoyüşyə bəlgə gətirillər.

Bəlim (*is.*) – taxıl döyüldəndən sonra qalan küləş. – Arpa bəlimini mal taha yaxşı yēr.

Bəlgə taxmax (*f.*) – nişanlamaq. – Qızı oğlana almaq üçün atanın, həm də oğlanın özünün razılığı ilə qızın barmağına üzük, başına yaylıx bağlıyıllar, yanı nişannıyıllar. Buna bəlgə taxmax da dəllər.

Bəlkəm (*b.*) – bəlkə. – Bəlkəm, bu il yağış olduğunnan qartol da çox olacax?

Bənə (*ədat*)-əlbəttə-Bənə bu onun işi döl.

Bənəx' (*sif.*) - xallı –Bənəx' quzuyu uşaxlar xoşduyullar. Belə bir bayatı da var:

Ürəyimdə yara var

Bənək-bənək yara var.

Aç ürəyim, yar bağrim.

Gör yanmamış hara var?

Bəntdəməx' (*f.*) – bərkitmək, bağlamaq. – Anam pəncəyimin sədəfini bəntdədi.

Bəndəm//pəndəm (*si.*) – dölə yaramayan erkək qoyun və ya mal. – Nurunun bir erkəx' danası var, o da pəndəmdi.

Bənöyüs (*sif.*) – bənövşəyi. – Nənəmin bənöyüs irəx' bir qöcüyü varydı, xeyirdə, şərdə gənərdi.

Bərə (*is.*) – qoyunu sağmaq üçün ağac və ya daşdan hörülülmüş hasar. – Qalxozun qoyunnarını bəriyə dolduruf sağıllar. Belə bir bayatı da var:

Herya, herya heriyə

Qoun doldu bəriyə.

Yar yaman uzax getdi,

Dein dönsün geriyə.

Bərkətdəməx[□] (f)-qurtarmaq. -Öün baxdım anbardakı un bərkətdiyif.

Bərəçi (is.) – qoyunları sağılan yerə tərəf səsləyib sürən adam (adətən, uşaqlar bərəci olardılar). – Həmməşə çovannar öz uşaxlarını bərəçi yazdırıllar ki, aylıx alsınna.

1. *Bərk//bərt* (sif.) – xəsis. – Zilfiqar çox bərt adamdır, öz uşaxlarına da qiymır..

1. *Bərk//bərt* (z.) – möhkəm. – O, maşını çox bərt sürür, bir xata çıxartmasa yaxşıdı.

2. *Bərt* (sif.) – uca. – Keçilər bərt bir yerə çıxmışdılar, əmə səsdənəcəyim aşağı tüsdüller.

Bərtdən (z.) -bərkdən, hündürdən. – Gördüm kin, biri məni gecə bərtdən səsdiyir, səsinnən tanıdım kin, Allahqulu əmimdi.

Bərtix' (is.) –qabar. –Əyağım bərtix' oluf, yeriyəndə ağrı verir yaman.

1. *Bəm (əd.)* – bəs. – Bəm mən getmiyim.

2. *Bəm (b.)* – məgər. – Bəm böyüñ iclas olmuyacax?

Bəsdəmə (sif.) – kökəltmə. – Bəsdəmə malın əyaxlarından yaxşı xaş olur.

Bəyax//bayax//bayaxlarım (z.) – Aza yerinə getmişdim bəyaxlarım çox adam varydı.

Bəzir (is.) – zəyərək yağı. –Zəyrəyi bəzirxanada əzif sōram bəzir yağı qayırırlar. Ağbabə və Şörəyelin kəndlərində bəzirxanlar oluf. “Zor zəyərəkdən bəzir çıxardar” (atalar sözü).

Bəzirgan (is.) – tacir. – Bu Bəysafa da mal alıf satır bəzirgan kimi.

Fars mənşəli bəzirgan (bazar-kan) sözü “Kitabi-Dədə Qorqud”da da işlənmişdir: Oğlan bazırqanlar xüsusundan qız söz söyləmişdi (12.53).

Bidi-bidi (sif.) – dodağında deyinən. – Dilbar arvad hey görürsən kin, bidi-bidi danışır.

Birullatmax (f.) – tullamaq. – Məhərrəm kişi çəx'miyi uşağından dalıncax birillatdı.

Biyix (is.) – bığ. –Əvvəllərdə kişilər yekə bıyıx qoyardılar.

1. *Bic* (*is.*) – qeyri-qanuni doğulan uşaq. – Bic uşax çox yaman olur, çox bilir.

2. *Bic* (*is.*) – taxılın içində alaq kimi bitən ot-ələf. – Arpanın içində çoxlu bic ot bitif.

Bicərtdəx' (*sif.*) – bacarıqlı, kələkbaz, qoçaq uşaq. – Bu Temir çox bicərtdəx' uşaxtı, nə iş olsa, onu görür.

Bicnə (*z.*) – erkən doğan mal-heyvan. – Bicnə doğan maldan damazdix olmaz.

Bicələ (*sif.*) – arif, çoxbilmiş. – Bu biçələ Mahmudun başı hər işdən, hər şeydən çıxır.

1. *Bilix'* (*sif.*) – fağır, yaziq. - Bilix' Səməd bir iş bacarammır.

2. *Bilix'* (*is.*) – qaz balası. -Bilix'lərdən ikisini qırğı aparıf gedif.

Bildirrərim (*z.*) – keçən il. – Gənciyə, İmamzadıya ocağa getmişdim bildirrərim.

Burada morfoloji daralma ilə bir ildir kəlməsi “bildir” formasına düşmüşdür.

Binəlli/binəllik (*z.*) – həmişə, hər vaxt. – Öz isdərini özdəri görüllər binəli.

Binədən (*is.*) - əvvəldən, əvvəlcədən. – O yetiminki binədən gətimiyif.

Binnət olandan (*f.*) - əsası qoyulandan. – Dünya binnət olannan xəstəlix də var.

Birəcicəyi (*is.*) - ətirli dərman bitkisi. – Ziyaratın döşündə birəcicəyi çox olur.

Biryollux (*z.*) – bir dəfəlik, həmişəlik. –Bu işi biryollux qutar gessin.

Ağbaba şivəsində bir miqdar sayı müxtəlif numerativ sözlərlə işlənərək fərqli mənalar ifadə edir.

Bir burum (*z.*) – Əti bir burum qaynadannan sōram, bulğuru içinə töküllər.

Bir soluğa (*z.*) – bir nəfəsə. –Uşaxlar məx'təfdən əvə bir soluğa qaşdırılar.

Bir çimçix' (*s.*) – bir çimdix'. – Bir çimdik duzun xörəyə nə dadi çıxacax.

Bir dinqılı (s.) – bir balaca. -Bir dinqılı uşağın danışığına bax!

Bir dilimə (z.) – bir dəfəyə. –Qabağındakı yeməyi bir dilimə aşındır.

Bir dönümə (z.) – bir dəfəyə. – Kirri paltarı bir dönümə yumax olmaz, maşın qırılar.

Bir əz (s.) – bir az. – Qonşudan bir əz duz aldım, pendirə töx'məyə.

Birədi//birənti (s.z.) – birdəfəlik. – Sərnənin otunu birədi bululladıx.

Bir hoyur (z.) – bir an. – Bir hour qaynadımı, qazanı qoy yerə.

Bir çıqqılı (s.) – bir qədər. – Bir çıqqılı uşağın işinə bax kin, hammiyyi yalladır.

Bir kərəm (z.) – bir dəfə. – Bir kərəm dedim, qutardı getdi.

Bir avic (s.) – bir avic. –Bir avic arpa atgınən bilix'lərə, yesinnər.

Bir çətən – çoxlu. –Namazın bir çətən küfləti var, çətin dolandırır onnarı.

Bir otruma (z.) – bir oturmaqla, bir dəfəyə. – Bu Mansır bir otruma bir quzuyu yeyif durur.

Bir öynə - bir dəfə, bir an. – Öynədə 2 qav yeməx yeyir Cöngə Bayram.

Birsüyün//bürsüyün (z.) – o biri gün. – Savah yox, birsüyün qurvannıxdı.

Biriz-biriz (z.) – qaşqabaxlı, incik, küsülü. – Əmoğlum mənnən biriz-biriz gəzir.

Birçəx' (is.) – baş bəzəyinin alt hissəsi. – Gəlinnər bircəylərinə güləbbətin sarıyardılar ki, gözəl görünsünər.

Bış-düş – yemək. – Mürvət xala yaxşı bış-düş edir.

Bizdəməx (f.) – tələsdirməx. – Bu kişiyi bizdəməsən, gunortuyatan yatar, iş görməz.

Bivi//bibi (is.) – atanın bacısına deyilir. *Bən* bivim nənəmin yanına gəlmişdi.

Bocca (is.) – səpişik, ağ ləkə. – Uşağın üzünü bocca basıf, tamam.

Boğazqulu (si.) – acgöz, qarinqulu. – Boğazqulu adam hara gəldi dürtülür, qarnını doyurur.

Boğazaltı (is.) – başörtüyünün altından boğaza bağlanan yaylıq. – Boğazaltı adamı üzüməyə də qoymur.

Boğmalı iskan (is.) – armudu stəkan. – Əllimci illerdə boğmalı iskan tapılmırı ha, Gəncədən gətizdirirdix'.

Boğanax (is.) – burula-burula əsən külək. – Bir boğanax gəldi günorta, pal-paltarı teldən qoparif apardı.

1. *Boğaz* (is.) – qarnında balası olan heyvan. – Qara Namaz kəndindən Şamaxı kişidən bir inəy almışdım, boğazıydı.

2. *Boğaz olmaq* (f.) – kiminsə yanında gözü kölgəli olmaq. – Başqasına boğaz olmax pis işdi.

3. *Boğaz* (is.) – *ortaq*. – Bu da maşa boğaz oluf, əl çəkmir ha.

Boğazdamax (f.) – kəsmək. – Xəlid kişi düyyü yىxif boğazdadı.

1. *Boğma* (is.) – pis şış. – Boğazının boğma çıxmış o Mansır mana heç salam da vermir.

2. *Boğma* (is.) – naxış növü. – Coravın boğazına boğma salıllar.

Boğaz otarmax (f.) – başqasının hesabına orda-burda yeyib içmək. – Onun işi-günü onun-bunun qapısında boğaz otarmaxdı.

Boğazgəlmə (is.) – angina, boğaz ağrısı. – Uşağın boğazı gəlif, sabahatan yatammadı.

Boğazortağı (sif.) - əziyyət çəkməyə-çəkməyə nəyəsə ortaq olan adam. – Biri bir iş görür, on nəfər boğazortağı çıxır.

Boran (is.) – qarla birlikdə əsən şiddətli külək. – Ağbabə kəndlərində çox boran olardı: Hacileyləyin boranı (Novruza 8-9 gün qalmış), Xıdır Ellərin boranı (fevtalın 9-u və ya 10-nu), Qaranquşun boranı (Novruz ərəfəsində) və s. Hacileyləyin boranına “səkkizə gəlməz, doqquza qalmaz” dərdilər.

Bordax (sif.) – kökəldilmiş, bəslənilmiş. – Bordax malın əti çox olor.

Bordağa bağlamax (f.) – mal-qoyunu bəsləyib kökəltmək. – Bordağa bağlanan heyvanı çox gəzdirməzdilər.

Boşarğı (is.) – dayanıqsız durmaq, hər hansı bir şeyin boş bağlanması. – Meşəyin ağızını boşarğı bağla kin, sōra açmax hasant olsun.

Boyun (n.s.) – cüt mənasında. – Bir boyunduruğ'a qoşulan iki öküzə bir boyun dērdilər.

Boylu (s.) – hamilə qadın. – Dəsən, Tərlanın gəlni boyludu.

1. *Boylum (z.)* – sonra. – Mən getdim, boylum onu görmədim.

2. *Boylum (m.s.)* – deməli. – Boylum, mən taha işə gəlmiyəcəm.

Boygörmə (is.) – təzə gətirilən gəlinin görüşünə getmə. – Qonum-qonşu Əsmərin gəlinjinin boygörümünə gediflər.

Bozalamax//pozalamax (f.) – tənbəh etmək, danlamaq. – Arpagölün dərin yerində çımdıklarının görə Camal kişi cavannarı bozaladı.

Boz ay (is.) – fevralın 22-dən martın 21-dək olan dövr. – Bu boz ay da çıxsayıdı, canımız kişandan k'utarardı.

Boz üz göstərmək (f.) – kiməsə qaş-qabaq sallamaq. – Qonax vaxtsız gəlsə də, boz üz göstərməzdər ona.

Bozquş (is.) – quş adı. Yaz aylarında boz quş gül-çiçəyin içində yuva qurur, yaxşı da oxuyur.

Bozdağ (si.) – bozarmış yun. – Cox gün vurmuş yun pişif bozdax olur.

Bozdamax (f.) – danlamax. – Dadaşım məni qonşunun sağıyanan tutuşlığıma görə yaman bozdadı.

1. *Bozaranti (s.)* – alatoran. – Eşiyin havası bozaranti olmamış içə gedirdix.

2. *Bozaranti (sif.)* – səliqəsiz bişirilən duru yemək. – Həlimə arvadın pişirdiyi yemək'lər həmməşə bozaranti olur.

Bozartmax (f.) - utandırmax.-Uşağı xalxın yanında bozartmax sana yaraşmir(Q).

Bozalamaç (is.) – sac üstündə bişirilən çörək. – Gülabatın nənəm bozalamac pişirərdi.

Bozaşı (is.) – yarma, soğança və kartofla bişirilən duru aş. – Bozaşına kələm də qatıllar ki, həlim olsun.

Boundurux//boyundurux (is.) – qosqu aləti. – Öküzdəri bounduruğa qosar, samı ilə də bərkidərdilər.

M.Kaşqarinin “Divan”ında həmin forma da, həmin mənada işlədilmişdir (IV.104).

Böələx' (i.) zəhərli qanadlı cücü (mozalan). – Çayırrix da böələx' çox olduğunnan axşam tərəfi orda mal-qoun çox dayanır.

“Kitabi-Dədə Qorqud”da da eyni semantik mənada böələk formasında işlədilmişdir: Hey oğul Qacar, üş böələx' kibi bunludar (12.67).

Böən (is.) – yağarlıqda qoyunun quyruğuna yapışmış peyin parçası. – Qounnarı sağmax olmur, böənniyif.

Böələx lənməx' (is.) - mal-qoyunun mozalan sancmasından qaçması. – Kəlgə itəndə (günorta) danalar böələx'lənir, kəndə doğru qaçıllar.

Böənçəlik (i.) – bugünlük. – Unnuxda böünçəlix unumuz qalıf.

Böən//nnərim (z.) – bu gün. – Böünnərim hava çox xəfə oldu. Ağbaba folklorunda belə bir bayatı da var:

Evləri köşdü *böən*

Körpüyü keşdi *böən*.

Gündə salam verərdi,

Salamsız keşdi *böən*.

Bölmə (is.) – nəlbəki, çay tabağı. – Gəncədən bölmə gətirif satırıldılar.

Böyük lux' (is.) - evin başçısı. – Külfəti çox olan evə də böyük'lux' eləməx' çətindir.

Böyük çillə (is.) - 22 dekabrdan 1 fevraladək olan dövr. – Bu yıl Böyük çillə yaxşı keşdi, havalar soumadı ha.

Böür//böyr (z.) – yan tərəf. – Dünənnərim böürum yaman ağıriyirdi.

Buana (z.) – bu yana. – Qəfər kişi taa buana gəlmir heç.

Budala (si.) – çılpaq. – Əyə, Dəllək İsmeyil də sözünü laf budala deer.

Budamax (f.) – döymək, vurmaq. – Qoruxcular ot apardığı üçün şofer Salmanı yamanca buduyuflar. Belə bir bayatı da var:

Eləmi budar məni
Xəncəl al buda məni.
Bir ağasız qul oldum,
Hər yetən budar məni.

Bug (is.) – buxar. – Havada ayaz olanda adamın ağızının bug çıxır.

1. *Buğarsax* (is.) – inəyin dalınca gələn bir neçə buğa. – İnəyin dalıncan buğarsax gəlif.

2. *Buğarsax* (is.) – avara-avara, işsiz-gücsüz və həmişə bir yerdə gəzən cavannar. – Cəhəngirin oğlu Bayramın dalınca bir sürü buğarsax gəzir.

Buğa tikani (is.) – tikanlı, enliyarpaq bitki. – Buğa tikəni isdananda mal yaxşı yeyir.

Buğala - bir tərəf, bu yan. – Arı kötüx'lərini buğala qoy kin, sel gələcəx'.

Ağbabaya 1918-ci illərdə İrəvan tərəfdən gələn qaçqınların danışığında buğala sözü çox işlənərdi.

Buxça//boxça (is.) – bükülü və ya bağlanan bir şey. – Güləndam qarı pal-paltarını bir buxça edif qızıgilə yollandı.

Buxcax//bucax (is.) – künc. – Danışannan sōram telfunu buxcaxdakı stolun üstünə qoydum.

Buxurmax (f.) – ağızına su doldurub püskürmək. – Uşaxlar su çərşənbəsi axşamı suu ağızlarına dolduruf bir-birinə buxurruyurdular.

Bug~~ya~~ lən (is.) – üçyaşar dişi mal. – Düyürlər buguyaəlir.

Bug~~ya~~ rtən//bu xərtən (s.) – bu qədər. – Bu qərtənə işdəməkmə olar?

Bulama (is.)- Təzə doğan qoyun və malın ikinci və üçüncü günü sağılan südündən hazırlanan ağıarti. Belə bir deyim də var:

Bulamanı buluyardıx
Divinəcən yalıyardıx.

Bulandırıx (sif.) – çirkli, bulanıq su. – Qurnadan bulandırıx su gəlir.

1. *Bulaşix* (sif.) – sözgəzdirən adam. – Sözgəzdirən olduğuna görə ona Bulaşıq Ataş dəllər.

2. *Bulaşıq* (sif.) – çirkli. – Bulaşix qav-qacağı yumax da adama əzyət olur.

Bulançimax (f.) – doğum ərəfəsində heyvanın ağrı çəkməsi. – Məxmər inəx' yaman bulançıyır, dəsən, doğacax gecə.

Bulgur (is.) – hədik kimi bişirilib və qurudularaq qış üçün tədarük görülən ağ buğda. – Bulgurdan yaxşicana təndir çex'məcəsi olur, yeməynən doymax olmur.

Bulul (is.) – biçin yerindən sıra ilə və topa-topa yiğilmiş ot. – Dirgancı maşına 50 bulul yüx'lədi.

Bulullamax (f.) – Zoqlanmış otu bulul etmək. – Məx'təf uşaxları böün 30 hektar qorunquyu bululladılar.

Buncuğaz//buncığaz (say) – az. – Buncuğaz yağışnan taxılmı bitər heş. "Kitabi-Dədə Qorqud"da da işlənmişdir (12,33).

Buncuxmax (f.) – təntimək, darixmaq. – Ataları öləndə uşaxlar buncuxuf qalmışdır, gənə əmiləri sağ olsun, yan durdular.

1. *Burux* (sif.) - əzilmiş, bükülmüş. – Paltarın ətəyi burux qalif.

2. *Burux* (sif.) – xayası əzilmiş erkək toğlu. – Burux quzuları bir neçə gün evdə saxlamaq lazımdı kin, xayası şışməsin.

Buruxçu (sif.) – heyvan axtalayan adam. – Göllülü buruxçu Nəvi kəndə gəlif, kimin erkəyi var, burduracax.

Burxaş (sif.) – çəp düşmək, dolaşmax. – Cəhrənin ipi burxaş tüşüf, onça işləmir.

Burxulmax (f.) – ayağın və ya qolun oynaqdan bükülməsi. – Gejə gələndə əyağım harxa düşüf burxuldu.

Buraxma (sif.) – çobansız, başlı-başına çölə buraxılan mal-heyvan. – Buraxma heyvan çox tez kökəlif ətə-qana dolur.

Burcutmax (f.) – kimisə bir bəhanə ilə başından edib uzaqlaşdırmaq. – Çovannar qounnarı vaxtında çölə aparmillar, burcudullar.

Burunnamax (f.) – istəməmək. Qolxozun sədri son vaxıtdar hesafdarını burunnuyur, dəsən çuxardajax(B).

Burmanc (*sif.*) – burulmuş erkək toğlu. – Paşa müəllimin qızının toyunda 5 burmanc kəsdilər, gənə də görmədi.

1. *Burmaşdamax* (*f.*) – erkək qoyun, keçi və ya malı axtalamax. – Qolxozun erkəklərini burmaşdıyıflar.

2. *Burmaşdamax* (*f.*) – xayasından tutmaq. – Uşaxlar güləşəndə arabır bir-birini burmaşdıyıllar.

Buruntax (*is.*) – heyvannarın burnuna kəndirlə salınan düyü.

– Buruntaxsız bordax malı kəsməx' çox çətindir. M.Kaşqarinin “Divan”ında büründük formasında, həmin mənada işlədilmişdir (IV.114).

Burulğan (*sif.*) – suyun burulan yeri. – Arpa çain əyri yerrəni dərin, həm də burulğan olurdu.

Burğan (*sif.*) – suyun dərin və burulan yeri. – Keçənnərdə Arpacain burğanında, Əmətdinin çayırının yanında uçax boğulmuşdu.

Buruz-buruz (*z.*) – açıqlı, kin-kinli. – Öyünnərim Şəmmədin oğlu mana buruz-buruz baxerdi (Q., B., E.).

Buruzdamax (*f.*) – yola verməmək. Birqadir uşağı indidən buruzdurur.

Burunçalıx (*is.*) – tez cirilmasın deyə corabın üstündən ayaq pəncəsinə geyilən altlıx. Buna altdıx da deyilir. Qış olanda nənəm uşaxların corabına burunçalıx tikərdi kin, gec cirilsin, həm də uşaxların ayağı isti olsun.

Buyüz (*z.*) – bu tərəf. – Əvin buyüzü cən atıf tamam.

Buyruxqulu (*is.*) – sözə baxan. Buyruxqulu uşaxlar indi çox azdı.

Buyruxçu (*is.*) – idarə işçisi. – Heydar kişi düz on ildi, qalxozun idarasında buyruxçu işdiyir.

Buyuxmax (*f.*) – təntimək, darıxmax. – Kışda qarın boranı adamı buyuxdurur, yolu izi itirirsən.

Buzoyçu (*is.*) – danaotaran. – Yaz gəlif, buzoyçu tutmax gərəx'dır.

Bürüttdəməx' (*f.*) – bükülmək, bürümək. – Uşağı bürütdəynən, ağızına hava dollar.

Bursüyün (z.) – o birisi gün. – Savah yox, bürsüyün Qara kışının qırıldırı.

Bürüşűx' (sif.) – donuşuq. – Yolun qırığında bürüşűx' bir adam aftobus gözdüyürdü, Qart Mərcana oxşatdım.

Bürüncəx' (is.) – soyuq vaxtı geyilən üst paltarı. – A bala, soux yel əsir, buruncəyinjı götürü.

Bürüşməx (f.) – soluxmaq. – Şaxda vuruf qartolun yarpaxlarını bürüsdürүf.

Büx'dərməx' (f.) - 2 və ya 3 tel olan ipi teşi və ya cəhrə ilə birləşdirmək. – İpi büx'dərməx' çox incə və çətin işdi, hər qız-gəlin bacarammaz.

1. **Bülöy** (is.) – kəsici alətləri itiləmək üçün işlədilən sivri daş. – Qəmbərəli kişi çapacağı yaxşıcanı bülüyə çəxdi.

2. **Bülöy** (s.) – ona, buna haqsız irad tutan adam. – Fatma gənə bülüylənif düşüf ortuya. Belə ləqəblər də var: Bülöy Səknə, Bülöy Simizər və s.

Bülöylənməx' (f.) – özünü göstərmək. – Səhnə yamanja bülüylənir Sərvaza Səhnə.

- C -

Çağ'a (is.) – körpə uşaq. – Qızımın çağası naçaxlıyif.

Çağırmax (f.) – mahnı oxumaq. – Şökət Ələhbərova yaxşı söz çağırırırdı, hayif ona.

Çaxçax (is.) – su dəyirmanında üyüdülən taxılın qurtardığını göstərən qurğu. – Belə bir ata sözü də var: Dəyirman bildiyini eliyor, ama çaxçax baş ağrıdır.

Çaxçavir (is.) – çoxdanışan. – Çaxçavir adamlar ara qatellar (Q., E., B.).

Çaxanaxçı (sif.) – xəbərçi, aravuran. – Qonşumuza çaxanaxçı Qulu deer hamı.

Çakqıllax//şaxqıldax (is.) – qoyunun quyruq tərəfinə yapışmış və bərkimmiş quru peyin. – Qounun çakqıldağını qırxannan sōra yunnu qırxıllar.

Çal (sif.) – ağ. – Cox adamın saçı elə cavanniğinnan çallanır.

Çalmax (f.) – oğurlamaq. – Telfunun teli qırılıf tüşüf, əmə gecəynən çalıflar.

Çalxeyci (s.) – sözgəzdirən adam. – Çalxeyci adam qonşuları da bir-birinə döyüşdürür.

1. *Çalası* (is.) – qatıq mayası. – Südü qaynadıf- soyudannan sōra çalası qatıllar kin, qatıx olsun.

2. *Çalası* (is.) – aravuran, sözgəzdirən adam. – Nədi, gənə Cöngə Temir çalasılıx edir.

Çalğı (is.) – kol budaqlarından bağlanmış iri süpürgə. – Eşik-bacıyı süpürməx' üçün şəhərdən 2 dənə çalğı aldım; Qalxoz Başkeçitdən 200 çalğı gətirdi.

Çalçamır (is.) – palçıq. – Qar əriyənnən sōra hər yan çalçamır olur.

Çalkeçir (sif.) – düyün növü. - Aravanın otunu urğanniyanda doğanağa ipi çalkeçir saldım kin, möhkəm olsun.

Çalpoy (is.) - qar və yağışın eyni zamanda yağması. – Hava çalpoy olanda adamı tez isdadır.

Çalma (is.) – başın ön tərəfindən arxaya bağlanan kəlağey. – Çalmayı qadınnar çox bağlıyor, kişilər də kərənti çekəndə başlarına çalma bağlıyıllar.

Mən aşiq, başa çalı,
Çalmanı başa çalı
Yemə namərt çörəyi,
Axırda başa çalı.

Çam-xəm etmək (f.) – razılaşmamaq. – Cox çam-xəmdən sōra razılaşdıx.

Çamçax (is.) – iri çömçə. – Qasım, bala, qaç Məsmə xalangıldən çamçaxı gətiyyən (Q).

Çamxırmək (f.) – üz-gözünü turşudarax açıqlanmaq. – Şəmilin kiçix gəlini qaynatasının üçünə çamxırır, bu olarmı?

Çamır (is.) – palçıq. – Yaz ağızı çamırdan yeriməx' olmur ha.

1. *Çanax* (is.) – paslanmayan metaldan hazırlanan pendir qəlibi. – Dələmiyi çanağa tökəndə əlinənə bərkitməx gərəkdir.

2. *Çanax* (is.) – saxsı qabda bişirilmiş yemək (piti). – Çanağı kışda yeyllər kin, istilik gətisin.

3. Çanax (is.) – pendir növü. – Qoun südünnən yaxşı çanax pendir hazırlanır.

4. Çanax (is.) – gildən hazırlanmış kiçik qazan. – Gümrüdən 2 dənə çanax almışdım.

Çantoy (is.) – çanta. – O vaxıt məhtəvə gedən uşaxlara çantoy tikirdilər (Q).

Çapar (z.) – tez. – Qar da yağsa, şəhərdən toya çapar yetdilər.

Çapba (sif.) – dolu. – Kazım kişi uruset inəyi alıf, hər dənə də bir çappa vedrə süd verir.

Çapax (is.) – siyənək balığının bir növü. – Arpa göldə iri çapax balıxlardır.

Çapix (is.) – arabanın təkərindəki şini təkər ağacına bərkidən halqa. – Təkərin 3 çapığı qırılıf, ona görə də təkərin qasmağı oynuyur.

Çapit (is.) – köhnə əski parçası. – Keçmişdə çapidi yandırıf yarıya basardılar, ona da qurumsu dərdilər.

Çapoulçu (sif.) – oğru, quldur. – Qonşu kənddəki ermənilər hələ o vaxtdarım çapoulçulux ediflər.

Çapacax (is.) – müxtəlif şeylər çappaq üçün işlədilən kəsici alət. -Dəmirçi Nəsif yaxşı çapacaq düzəldərdi.

Çarqat (is.) – böyük baş yaylığı. – Nənələrimiz iri çarqatlara bükülərdilər, indi o yoxdu.

Çarix (is.) – mal gönündən tikilmiş ayaqqabı. – Hasıl gönnən tikilən çarix gej cirilir.

Çarpanax (is.) – ağacın tikanlı yonqusu. – Usdanın əlinə çarpanax batlığına işə gəlməiyif.

Çarıgüzdü (sif.) – naziksifət, quru və qarasifət. – Vəli bir çarıgüzdü gəlin götürif özünə. Belə bir bayatı da var:

Eləmi çarix üzdü
Dəryada balığ üzdü.
Malını arvat yesin,
Yeməsin çarıgüzdü.

1. Çarpaz (is.) – mişarın dişlərini nizamlayan alət. – Usda Qurbanəli xızərə çarpaz çekdi kin, yaxşı kəssin.

2. Çarpaz (sif., z.) – düymə, xaçvari birləşmə. – Çarpaz tikdim qöçüyün yaxasına.

Çarpazdamax (f.) – mişarın dişlerinin sağa və sola əymək. – Xızəri çarpazdiyannan sōram yaxşı kəsdi.

Çarx dönəməx' (f.) – dəfələrlə gedib gəlmək. – Səhərdən çarx dönür, əmə bir iş görəmmir.

Çarxaxçı//çaxraxçı (is.) – aravuran, xəbərçi. – Ənbər kimi çaxraxçı adam yoxdu.

Carpana (is.) – ağacın tilişkəsi. – Əprüzün əlinə çarpana batif, yara eliyif..

Çarpaşıx (sif.) – dolaşıq. – Urğan çarpaşıx tüşüf, imdi də açılmışır..

Catı (is.) – ipdən toxunan yoğun bağ. – Nənəm keçi qılınnan uzun bir çatı hördü.

Catılamax (f.) – bağlamaq. – Buzoyu çatıla kin, təzər tüsər çöllərə..

Çatoy (s.) – tələsik. – Bu Səlvər çox çatoy adamdı, rahat durammir. Ona yörə də Çatoy Səlvər dərlər ona.

Catqı salmax (f.) – təndirə təzəyi dikiñə çatıb yandırmaq. – Təndirə çatqı salmax yaddan çıxıf, xamır da acıyif.

Çatma (is.) – birləşdirici ağaç. – Evin üstünə atılan karannar (atmalar) gödəx' olduğunnan Usda Bəhlul onnarı çatmaynan birləşdirdi.

Çataxlı (sif.) – ortaq. – Çataxlı işdən mənim xoşum gəlmir, heş.

Belə atalar sözləri də var: - Çataxlı işdən kar gözdəmə; Çataxlı işin olunca, çataxlı arvadın olsun.

Çaş (sif.)- Çəpgöz Çopur Əsədin görü binədən çasdı.

Çaşır (is.) – yabanı dərman bitkisi (Şoraba da qoymaq olur). – Bala təpədən uşaxlar xeylax çasıır yiğif gətdilər.

Çavimax (f.) – çox işləməx', çalışmaq. – Səhər ertədən axşamatən çavıdım kin, biçini başa vurum, əmə qurtarammadım.

Çavalamax (f.) – çabalamaq, hərəkət etmək. – Otun altında nəysə çavalıyor.

Çeçil//çəçil (is.) – pendirin kələfə oxşar bir növü. - Qars, Ərdahan, Çıldır bölgələrində və Amasiya rayonunun kəndlərində hazırlanır. – Axskalılar da çəçili yaxşı tanıyırlar. Çəçili sıratdan (üzsüz süd) çəkillər.

Qaçqın kimi Daşkəsən, Göygöl və Şamaxı kəndlərində yaşayan ağbabalılar bu gün də çəçil hazırlayırlar. – Motala basılma çəçil görəndə daha tamlı olur.

Qurud hanı,

Göy çəçil, qurud hanı.

Allah görüm yox etsin

Qanımı qurudanı.

(Aşıq İskəndər Ağbabalı)

Çeşni (is.) – kilim, xalça, xurcun, corab və digər pal-paltara salınan naxış (şəkil). – Nənəmin köhnə bir cehizdix' xalçası variydi, onun çəşnisini çıxarış təzə toxunan xalçıya saldılar.

Çeşt vaxtı (z.) – saat 12 radələri. - Mal-qoyunu çəşt vaxtı otdaxdan kəndə gətirillər kin, bir də sağışınnar.

Çeştə gəlməx (f.) – mal-qoyunun otarıldıqdan sonra yenidən sağına gətirilməsi. – Mal-qoyunu otarif genə sağına gətirəndə çoxlu süd götürüllər və mənsil hazırlayıllar.

Cert (s.) – arıq adam. – Əhəd kişi arıq olduğunnan Cert Əhəd dəllər ona. Rus dilindəki çəpt (cin) sözündəndir.

Çəçiməx' (f.) – nəfəs borusuna bir şey düşdüyüñə görə təngənəfəs olmaq. – Quru qavıdı yeyən uşaxlar həmişə çəciyir.

Ceyil (is.) – bataqlıqda və torflu sahələrdə bitən ot. Buna cil də deyirlər. – Dorfun altı (yer adı) ceyillix' olur, ceyili yiğif həsir toxūrlar.

Ceyillik (is.) – ceyil bitən sahə. – Mamoşun inəyi ceyillikdə batif qalif.

Çəhlim (is.) – dağ döşündə qoyun sürüsünün saldığı ciğırlar. – Qoun-quzu çəhlimə tüşüs sıriynan gedillər (B).

Çəkişməx' (f.) – mərc gəlmək. – Əmoğlumnan çəkişmişik, görəx' kim udacax.

Çəkçəvir (z.) – qarşıdurmaq. – Əvi çəkçəvir elədilər, genə qəçiyi tapammadılar.

Çəx'məcə//çəh'məcə//çəx'mə (is.) – yarma, bulğur və etin qarışığından təndirin içində, qazanda bişirilən yemək. Bu yemək növü Ağbabə kəndləri üçün xarakterikdir. – Qış aylarında çəx'məcə pişirmək yaxşıdır. Çörəyi yapannan sōra təndirin içində qazanı qoyursan, et və bulğurunu da töküf ağızını örtürsən. Axşama qədər çəhməcə olur hazır.

Çəkiş - zindan (is.) – kərəntinin ağızını döyüb yuxaltmaq üçün işlədilən stul. – Biçin vaxtı çəkiş-zindanı otun altına qoyuf gəlirdix', evə.

Çəkuzanti (is.) – gecikdirmək, uzatmaq. – Bu birqadır Söyün də işimizi çəkuzantiya salif, günümüzü yazmir kin, taxılımımızı alax.

1. *Çəkərəx'* (z.) - cəld, tez. – Ay uşax, bir çəkərəx' ol, su gəti, əlimi yaxiyum.

2. *Çəkərəx'* (is.) - evdə ayağa geyilən başmaq. – Çəkərəyin altı zivişir.

 *Çəlçöür eləməx'* (f.) – götür-qoy etmək. - Axşamatan çəlçöür elədim bir şey çıxmadı.

Çəlkəşik (s.) – bitişik, dolaşiq. – Qarannıxda urğanı maşının üstünə atdım, imdi çəlkəşik tüşüf.

Çəlləşix' (sif.) – qarışiq, dolaşiq. – Urğan çəlləşik düşüf, açılmır.

Çəlimsiz (sif.) – arıq. – Şabanın bir çəlimsiz oğlu var, həmməşə də xəsdə olur.

Çəm (is.) – üsul, qayda. – Hər şeyin bir çəmi var, qərəx' onu tapasan.

Çəmini tappax (f.) – işin üsulunu, qaydasını tapmaq. – Hər bir işin çəmini tapannan sōra, hasant olur işdəməx'

Çəmkirməx'//çamxırmax (f.) – kiminsə üzünə qarşı açıqlanmaq. – Dayım maya yaman çamxirdı.

Çənə (s.) – çoxdanışan adam. – Çənə adam adamı işinnən eliyir.

Çənəyoldası- həmsöhbət. Qocalar özdərinə çənəyoldası axtarıllar.

Çənədan (is.) – toyuğun dənciyi. – Touğun çənədanınıñ iç qabığının pendir mayası düzəldillər.

Çənətə (is.) – qapının ağızı. – Axşamnar çənətiyə isti su töx'məzdər, günahdır.

Çənəaltı (is.) – öküz boyunduruğunun alt hissəsi. – Boyunduruğun çənəaltısının deşiyi genəldiyinnən samayı saxlamır.

Çənə-boğaz eləməz' (f.) – mübahisə etmək. – Aqrənomnan birqadır axşamatan çənə-boğaz elədilər.

Çənbər (s.) – yumru, dairəvi. – Ağbava soux olduğunnan çənbər quyrux qoun souğa dözmör (Q.,E.).

Çəngə (n.s.) – bir xişma yun. – Qounun bir çəngə yunu qapiya ilişif qalmışdı.

Çəngəl (is.) – tayadan ot çıxarmaq üçün işlədilən alət. – Tayadan otu çəngəlnən çəkillər.

Çəpiş (is.) – keçi balası. – Çəpişdəri qoramax olmur ha, çox tullanıllar ora, bura.

~~Çər~~ *tdəx'* (is.) – çeyirtkə. – Göllü yolunun altdakı taxılları çərtədəx' kəsif.

1. *Çəpik* (sif.) – cəld. – Gəlin ki çəpix' olmadı, daha danışma.

2. *Çəpik* (is.) - əl çalmaq. – Oyillərim Aşix İsgəndər gəlmışdı kəndə. Axşam qulufda da oldu. Ona o xartana çəpix çaldılar gəl görəsən.

Çər (s.) – xəstə, azar. – Çər dəymış itin qurd düşüf yarasına, qutarmır kin qutarmır.

Çər dəyməx' (f.) – xəstələnmək. – Saymaz (it adı) souxda qaldığınna çər dəyif.

Çərrətməx (f.) – bezdirmək, boğaza yığmaq. – O da hər axşam bizi otumağa gəlir, həm də bizi çərrədir.

Çərənnəməx' (f.) – boş-boşuna danışmaq. – Məmiş kişi də şənnix'də danışığını heş bilmir, elə hey çərənniyir.

Çərəx' (is.) – bir şeyin dörddə biri. – Yerin bir çərəyinə qartol əhdim.

Çətən (s.) – çoxlu. – Namazın bir çətən külfəti var: 6-sı qızdı, 5-i oğlan.

Çərçi (sif.) – xırdaçılıqla məşğul olan adam. – Çərçi adam hammını bezix'dirir.

Çığnamaq//çixnamax (f.) – ayaqlamaq. – Uşaxlar bostanı çığnıyıflar, idaradan salıflar.

Çıxdaş (s.) – bir şeyə yaramayan əşya, heyvan, quş.- *Çıxdaş* quzuyu saxlamağa dəyməz.

Çıxacax (is.) – itki, hadisə. – Θ, bu uşağın böün çıxacağı varımış, gedif barmağını çəkişin altına qoyuf.

Çıldırmax (f.) – ağlını itirmək. – Əlipaşanın arvadı lafçıldırriyif, ağızına gələni danışır.

Çıldır yeli (is.) – külək adı. – Türkiyənin Çıldırının əsən yelə çıldır yeli dəllər.

Çılpxalıx (is.) – pal-paltar. – Keçənnərdə, bayramlarda uşaxlara çılpxalıx alardılar kin, qoy sevinsinər.

1. *Çırmanmax* (f.) – çırmalamaq. – Qolunu çırmalıyif inəx' sağır Sinəxanım.

2. *Çırmanmax* (f.) – həvəslə bir işə başlamaq. – Muradın uşaxları yamanca çırmanış işə başdıyıflar, əvlərini tikillər.

Çır-çırpi (is.) – qırılmış kol-kos. – Ocağı çır-çırpiynan yandırdıx.

Çıqqılı (s.) – balaca. – Çıkqılı bir uşaxdı, Alışanın nəvəsi, ama danışığına bax bunuŋ.

Çintir (sif.) - ariq ət. – Məhlədə bir mal kəsif alışma elədilər, əmə bizim payımıza çintir ət tüşmüştü.

Çintirramax (f.) – arıxlamaq. – Yazbaşı mal-qoun ətdən düşüf, çintirriyir.

Çinq – cingilti (təqlid). – Sini taxçadan tüşüf çinq elədi.

1. *Çinqı* (is.) – od, qığılçım. – Sevədən çıxan çinqidan tayya od düşüf.

2. *Çinqı* (s.) – cəld, qoçaq uşaq. – Salmanın o gədəsi uşax döyül ha, çinqıdırı.

Çira//çirax (is.) – şüşəsiz neft lampası. – Dok ləmpələri olmuyanda pəyyə çira qoyardıx.

Damda çira yandırır,

Məni görüp söndürür.

Kəndi kef-səfa sürür

Məni dərddən öldürür.

Çinqra (is.) – zəng. – Bir sahatdan bir sahat çinqra vurur.

M.Kaşqarının “Divan”ında zəng mənasında həmin söz işlədilmişdir (IV.145).

Çırpi (is.) – çör-çöp, yabanı kol-kosun yanacaq üçün qurudulması. – Kömür sevəsini çırpıyan qalıyıllar.

Çırtqoz (sif.) – lovğa, ekoist, hər şeydən küsən. – Məx'təfdə bir çırtqoz müəllim işdiyirdi, bir də göründün uşaxdan küsüf, onu danişdirmir.

Çil (is.) – bildirçinə oxşar iri quş. Taxılın içində çox olur. – Çil çox sürətnən qaçır, əmə çox az uçur.

Çirkiməx' - bir şeydən bezmək. – Bu iş də adamı laf çirkidif, axşam get, savax gəl.

1. *Çırtmə* (is.) – təpik. – Qapıya bir çırtmə vuruf getdi.

2. *Çırtmə* (is.) – dayaq. – Tufar qarinniyanda çırtmə vurullar kin,uşmasın.

Çırtmix (is.) – barmaqnan üzə vurulan zərbə. – Oxartana acılmışdı kin,çırtmix vursan, qanı çıxmazdı onun.

Çırpacax (is.) – yun çıran çubuq və ya sərt məftil. – Nənəsinin yaman acığı tutmuşdu Nəsirə, çırpacaxnan ona bir-iki çəkdi.

Çırdatmax (f.) – sağmaq. – İnəyin südü az olanda dərlər kin, gedim inəyi çirdadım.

1. *Çipitmax//çapitmax* (f.) – xəbərçilik etmək. – Bunu heş kim bilmirdi, dəsən qonşumuz çıpidif.

2. *Çipitmax//çapitmax* (f.) – oğurlamaq. – Uşax qəməltiyi, həm də qəçiyi çıpidif gedif.

Çippa (is.) – təndirə yapılan balaca çörək. – Təndirdə bir 20 dənə çippa pişirdim (M).

Çıtdama (is.) – tum. Şənniyin içində çıtdama ağızına atmax yaxşı dəl, a bala.

Çiftənməx (f.) – kipləşmək. – Keçi çiftənif qalif qayanın arasında, az qalif mundar olsun.

Çilik (is.) – çilik-ağac oyununda istifadə edilən qısa çubuq parçası. – Ciliyi bərk ağacdan düzəldillər kin, qırılmاسın.

Çilik-ağac (is.) – oyun. – Yerin qarı əridimi, uşaxlar quru yer axtarıf çilx-ağac oynuyullar, axşamatan.

Çilməçilix' (z.) – qırıq-qırıq. – Maşının uşşəsi çilməçilix' oldu yolda.

Çimçiy (z.) – lap ciy. – Əti çimçiy pişiriflər, heş sümüx'dən ayırmak da olmur.

Çim (*ədat*) – Bizə Göllüdə bir xəngəl qonaxlığı verdilər çim yağıydı.

M.Kaşqarlının “Divan”ında da çim sözü qüvvətləndirici ədat kimi işlədilmişdir (IV.147).

Çimcələşməx' (f.) – ürpəşmək, iyrənmək. – Bu nəvəm Ayaz hər seydən çimcələşir.

Çimilləşməx' (f.) – qaynamaq. – Qounun yarası o xartana qurtduyuf kin, yarada çimilləşir qurtdar. Nöyütdəməx' lazımdı.

Çimxirməx (f.) – mimika ilə acıqlanmaq. – Səhər uşağın üstünə çimxirdim, əmə sōra peşman oldum.

Çimxir//çimxırca, *çim* (sif.) – təmiz. – Nənəmgilə getmişdim, bir quymax çaldı, çimxir yağıydı.

Çimbiz//cumbuz – kvadrat formada çayırılıqdan kəsilən və bitki kökləri ilə bərkimiş torf. – Çayırdan xeylax çimbiz kəsif gətirdim damın üstə düzməyə. M.Kaşqarlının “Divan”ında həmin mənada çim sözü işlədilmişdir (IV.147).

Çimir (is.) – mürgü, yüngül yuxu. – İşin ortasında bir çimir almasam, durammiram.

Çimirrənməx' (f.) – mürgüləmək. – Aşix məclisində uşaxlar tez çimippəyillər.

Çimçəşməx' (f.) – iyrənmək. – Ziyilli qurbağa görəndə ətim çimçəşir.

Çimdənmək (məs.) – yemək vaxtı qurdalanmaq. – Yeməx' yeyən vaxit çimdənən adamdan xoşum gəlmir heş.

Cin-cin (sif.) – qat-qat. – Qurduşqanın ətəyini çin-çin edillər kin, yaraşıxlı olsun.

Cin (sif.) – doğru, dürüst. – Yuxum çin çıxdı böün.

Cinnənməx' (f.) – qayda ilə səliqəli tikmək. – Örtüyün ətəini də cinniyillər kin, yaxşı görünsün.

Çisəngi (s.) – xırda-xırda yağan yağış. - Sioux yelnən çisəngi yağır.

Çisir (is.) – tikanlı məftil. – Göydağdan keçən Türkiyə sərhədində əsgərrər çisir çəx'dilər. Digər dialektlərdə işlənmir.

Çisir “cızır” sözündəndir. c>ç və i>i əvəzlənməsi ilə cızır “çisir” formasına düşüb.

Çış-çış (təqlid) – Qadın uşağına çış-çış örgədif kin, özünü bulamasın.

Çitəx' (sif.) - ortaqlı iş. – Elə binədən mənim çitəx'li işdən xoşum gəlmir.

Çitəməx' - söküntüsü olan corab və ya toxunmuş köynəyi ipnən tikmək (kobud tikiş). – Coravin dabanı sökülmüşdü, çitədi nənəm.

Çitəşmək (məs.) – kiməsə dolaşmaq. – Bu Namazın nəvəsi həmməsə çitəşir bizim uşaxlara.

Civi (is.) – bax: çüyü. – Motalın ağını bağlamax üçün çivi düzəldillər çubuxdan.

1. *Çiy* (sif.) – qanmaz, hər şeyə biganə olan adam. – Çiy adamı hərəsattıxnan başa salmax olmur.

2. *Çiy* (is.) – qışda iri qaba yiğilan süd yiğintısı. – Çiyi küpüyə yiğir, sōram nəhrəynən çalxıyr yağ alıllar, ayranının da lor qaynadıllar.

Ciyinnix – hər iki başında vedrə asmaq və su gətirmək üçün işlədilən ağaç, məisət əşyası. - *Ciyinnix*'nən 2 çinqır su gətdim (Q., E.). Bəzi kəndlərdə çiyinniyə “qantar” deyirlər.

Çiysiməx' (f.) – açıq qabda qalaraq turşuyan süd. – Süd qavda qaldığınnan ciysiyif.

Çiysüdəmən (s.) – mərifətsiz, qanacaqsız, qədirbilməz adam. – *Çiysüdəmən* adam üçün hər şey birdir, nə yaxşılıx bilir, nə yamannıx.

Çizvə - sizanaqa.- Üzə çizvə çıxmax ərgənnikdir, dəllər.

Çoban yarması (is.) – yaz aylarında yağan dolu. – Çovan yarması çox iri olmur, əmə incə otdarı qırif-tökür.

Çopur (s.) – çicəx' xəstəliyindən sıfətdə qalan iz. – O vaxıtdarım çox uşağın üzü çicəx'dən çopur qalırdı, ya da gözü kor olardı. Ona görə də *Çopur* Tamaşa, Kor Fatma ləqəbləri yaranmışdı.

Coydar//çovdar (is.) – dənli bitki. – Çoydar ununnan pişirilən çörəx qara olsa da, əmə şirin olur, qalanda da tez kərtilir.

Çölməx' (is.) – təndirə qoyulan qazan. – Çölməx çuqun olduğunnan təndirin içində qoyuf çəhməcə, qartol, baş-əyax pişirədlər, əmə çölməx'də pişən hər şey dadlı olordu (Q., E.).

Çomçəquyrıq (is.) – hələ böyüməmiş qurbağa. – Gölməçədə çoxlu çomçəquyrux peyda oluf.

Çöndərməx (f.) – döndərmək. – Motala pendiri basannan sōra o yənə, bu yənə çöndərif döyüşdiyillər kin, arada boş yer qalmasın.

Çönbələn (is.) – quş xəstəliyi. – Çönbələn payız gəlir, touxlara tüşdümü, hammisini qırif qutarır.

Çönüx (s.) – dönük. – Uşaxlar ki çönüx' oldu, vay o ata-ananın halına.

Çöpüx' (is.) – daranmış yunun qalığı. - Çöpüx' yaramır heş şəə.

1. *Çözeləməx'* (f.) – sökmək. – Çoban Vəli çox ustufla qounun bağırsağıni çözəliyərdi.

2. *Çözeləməx'//çözdəməx'* (f.) – acmaq. – Köhnə çoravı çözələdim kin uşağa altdix hörüm.

Çözdəməx' (f.) – ipi açıb töx'məx'. – Kələfi çözdəməx'dən bezix'dim.

Çörəx'taxtası (is.) – təndirə çörək yapmaq üçün işlədilən alət. – Çörəx' taxtası yünül olanda adam yorulmur.

Çö zgürtməx' (f.) – qoparmaq. – Ənnağı anasınınnan 10 manat çö zgürtdü.

Cuxa (is.) – qara və ya göy ləstix'dən tikilmiş kişi üst geyimi. – O vaxitdar cuxuyu cavannar da geynərdilər.

Qara cuxa qaytanı
Yoldan çıx, yolu tanı.
Neçə ildi, gəlmirsən?
Məhləmizin sultani.

Çuğul (sif.) – xəbərçi. – Çuğulçulux nəsildən keçmədi, a bala.

Culumburu//şulumbur (sif.) – nadinc, aravuran, firildaqçı adam. – Culumburru etməyə nə var, gərəx' axrını tüsünəsən.

Çul düşməx' (f.) - yorulmaq, yorulub əldən düşmək. – Kərəntidən qayıdannan sōra çul düşürsən, yerə.

Çur (is.) – oyunda borc vermek. - Mislimnən bir aşırı çur alannan sōra onun aşixlarını tamam uddum.

Çust (is.) – alçaqdaban ayaqqabı. – Həyət-bacada geyinməyə çust yaxşısı, rahat olor (B.G.).

Çuvaldzı (is.) – çuvalın ağızını tikən iri iynə. – Çuvaldzınan çuvalın ağızını tikillər.

Çüyü (is.) – civi, paz. – Kərkinin sapının ağızına çüyü vurullar kin, sap çıxmasın. Buna qurdağızı da dəllər.

Çürüxçü (s.z.) – balaca bir hadisəni böyükdən adam, boşboğaz. – Uzun Hacı çox çurux'çülüx' edir, ona görə də hamının zəhləsi gedir onnan.

- C -

1. *Cacıx* (is.) – oynaq. – Əyağımın cacığı şakqıllıyır, həm də çox ağrıyır, dəsən duzdaşır.

2. *Cacıx* (is.) – yeməli, yabani bitki. – Gəlin-qız gedillər çölə cacıx yiğmağa.

Cadi (is.) – arpa unundan bişirilən çörək. – Cadıyi isti-isti yemək olar, qaldımı, bərkiyir, yemək' də olmor (Q., B., E.).

Cahal (is.) – gənc, cavan. – İndiki cahallar qanif qandırmıllar, təlvizora baxıllar, pis ədətdəri götürüllər.

1. *Cağ* (is.) – barmaqların çığı. – Əyax barmaxlarının çığıları yaxşı işdəmir.

2. *Cağ* (is.) – araba təkərinin topunu əsas hissəyə birləşdirən ağaclar. – Haravanıñ təkərinin üç çığı qırılıf tüşüf.

3. *Cağ* (is.) – araba laydırımı aralarını birləşdirən taxtalar. – Laydırın çığıları qırılıf deyən yüklənən ot töküür yerə.

Calamax (f.) – tökmək. – Anası bilmədən suu uşağın kícina caladı.

Caleyvətən (sif.) – evdən-eşikdən uzaqlaşmaq. – Gülmədin oğlu caleyvətən oluf, tüşüf çöllərə.

Camax (is.) – suyun içində bitən yağılı ot, balıq yemi. – Arpaçayda o xərtənə camax əmələ gəlir kin, suyu da daşırır. Onu da deyim kin, camax olan yerdə sazan da çox olur.

Qeyd edək ki, camax sözü “Azərbaycan dilinin dialektoloji lügəti”ndə səhv izah olunub.

Cancur (is.) – gavalı. – Baş Keçiddən iri cancur gətiriflər, mən də bir satıl aldım kin, uşaxlar yesinnər.

Canpida (is.) – istiqanlı adam. - Getmişdix' Şamaxının Qız meydan kəndinə orada Canfida adamlar çoxuydu.

Cannix (is.) – alt paltarı. – Kişinin canniğini yaxadım.

Canpaltarı (is.) – bax (cannix). – Getmişdim irayona Cəhəngirin unvermağının isti canpaltarı aldım uşaxlara.

Cantarax (s.) – dolu, köktəhər. – İrəhmətdix' Mustafa məllim bir cantarax kişiyydi.

Caydax (s.) – ariq, zəif və uzun. – Ənbərin oğlu forunnan baxırsan bir caydax uşaxdı, əmə doxdurruxdə oxūr.

Caynax//Cynax (is.) – dırnaq. – Uşağın caynağı uzanıf.

Cecim (is.) – palaz növü, yataq örtüyü. – O vaxitdərim arvadın cehizinə 2 cecim qoymuşdular, Tiflisdən almışdır.

Cev (is.) - cib. – Paltarın cevi cırılıf tökülüf.

Cəbərə (is.) - ağaç budağından toxunan əl səbəti. - Öyünnərim bir cəbərə alıf gətdim evə.

Cəcix' (is.) – budun oynağa birləşən hissələri (oymaq). – Ayaxları yan tərəfə sürüşdüyünnən uşağın cəciyi ağrıyrıf.

Cəciyə duşməx' (f.) - ayaqların əks tərəfə sürüşməsindən yaranan hal. – İnəx' buzun üstdə cəciyə düşüf.

Cədəl//cədəz//cidəz (sif.) – dəcəl, sözqayıtaran uşaq. - Cədəl uşax heç məhtəfdə də yoldaşlarından yol getmir. Bəzən cədəl əvəzinə, cidəz də işlənir.

Cəht (qoşma) – görə, üçün. – Qurağ olduğuna cəht taxıl zəif oldu bu yil.

Cəhillix' (is.) - *cavanlıq*. – Uşaxdı da, bir cəhillix' edif, qonşu kətdən, Öysüzdən qız qaçırif, indi də anası narazıdır.

Cələ (is.) – at qılından quş tutmaq üçün hazırlanmış tələ. – **Bəd**n cəliyə 5 qarabogaz tüşmüdü.

Cələkəsən (sif.) – firıldaqçı, çuğul, oğru. – Ona görkəminnən, gözünnən, başının oğru-quldura oxşadığı üçün cələkəsən Mədət dərlər.

Cələf (sif.) - arıq, zəif. – Cələf mal-qoyuna kəndin qavağında otداماگا yer ayrırdılar kin, bir az kökəlsin.

Cəm//cam (is.) – mis qab. – İmdi mis camı işlətmillər.

1. *Cəmdəx'* (is.) – heyvan ölüsü. – Kiminsə heyvanı daşdixda evədiyə düşüf ölüf, cəmdəyi də qoxuyuf.

2. *Cəmdəx'* (is.) – tənbəl, bivec adam. – O da cəmdəyini salif qolxoz sədrinin otağına indi eşiyyə çıxmır.

Cən (s.) – kif. – Çörəx' torbada olduğunnan hava işdəmiyif, cən atif.

Cənnənməx (f.) – kiflənmək. – Kərə yağı çox saxlıyanda cənnənir, pis dad verir.

1. *Cəncəl* (sif.) – xoşagəlməyən hadisə. – Bir cəncəl işə tüşüf dayım.

2. *Cəncəl* (s.) – çətin, davakar adam. – Cəncəl adamnan hər şey gözdəməx' olar.

Cəngələx (is.) – arabanın oxunun ucuna taxılan dəmir. – Cəngələyi arava təkərinən sōra taxardılar kin, təkər çıxmasın.

Cərcənəx' (is.) – ayaqların eks tərəfə aralanması. – Malın əyağı sürüsüf cərcənəyi ayrılfı.

Cığal (sif.) – mübahisə sevən. – Cığallıx etməhnən döyük ha, urf var, ədət var.

1. *Cılız* (əd.) – illah da. – Heyvanın da səvinməyi var, cılız da sahibini görəndə.

2. *Cılız* (sif.) - zəif, arıq. – Şuravadın xəstəxanasında cılız bir qız işdiyir, əmə çox qoçaxdı.

3. *Cılız* (əd.) – çox. – Cılız çox danışer bu təzə qohum.

Cilgî (is.) – motalın tüklü üzü. – Bəzi yerrərdə motalı dərinin cilgî üzünə basıllar.

Cılxa (sif.) – təmiz, saf. – Bir toxunma coraf almışdım, cılxa yundu.

Cılvir//cılvira (is.) – göyərti ilə bişirilən yemək. – Quşəppəyi ilə yarmadan cılvir pişirillər və qatixnan yəllər.

Cidarramax (f.) – Atın qabaq qıçlarını qoşa bağlamaq.- Atı cidarramasan, qasıf gedər, tapbax olmaz.

Cidar (is.) – Atın qabaq ayaqlarına bağlanan ip, qayış və s. – Cıdar atınayaxlarını yaralıyıf.

1. *Cinqır* (is.) – səs, nəfəs. – O heş cinqirini çıxartmadı.
2. *Cinqır* (is.) – qulpu olan qab (vedrə). – Nənənin bulağınnan 2 cinqır su gətirdim kin, paltar yüyəm.

Bələ bir sayacı sözündə cinqır kəlməsi də xatırlanır:

Örüş yolu qırqıra,
Südü sağdım cinqıra.
Öynədə səhəng daşır,
Kefim çalır dinqıra.

“Azərbaycan dilinin dialektoloji lügəti”ndə cinqır sözü səhv olaraq qazançla kimi açıqlanıb. Halbuki cinqır təqlidi sözdür.

Cimcix//cimdix (is.) – iki əl barmağı ilə ərklə birisinin bədəninin bir yerinin sixılması. – Uşağın yanağınnan bir cimcix götürdü nənəsi.

Cimbata çəkilməx' (f.) – itib-batmaq. – Qulunun oğlu bir ildi cimbata çəkilif, görünmüür.

Cincilim (is.) – yabani və yeməli bitki. – Cincilim sucax yerrəri səvir.

Cinda (is.) – köhnə əski. – Əllinci illərdə kəndə haravaynan cında yiğan gələrdi. Cindanın əvəzində uşaxlara şar, muncuq, qələm, dəftər, çernil verərdi.

Cındayığan (f.) – köhnə-külükə marağı olan adam. – Cındayığan Bəysafa görürdün kin, Gümrüdən köhnə-külüş gətirif satır.

Cinni (sif.) – dəlisov, əsəbi. – Cinni adamin başında ağac pitmir ha, gələndə tanışasan.

Cirbit (is.) – gözün kirpiklərinə yiğilan çirk. – Uşağın gözü cirbitdiyanda çaynan yuməx' xeyirridi.

Cirbitdi (sif.) – gözüçirkli. – Cirbitdigöz Qasım gənə nə buralarda hərrənirdi.

Cirdaxan (sif.) – böyük-kiçik tanılmayan yer (məhəllə). – Aşağı məhliyə cirdahannı dəllər.

Cırı (sif.) – çoxyeyin. – Toyda, vayda cırı kimi yeən adamları el də sevməz.

Cirim- (n.s)-0,25.h. yer. Naprarrarda bir cirim yerimiz variydi.

Cirim-cirim (z.) – parça-parça. – Əynindəki geyməni uşax hikkəsindən cirim-cirim cirdi.

Cirimağız (sif.) – ağızı yekə adam. – Eldə, obada yekə-yekə söyüşnən, lağamıyan danışan adama cirimağız dəllər.

Curbız (sif.) – hər şeyə bir qulp qoyan adam. – Cırbız adam hər şeyi əyri görür, çünküün onun özü əyridir.

Cirtqoz (sif.) – lovğa. – Uşax kin, cırtqoz oldu, onnan, heş şey çıxmışacak.

Cir (s.) – yabani. – Pazı əkilən yerdə çoxlu cir ot qaxıf, pazıyı da basıf.

Cilxa (sif.) – təmiz, saf. – Oyunnərim bir-iki kiloy et aldım, cilxa sümüyüdü.

Circira (is.) – uşaqların hellətdikləri halqa. - Yaz oldumu bu uşaxların cırçirasının səssinən qulax tutulur.

1. *Cirmax* (məs.) – qaçmaq. Qoruxçu birqadırı görüp ordan cirdi.

2. *Cirmax* (məs.) – parçalamaq. – Usda Daşdəmir taxdıyi paznan cirdi.

Cirbağa (s.) – balaca, dəcəl uçaq. – Əyə, məni bezdirdi bu gədənin cirbağları.

Cirhacır (f.) – isti vaxt. – Yayın cirhacırında işdəməx' olmur ha, tər tökürsən.

Cirnatmax (f.) – acıtmaq. – Dinqılı uşaxları çox cırnatsan sööcəklər saja.

1. *Cız* (is.) – xətt. – Yazı taxtasını məllim çiz çəx'di.

2. *Cız* (is.) – lək. Əvin dalına üz çiz kartol əx'dim.

Cizixlamax (f.) – xətt çəkmək. – Yarımhextərərə cizixladılar kin, bir-birinə qarışmasın.

Cizçəkən (is.) – xətkəş. – Köhnə adamlar elə xətkəşə cizkəsən dəllər.

Cizdax (is.) - əridilmiş qaz piyi və ya qoyun quyruğunun qalan hissəsi. – Cırzdağı da xəngəl pişirif üstünə töküllər.

Cizdağı çıxmax (f.) – arıqlamaq. – Safanın oğlunu tutmuşdular, qalada laf cizdağı çıxıf.

Cıynaxlı//caynaxlı (sif.) – bacarıqlı, sözükeçən adam. – Məkkəmənin icraçısı Qaracənteyli Koroğlu çox cıynaxlı kişiydi, erməniyə də sözünü deyirdi, musurmana da.

Cıvrax (sif.) – cəld, çevik. – Çox cıvraxdı Nağının oğlu, hara göndərsən güllə kimi gedif gəlir.

Cıvrixlamax (f.) – dərisini çıxarmaq. – Quzuyu kəsif dərisinə cıvrixladı, Cavan Həmzə

1. *Cıvix//cuyux (sif.)* – duru. – Xamır cıvix oluf, təndirdə durmor (G.)

2. *Cıvix (sif.)* – ağızdanboş. – Cıvix adamın yanında bir söz deməx' xatadı.

Cıvitmax (f.) – ağızından qaçırmak, xəbərçilik etmək. – Ə, mən bunu Vəlinin yanında demişdim, o cıvdif.

Civilmax (f.) – yumşalmaq. – Kərə yağı istidən civilif.

Cinsufat (sif.) – ariqüz. – Cinsifat Əslili də gəlmüşdi iclasa.

Cidirrəngi (sif.) – oyun havası. – Cıdır vaxtı, at sürəyə qoyulanda zurna ilə cidirəngi çalınardı.

Cidaşməx (f.) – bir-birinin üstünə düşmək. – Noluf, işdən ötərin nəə cidəşirsiniz?

Ciciləməx' (f.) - əzizləmək. – Eləsi də var paltarını ciciliyir, geymir də.

Cici bici (s.) – bəzəkli-düzəkli. – Bizim uşax da qonşu kətdən məhtəvə gələn bir cici-bici qızı vuruluf, mən də qalmışam mətəl.

Cicix' (is.) - bəzəkli qab-qacağın qırıntısı. – Uşaxvaxtim dinqılı uşaxlar cicix-cicix' oynürdular.

Cix'vurmax (f.) – birdən peyda olmaq. – Elə bil kin, cix' vurup yerdən çıxdı.

Cil (is.) – uzun çayır otu. – On qoma cildən bir həsir toxumax olor (Q., G.).

Cilməx' (f.) - oğurlamaq. – Gözümüz görə-görə Tapdığın oğlu Musa qonşunun qapısının cömcə belini çildi.

Ciyarri (sif.) – qoçaq, igid. – Çox naxartana desən ciyarri adamdı Aqa Mehralı uzun müddət Öysüzdə sədir işdədi.

Coh vermax' (f.) – qızışdırmax. – Uşaxlara coh versən, dünüyyü dağıdallar.

Comart//comərd (sif.) – mərd adam. – Comartdixda ad qazanan kişilərdən biri də Quzukətdi Hesafdar Məsimiydi.

Cocux (is.) – uşaq. – Bir sürü çocuğu var Uğurrunun.

Culku (is.) – corab. – Lellakanda (Gümru) çulku fabriki variydi, ermənilər indi onu söküf xaricə satıflar..

Cudam (s.) – ağılsız, bacarıqsız. – Cudam oğlumu göndərdim mal doxdurunun dalincax, hələ gəlməyif.

Culamax (f.) – bağlamaq. – Dedim, a bala, gəl məni bu işə culama, maja qulağ asmadı..

Culux (s.) – boş-boşuna haray-həşir salan adam. – Bir iş görə bilmir, culuxlux edir əmə. Belə bir bayatı – atmaca da var:

Su gəlir burux-burux,

Suya vurma yumrux.

Səvdin ala bilmədin,

Get culux oğlu, culux.

Bu sözdə söz öündə ş > c əvəzlənməsi ilə *şulux* sözü *culux* kimi deyilir.

Cummax (f.) – üstünə yüyürmək. – Boran əsirdi, gedirdim əmimgilə, eşik qapıyı aşdım, it cumdu üstümə, tez qapıyı örtdim.

Cuna (is.) – tənzif. – Əvvəllərim kətdə qoca arvatdar başlarına cuna örtərdilər kin, sərin olsun.

Curum (sif.) – bacarıqsız, əlindən iş gəlməyən. – Curum adam heç bir mixi da calammır taxtıya.

Cücükləməx' (f.) – otun cücerməsi. – Quşəppəyi cucux'lüyüf – (cücerif).

Cücülü (sif.) – ağılsız, yüngül xasiyyətli. – Cücülü adam hər deyin ənə inanır.

Cülüh (sif.) – avara, dələdüz. – Müxdərin bir cülüh oğlu variydi, yalançının biriydi.

Cürdəx' (is.) – saxsı, su qabı. – Cürdəx' sərin saxlıyır suyu.

Cürəfə (is.) – boy-buxun. – Cürəfədən zəif olannan nə əsgər olacax, bizə.

Cuvəllağı (s.) – cığal, hər bicliyi bilən adam. – Cüvəllağıdan düzəməlli iş gözdəmə heş vaxıt.

Cüməl (is.) – balaca oğlan uşağının cinsiyyət üzvü. – Sünnetdən sōram uşağın cümbülü hovluyuf.

Cülgü – araba oxunun qırığına taxılan mixvari dəmir. – Cülgünü haravanın oxuna taxıllar kin, təkər qaşmasın qırığa.

- D -

Dabalax gəlməx' (f.) – kələk gəlmək, aldatmaq. – Namaz qardaşlarına dabalax gəlif.

Dabanbasarax (f.s.)- dalbadal.-Qonaxlar da , Allahversin dabanbasarax gəllillər. (E)

Dadmax (f.) – yumurtanın bərkliyini diş ilə yoxlamaq. – Heydar murtdaları bir-bir daddı.

Dadaş (is.) – qoca baba. – Dadaş dədə sözünün əzizləmə mənasıdır. 1920-ci illərdə Abaran rayonunun Gözəldərə kəndinin Ağbabaya qaçqın kimi gələn ailələrin danışığında işlədiłərdi. – Dadaşım qolxozun dəmirçisiydi; Molla Qəfərə də nəvələri dadaş dərdilər.

Dadamal (sif.) – dadanmış, öyrənmiş. – Dadamal quzu tez ətə gəlir, kökəlir.

Dadardoymaz (z.) – yarımcıq, az. – İnəx'lər sū dadardoymaz işdirələr.

Dağarcıx//davarcıx (is.) – dəridən düzəldilmiş kisə. – İki dağarcıx buğda üyüdüf gətdim dərmannan.

Dağarcıxlənmax (f.) – lovğalanmaq. – Paşanın bu əsgərrix'dən gələn oğlu yaman dağarcıxlənir. Belə bir ifadə var:- Dağara nə mağar.

Dağavar (si.) – təmiz dağ havası olan yer. – Ağbava dagavar yerdi, yaz oldumu, kət-kəsəx' qonaxlarnan dolor (Q.,E., S.).

Dağdağan (is.) – nəzərə gəlməmək üçün heyvanın və ya uşağın boğazından asılan dağdağan ağacının parçası. – İnəyin boğazının dağdağan asıllar kin, nazarranması.

Dağlamax (f.) – yağı yandırmaq. – Yağnan soğanı dağ elədilər.

Daxıl (is.) – piştaxta. – Tükançı Məvlit daxılın dalında oturuf.

Daxıl duşməx' (f.) – yalvarmaq. – Allaha daxıl düşdüm kin, uşağım əsgərrikdən sağ-salamat qayıtsın, gəlsin əvə.

Dakka (is.) – dəqiqə. – Hər dakqanın bir hökmü var deəllər.

Dalda//daldey (is.) – xəlvət. – Gənə birqadir daldada sədirdən danışır, şeytannıx eliyir.

Daldalıx (is.) – küləyin, qarın və yağışın qarşısını kəsən maneə. – Əvin qavağında bir daldalıx düzəltsəx', qar-boran çəri dolmaz.

Dalıcax (z.) – arxasınca. – Dalısicax uşax da göndərdim, Şərif gəlif çıxmış hələm.

Dal (is.) – budaq. – Söüdün dalı qırılıf.

Dalaf (is.) – dişi madyanın cinsi əlaqədə olma həvəsi. – Madyan dünənnən dalafdadı.

Dalafa gəlməx' (f.) – Cinsi əlaqədə olmaq. - Alapaca deən dalafa gəlir.

Dalağı saşmax (f.) – şübhələnmək. – Uşağım Sibirdə əsgərrix'dəydi, məx'tubu gej gələndə dalağım sancırdı müdəm.

Daldey (si.) – qarın, küləyin və günəşin qabağını kəsən maneə. – Qounnara daldey bir yerdə çəpər düzəldim, yel-quz vurmasın.

Dalamırtlama (is.) – kiminsə dalınca deyinmək. – Dalımcax o xartana dalamırtlama oldu kin, gəl görəsən.

Dalamırt (sif.) – qeybətcil. – Bo, bu dalamırt Həmid gənə mənnən danışır hər yerdə.

Dam (is.) – evdamı, təndirdamı, yandamı və s . – Ay usax, qası bir damnan oxloyu gəti, kişi gələcəx' bir əz xəngəl xamırı yayım.

Belə bir bayatı da var:

Damnan dama gəzəllər

Damda qurut əzəllər.

Yara çirkin dəllər,

Kimdi yerdən gözəllər?

Damnançıxma (is.) – bir illik dana. - Danalar damnançıxma olannan sōram saxlamax da o qərtənə çətin olmor (Q.G.).

Damazdix (is.) – saxlamaq üçün seçilən ev quşu və ev heyvanı (mal, qoyun, keçi, qaz, toyuq, ördək və s.). – Allah damazdığını kəssin, doğduğu buzoynu yaritmır bu inəh.

Dambil (is.) – gavalının növü. – Mührəbə vaxtı Axsqa kətdərindən türklər satmağa iri, həm də şirin dambil gətirərdilər səbətdə.

Damdırıa (is.) – dəf, baraban. – Məx'təb ki, bağlandı uşaxlar səhərdən axşama damdırıa çalıf oynuyullar.

Dambat//danbat (sif.) – lovğa, ədəbaz. – Uğurru kişinin oğlunu gördüm, bir dambat uşaxdı kin, gəl görəsən.

Dambatdanmax (f.) – lovğalıq etmək, ədəbazlıq eləmək, özünü başqasından üstün tutmaq. – O ölmüş qız da elə dambatdanır kin, elə bil onun ata-anasını tanıyan yoxdu.

Dambat-dambat (z.) – lovğa-lovğa. – Qulunun qavağında Xalıxverdi dambat-dambat danişirdi.

Damagırən (f.) – qız evində yaşayan oğlan. – Qıznan əvlənif onnarın əvində qalan oğlana ~~aylı~~ rən dəllər.

Danbatdix (is.) – lovğalıx. – Gərəx'di iş görəsən, yoxsam, dambatdixdan nə çıxar.

Damax olmax (f.) – umsunmax. – Qonşulara da pay göndərginən, damax olallar.

Dajmax (f.) – boyununa almamaq, gizlətmək. – Mənim üzüyümü İrehan tapıpbış, əmə dandı vermədi.

1. *Danqa* (sif.) – ariq, zəif. – Danqa malin nə eti olacax.

2. *Danqa* (sif.) – sözə baxmayan, tərs. – Danqa uşax adamı bezdirir.

Danqalağı çıxmax (f.) – arıqlamaq. – Öyün Söyüni gördüm, laf danqalağı çıxıf.

Danalıx (is.) – buzovlar bəslənilən yer. – Boran əsəndə danalıx soyur.

Danaboyun etmək (f.) – güləş vaxtı rəqibinin boynunu əyib yerə yıxməq. – Öünnərim Binəli bir iki yaşıdını güləşdə danaboyun elədi, yıxdı yerə.

Daysıtmax (f.) – sözünü geri götürmək. – Onu daysıtmax istərlər, əmə o baş qoşmōr (X.B.).

Danzot (si.) – keçəl, çirkin. – Həm xırıdı, həm də danzotdu bu Qurvanın qızına elçi tüşən.

Danqır (*sif.*) – keçəl, daz. – Danqır baş Şəmil oxartana işmişdi kin, əyaxda durammırdı.

Dana~~qır~~^{an} (*is.*) – gar altından çıxan çicək. – Novruzdan sōram qarın altınınna danaqıran qalxır.

Danabaş (*si.*) – qanmaz. – Θ, bu Zərinin oğlu Səfər bir danabaşdı kin, adamı hələ lağa qour.

Dana-dolux (*is.*) – dikbaş, böyüklərə söz qaytaran cavanlar. – Dana-dolux da böyük'lərə söz qaytaran cavannara dēllər.

Dana – da, də ədatı. – Burya gəlginən dana.

Dar (*s.*) – səbirsiz, hövsələsiz. – Məsim kişi qonax gələndə çox darranır.

Daramat vaxtı (*z.*) – dar vaxt. – Daramat vaxtı qısa bir əməlli başdı tədərүx də görəmmədix'.

Daramat eləməx' (*f.*) – özünə gün ağlamaq. – Cavannıxdə daramat eliyif qocalığını tüşünməlisən.

Darqursax (*si.*) – kəmhövsələ, əsəbi, hövsələsiz. – Xırı adam darqursax olur.

Daracax (*is.*) – vaxtsız-vədəsiz. – Boccaliya gəlin gətiməyə gedirdix', bu daracaxda da Xosroy gəlif kin, ona köməy edim, otunu gətirim.

Daraxlammax (*f.*) – sıra ilə bitməx'. – Pazi artıx hesaf daraxlanıf.

Darti (*is.*) – xananın bir hissəsi. – Dartıyı kişi hələm bərkitməyif kin, həsiri toxuyasan.

Dara-bara salmaq (*f.*) – çığır-bağır salmaq. – Ambarın yanında çovannar dara-bara salırdılar.

Dardüdüx' (*z.*) – dar paltar. – Əsədin nəvəsi dardüdüx' geyif şəhərə gedirdi.

Darvanmax (*f.*) – cəhd etmək. – Mənnən çox darvanan yoxdu, əmə bir şey çıxmır.

Daramax (*f.*) – qoyun-quzunu dağ döşünə yayılması. – Çobannar sürüyü dağın döşünə dariyiflər.

Daşxinası (*is.*) – dağda, qayaların üstündə olan mamır. – Qızdar Şişdağa əllərinə daşxinası qoymağə gedillər.

Daşqır (is.) – irigözlü xəlbir. – Taxılı xırman da xəlbirdən əvvəl daşqırnan əliyir kolu-kozarı çıxarıllar.

Daşavar (s.) – daşlı əkin yeri. – Balıxlının qavağındakı sallama yerrər çox daşavardı.

Daşıq (is.) – heyvanla daşınan yük. – Daşığı atın belinə urğannadilar.

Daşqıran (is.) – iri çəkic. – Daşqıranın sapı qarağışdan olsa, qırılmaz.

Daşqa (is.) – tək təkerli əl arabası. – Göllülü Dəmirci Hacıya bir daşqa düzəldirmişdim, hələ də qalır.

Daşdix (is.) - toyuq, qaz və ya ördəyin pətənəsi. – Qazın daşlığı təndirdə kavab eləməx yaxşı olur.

Daşı atılıf (f)- gözə görünməmək. Üç aydan çoxdu Nəsirdən xavar yoxdu, daşı atılıf.

Daşdanmax (f)- getmək, gözdən itmək.-Quluvun müdrü daşdanıf haryasa.

Daşdamax (f.) – çəlləkdəki şorabanın və ya pendirin üstünə ağır daş qoymaq. – Pendiri daşdaynan su üzünü bassın, yoxsam xarav olar.

Darinmax (f.) – dözməmək. – Bayram kişi oğlunun gətirdiyi qonaxlara darınır.

1. *Davan* (is.) – dəyirman daşını tənzim edən qurğu. – Dərmanın davanını qaldıranda un iri olur.

2. *Davan* (is.) – qapı həncaması əvəzinə işlənən qurğu. – Qapının davani aşağı tüşdüynə cirilliyir.

Davax (is.) – heyvan xəstəliyi. – Malı davax tutdumu ağızının selix' axır, dırnaxlarının arası yara olur.

Davandönmədən//davandöymədən (z.) – fasiləsiz, dincəlmədən. – Axşamatən davandöymədən cavidim öydə (E.Q.).

Davanqırma (z.) – ardınca, arxasınca. - Çovan hay salmışdı, davanjırma çatdix arxaca (T).

Daylax//daylax (is.) – bir illik at balası. – Dayım atın daylağını Düzkətti İsoya satdı 100 manata.

Daylaxlamax (f.) – usağıın saçını təmiz qırxmaq. – Məmmədvəli kişi nəvələrinin başını daylaxlıyif genə.

Dayidostu (is.) – dayı arvadı. – Dayıdosdarım çoxdu, əmə onnarın biri yaxşdı.

Dayanixlı (z.) – davamlı. – Şəhərdən bir cüt postal almışdım çox dayanıxlı çıxdı, hələ də geyirəm..

Dazalax (sif.) – keçəl. – Nə bilim qardaş, nə bilim quş, məni yandırıcı dazalax baş.

Deyix'li (is.) – ad eləməx', nişanlı. – Qurvanın qızı elə əvvəldən deyixliyi Paşanın oğlu Fərmana.

1. *Deyin* (q.) – qədər. – Məlimiz itmişdi, Qızıl dağa dən getdix tapammadıx.

2. *Deyin* –deyə. –Onnarı görmüşdüm deyin burya gəldim.

Dəbərtməx' (f.) – oynatmaq. – Cibreyil kişi yekə bir daşı yerinnən dəbərtdi. “Kitabi-Dədə Qorqud”da da işlənmişdir (12, 77).

1. *Dədə* (is.) - ata. – Dədəm mana qastum alif.

M.Kaşqarlının “Divan”ında da həmin mənada işlədilmişdir.

2. *Dədə* (is.) – baba. – Dədəm Boccalıya getdi səhər ertə.

Dəbbələməx (f.) – sözünün üstdə durmayan, nala-mixa vurmax. – Hamasiya melisiyə getmişdim şahid kimi, mən sözümün üstdə durdum, əmə Şərif dəbbələdi.

Dəbbə (s.) – köhnə işləri qurdalayan adam. –O, çox dəbbə adamdır.

Dəfədaraq (is.) – alətlər. - Usdanın dəfədarağı evdə qalıf, getdim gətdim.

Dəhmərrəməx' (f.) – tələsdirmək, tərpətmək. – Atı dəhmərrədim, İlənniya çatdım, yağış məni tutmadı.

Dəhrə (is.) - et çapmaq üçün işlədilən alət. – Dəmirçi Şavan yaxşı dəhrə düzəldirdi.

Dəhləməx'//dəhmərrəmək (f.) – qovmaq. – Ay uşax, bir o quzuları çölə dəhlə.

Dəlməx' (is.) – tülkü dəlməyi (yuva). Bəzən dəlmək sözündəki l səsi düşərək dəmək kimi deyilir. – Şiş dağda çoxlu tülkü dəməyi var; Tülkü dəməyində bala var (İ).

Dələmə (is.) – süddən hazırlanan pendirin ilk forması. – Südə maya qatannan sōra, ocaxda qızdırırx, süd dələmiyə çəvrilir və boylum pendir qəliflərinə töküf süzülməyini gözdüyürx.

Dəlmədeşix'//derdeşik (is.) – çox deşik. – Burada iki eyni mənali (dəl+deş) sözün calaqlanması ilə məna çalarlığı yaranmışdır. – Sıçoyul taxıl çuvalını derdeşix' edif.

Dəlix'li (is.) – heyvanın bel sümüyünün buda birləşən hissəsi. – Ətin dəlixli daddı olur.

Dəlibanda (is.) – tərkibində heroin olan bitki. – Dəlibandı usax ciynəsə, ağlı itər.

Dəmbərək (sif.) – lovğa. – Bir dəmbərəx' usaxdı bu Sənəmin yetimi, elə bil alçax dağları bu yaradıf.

Dəmgil//dəmgül (is.) – seyrək səpişik. – Uşağıın canını dəmgil basıf.

Dəmbərçəx' (sif.) – hirsli, əsəbi. – Ququş bir dəmbərçək adamdı, gəl görəsən.

Dəmirtikan (is.) – tikanın bir növü. – Cindərəsində yaman çox dəmirtikanı bitir.

Dəmgül (sif.) – alatala. – Uşağıın üzünü dəmgül səpişik bürüyüf.

Dəmirdöən (sif.) – asan biçilən ot. – Çaxmağın dağında dəmirdeyən ot çoxdu.

Dəng olmaq (f.) – qulaqdan-başdan olmaq. – Öyünnərim dəng oldux şofer Halayın səsinənə, elə hey deir, mator belə gəldi, resor elə getdi, əqumlyator işdəmədi.

Dəngəl (is.) – bədnəzər. – Deyillər Şərəbanının gözü dəngəlliidi.

Aşıq Məhər deyər sözün pesinə
Mətəl qaldım bu dünyanın işinə.
Kasib bənzər Ələyəzin kişiəna
Deyəllər dəngəldi gözü kasıvin.
(Aşıq Məhər)

Dəngəsər (is.) – bezdirmək. – Yenicə gözümü yummuşdum, bu uşağıın səsi, küyü məni laf dəngəsər elədi.

Dənnətməx (f.) – diqqətlə baxmaq. – Uzaxdan atdıyi dənnətdim, İbişdi Abbasquluya oxşuyurdu.

1. *Dəndən* (is.) - əməköməci. – Dəndənnin yumşax cılvirası olur.

2. *Dən-dən* (sif.) - ərimiş nəhrə yağı. – Təmiz kərə yağını əridəndə dəndən olur.

Dəncix' (is.) – pətənə. – Qazın dənciyi şışmışdı.

Dərdəqayım (sif.) – dözümlü. – Dərdəqayım adamlar naxoşduğu əyaxda keçirillər.

Dəsmalatdı (is.) – uşaq oyunu. – Xırman yerində uşaxlar Dəsmalatdı oynuyullar.

Dəstərxan (is.) – iri süfrə. – Dəstərxan ağ irəkdə olanda qonaxlar da həvəsnən yeyiv içillər.

Dəvərtməx' (f.) – nəyi isə çevirmək. – Tayyı dəvərdif porsuğun yuvasını dağıdılar.

Dəv gəlməx'//dav gəlməx' (f.) – qalib gəlmək, üstələmək. – Çayırrixda uşaxlar güləşirdilər, Səlim hamısına dav gəldi.

Dəvəboynu (sif.) – naxış növü. – Dəvəboynu naxışı xalının qıraqına salıllar. Belə bir bayatı var:

Yunu sərnən taxt üstə,

Ağırrix qoy daş üstə.

Keçiyə naxış salnan,

Dəvəboynu, baş üstə.

Dəvədabani//düyədabani (is.) - yabanı bitki. – Dəvədabani//düyədabani hasarın qıraqında çox olur, həm kökü yeyilir, həm də özəyi.

Dəvdəx' (sif.) – yaxşı görməyən adamın yerişi. – Dəvdəx' adamlar pis yeriyillər.

Dəvdəməx' (f.) – qorxa-qorxa yerimək. Gözdən mayıf olan adamlar həmməşə dəvdiyillər.

Dəvix'mək (f.) – qorxa-qorxa boylanmax. – Ay uşax, nə dəvikirsən oana, buana?

Dəyməx' (f.) – baş çəkmək. – Böün nənəmin yanına dəcəm, görüm nətərdir?

Dərmannix (is.) – dəyirmanda üyütmək üçün təmizlənmiş taxıl. – Buğduyu dərmannix eliyif yiğdilar meşiyə..

Dəyməcəli (is.) – nəzər, başqasının evi-eşiyi, maşını, oğul-uşağı və mal-qarasına gözdəyməsi. – Gülsənəm arvadın gözü dəyməcəlididi, öyün bizə gəlmışdı, o gedənnən sōra uşax xəstələdi.

Dəyşəx' (is.) – alt paltarı. – Bazardan dəyşəx' aldım, .

Dibircaxlanmax//dimircixlanmax (f.) – özünü öymək. – Elə ir gün Muradin oğlunun əlinnən bir iş gəlməsə də, yaman dívircıxlənir.

Dibir//divir (is.) – sürüünün qabağında gedən erkək keçi. – Sürüyü çölə dibir çəkif aparır.

Dığır (is.) – sap dolağı. – Sapın dığırından uşaxlar aftoy düzəldillər.

Dilgir (s.) – geridəqalan, mərifətsiz, el içində yerini bilməyən adam. – Əlipaşanın gədəsi çox dilgir uşaxdı

Dilbax (sif.) – çılpaq, heç bir şeyi olmayan adam. Burada c > d əvəzlənməsi olsa da, lakin semantik məna dəyişmir. – Temir dılbağın biriyydi, ambardar olannan sōra özünü tutdu.

Dilimbır (sif.) – çılpaq, lüt uşaq. – Yaz oldumu, bu İsmeyilin uşaxları elə dilimbır gəzəllər (X.E.).

Dimirix//dirmix (is.) - əl aləti. – Böün piçilən ot quruyuf, dımırıxlıyif bir yerə yiğdim.

Dimbılı (sif.) – kiçik, balacaboy. – Dimbılı Yetər uşaxlarını cuvuxladı.

Dinqılınca (sif.) – balaca. – O vaxtdarım mən əmimgildə olanda Mahmud dinqılınca uşax idi.

Dinnaja (say.) – bir az. - Aşa dinnaja duz töx'düm. (S).

Dinqılı (sif.) – az. – Tükannan 4 dinqılı iskan aldım.

Dinqıra çalmax (f.) – birisinin bir eyibli işini aləmə yaymaq. – Əntiqənin qızı Şahnaz haqqında kətdə yaman dinqıra çalıllar.

Dinqoz (sif.) – özündənrazi. – Əmimin bir dinqoz qızı var.

Dırney (sif.) – ariq, uzun adam. – Arıx və uzun adama lağama kimi dırney dəllər. Məsələn, Dırney Qəşəm.

Dirdabel (sif.) – qozbel. – Əhbərin gəlini dirdabel bir oğlan doğuf.

Durdır (sif.) – çoxdanışan, gəvəzə. – Ağbavada çox söylüyən adama dirdir dəllər.

Dirdalı (sif.) – qozbel. – Bu Dirdalı Səmədin heç boynu düzəlmir.

Dişdamax (f.) – qovmaq, uzaqlasdırmaq. – Qoca kişi kuşdarı dışdadı.

Dışarı(z)-ayrı, xaric. - Bu əvi tikilmiş. Zaman eldən tişarı nə iş görüf kin, xax onu səvmir.

Diydix (sif.) – yüngül, kəməğil, düşüncəsiz adam. – Uşaxlıxdan diydix oldumu, yekələnəndə də diydix olacax.

Dizman (sif.) – böyük, iri. – Urustam kişiyi görmüşdüm, dizman bir adamıydı.

Dizmiraxlı (sif.) – bəzək-düzəkli. – Bu Əsədin gəlini də bir dizmiraxlı şeydi.

Dızqo (sif.) –qorxaq. –Dızqo olan uşax elə dızqo da böyyür.

Dinaz (is.) – tənə. – Mən də heş vaxt bu uşağın dinazını götürəmmirəm.

Dinqira (is.) – qaval. – Bu dinqira çalan Balakişi indi adam oluf çıxıf ortalığa.

Dırinqı (is.) – şənlik, musiqi – Bu uşaxlar da dirinqidan xoşdanıllar. “Kitabi-Dədə Qorqud”da da işlənmişdir (12, 112).

Dilbağı (is.) – gəlinin danışması üçün yaxın qohumlarının ona verdiyi hədiyyə. – Gəlinə qaynatası dilbağı verdi ki, onunla danışın.

Didəgöz (z.) - əziyyət vermək. – Uşağımı məllim didəgöz edif, nədi-nədi uşax pencəriyi qırif.

Diblərdəqalan (sif.) – sayılmamaq, qarıyb evdə qalmaq. – Bu Nazdı da divlərdəqalanın biridir, indi gəlin oluf, çıxıf ortalığa.

Dimdələnməx (f.) – iştahsız, candərdi yemək, ürəksiz işləmək. – Bizim bu balaca Kərəm çörəx' yemir ha, dimdəliyir.

Dingə (is.) – tac formasında baş bəzəyinin əsasını təşkil edən dairəvi ağaç qasnaq. Ön tərəfinə qızıl pərəklər bərkidilirdi. – Nənəmin dingəsi hələ durur.

Dingirəfiş (is.) – yelləmçək. – Uşaxlar axşamatan dingirəfiş oynuyullar.

Dirğancı (is.) – yabacı. – Hər maşına üç nəfər dirğançı qoyurdular kin, biri otu maşına yuhləsin, ikisi də otu maşına atsın.

Dirgan (is.) – dəmir yaba. – Otu tayya dirgannan verillər.

Adına derlər Tiyran

Üzündəki ətdən utan

Əlindəki dəmir dirgan

Calacaldı Dirginada.

(Xəstə Hasan)

Dirçəxləməx (f.) – təpik atmaq. – Toyçu Sultanəlinin oğlu Yəvər at nə qədər dirçiklədisə, yenə də o, xam atı minə bildi.

Dirədöymə (is.) – oyun adı. – Qar əridimi, çilədən çıxan uşaxlar quru yer axtarırlar kin, cız çəkif dirədöymə oynasınınar.

Dirəx' (is.) – evin üstünə atılan yoğun tirin altına vurulan sıvri ağac. – Damı saxlıyan dirəx'di. “Kitabi-Dədə Qorqud”da Arşun oğlu Dirək şəxs adı kimi də işlənir (12, 26).

Dirəx'dası (is.) – içi dairəvi yonulan və dirəyin altına qoyulan daş. – Dirəyin altına daşı qoyular kin, dirək torpağa girməsin.

Dirəsməx (f.) – tərslik etmək. – Kırşədə yük çox olduğunnan at da dirəşif getmir.

Dirəmə (sif.) – dolu. – Qolxozdan 20 dirəmə çuval taxıl aldım.

Dişdi (sif.) – bacarıqlı, qorxmaz. – Qara Namazdı Dərvişov Qurban çox tişdi adam oluf, dəllər.

Dişəx' – dəyirman daşı və ya kirkirə daşının üstünə çəkiclə salınan iz. – Dərmanın daşı tişəx'dən tüşüf.

Dişəməx' (f.) – dəyirman və ya kirkirə daşına diş açılmaq. - Kirkirə dişəx'dən tüşüf ona yörə də yarmani qırammır, heş qavıdı da çəx'mır.

Dişdix (is.) – at kirşəsinə və otçalana atları qosmaq üçün bərkidilən ağac. – Dişdiyi mökəm ağaşdan düzəldillər kin, həm yenişdə, həm də yoxuşa ona çox yük tüşür, qırılmasın.

Divəx' (is.) – salgarla bulğur və yarma döymək üçün bazaltdan - göydəşdən hazırlanmış və içi oyulmuş daş. - Ağbava kətdərində hər 5 əvdən birində divəx' variydi.

Divarısı (is.) – çöl arısının bir növü. – Div arısı yaşıl irəx'də olur, yaxşı da balı olur.

Doğanax (is.) – arabanın və ya yük maşının arxa tərəfinə bərkidilən halqa. – Urğanı doğanaxdan keçirif yükü bərkidirsən.

Belə bir ata sözü də var: -Hər şey doğanaxdan keçər.

1. *Dolama* (is.) – barmağa çıxan çibən. – Barmağa dolama çıxanda soğançaynan yumşaldıllar, sōra deşilir.

2. *Dolama* (is.) – dağa çıxan əyri-üyrü yol. – Qara kahanın dolamasında çox maşınnar dönüf, xeylax adam ölüf.

Dolamaq (f.) – kiməsə rişxənd etmək, onun pis əməllərini lağa qoymaq. - Toyçu Xəlil adamları dolamağının əl çəkmirdi.

Domuşmax (f.) – ağridan və ya qorxudan başını bədəninə qışmax. – Ay bala, irəli gəl, nə domuşuf durufsan orda.

Domusux (sif.)- buruşuk. Domuşuğun biriydi, qalxora sədir gələndə, indi düz gedir.

Donqabel (sif.) –bax: qozbel. – Kətdə iki donqabel adam var.

Don (sif.) – soyuqqanlı adam. – Telli çox don adamdı, öz uşaxlarını da tanımır.

Donqarramax (f.) - beli əyilmək. - Əvdırəhman kişi laf donqarrı'yıf.

Donqar (sif.). - əyri. – Donqar Xanəli oğluna toy eliyor.

Donuxmax (f.) – nədənsə qorxub hərkətsiz qalmaq. – Atasının ölümünü görüp uşax donuxmuşdu.

Dovşan topuğu (is.) – yabani bitki. – Qaraçanteyin dağında çoxlu dovşantopuğu bitir.

Dozanqurdu//donuzdanqurdu (is.) – həşərat. – Əkin yerrəində, daşın altında dozanqurdu çox olur.

Döl (is.) – nəsil (heyvannarda cins). – Bu uşax sir-sifatının Məhərrəmin dölünə oxşür.

Döllux (is.) – cins mal (qoyun). – Hər aldığın qoun döllük' olmur.

Dölbaşı (is.) – payızda doğulan quzu. – Dölbaşının əti yumşax, sümüyüç çox kövrəx' olor (X.E.B.).

Döl düşməx' (f.) – qoyunnarın ardıcıl olaraq quzulaması. – Qounnnnarın fevral və mart aylarında dölü tüsür.

1. *Döndərmə* (is.) – oyun havası. – Göllülü Qəşəmin çaldığı “Döndərmə” adamin sümüyüncə tüsür.

2. *Döndərmə* - oyun havasının təkrarı. –Zurnaçı İsə havaları çalanda elə döndərirdi kin, mətəl qalırdın.

Dönüş (n.) – dəfə. – O dönüş kirvəlix'də xalamı görəmmədim.

Dönərgə (is.) – bəxt, tale. – Zərifənin dönərgəsi dönüf, ərini itirif.

Dönəlgə (is.)- Kin saxlamayan,ürəyi yumşaq adam. Belə bir ifadə var:- Dönəlgəsi yaxın adamdı.

Dördnala (z.) – at yeri. – Hər at da dördnala gedəmmir ha.

Dördböyrəx' (sif.) – güclü, qüvvətli. – Vəlinin dinqılı oğlu dördböyrəx' uşaxdı.

Dörtgül (sif.) – dördbucaq. – Əvvəllər tükannarda dörtgül qənfət olardı, imdi yoxdu.

Döşürməx' (f.) – sahib olmaq, yıqlamaq. – Əkbər fermanın mallarını döşürənnən sōra varrandı.

Döşdəməx' (f.) – kimləsə döyüşmək. – Süd zavodunun pendir qayıraniynan qaroul döşdəşif.

Döyməc (is.) – isti çörəyin yağı basılması. – Nəhrə yayılanda nənəm təndirdən çıxan isti çörəyə kərə yağı basıf bizə döyməc edirdi.

1. *Döyənəx'* (is.) - əl və ayaqda olan qabar. – Təzə bir əyaxqabı almışdım, əyağımı döyənəx eliyif.

2. *Döyənəx'* (is.) – taptanan yer. – Döyənəx' yeri əkməh də çətin olor (Q.E.).

Dula (is.) – taxça. – Köhnə əvlərin dulası olardı, orya da qav-qacax, yorğan-dösəx' yığardılar (B).

Duax//duvax (is.) – qız-gəlin gedəndən bir neçə gün sonra təşkil edilən gəlingörmə mərasimi. – Qonşu arvatdarı duvağa çağırıflar.

Duaxqapma (is.) – gəlini atlandırarkən ilk xəbəri bəy evinə çatdırıran atlı. – Duaxqapbanı Yəvər aldı gənə.

Dumurcux (is.) – dolunun növü. – Şişdağa yaman dumurcux yağdı.

Dumbuz (is.)- yumruq, qarama.- Zalxa qarı- yamanca acıqlanmışdı, nəvəsi Əşrəfin kürəyinə bir dumbuz.

Dunux (sif.) – huşsuz, sadəlövh, fikirli. – Bir uşax kin, dunux oldu, yazif oxuyammiyajax (Q.E.).

Dunuxmax (f.) – huşsuzlamaq. – Qizyetər oğlunun tounda işdəməx'dən dunuxuf qalif.

Durulamax (f.) – təmizləmək. – Qav-qacağı yuannan sōra bir dəfəm də suya çəkif duruyullar.

Durtdumduymaz (sif.) – danışığını bilməyən. – Bu poştun təzə müdürü durtdumduymazın biridi.

Duvalıxlı (sif.) – dəli, ağılsız. – Bu gədə laf duvalıxlıdı.

Duzax (is.) – tələ. – Tülüyüə duzax qurmuşdum, bu gejə tüşüf.

Duzdax (is.) – düz daşı. – Qounnarı duzdağa gəti, düz yalasınnar.

Duş//tuş (is.) – yuxu. – Beycə tuşumda bir dərya gördüm.

1. *Düdüx'* (sif.) – musiqi aləti (tütək). – Bəşir kişi yaxşı düdüx' çalırdı.

2. *Düdüx'* (sif.) – boş-avara, yalançı adam. – Dündüyün biri gəlif işixları kəsif.

Düdəmə (sif.) – səfeh, gic. – Düdəmə Bağırr gij-gij işdər görür.

Duşəcəx' (is.) – kolxozda əmək haqqına çatan məhsul (yağ, pendir, taxıl və s.). – Payızda düşəcəyimizi alıf satırrix, sōram da çılpaxlıx alırdıx uşaxlara.

1. *Düşüx'* (is.) – yarımcıq doğuş. – Deyillər Ələmdarın qızı düşüx' doğuf.

2. *Düşüx'* (z.) – yerli-yerində danışmamaq. – Osmanın qızının tounda çoban İsə çox tüşük-tüşük danışırıdi.

Düzənəqulu (z., s.) – sözü üzə açıq-saçıq demək. – Düzənəqulu adamnan heç kim incimir, onuncun kin, sözü xəlvətdə demir.

Düyünçə (is.) - pal-paltar, kəsik parça qırıntıları. – Ay uşax, o düyünçüyü gəti görüm, bir yamaxlıx seçim.

Dülüngə (is.) – qoyun-keçiyə ot vermək üçün qardan təmizlənmiş yer. – Dülüngüyə ot tökdüm kin, qounnar yesin.

Düx'cələmax' (f.) – dolamaq. – İpi düx'cəliyif qoydum taxçıya.

Düx'cə//dühcə - cəhrə iynə dolanmış konusvari ip. – Dühcələri teşiyinən püx'dərdim. Belə bir bayati da var:

Piltəni əyirdihcə,
Döñuv oldu bir dühcə.

Naxışdar çicəx' açar,
Xalçıya büründühcə.

Dümsüx (is.) – dürtmələmək. – Öküzün biri çox tərsdi, dümsüx'ləməsən getmir.

Dümbələkbaz (sif.) – lovğa, özündən danışan. – Bu şofer Şirxan dümbələx'bazın yekəsidi laf.

Dümbələmdüz//düpələmdüz (sif.) – düpdüzən. – İrayona gedən yolun döngələrini dümbələmdüz eliyiflər.

Dümbüz//dumbuz (is.) – başa vurulan yumruq. – Anası uşağıının başına bir dumbuz saldı.

Dünənnərim (z.) – dünən. Şəhərə getmişdim dünənnərim, bir əz ayın-oyun aldım.

Dünədün (z.) – dünənəqədər. – Dünədün acınnan ölenin biriyydi, indi qapısında adam işdədir, bu İsrəfil.

Düngür (is.) – qohum. – Gəlinin atasını, təzə dungürmüzü qonax çağğırdıx kin, əvə gedif gəlsin.

Dürdüyüñ (is.) – parça kəsikləri. – Dürdüyüñü bura gətirnən, yamaxlıx seçəjəm (Q.E.).

Dürməx' (is.) – çörəyin yağı, bal və ya pendirə bükülməsi. – Nənəmin verdiyi yağı-bal dürməyini unutmax olarmı?

Dürzü (sif.) – namussuz, qeyrətsiz. –Dürzü adamnan nə gözdüyücəm bunnan artıx.

Dürrəx' (sif.) – ikiüzlü adam. – Farsmənşəlidir, du (iki), rəng (sifət). Dürrəx' adamlar həmişə yaltaq olur, ara vurur.

- E -

Ehmal (z.) – ehtiyatla, yavaş. – Nənəmi maşının ehmal yendir, yixılar.

Ekiz tayı//əkiz tayı (is.) – əkiz doğulanlardan biri. –Əkiztayının biri xəstədi, nəillac edirix yaxşılaşdırır.

Elliyənən (z.) – hamılıqla. – Sultanabatda Bayram kirvanın dəfniydi, Təpəköylülər də elliyənən ordaydilar.

Elti (is.) – qardaş arvadları (qohumluq). - Böyük' eltim bizə gəlmişdi, paltar-palazı yumağa köməy elədi.

El-gün (is.) – qohum-əqraba. – Adamın el-günü sağolsun, hammisi toya gəlmişdi.

Eldən ~~çır~~ arı (sif.) – pis bir hərəkət. – Daşdəmirin eldənçixarı hərəkətinə yörə qohumları ona yan durmullar.

Endirməx (f.) – hörmət etmək, saymaq. – Gəlinimiz bizi daha endirmir, gəldiyi bir aydı.

1. *En* (is.) – mal-qaranın və qoyun quzunun qulağına vurulan nişan. – Quzuların qulağına en vuruf yaylıya apardılar.

2. *En* (is.) – bir en parça. – Donun ətəyini bir ennən tix'dim.

Enəx' (is.) – nişan. – Ağbabə kətdərində malın, qoyunun qulağına, qazdarın ayaxlarına enəx' vurullar.

Enəməx (f.) – nişan vurmaq. – Qazın sağ pəncəsinin birinci pərdəsini qəçiyənən enəmisəm kin, bəlli olsun.

Hər bir ailə ev quşu və heyvanlarına müxtəlif və bir-birindən fərqlənən enəklər vurardılar.

Erkəx'ləməx' (f.) – anası olmayan arı ailəsinin bal yiğmaması. – Arı erəkəx'liyif, bal gətimir.

Epeyca//epey (z., s.) – çox, xeyli. – Qolxoz sədrinin iclasına epeycə adam gəlmışdı.

Eş (is.) – tay, bərabər. – Ay uşax, o sənin eşin dəil, bura yəl.

Eşşəy (is.) – bənna və rəngsazların hazırladıqları və üstündə dayanıb işlədikləri qurğu. – Usda eşşəkdən yıxılıf kici burxuluf.

2. *Eşşəx'* (is.) – öküz kotanının başının qoyulduğu hissə. – Kotanın eşşəyi əyilik, oncu da kotan dərinə gedəmmir.

Eşənəx' (is.) - mal-qaranın dərisində olan qurd. - Eşənəx malın gönünü də xarav edif, özünü də illaşdan salif.

Eşşəkbəli qirdi (is.) – uşaq oyunu. – Kənt uşaxlarının ən sevimli oyunnarından biri eşşəkbəliqirdidir.

Eşik qapısı (is.) – Həyətin və ya evin bayırə açılan birinci qapısı. – A bala, eşix' qapı döyüür, gör kimdi elə?

Eşik (is.) – bayır, həyət. Eşix'də qar əliyir, içəri isə istidi.

Eşkar//eşkara – acıq-aydın. – Eşkara bulağın qurnasını Ziyəddinin partamışı qırıf, indi də boynuna almir kin, almir.

Eyilik (is.) – yaxşılıq. – Mən 50 ildən çoxdu birqadır Alışanı tanıyıram, onun əlinnən eylix' gəlməz.

Eymənməx' (f.) – qorxmaq. – Evdə kişi xaylağı olmuyanda arvad eymənər.

Eymə (is.) - inəyin eydirmə südü. – Südün eyməsi yağlı olor (E., Q., B.).

Eyrəti (sif.) – çirkin, eybəcər insan. – Cox naxartana dəsən eyrətidi bu Tafdix.

Eydirməx' (f.) - əsas sağımdan sonra inəyin bir də sağılması. – Bəzi inəx' cinsi var kin eydirməyə qoymur ha.

Eydirmə (is.) – birinci sağından sonra sağlanan süd. – Eydirmənin yaxşı olur qatığı.

Evvallah (is.) – Allah razı olsun (alqış). – Eyyallah, a bala sana.

Eyninə almamaq (f.) -əhəmiyyət verməmək, vecinə qoymamaq. – Bir qaynana kimi gəlni Zalxa arvadı heç eyninə almır.

Eyrət (sif.) – nizamsız, adamayovuşmaz adam. – Eyrət adamnan qonşu olmax bir dərddi.

Əhəd (is.)- güc, qüvvə. – Bu uşaxlar dayımda əhəd qoymadılar. Kişinin lap əhədini kəsdilər.

- Θ -

Əbəjdad (is.) - əсли, kökü. – Onun mən laf əbəjdatını da taniyıram.

Əçəçə (is.) - hər şeyə qarışan, tez küsən. – Əçəçə adamlardan gen gəzməlisən.

Əcə-vəcə soruşmax (f.) – təfərruati ilə soruşmaq. – Getmişdim Güllüyə nənəmgilə, nənəm mənnən əcə-vəcə hər şeyi soruşdu.

Əcəlmayallax (is.) – təsadüfi ölüm. – Qasımın qəzadan tələf olması əcəlmayalaxdı.

Əcix'-ciçüx (sif.) – kiçik-böyük. – İmdi Güllübulaxda əcix'li-cüçüxlü hammı pazi yiğir.

Əcəfsandal (is.) – pomidor, bibər və badımcانın manqalda bişirilif qatışdırılması. – Qonaxlara əcəfsandal pişirdilər.

Ədəti (z.) – tamamilə, əməlli-başlı. – Ədəti ögün oğlumnan xatiya tüşmüsdüh şəhərdə.

Ədətdicə (sif.) – layiqli. – Mürsəl qızına ədətdicə cehiz alıf yola saldı.

1. *Ədə* (x.)-müraciət forması. – Ədə, gəl bu quruları çölə sür.

2. *Ədə* (is.) – dədə. – Ədəm mana yelsabet alıf.

Ədəli-düdəli (sif.) – qaydasınca. – Mislim kişi oğluna bu günñərdə ədəli-düdəli bir toy elədi.

Əfsanat (is.) – ofsanat. – Böün bir çörəyin əfsanata keşdi, körpüdən keçəndə az qaldı ayağım qırılsın.

Əfsəməx' (f.) – üfürüb təmizləmək. – Əfsəməx odu kin, bugda, düyü, yarma və s. şeyləri sinidə yuxarı tulluya-tulluya üfürüf içinin çör-çöpünü və tükünü təmizləyillər.

Əfkələməx' (f.) – ovxalamaq. – Kürəyim sancırdı, əfkələtdim, indi yaxşıyam.

Əfkəşmə' (f.) - qatlanmax. – Paltar da çox əfkəsif, gərək bir ütülüyəx'.

Əfçi//həfçi (sif.) – qadın işinə qarışan kişi. – Arvad işinə qarışan kişilərə həfçi dərlər.

Əkə (sif.) – həyat təcrübəsi olan yaşılı adam. Ləqəb kimi də işlənir. – Əkə Məhərrəm yaxçı işdiyir. Digər türk dillərində eke (özbək), əkə (qırqız) formasında işlənir. Azərbaycan dialektlərində aqa formasında işlənir.

Əkənəx' (is.) - əkin yeri. – Əkənəx'də çoxlu siçan peyda oluf, taxılı batırajax (B.E.).

Əkə-pükə (sif.) – sayılan, el içində hörməti olan yaşılı kişi və ya qadın. – Zəkyə qarı da çox əkə-pükə arvatdı ha, o hər işi yerinə qoa bilir.

Əl-ayax etməx' (f.) – kömək etmək. – A bala, gəlin, o toa əl-ayax edin.

Ələngə (sif.) – ariq, iri adam. – Taniyıram, Nuruyu, ələngənin biridi, gəlif camahatdan dəri yiğir, özü də ucuz qiymata.

Əliyuxa (sif.) – kasib. – ~~B~~^{uyll} əlimyuxadı, satmağa da bir şey olmadı.

Əliqalın (sif.) – varlı-karlı. – Həmməşə əliqalın adamlar qohumlarından uzax qaçırl.

Əlləmayax (sif.) – nadinc, dəcəl. – Bacımın oğlu da çox əlləmayaxdı, evə gəldimi qurdalamadığı bir şey qalmır.

Əlbəhəm (z.) – o saat, o dəqiqə. – Atımız itmişdi, əlbəhəm axtardıx, gedif Qonçalıdan tafdix.

Əlcim (is.) – yun darağının ağızından bir dəfəyə əl içi boyda çıxan yun. – Ay uşax, ordan bir-iki əlcim yun uzat cəhrədə əyirim.

Əlləm-qəlləm//həlləm-qəlləm (sif.) – firıldaqçı, ikiüzlü adam. – Əlləm-qəlləm adamnan hər şey gözdəməx' olar.

Əlcəx' (is.) – kərəntinin tənzimlənən tutacağı. –Əlcəyi tut ağacının hazırlayıllar. Əvvəlcə budaq kəsilir, sua qoyulur və əyərəx' kərəntinin sapına bağlıyıllar.

Ələm-ələm (z.) – hər vaxt. - Ələm-ələm qonşular bir yerə yiğilmir.

Əlxə'-fəlxə' etməx' (f.) – diqqətlə axtarmax. –Əvi əlxə'-fəlxə' elədim, törpüyü tapamadım.

1. *Əlli-əyaxlı* (sif.) – bacarıqlı. – Əlli-əyaxlı uşax yekələndə də özünə əv düzəldəcəx'.

2. *Əlli-əyaxlı* (z.) – yerli-dibli. – İsdiyəndə sahatı qolumnan açıb qoymuşdum eşix'dəki stolun üstünə, əlli-əyaxlı yox oldu.

Əlli (z.) – cəld. – Bir əz əlli olsax, şər qavişana yeri piçif qutarrix.

Əlli olmax (f.) – cəld tərpənmək. –Əlli ol kin, axşamatən yeri bululluyax, gedəx'.

1. *Əllix'* (is.) – təkbarmaqlı əlcək. – Nənəm əllix toxūr, maşa tifdix'dən.

2. *Əllix* (is.) – qızmış qab-qacağı ocaqdan götürmək üçün tikilmiş parça. – Təndirin üstdəki qazanı əllix'nən götdülər.

Əmə//əmbə//ama (b.) – amma. – Yazbaşı yağış çox olsa da, ama taxılı su kəsmədi. Əmbə biz çaxmağa çatanda yağış səngidi.

Əməköməci//əməkömənci (is.) – yabani bitki. – Əməköməcini pişirif çıxıllar, sōra yumurta vuruf sarımsaklı qatıxnan yəllər.

Əmişvaxtı (is.) – quzuların analarını əmdiyi vaxt. – Əmişvaxtı gördüm ki, iki quzu xəstəliyif, əmmir.

Əmlix' (is.) – anasını əmən quzu. – Quzu ot otduyanatan əmlix' addanır.

Əngəzdəməx' (f.) – möhkəm döymək. – Qasım kişi nəvələrini o ki var əngəzdədi qonşunun itini daşdamışdır.

Əngibəş (sif.) – çoxdanışan. – Əngibəş adam səni saler çənəsinin altına, işdən-güjdən olursan, qalırsan mətəl.

Ənix (is.) – it küçüyü. Qancıx 3 dənə ənix balalıyif, ikisi ağ, biri qaradı. “Kitabi-Dədə Qorqud”da işlənmişdir (12, 119).

Əndərməx' (f.) – calamaq, tökmək. – Axşam vaxtıydı, əyağım ilişdi, bir yekə qazan sū əndərdim, yerə.

Əndəza (is.) – görkəm, forma. – Ə, bu qırroyların Daharı laf əndazadan çıxıf.

Əndəx'-döndəx' (sif.) – sözünün üstündə durmayan adam. – Məsimnən yolçulux, elədim, gördüm kin, çox nə xartana desən əndəx'-döndəx' adamdı.

Ənsə (is.) – boyun sümüyü. – Ənsə sümüyünün ağrısı pis olor.

Əppəx//ərtməx (is.) – çörəx'. – Deməx' lazımdı, tükana əppəx' gətisinnər, hamı çöldə-bacada işdiyir, biçim vaxtı. “Kitabi-Dədə Qorqud”da ətmək formasında işlənmişdir.

Digər dialekt və şivələrdə işlənən bu paralel sözlər Nəsimi və Füzulinin yaradıcılarında da işlənmişdir.

Əppəx'ası (is.) – tez hazırlanan yemək növü. – Soğanca düzəldif suynan qaynadıllar, içində bir əz əppəx' doğruyuf yällər, bu da olur əppəyaşı.

Ərzuman (is.) - arzu. – Kişi ilə arvadın ərzumanı gözdərində qaldı, nəvələrinin toyunu görəmmədilər.

Ərdəm – boy-buxun, görkəm. – Bunun ərdəminə baxın bir.

Ərdəmli (sif.) – güclü, bacarıqlı qüvvətli. – Ərdəmli adamın gördüyü iş yaxşı olur.

Ərdəmsiz (sif.) – zəif, gücsüz, görkəmsiz, tənbəl, bacarıqsız. – Ərdəmsizin gördüyü iş nolacax axı.

Ərdəx' (is.) – yağda qızardılmış kiçik xəmir parçaları. – O vaxtdarım fin davasına gedəndə anam yolda yeməyə çoxlu ərdəy pişirif qoymuşdu.

Ərəmix' (sif.) – doğmayan qadın. – Ərəmix' arvatdar da nəsil vermillər.

Ərçəşməx' (f.) – dolaşmaq. – Bu uşax ona-buna ərcəşir.

Ərcan (sif.) – həyat yoldaşını çox istəyən, sevən qadın. – Kişiyi kişi edən ərcan arvad olur.

Əriş (is.) – hananın şaquli bərkidilən ipləri. – Hananın ərişi boşaldımı, toxunan həsir də boş olur.

Əriştə (is.) – xəmirdən kəsilmiş ərzaq məhsulu. – Payızın son ayında kənd əvlərində qış üçün əriştə kəsilirdi, daha sōram qavrılırdı sajda.

Ərşin (is.) – çörəyi təndirin badından qazıyıb çıxarmaq üçün işlədilən alət. – Ərşinin bir başı da çəngəl olur, çörəyi təndirdən çıxarmaq üçün

Ərişməx (f.) – zarafat etmək, sataşmax. – Mürsəlnən Şahismeyıl elə uşax vaxtdarınınə ərişillər.

Ərkəsöyüün (sif.) - ərköyün. – Uşağı ərkəsöyüün böyüdənnər sōra peşman olullar.

Ərincəx//əringəc (sif.) – tənbəl. – Ərincək adam ev tikə bilməz.

Ərp (is.) – çaydanın dibinə yiğilan xılt. – Çaynikin ərpini qaşıldılar.

Ərgənnix (is.) – evlənmə vaxtı çatan oğlan və qız. – Ərgənnix vaxtı cavannarı çox da dannamax olmaz.

Əsən (is.) – ehsan. Hər adamın borcudu kin, dədə-babasına əsən versin halal qazancınnan.

Əssah//əsvah – düzgün, dəqiq, səlih. – İşin əssahını mən güzgü kimi bilirom necə oluf

Əsənnix' (is.) – ehsan üçün bəslənən mal. – Ağbabə kətdərində rəhmətə gedənin ilində əvdə bəsdənmiş mal kəsif əvlərə əsənnix' paylıyırıldilar.

Ətqava (is.) – advokat. – Şəhərdən bir ətqava tutmuşdular Murada, əmə məhkəmədə heş bir xeyri olmadı.

1. *Ətənə* (sif.) – tənbəl, loş, işəyaramayan adam. – Elə bil ətənədi heş bir işə yaramır.

2. *Ətənə* (is.) – mal-qoyun, eləcə də at balalayandan sonra ifraz olunan ət parçası. Ətənəsini salmamış inəyi sağmax olmaz.

Ətəx'ləməx' (f) - ətəklə yelləmək. – Təndirin küfləsini ətəx'liyəndə quvatdı yanır.

1. *Ətdix* (sif.) – ağır tərpənən adam. – O da heş işdəmir ətdiyin biridir.

2. *Ətdix* (sif.) - bəslənən heyvan. – İki cöngə bəsdəmişəm, ətdiyə verəcəm.

Ətəklix (is.) – bədən hissəsi olmayan qadın paltarı (yubka). – Ətəx'lix gen olsun deə 3 metrə ləsdix'dən tikirdilər.

Əvlət//övlət (is.) – övlad. Qız əvladının da yükü ağır olur. Atalar belə deyif: - Gəlin gələnəcən, qız ölənəcən.

Əvəlix (is.) – yabani, yeyilməli bitki. – Dağ yerində pitən əvəlix' daha yumşax və daddı olur.

Əvəlix' çəkməcəsi (is.) – bulğur və əvəlikdən təndirin içində bişirilmiş yemək növü. – Təndirin içində bişirilən əvəlix' çəhməcəsi əsasən axşamlar yeilir.

Əv (is.) – ev. – Əvimizdə xeylam qonax var. – M.Kaşqarlıının "Divan"ında da əf//əv formasında işlədilmişdir (IV.68).

Əvəlix' dolması (is.) - əvəliyə bükülmüş dolma. – Təzə əvəliyin dolması daddı olor (E.Q.).

Əvəliyaşı (is.) – yarma və ya umacla bişirilən duru aş. – Əvəliyasını qışda yeməx' faydalıdır, həm də souxdəymənin dərmanıdır.

Əvəlik ployu (is.) – düyü və əvəlikdən hazırlanan plov. – Qoca babam həmməşə anama əvəliy ployu pişitdirərdi.

Əvləx-əvləx' (z.) – əkin üçün hazırlanan sahə. – Qartolun yerini əvləx'lədim savah əkəcəm.

Belə bir bayatı da var:

Yer əkdirim əvləx'-əvləx'
Dadandı qara leyləx'.
Mən səvdim, xax apardı,
Qoymadı qannı fələk.

Əvədiyə düşməx (f.) – arxası üstə yixilmaq. – Qoun axşamnan əvdiyə tüşüf murdar oluf.

Əvəzəbədəl (z.) - əvəz-əvəzə. – Qonşuynan razılaşdix, cöngüyü düəynən əvəzə bədəl dəyişdix'.

Əvədix' (is.) – arxası üstə yixilmaq. – Ördəy əvədiy olmuşdu, qalxa bilmirdi.

Əvixaraf (sif.) – bədbəxt, yaziq. – Ay əvixaraf, gör nə edifsən?

Əvtökəmə (is.) – Novruz bayramı ərefəsində pal-paltar, yorğan-döşək , xalça-palazın bayırda təmizlənməsi. – Novruzdan qabax hər əvətökəmə edif, təmizdix' işdəri aparıllar.

Əyinnix'//əyincəx (is.) – üst paltarı. – Uşax əyincəyini əvdə qoyuf, şüyəcəx'.

Oyin ki (əv.) – o tərəfdəki. – Öyinki evdə tufardan xızır asılıf, onu götürü, gəti bura.

Əyrimçə (sif.) – çirkin, nazik, yönəmsiz. – Təzə dirextur əyrimçənin biridi.

Əyam (is.) – iqlim, hava. – Öyam pozuluf, dəsən qar yağacakx.

Əyax (is.) – ayaq. – Öyaxlarım məni öldürür, elə sizilliyir kin.

Əyaxlix (is.) – astana. – Öyaxlıxdan bəri gəlginən, orda durma, ayıfdı.

1. **Əyağaltı** (is.) – ayağın pəncəsi üçün toxunan corab. – Nənəm balacalara qışda geyməx' üçün əyağaltı toxürdü.

2. **Əyağaltı** (is.) – divar hörərkən və ya suvaq vurarkən ayağ altına qoyulan taxta dəzgah. – Usda əyağaltından yıxıldı.

Əyəm (b.) - əgər. - Öyəmlərim uşaxların atası orda olsoydu, o dava da olmazdı, azdan-çoxdan onu sayıllar.

Əyiş (is.) – təndirdən çörək çıxarmaq üçün işlədilən alət. Öyişin bir ucu çəngəl, o biri ucu isə yastı olur. Yastı ucu ilə təndirdəki çörəyi qazıcıq aşağı salır, o biri ucu ilə çəngəllə çıxarıllar. – Usta Nəsif arvatdara yaxşı əyiş düzəldirdi.

Əyiş-uyuş (sif.) - əyri-üyrü. – Lələnin oğlu Alxanın əyiş-üyüş bir “Vilisi” varyayıd.

Əyləməx' (f.) – dayandırmaq. – Atdar kirşəni elə qaçırdılar kin, kirşəci onnarı zornan əylətdi.

Əy qoymax (f.) – yumurta döyüsdürərkən rəqibin vurması üçün bərk yumurtanın yanına nişan qoyulması. – Mən yumurtduyu əy qoyuram, sən vur.

Əzvay (sif.) – aciz. – Özvay uşaxların kannarı heç sağ olmur.

Əzmə (is.) – kartofun bişirilib əzilməsi. – Qartofu əzif soğançalı suyun içində töküllər, bu da olor əzmə. (Q.E.).

- F -

Fallix (is.) – toyuğun yumurtaladığı yuva. – Ay uşax, get fallixdan murtdaları yiğ gəti.

Fal (is.) – toyuğun altına qoyulan yumurta. – Touğun fallığına yumurta quollar kin, murtdamağa maraxlansın.

Fal salmax (f.) – bir az iş görmək. – Bir bunnan soruş, ay oğul, heş fal salıfsan bir?

Faraş (sif., z.) – vaxtından əvvəl, erkən, tez. – Qounnar faraş doğuf, payızatan bir də doğacaxlar.

Farmaş//məfrəş (is.) – İçerisinə yorğan-döşək, pal-paltar yiğmaq üçün ipdən toxunan ev əşyası. - Keçənnərdə yorğan-döşəyi farmaşa yiğardılar, qaravat yoxuydu.

Fasıl (is.) – müddət. – Qulamin oğlu bir fasıl gözə görünmürdü, indi peyda oluf.

Fasix (sif.) – hiyləgər, çoxbilən. – Əyər düzünü desəm, Məmed çox fasix adamdı.

Fatma nənənin qurşağı (is.) – yağışdan sonra yaranan qövsi-qüzəh. – Dəllər, Fatma nənənin qurşağının altından keçənlər bir il xəstələnmillər.

Fəfə (sif.) – bacarıqsız, aciz, əfəl. – Onu mən uşaxlığının tanıyıram, fəfənin yekəsidir.

Fəhim (is.) – düşüncə. – Ay bala, bir fəhmin olsun, yeriyəndə əyağının altına bax.

Fəhəmsiz//fəhimsiz (sif.) – düşüncəsiz. – Bu Məvlid kimi fəhəmsiz uşax görmədim.

Fəl (is.) – tələ. – Bizə onnar bu səfər fəl gəldilər, axırına baxarıx.

Fələ düşməx' (f.) – tələyə düşməx. -Fələ tüşmədix'mi, bu zalim qızının əlinnən.

1. *Fənix'məx'* (f.) – təntimək, əldən düşmək. – Qonşumuzun anası rəhmətə getdiyinə fənix'if, ona həyan olmax lazımdır.

2. *Fənix'məx'* (f.) – özünü itirmək. – A bala, fənix'mə, əlindəki işini gör.

3. *Fənix'məx* (f.) – naümid olmaq. – Uşax Bakıya – inistuta qəbulu gedif gələnətən adam fənix'ir.

Fərix' (is.) - fərə. Fərix' bir ildən sōram toyuğ olur.

Fətir (is.) - əridilmiş kərə yağıñ xıltundan bışırılıən kövrək çörək. – Nənəm yağ əridəndə həmməşə fətir bişirərdi uşaxlara.

Felman (sif.) – aravuran, ikiyüzlü, hiyləgər, araqaşdırın. – Felman arvatdar həmişə ara qatıllar, həm də bunu xoşduyullar.

Feldar (sif.) – çoxbilən. – Güləsər də çox feldardı ha! Onun feldarlığı qızına da keçif.

Fəməl-təməl (z.) – bir təhər. – Qardaşımı fəməl-təməl Urusetə yola saldım.

1. *Firix* (z.) – pis. – Hindi işimiz firixdi, ya tutacaxlar, ya da cəriməliyəcəx'lər bizi.

2. *Firix* (sif.) – tamamilə. – Əlimi yaraladım, dirnağım firix çıxdı.

Fir (is.) – şış. – Xudaverdi kişi boğazına çıxan firdanca öldü.

Firin//fırını (is.) – çörək bişirilən ocaq. – Sultanavatdakı fırında somun pişirirdilər.

Firranquş (is.) – fırıfıra. – Uşaxlar axşamatan buzun üstdə firranquş firradellar (Q., B., E.).

Firtdamax (f.) – öyrətmək, qırışdırmaq. – Mamoşu firtdiyif salıflar savet sədrinin üstünə, əl çəkmir ki, əl çəx'mir.

Firoysunnux eləməx' (f.) – fironluq etmək. – Ot biçimi gəldimi, birqadır gənə firoysunnux eliyor.

Fis//fis (sif.) – boş, çürük. – Ona güvənirdim, əmə o da fiş çıxdı, imtahannan kəsildi.

Fistrix (is.) – fit. – Bu uşax öyrəncəldi, elə axşamatan fistrix çalır.

Fitilləməx' (f.) – kimisə öyrədib ortaya salmaq. – Əbdili fitilliyyif raykomin üstə salıflar.

Fırsənt (is.) – fürsət. – Allah pis adama heç vaxıt fırsənt verməsin.

Firəngi (is.) – bıçaq. – Damnançıxmayı Xəlid kişi firəngiyənən kəsdi.

Fiyət (is.) – qiymət, dəyər. – Bu üzüy nənəmin nənəsinən qalif fiyəti yoxdu. Özbək dilində də fiyət “qiymət” mənasında işlənir.

Fot etməx' (f.) – yox eləmək. – Mən ora getdimmi, bütün işdəri fot eliyəcəm.

Füskürəx' (is.) – fit. – Bayram kişinin köhnə xəsiyyətidi, gecələr eşiyyə çıxıf füskürəx' atır.

Fizullux (z.) – heç kəsi saymamaq. – Bir məllim gəlif İrəvannan, yaman fizullux edir.

Gav (is.) – daşlı keçid. – Gavın üstündə tülkü dəlməyi var'; Şörəyeldə Gav adlı kənd var.

Gap (is.) – söhbət. – Dadaşım Əşrəf kişynən gap etməyə gedif.

Gapcıl//gafcıl (sif.) – Qonşumuz Əmir kişi çox gapçı adamıydı.

Gavır (sif.) – kafir. – Gavır ermənilər indi də Qarabağa göz tikiflər.

Ged (is.) – ot topalarını iki adamla daşımaq üçün istifadə edilən uzun və möhkəm ağac. – Ay uşaxlar, piçənəyə aparın geddəri.

Gedərgi (sif.) – gedəsi adam. – Gedərgi qanaxları yola salmax vaxtıdı.

Gecəquşu (is.) – Yaz ağızında gecəquşu savaxlarım oxūr.

Gecəçırığı (is.) – gecə işildayan böcək. – Gecəçırığını daşdix yerdə tez görməx' olur.

Gejdənnərim (z.) – tezdən. - Gejdənnərim çox güdü yağış yağıdı.

Genəşix'//gənəşix' (is.) – məsləhət. – Toydan əvvəl qohum-qardaşnan bir gənəşix' etməx' lazımdır.

Genəşməx'//gənəşməx' (f.) – məsləhətləşmək. – İsmayıł kişi qız eviynən gənəşməx' istədi, toy eliyəcəx'.

Geñiməx' (f.) – uzaqlaşmaq, uçub getmək. -K'uşdar souğa qalmır, geniyif gedillər, isdi yerrərə.

Geymə (is.) – üst paltarı. – Gejdənnən geyməni geyinmədim, indi də soux tüşüf.

Gəc (sif.) - əyri. – Bu nəvələrimə gəc baxan gözdərə çöp girsin.

Gədə (is.) - oğlan uşağına müraciət. – A gədə, gəl bu qazeti apar, lələn oxusun.

Gədəlix (sif.) – yekəxanalıq. – Gördünmü, o toyda elə toybabasının özü gədəlix elədi, toyu qatdı.

Gədix' (is.) – dağ aşırımı. – Gədiyi aşdını, Çaldaş görünəcəx'.

Gədəcə//gədəlix – nakişi, görməmiş. – Sətdar gədəcəlix' eliyif toyumuza da gəlmiyif.

1. *Gədə* (is.) – oğlan. – Ay gədə, o atı bəri qaytar, gəlsin.

2. *Gədə* (*sif.*) – ləyaqətsiz. – Tağı ki var, gədənin biridi.

Gəlmə (*is.*) – başqa yerdən gəlib kənddə yaşayan adam. – Hələm o vaxıtdan erməni-musurman davasından kəndə gəlmələr gəlif kök salıflar.

Gəlingörmə(*is.*)- qız tərəfin toydan sonra oğlan evinə getməsi. – Qonşular yiğilif gəlingörməyə gediflər.

Gəlinbarmağı (*is.*) – yabani bitki. – Gəlinbarmağı da yeməli bitkidi, aralixlarda çox pitir.

Gəlinboğan (*is.*) – mal-qoyunun mədəsi. – Gəlinboğanı təmizdəməx' çətin işdi.

Gəlgəl arabası (*is.*) – ikitəkərli öküz və ya at arabası. – Abbasəli kişi hər yaz Gülüstan arvadı gəlgəl arabasıynan Əsminciye, isti suya aparardı.

1. *Gəm* (*is.*) – at yüyəni. – Atın ağızının gəmini alginən qoy alaf yesin.

2. *Gəm* (*is.*) – taxıldöyən vəl. – 60-cı illərdən sōra taxılı gəmnən döyməx' zəiflədi.

Gəmix' (*is.*) – sümük. – Axşamlar gəmiyim yaman sizilliyir, yelim var.

Gəmircəx' (*is.*) – qığırdaq. – Toy olanda gəmircəx'ləri qazanının altda quyllar.

Gənirzix' (*is.*) – nəfəs borusu. – Quru şeyi yēəndə adamın gənirziyində qalır.

Gəndigəlmə (*is.*) - alaq. - Taxılı gəndigəlmə basif altına.

Gəndi (*əv.*) – öz. – Yekə kişidi gəndi başını dolandırırammir.

1. *Gənə* (*is.*) – yenə. – Gənə bu qarın boranı başdadı, qar atmaxdan öllüx'.

2. *Gənə* (*is.*) – qoyun gənəsi (parazit). – Qoun-quzuyu gənə əldən salif, dərmannamax lazımdı.

Gərgi (*is.*) – divardan dirəyə qədər bərkidilən ağaç. – Pəyədə gərgilər bərkidilənnən sōra arakəsmələr düzəldirix'.

Gərdən (*is.*) – boynun kürək hissəsi. – Adışirinin gərdəninə fir çıxıf, boynu əyri qalıf.

Gərdəx' (*is.*) – təzə gəlinin oturub durduğu və yatdığı yerə çəkilən bəzəkli pərdə. – Gəlinin gərdəyini yengə hazırlırıyır.

Gərməşoy (sif.) – yumşaq və elastik ağaç növü. – Bərəciyə gərməşoy çubux verillər kin, qounnarı sürsün sağına.

Gərməqalağı (is.) – gərmədən qurulan qalaq. – Ceyran xala gərməqalağı hörməyin usdasıdı laf.

Gəvən (sif.) – tikan. Bala təpədə gəvən çox bitir. Belə bir bayatı da var:

Bu təpənin gəvəni
Gəvən sarmış gəvəni.
Allahdan arzum budur,
Sevən alsın sevəni.

Gəvəzə (s.) – avara, boşboğaz, boşdanışan. – Bəyəm bilmirsən kin, gəvəzə adamlar danışmağa söz axtarır.

Gəvəzə-gəvəzə (z.) - avara-avara. – Ön Quluşun yekə oğlunu gördüm, gəvəzə-gəvəzə danışırı.

Gəviş (sif.) – sallaxqarın. – Gəviş adam işdiyəmmir ha, elə hey tər tökür.

Gəvəlməx'//gəvəzləməx' (f.) – iştahsız və dişsiz adamın yeməyi ağızında hərləməsi. – Qoca adamlar çörəyi ağızdarında gəvəliyillər. “Kitabi-Dədə Qorqud”da işlənmişdir (12, 33).

Gəzdəh//gəzdəx (is.) – dağarası aşırım. – Mal-qoyun çəhlimini həmməşə gəzdəhdən salır.

1. *Gəzərgi* (is.) – yoluxucu xəstəlik. – Uşağa gəzərgi dəyif, qızdırır.

2. *Gəzərgi* (sif.) – çoxgəzən adam. – Gəzərgi adamlar çox əyar olullar.

Gəzyazma (sif.) – bugayagəlmə vaxtını ötürən düyə mal. – Bir gəzyazma düə satıllar.

Gic (is.) – sarsaq, dəli, avara. – Gicin biri gəlif kin, köhnə gümüş kəmər alıram, əmə çox az pul verir.

Gic-gic (z.) – axmaq-axmaq. – Oturuf mərəkənin başında gic-gic ona-buna rişxənd eliyir.

Gicişməx' (f.) – qaşınmaq. – Əlimin içi gicişir.

Giciməx (f.) – xəta axtarmax, narahat olmaq. – Bu da gedif gəlir giciyir, dura bilmir heç.

Gidi (s.) – etibarsız. – Ay gidi Məhərrəm, indi səsin hardan gəlir.

Gijvəsər (sif.) – gic, sarsaq. – Gijvəsərdən bəyəm yaxşı iş çıxar?

Gijdəməx (f.) – dəliliyi tutmaq, səfehləmək. – Ə, bu Mansırın yetimi yamanca gjiddiyif, böyük-kicik tanımır.

1. *Gillətməx'* (f.) – hellənmək. – Təpədəki daşdarı uşaxlar aşağı gillətdilər.

2. *Gillətməx'* (f.) – atmaq, içmək. – Kamal arağı elə gillədir kin, elə bil su içir.

Gilif//qılıf (is.) – hasarın altından su axmaq üçün qoyulan deşik. – Hasarın altından gilif qoymasan, sel-su uçurduf tökər hasarı.

Gildir-gildir (z.) – gilə-gilə, damcı-damçı. – Gözününə gildir-gildir yaş tökdü.

1. *Gir* (is.) – qüvvə. – Mehralı yaman qocalıf, girdən tüşüf tamam.

2. *Gir* (is.) – ağırlıq ölçüsü (7 pud). – Babamnanqalma əvimizdə 2 gir var.

Girri (sif.) – güclü. – Girri vaxtdarında həm əvdə, həm də qolxozda isdiyirdim, gənə yorulmururdum.

Girdən tüşmax' (f.) – zəifləmək, gücdən düşmək. – Davit kişi laf girdən tüşüf.

Gird (is.) – yarı. – Arpaçayın əyrisinən Rəhimnən çoxlu balıx tutmuşdux, gird yarı böldüx'.

Girdin-girdin (sif.) – parça-parça. – Ağacı xizərnən girdin-girdin doğradılar.

Girdə (sif.) - yumru. – Sultan girdə bir uşaxdı.

Girdə-girdə (sif.) – yumru-yumru. – Tükanda girdə-girdə rakqlılar var.

Girinc (z.) – bezdirici. – Axşamatən telfunun zəngi bizi girinc qoydu.

Girinc olmaq (f.) – bezmək. – Səhərdən axşamatən girinc oldux, ambardar gəlmədi.

Girrəməx' (f.) – bir təhər baş dolandırmaq. – Çox çətin zamandı, birtəhər girrənirix'.

1. *Girməx' (f.)* – qısalmaq. – Su dəyənnən sōram baldonun etəyi girif.
2. *Girməx' (f.)* – yaltaqlanmaq. – Solxozun bu təzə direxturuna bu Hasan yaman girir.

God (is.) – iri ölçülü taxta qab. – Bu meşoya 20 god taxıl töx'düm.

Godu-godu (is.) – mifoloji inanc. - Kənd yerlərində yağarrix olanda uşaxlar çömçüyü qırmızı bəziyir, quraqlıq olanda isə göy əskiyə büküb godu-godu gəzdırir və mahnı oxuya-oxuya hər əvdən pay alıllar.

Çömçəni qırmızı əski ilə bəzəməklə isti gün, göy əski ilə bəzəməklə yağış istəyirlər.

Godu-godu gördünmü?
Goduya salam verdinmi?
Godu qapıdan keçəndə,
Qırmızı gün gördünmü,
Yağ veriğ yağılıym,
Qatma verin bağlıym,
Yağ verənin oğlu olsun,
Qatma verənin qızı.
Adı Fatma olsun,
Qaşdarı çatma olsun,
Təndirə tüssün,
Qırmızı pişsin.

Goda (is.) – arabanın qolunu boyunduruğa birləşdirən qayış, zəncir və ya ağac. – Haravanın qodasına çox zor tüşür.

Gont (is.) – evin divarından orta atmaya atılan ağaclar. – Əvin gonddarı canrı olmasa, əvin üstünə çox torpax da verə bilmirsən.

Gors (is.) – torpaqda edilən əkinin səmti. – Öküz, at və ya traktorla şum edilərkən sol tərəfə fırlanmağa gors dəllər.

Gop (is.) – arabanın yasdığına bərkidilən və qollarını birləşdirən ağac. – Gop qabax təkərdən irəlidə olur, enişlərdə öküzin arxa k'icinə dəyərək tormuz rolunu oynuyur; Öküz zora tüşəndə godu buluyur (atalar sözü).

Gorun-gorun (z.) – yavaş-yavaş. – Təndir gorun-gorun yanır, bu tutuşnan gec qızacax, xamır da acıyif.

Govdun (is.) – arpa və ya qırmızı buğdanan bişirilmiş boyat çörək. – Arpaçörəyi bir gün qaldımı olur govdun, di gəl ye.

Gödən (is.) – mədə. – Mansırın gödənji yekədi yaman.

Gödənpəl (sif.) – boğazdı, qarınqulu. – Gödənpəl adamlar toyda-vayda o qərtənə yeillər kin, 5-6 gün nacax qalıllar.

Gödəncil (sif.) – qarınqulu, iştahası çox olan. – Gödəncil adamlar öz tamahlarını saxlaya bilmirlər.

Gödənpəllix' (sif.) – qarınqululuq. – Gödənpəllix'dən pis şey yoxdu, belələrini öz yaxınnarı da sevmir.

Gönsökən (sif.) – tamahkar. Biz də getdik, gönsökənnərnən qohum oldux.

Gönüqalin – bivec. – Gönüqalin adama nə deyirsən de, bu qulağınnan alıf, o qulağınnan verir.

Görk (is.) – biabır. – El içində görk olmaxdan pis şey yoxdu.

Görklü (sif.) – biabırçı. – Görklü olasan səni, ay ölmüş Narın, bizi yaman qorxutdun.

Görk olmax (f.) – biabır olmaq. – Abırrı kişiydi, Qardaşxan, adı bassın oğlunun, onun üzünnən kişi görk oldu.

Görənəx' (sif.) – biabırçı, rüsvayçı. – Θ, bu Gülsüm də görənəx' arvatdı ha, gəlni əlinnən zara gəlif.

Görməx' (f.) – kiməsə hörmət etmək. – Uşağın müəllimini bir görməh lazımdır kin, uşağı qavaxda oturtsun.

Görümcəlik (is.) – təzə gələn gəlinə verilən hədiyyə. - Ələhbər kişinin əvinə görümcəliyə gedillər.

Görümcə (is.) - üzgörmə nəməri (hədiyyə). – Arvaddar qonşunun gəlinini görümcüyə getmişdilər.

Gör-eşit (ara söz.) – çox güman ki. – Gör-eşit, Umudun oğlu urusetdən gəlmiyəcəx', urus qızıynan əvlənilif.

Göpbələmgöz (sif.) – dopdolu. – Bir göpbələmgöz dolu cincir yağ apardım şəhərə satmağa.

Götürgə(is.)- müqavilə ilə görülən iş (arenda).- Götürgədə işdəmək bir iş dö:1.

Götrüm tüşməx' (f.) – illacdən düşmək. – Şərifin inəyi götrüm tüşüf, qalxammır.

Götürümsüz (sif.) – anlaqsız, çətin anlayan. – Götürümsüz uşağa məllim neyləsin?

Götün-götün (z.) – geri-geri. – Murtuzəli maşını götürün-götün geri verdi.

“Kitabi-Dədə Qorqud”da da həmin formada və semantik mənada işlənmişdir (12, 26).

Göyala (sif.) – yetişməmiş meyvə. – Göyala meyvənin turşusu yaxşı olur.

Göyəbaxan (sif.) – lovğa. – Əşİ, bu Göyəbaxan o Salman da heş kimi bənmir.

Gözəmə (sif.) – ağızınacan dolu kisə. – Dərməna 5 gözəmə çuval dən aparmışdım, üyütdüm gətdim.

Göydaş (is.) – bazalt daş. – Göydaşın tufarı möhkəm olor (Q.G.).

Gözgörəti (z.) –açıq-aşkar. – Xanəhməd kişinin danasını gözgörəti ermənilər oğurramışdılar.

Gözə (is.) - çayırlıqdan qaynayıb çıxan su mənbəyi. – Dorfun gözəsinə mal batif, çıxardammıllar.

Belə bir bayati da var:

Əzizinəm gözədə,
Kəhlix' otdar gözədə.
Sana da qurvan olum,
Sana baxan gözə də.

Gözəməx (f.) – tikmək. – Çuvalızlınan çuvalın ağızını gözədilər.

Gözəx(is.)- Çuvalın ağızını tikmək üçün işlədilən ip. –Gözüm zəiflədiyinə görəyi çuvaldızı saplıyammıram.

Gözü alacalanmax (f.) – gözünə başqa şeylərin görsənməsi. – Axşamüstü gözüm alacalandı, qavağımı seçəmmədim.

Gözbağlıca (is.) – oyun adı. – Uşaxlar xırmando gözbağlıca oynuyullar.

Gupbadan (z.) – birdən, sürətlə. – Uşax gupbadan özünü saldı içəri.

Günü (is.) – kişinin ikinci arvadı. – Meyransanın günüüsü çox sakit arvadıydı, onun uşaxlarına da pis baxmerdi (Q., E., B.).

Günsük (is.) - günün istisindən turşyan ağrıtı (süd, pendir, qatıq, ayran və s.). – Süddən bir iskan işdim, əmə günsük daderdi (X., E., B.).

Günsüməx (f.) – gün vurmaq. Süd günün qavağında oxartana qalıf ki, günsüyüf artıx.

Günnük (is.) – şapqanın dimdiyi. – Yayda günnüyü uzun şapqa geyillər.

Güləşəndi (is.) – oyun havası. – Zurnaçı Əhməd və Zurnaçı İsə yaxşı güləşəngi çalardılar.

Güdül (sif.) – gödək quyruq öküz, mal və ya quyruğu yolunmuş qaz-toyuq. – Güdül mal özünü mözələnnən də qoruya bilmir.

Güdüx'cü (is.) – nəyi isə güdən. – Bizim də güdühçümüz var, xavarımız yoxdu.

Gülül (is.) – taxılın içində bitən paxlalı, yağlı və yeməli bitki. – Uşaxlar oxartana gülül yeyiflər kin, kəhlilihləri azif.

Gülbəngi (is.) – baş örtüyü. – O vaxtdarım Şəkidən gülbəngi gətirif saterdilər (Q.E.).

Güləm (is.) – arı ayağında gətirilən çiçək tozu. – Arılar xırman çiçəyinnən çox güləm gətirir.

Günəvər (sif.) – güntutan yer. – Günəvər yerdə otduyan mal-qounun südü yağlı olur.

Güvəngəz (is.) – bitki. – Güvəngəz dağda olor. (E)

Belə bir bayatı da var:

Əzizinəm güvən gəz,
Dağda bitər güvəngəz.

Heş kimə etibar yoxdu,
Ged özünə güvən gəz.

Güzdəh (is.) – payız yatağı. – Güzdəhdə otduyan mal-qounun südü yağlı olmır (Q.).

Güzdüh (is.) – payız əkilən buğda. – Dorfun qabağında əkilən güzdüyün 1 hektarından 45 sentner taxıl alınırdı.

Güzəm (is.) – payız qırxılan yun. – Güzəm yunnan yorğan-döşəx' salmax olmur.

Güyüm (is.) – qulplu mis qab. – Əvvəllərdə güyümü təndirə qoyuf kəkotu, yarpız, qəntəvər, quymaxçıçəyi, çobanyastığı dəmliliyirdilər.

Ha (əd.) – Burya gəlmə ha.

Hāa (əd.) – bəli- Hāa, nə dērsən, a bala.

- H -

Hacat (is.) – alət. – Usdanın hacatdarı əvdə qalif.

Belə bir atalar sözü də var: -Pis qonşu adamı hacatdı eliyər.

Haçı-buçu atmax (f.) – başdan etmək. – Getmişdim toyun danışığını aparmağa, əməqızın atası haçı-buçu atır.

Hakqıx (is.) – qiymətli muncux. – Nənəmnən anama bir qatar hakqıx muncux qalif.

Haqos (is.) – kotanın əkdin yerində açdığı şırırm. – Daşdı yerdə kotanın haqosu dayaz olur.

Haxlamax (f.) – yetişmək, çatmaq. – Hinə bir davşan girmişdi, uşaxlar haxlıyammadılar.

Haki//hakin (ə.) – axır ki. – Hakin dayımı əvdə tafdim.

1. *Hakqına* (z.) – doğru, düz. – Məkkəmədə hakqına danışmasan, işdər dolaşar.

2. *Hakqına* (sif.) – cütləşmə vaxtı çatmış düyə. – O vədə Oxçoğlulu Əzizə bir haqqına düyə satmışdır.

Hali olmax (f.) – xəbərləşmək. – O işdən halı oldum.

Hallanmax (f.) – rəqsin təsirindən bir emosiya keçirmək. – Ona bax, ona bax zurnanın səsinnən laf hallanıf.

Halay tutmax (f.) – qol-qola tutmaq. – Uşaxlar halay tutuf oynuyullar.

Hallaş (is.) – yundan keçə düzəldən sənətkar. – Hallaşdar yunnan keçə hazırlıyif satıllar.

Halaygəlmə (is.) - oyun zamanı uşaqların dəstəyə bölünməsi. İki nəfər “bəy” durur, digərləri qoşa-qoşa halay gəlib müxtəlif adlarla bəylərə kimi istədiklərini bildirirlər. Məsələn, “qızılı” isteyirsən “gümüşü”. Hər dəfə “bəy”in biri cavab verir. Beləliklə, dəstə hazır olur. – Uşaxlar halaygəlmə eliyif bölündülər.

1. *Hal* (is.) – xəbər. – Əmim xəstələnmişdi, gedif hal tutdum.
2. *Hal* (is.) – mifik obraz. – Dēillər arvaddar uşağa yatanda onu hal aparmax istiyor.

Halqərəz//əlqərəz (m.s.) – xülasə, bir sözlə. – Əlqərəz, bununla iş pitdi, qutardı.

Hamar (sif.) – duzən//duz. Əvi tix'məmişdən yerini hamarriyıllar.

Hamzatdı (sif.) – uşaqları ölən qadın. – Uşağı durmuyan arvada hamzatdı dəllər.

Haan (ə.) – bəli. – Ahan//haan Boccaliya gedənnər gəlif çıxdılar.

1. *Hana* (əv.) – hani? - Hana, biz gəlif çıxdıx, onnar gəlmədi?

2. *Hana//xana* (is.) – Qəmbər kişinin evində hana variydi, qonşuların çoxu xalıyi orda toxuyurdular

Handa bir (z.) – ara bir, tək-tük. – Dayım da handa bir gəlif anamı yoxluyur.

Hancarı//həncəri//nəncəri (əv.) – necə, nə cür. – Elçilər də Həmzə kişiyilə hancarı gəlmışdilər, eləcə də getdilər. “Kitabi-Dədə Qorqud”da da bu söz işlənmişdir.

Har (is.) – ot tayasının otkəsənlə kəsib kiçik hissələrə bölməməsi. – Tayya təzə har açmax lazımdır, o biri har qurtarif.

Harin (sif.) – qudurğan, müftəxor. – Bu savet sədri çox harrınniyif, ta heş kimi tanımer (X., B., E.).

1. *Harma* (is.) – evin əsas atmasından divara tərəf uzadılan ağac. – Əvin üstü damdığına harma da çürüyüf.

2. *Harma* (is.) – taxça, evin tavanında olan boş yer. – Papağın harmada qalsın hey (qarğış).

Haros (is.) - əkilməyən, dincə qoyulan əkin sahəsindən biçilən ot. – Muştuxlunun qabağındakı yerrərdə yaxşı haros biçillər.

Harava//arava (is.) – araba. – Usda Hacı yaxşı, həm də qayım harava təkəri düzəldərdi.

Haramı (sif.) – arı kötüyünə basqın edən başqa arı. – Haramı arılar imkan vermillər kin, arı bal gətisin.

Hasa (is.) - əsa. – Qocaldırımı hasa sana yol yoldaşı olacax.

Hasillamax (f.) – hazırlamax. – Mal gönüünü hasılliyif çarix tikerdilər (B.).

Hasda (is.) – xəmir yeməyi. – Uşax doğan arvatdara hasda yedirillər kin, hala gəlsin.

Hasıl (f.) – hazır etmək. – Hər adam gön hasılliyammır.

Hasoy (sif.) – yalancı. – Hasoy Məmməd gənə kimisə yalladıf, onu gəzillər.

Hasillamax (f.) – yoğurmaq, bərkitmək. – Xamırı hasılliyannan sōram yayıf ərişdə kəsellər (Q., B., G.).

Haşa (m.s.) – uzaq. – Haşa sənnən, öyünnərim toydan sōra az qaldı kin, itdər məni tutsun.

Haşa gəlməx' (f.) – rədd etmək. – O maşa haşa gəldi.

Hasant (sif.) – asan. – Uşaga bir hasant iş axtarıram, əmə tapammeram (X., B.).

Haşaüzdən (m.) – üzr istəmək. – Haşaüzdən bizim it zinciri qırıf, qonşunun gədəsini tişdiyif.

Havar (is.) – səs, çağırış. – Ay bala, bir havar salma, gə görüm noluf.

Havir (n.s.) – az vaxt. – Bir havir dincimi aldım.

Havarramax (f.) – köməyə çağırmaq. – Havarradı qonum-qonşuyu, nahaxdan başımıza tökdü, ləcər.

Havlı/hoylu – koridor. – Bir neçə evi birləşdirən dəhliz. – Hoylu olmasa, əv qışda qızmaz. “Kitabi-Dədə Qorqud”da eyni mənada işlənir. (12, 208).

Havar təpməx (f.) – haray-həşir salmaq. – Gənə nolmuşdusa, Qızbəs havar təpirdi böün.

Hav (is.) – yaranın irinləşməsi. – Yaranın havını bəzir soğançası yaxşı edir.

Havlamax (f.) – irinləmək. – Əlimə tikan batlığınnan su çəkif havlıyif soyuxda.

Havotu (is.) – dərman bitkisi. – Şişdağda havotu çox olur.

Hava (is.) – psixi pozğunluq. – Daşdəmirrərin Nurusunun başına hava gəlif.

Havalı (sif.) – psixi xəstə, dəli. – Havalı adama nə dēəsən, qanmir, qandırmır.

Havalanmax (f.) – özündən çıxmaq, dəli kimi hərəkət etmək. – Ayşanın qızı Zərifə dəllər havalanıf.

Havaxt (ə.) – nə vaxt. – Havax//havaxt desələr, mən ora gedərəm.

Hayixmax (f.) – qudurğanlıx etmək. – Ə, bu Murtuzun dölcələri hayixıflar yaman, böyük'-kiçix' qanmillar.

Hayxirax//həyxirax (is.) – bəlgəm. - Göy öysürəx'dən sōra xəstənin hayxırığı olur.

Hayxirmax (f.) – bəlgəm tüpürmək. – Nağı kişi gömgöy hayxırı.

Haydarax (is.) – biabırçı. – Uşağı haydarax iş tutuf, ona yörə də İsmeyil şenniyə çıxmır coxdan.

Haydarax etməx (f.) – biabır etmək. – Dünənnərim Karsala Muxtar qonşusu Nuruyu haydarax elədi.

Hay-hay (is.) – güc, qüvvət. – Məmiş kişinin hay-hayı gedif.

Hayapörənnix' etməx' (f.) – özünü gözə soxmaq üçün hay-küy salmaq. – Hayapörrənnix' edən adamalar çoxalıf indi.

Hayıl-mayıł (z.) – nəyəsə meyilli. – Hər şeyə hayıl-mayıł baxmax olmaz.

Hayıl-mayıł olmaq (f.) – aludə olmaq, vurulmaq. – Bizim gədə gedif. Daşköprüyə, orda bir qızı görüp hayıl-mayıł oluf ona.

Haylamax (f.) – sürmək, qabağına qatıb aparmaq. – Naxırçılar naxırı Sınığın dərəsinə sarı hayladılar.

Hedi durmax (f.) – qaş-qabaq tökmək. – Ordan keçirdim Babaş qapılarında hedi durordu (B., X.).

Hekal (is.) – dik durmaq. – Hekal kimi dayanıf başımın üstdə.

Hekkə//hikkə (is.) – hirs, acıx. – Hikkəsindən az qalır partdasın Omar.

Hellənməx' (f.) – dığırılanmaq. – Nouruz bayramı axşamı uşaxlar köhnə maşın təkərini yandırıf dağdan helliyillər başaşağı.

Hel (is.) – fırlanmaq. – Axşamatən uşaxlar təpədən hel gedillər, palpaltar qalmır onnarda cırıf töküllər.

Herti-perti//herpet – yekə, kobud, yoğun adam. – Zərgarrarın Məvlidi bir herti-perti kişiydi, gücü də çoxuydu.

Herabet (sif.) – iri, nəhəng, yekə, uca adam. – Əsəd heravet bir kişiyydi, ona görə də Heravet Əsəd dərdilər.

Hertix' (sif.) – başıaçıq gəzən qız, gəlin. – Qız ki gəlin oldu, qərəx' hertix' gəzməsin.

1. *Herix'* (sif.) – kiçik quyruqlu qoyun. – Ağbavada herix' qoun saxlamax gəlirridir, çünkü herix' qoun souğa dözür.

2. *Herix'* – payızda şumlanmamış, yazda yenidən əkilib toxum səpilən əkin sahəsi. – Ağbabə kəndlərində belə bir bayatı da işlənirdi.

Herix'dən gəl, herix'dən

Sana bişirim ərix'dən.

Nə tez səvdin usandın,

Məni kimi fərix'dən.

Heriyə qoymaq (f.) – dincə qoymax. – Qolxoz buil Bacoğlunun tapını heriyə qoyuf.

Hers (is.) – hirs. Öyün Usufun oğlunu gördüm, onun bazburudu məni hersdəndirdi.

Hejan//heşan (is.) – döymək üçün xırmana sərilən taxıl. – Əvvəlcə taxılı xırmana sərillər, sōra hejani gəmlə döüllər.

Heşin//heşan (is.) – Xırmandada döymək üçün səpələnmiş taxıl. – Yağış yağında heşanı yiğillar, xırman quruyanda bir də sərillər. Belə bir acıtma da var:

Pətəkdə şan kimidi,

Toy da nişan kimidi.

Kirpiyin dəmgil-dəmgil,

Saçın heşan kimidi.

Heyrati (is.) – kəlağayının bir növü. – Heyratının üstündə buta şəkilləri olor (X., E.).

Heydar (is.) – külək adı. – Xırmandakı taxılı savıranda deillər: Heydar, Heydar, gəl atına saman apar.

Heyiz (is.) – dördyaşar erkək keçi. – Covan Əhməd heyizini kəsmişdi. 30 kiloy əti çıxdı tamam.

Heyvərə (sif.) – kobud, iri, kök. – Bir heyvərə erməni qoltuğunda kağız-kuğuzu qolxozun hesafdarını axtarırdı.

Həçə-püçəsini bilməx' (f.) – incəliklərini bilmək, öyrənmək. – Moruğ arvat bir işin həçə-püçəsini bilməsə çatdıyar ey.

Hədix' (is.) – yemək adı. – Uşağıın tişi çıxanda Hürü nənəm təndirdə hədix' pişirərdi.

Həhdən tüşməx' (f.) – gücdən düşmək. – Eh, a bala, bavan həhdən tüşüf.

Həh verməx' (f.) – güc vermək. – Hammı həh versə, bu ağır daşı qaldırırix.

Həki (b.) – nəhayət, axır ki. – Həki bizə bir şad xavar gətirdin, a bala.

Həkət (is.) – hadisə. – Nə həkət gəlsə, sənin üzünnən gəlir, a bala.

1. *Həlim* – sakit, müləyim. – Məmmədəlinin gətdiyi gəlinin çox həlim xəsiyyəti var.

2. *Həlim* – düyü, kartof, yarma və s. məhsulların bişəndə suya qarışması. – Yarma həlim pişəndə, yaxşı olor.

Hələkə//hölkə (sif., z.) – tələsik. – Hölkə adam hər yerdə, toyda da, vayda da manşır olur.

Hələm (z.) – hələ. – Hələm mən bilmirəm, nəvəm onversetə girəcək, yoxsam yox.

Həlləm-qəlləm (sif.) – yalançı, ziyankar. – Bu Mədət də həlləm-qəlləm adamdı.

Həlisə//həlsə (is.) - ət və yarmadan bisirilən duru yeməx'. – Əslində həlimsə sözündəndir. Ətlə yarma o qədər qaynadılır ki, həlim salır. Bu söz erməni dilinə də keçib. – İrayonun stolovoyunda Savet yaxşı həlisə pişirir.

Həlvət (b.) – yəqin ki. – Həlvət poyez gecikəcəx'.

Həlhəlbət//hərəlbət (z.) – mütləq. – Qohumlar Qoncalıdan həlhəlbət toya gələllər.

Həlləm-həlləm (z.) – həmişə. – Nənəm də həlləm-həlləm Qaraçanteydən gəlmir bura.

Həx' (is.) – güc, qüvvə. – Həx' versən, damın dirəyini yerinə sallıx.

Həx'ləməx (f.) – bərkdən vurmaq. – Salğarı divəyə bərkdən həx'ləynən ki, bulğur qavixdan çıxsın.

1. *Həngama* (is.) – biabırçılıq. – Bir həngama çıxardı kin, gəl görəsən.

2. Həngama (is.) – petli. – Qapının həngaması qırılıf tüşüf.

Hənir (sif., z.) – zəif. – Təndir hənirriyif, indi kavab tutmax olar orda.

Hətərən-pətərən (z.) – pis. – Ay uşax, hətərən-pətərən danışf ağızını pis öyrətmə.

Həndəvər (is.) - ətraf. – Əvin həndəvarında çoxlu dəlibanda bitir, çaper atıram tez, uşax onu bilmədən çıynəsə, ağlı itər.

1. Hənəx' (sif.) – yavaş. – Çox hənəx' adamdır bizim bu Mustafa dayı.

2. Hənəx' (is.) – zarafat. – Dostuynan çox hənəy eləmə, sōram pis olar..

Hərrəmə - yan-yörə, ətraf, dövrə. – Qolxozun fermasına hərrəmə tufar çəkdilər.

Hərnəsə//hərnəysə (güz.bağ.) – Hər nə isə. – Hərnəysə Aşır gənə öz qohumumdu.

Hərəsattix (z.) – hər vaxt. – Xudayar hərəsatdixnan Civinnidən burya gəlməzdi, görən nə^Quf.

Hərrəday (sif., z.) – avara. – Miri çox hərrədayı örgənif.

Hərkəşdənə (a.) – hər kəs. – Hərkəşdənə öz işini görsün kü, toyda biavir olmuyax.

Hərrəməx' (f.) – güdmək, pusmaq. – Onu çox hərrədim, axrı noldu?

Həsir (is.) – cildən toxunmuş palaz. – Arpaçayı boyu yaşıyan kətdərdə binədən cili yiğif həsir toxūrdular.

Həşəri (sif.) – döyüşkən, dalaşqan. – Zeynaf arvadın bir həşəri xoruzu varıldı, uşağı da vururdu.

Həşir (is.) – səs-küy, qışkırməq. – Ay arvat, həşir qopartma, gəldim.

Hət-hüt (z.) – tələsik və iti danışan adam. – Bu hət-hüt Calal nə dēir, başa düşülmür ha!

Həvə (is.) – xalça, kilim toxumaq üçün ağacdən düzəldilmiş qurğu. – Nəvəni bərt ağaşdan düzəldillər kin, sürtülüf yēlməsin, həm də qırılmasın.

Həvədə (ə.) – nə vaxt. – Nəvədə gəlirsən, qulubun qapısı bağlıdı.

Həfsələ (is.) – hövsələ. – Ay uşax, bir həfsələn olsun, görəx' nedirix?

Həfçi (sif.) – arvad işlərinə qarışan. – Həfçi kişilərin ə vində həmməşə qalmağal olur.

Həvəci//əvci (is.) – mamaça. – Təpəköylü Ağannə arvat həvəciliy'də, həm də türkəçaralıxdə ad çıxartmışdı.

Həvəx'dəstə (is.) – duz, istiot, sarımsaq və digər şeyləri əzmək üçün işlədirilən alət. – Bizim əvdə ağaşdan qayırılmış həvəxdəstə var.

Hayan (is.) – həyat yoldaşı. – Bu qoca vaxtında Qurvan kişinin həyəni rəhmətə getdi, indi qalif tək.

1. *Həyə* (is.) - qızın razılığını valideynlərdən almaq. – Səlminazın həyəsini alıflar.

2. *Həyə* (is.) - bəli. – Həyə, mən burdayam, nə dərsinjiz?

Hihləməx//hix'ləməx' (f.) – vurmaq. - Hix'ləməynən döyük ha, yer bərt olduğuna dəmir yerə girmir.

1. *Him* (is.) – evin bünövrəsi. – Əvin himni qonşularnan töx'düx axırı.

2. *Him* (is.) – işaret etmək. – Bir himnən bildin kin, nə deyir.

Hilə (is.) – çilik-ağac oyununda qazılmış çuxur. – Çiliç hiliyə düşməsə, gov olmur.

Hingilti (is.) – mənasız və ədəbsiz gülüş. – Getmişdim quluba hingiltidən qulaq tutulurdu.

Hingilləməx (f.) – boş-boş gülmək. – Nə hingilliyyirsən, ağız?

Hin (is.) – toyuq damı. – Touxlar hincə doldu.

Hindiyəcən (z.) – indiyədək. – Toun attıları hindiyəcən gəlif çıxmışıflar.

Her (sif.) – axmaq, qanmaz. – Her adam hər yerdə her olur, qanıf qandırırmır.

Hirramax (f) – lağa qoymaq. – Güllüyü getmişdix' maşınınan, uşaxlar bizi hirradılar.

Ho (nida) – heyvanı (inək, camış) sakitləşdirən nida. – Ho deməsən inəx' sakitdəşməz. Belə bir atalar sözü də var: -Ho var dağ'a çıxarar, ho da var dağdan yendirər.

Hodeməzdən//hudeməzdən (z.) – lap tezdən. – Bu Əşrəfin uşaxları hodeməzdən qaxıf yer biçillər.

Hodax (is.) – öküz kotanını sürən uşaq. Bu söz indi köhnəlmışdır. – Müharibə vaxtında balaca oğlannar da hodaxlıx edirdilər. Belə bir bayatı, holavar da var:

Kotanın hodaxları,
Qaymaxdi dodaxları.
Qarğıyım kotan qofsun,
Qayıtsın hodaxları.

Hokqa (is.) – nəzərdə tutulmayan iş. – Bu ferma müdürü də gündə bir hokqa çıxardır özünnən.

Hokqar (sif.) – ucaboy. – İsmeyil bir hokqar kişiydi arix.

Holhola (is.) – sapın sarındığı mağara. – Sapın holholası o qərtənə dardi kin, maşniya da olmur.

Holux (is.) – daş və ya taxtadan çəlləkvəri düzəldilən və suyun axınıını dəyirmanın pərinə istiqamətləndirən iri boru. – O elə adamdı kin, dərmanın holوغuna salsan, altrnnan diri çıxar (Atalar sözü).

Belə bir qəriblik bayatısı da var:

Dərmana su gəldi
Holux dolusu gəldi.
Qürbət elin dərdi çox
Gözdərimə su gəldi.

Hol (is.) – fırfıra. – Əsəd dayı elə hol düzəldir kin, firranması qutarmır.

Holavar//hollavar - əkin vaxtı oxunan mahnı. – Hollavarı hodaxlar oxuyardılar:

Hörük' hörüyün başı
Xarazan kərtix' daşı.
Yeməx' gəlif çıxmadı,
Məjgala verim aşı.

Hortdama (z..) – isti və duru şeyin dolça və digər qabla içilməsi. – Şər qavişanda getmişdim Qərifgilə gördüm, ayran aşı içirdi, hortdadma.

Hortdada-hortdada (z.) – isti və duru yeməyin dodaqdə soyudularaq içilməsi. – Bu isdi yeməyi hortdada-hortdada xalxin içinde içmək ayif sayılır.

Hophop (is.) – şanapipik quşu. – Ağbaba və Şörəyeldə Şanapipiyyə hophop dəllər.

1. *Hov//hoy* (is.) – irinləmə. – Yara hov atannan sōra onu qutarmax da çətin olur.

2. *Hoy* (is.) – səs, kömək. – A bala, nə durufsan quru ağaş kimi, bir dədənə hoy ver, öyün himini tez qazsın.

Hoya çatmax//houxmax (f.) – kömək etmək. – Bir hoja çatanım yoxdu kin, bu uşaxlara baxa, mən də südü maşniya verəm.

Hoydu-hoyduya qoymax (f.) – lağla qoymaq, məsxərəyə qoymaq. – Şəhərdən gələn avtobus kəndin bir yerində dayanır, halbukin kəndin uzunluğu 1 kilometrdir. Mən bunu ispalkoma şikayət edəndə hoydu-hoyduya qoydular.

Hoylamax//havlamax (f.) – irinləmək. – İnəx' doğannan sōra hoyluyuf, gərəx' hol içirdəm bir neçə yün.

Hoyxurmax (f.) – ağızı ilə isti nəfəs üfürmək. – Souxdan usağın əli donmuşdu, hoyxurdum bir əz, əlləri qızışdı.

Hoyuxmax (f.) – qorxmaq. – Uşax nədənsə hoyuxuf.

Hoziki (sif.) – qanmaz. – Bu Güləhməd kin var, çox höziki adamdı, qanıf-qandırımer (G.).

Hoziklix' etmək (f.) – qanmazlıq etmək. – Söyünen özü höziklihx' eliyir, özü də birqadırı qimiyir.

Hödürsüz (sif.) – tərbiyəsiz, qanacaqsız, mərifətsiz. – Hödürsüz böyyən uşax nolacax.

Hörə gəlməx' (f.) – bugaya gəlmək. – İnəx' hörə gəlif qurtuluf.

1. *Höl* (sif.) – boş. – Bayramağzı təpədə murtda döyüdüründürdüx', Nərmanının 10 murdasını qırdım, hammisi hölüymüş.

2. *Höl* (is.) – kəpək və ya undan hazırlanmış duru mal yemi. – Təzə doğan inəyə 3 gün höl verillər kin, özünə gəlsin.

Höləkə (sif.) – tələsik adam. – Qulu hər yerdə höləkəlix' edif, özünü irəli soxur.

Hörə gəlmək (f.) – inəyin cinsi tələbi. – Dəsən inəhlər hörə gəlir.

Hörrə (is.) – qovrulmuş undan hazırlanan duru yemək. – Unu qavırır, sōra da onnan hörrə pişirillər.

Bu hörraların müxtəlif növləri var. Məsələn, qavırma hörrəsi, süd hörrəsi və s.

Hörgü (is.) – divar. – Usda Nəvi əvin hörgüsünü qurtarif gedif.

1. *Hörüx'* (is.) – kotana qosulan öküzlər. – Kotan iki, üç və dörd hörük'lü olur.

2. *Hörüx'* (is.) – kotana qosulan əlavə cüt öküz. – Kotanın öküzdəri çəkmiyəndə əlavə hörük' qosullar.

Hörux'ləməx' (f.) – bağlamaq. – Əsəd kişi attarı Çivinni sunun yanındakı çairə hörük'lədi.

1. *Hösül* (is.) – əzilmiş mer-meyvə. – Uşaxlar torbadakı meyviyi laf höşül elədilər.

2. *Hösül* (is.) – arpa unu ilə suyun qarışığından hazırlanan və doğan inəyə verilən isti yem. – Arpa unnu suda qaynadıf höşül edillər, boylum verillər doğan inəyə.

Hövlək (x.) – birdən. – Yuxudan hövləx' oyandım.

Huppudum (sif.)- səfeh, ağılsız. Mizburun Zərrinin bir huppudum oğlu var, qanıf-qandırmır.

Hüdülləməx' (f.) – tez-tez danışmaq. – Elə hüdülüyüf tökür ki, bilmirsən nə istiyir, nə deyir bu zalim oğlu, zalim.

Hüt-tüt//höt-töt (sif.) – tez danışan. – Höt-höt Cəmil gənə kimnənsə qiyvat edir.

Hütdülüüm (sif.) – yüngül xasiyyətli, hər deyilənə inanan adam. – Hüttülüüm adamlar hər şeyə inanır tez.

Hüsdülüüm//hütdülüüm (sif.) – tez özündən çıxan adam. Hüsdülüüm adamları yallatmax, acıtmax çox hasantdı.

Huyuxmax (f.) – qorxmaq, səksənmək. – At yamanca huyuxuf, irəlidə nəsə var.

Huylamax (f.) – küyləmək, lağa qoymaq. – Araxdan keflənən Məmişî uşaxlar huyladılar.

- X -

Xana//hana (is.) - həsir, xalı, kilim toxumaq üçün evdə qurulan dəzgah. – Xananın ipləri bərk olmasa, xalça əfkəşik olajax (Q., E., Gül.).

Belə bir bayatı da var:

Ay xana, həndi xana

Ayağımın bəndi xana.
Kəsəydim tezcə səni,
Gəzəydim kəndi xana.

Xaçoy (is.) – erməni. – Bu xacoylar elə hər vax bizə tüşman oluflar, yenə də tüşmandılar.

Xaf etməx'//xap etməx' (f.) – süd borc verib-almaq. – Bu Ada məhləsində mənsili birdəfəlix' düzəltmək üçün qonşular südü xap edillər.

Xafdan (z.) – birdən, qəflətən. – Xafdan elçilər töküldü Şərifin qapısına, nə töküldü.

Xax (is.) – xalq. – Xaxın gözü tərəzidi, gərəhdir elə hərəkət edəsən, sərə da peşman olmuyasan.

Xalı (is.) – böyük xalça. – Nənəmnən bir böyük xalı qalif, naxartana pul verdilər, vermədik, yediyardı.

Xalq arasında belə bir ağıt-bayıtı da var:

Otaxda xalı bəlli,
Xalının yeri bəlli.
Burda gəlin yatırıldı,
Olmadı yeri bəlli.

Xalta (is.) – itin boğazına bağlanan boğazlıq. Boğazlığın üstündə dairəvi olaraq iti mismarlar olur. – İtdərnən canavarrar boğuşanda xaltadakı iti mismarrar canavarı yaralıyor.

Xalxal (is.) – yaylaqda yaz, yay aylarında qoyun, at və mal-qaranın saxlandığı yer. – Öysüzün xalxalında canavar qounnarı parçalıyif.

1. *Xalvar* (say) – xeyli. – Onnarın bir xalvar uşaxları var.

2. *Xalvar* (n.s.) – 25 pud (400 kq). – Dərmana bir xalvar dən apardım, kin, üyüdəm.

Xamra (is.) – xəmir mayası. – Çörəx' xamırını acıtmax üçün ona xamra qatıllar.

Xama (is.) – süd tabağına sərilən südün üzü. – Südü dayaz və gen qavda sərellər, sōram da üzünü yiğillar, bu da olur xama.

Xamralı (is.) – sacda bişirilən çörək. – Xamralı təzə-təzə yiyiləndə yaxşıdır.

Xam (sif.) – əkilməmiş yer. – Kərəntiçilər xamlarda piçin edillər.

Xam gön (is.) – aşılanmış gün. – Xam gönnən çarix tikerdilər (Q.).

Xamgənəx (f.) – yaz əkininə başlanan ilk gün. – Əkinin birinci günü öküzdər də, hodaxlar da, hətta məcgallar da xamlıyillar, sōram alışırlar.

Xamotu (is.) – xam və əkilməmiş yerdə bitən güllü-çiçəkli ot. Xamotu taasınınna gül-çiçək qoxusu gəlir.

Xan (is.) – karvansara. Gümrü şəhərində Tanrıverdi oğlunun xanı vardı, 1970-ci illərdə türk memarlığını əks etdirən bu karvansarani ermənilər söküf yerində avtovağzal tikdilər. Xan adlanan bu karvansaralar Balkan ölkələrində, Türkiyədə, Krimda bu gün də qalmaqdadır. Xanda mehmanxana, dəvə, at və digər minikləri saxlamaq üçün iri evlər olardı.

Belə bir xalq şeiri var.

Yol üstündə xan tikdirdin

Sinəm üstə dam tikdirdin.

Xanimbacı (is.) – qayın arvadına edilən müraciət. – Ay xanimbacı, gəl pendirin dələməsini tök torvuya.

Xapan (is.) – boş oturmaq, işsiz. – ~~BAL~~ n də xapan oldux, bir iş görəmmədix'.

Xap (z.) – tamam. – Gülsənəm qarı sıxılmışdı, doxdur dərman verənnən sōra gözünü xap açdı.

Xapamax (f.) – qapamax. – Təndirin küfləsini odu səngiyəndə xapiyıllar kin, tez soyumasın, soyusa, çörəx'lər alaçiy olar.

Xapanmax (f.) – boş-boşuna evdə oturmaq. – İş olmadığına Veyis xapanıf evdə qalif.

Xaral (is.) – iri kisə. – Arpa xaralları çox ağıriydi, iki nəfərnən qaldırammirdix.

Xarazan (is.) – kotanla kotan zəncirini birləşdirən ikitəkərli arabacıq. – Haqosa düşən təkər böyük, o biri təkər isə xırda olur. Kotanın eşşeyinin başı, yanı tiri xarazanın üstdəki yəhərə qoulur.

Xarazan yehəri (is.) – xarazanın üstündəki əyri dəmir. – Xarazanın yəhəri sürtünməx'dən parilliyir.

Xarazan öküzdəri (is.) – kotanın birinci cərgəsinə qoşulan öküz cütlüyü. - Xarazan öküzdəri əkində laf çox əziyyət çəkillər.

Xar olmax (f.) – biabır olmaq. – El içində xar elədi, bu kişi bizi, Allah üzünü qara eləsin.

Xarı (sif.) – çoxyeyən adam. – Bu Ağamalı laf xarıdı, öyün stalavoyda 2 canax yedi, üstünnən də dörd pivə işdi.

Xartax (sif.) – saxta. – Usda ki xartax oldu qov getsin.

Xartaxlix (is.) – saxtakarlıq. – Xartaxlix elədiyinə sədir anbardarı işdən çıxarıf.

1. *Xas* (sif.) – yaxşı, əla. – Gəlinə bir qat xas, bir qat xam paltar gətirdilər.

2. *Xas günü* (is.) – həftənin II günü. – Xas günü uşağı Öysüzün ocağına aparacaxlar.

1. *Xaşa* (is.) – yoncayabənzər ot (qorunqa). – Xaşanın çıçayınnən arı çox bal götərir, həmi də xaşanın balı daddı olur.

2. *Xaşa* (is.) – keçi tükündən toxunan iri kisə (qalın kətəndən də tikilə bilər). – Covan Cümşüd hazırlığa 4 xaşa yun verdi.

Xaşal (sif.) – qarnıyoğun. – Xaşal Cəhəngir nacaxliyannan sərən xeyli caydaxlaşif.

Xaşıl (is.) – xəşil, yarmadan hazırlanmış xörək. – Qış aylarında xaşıl pişirif sarımsaklı qurutnan yəllər; Xıdır Elləzdə də xaşıl pişirillər.

Xaşlama (is.) – bozartma, ət soyutması.  toyda xasdama verdilər.

Xatış (is.) – arvad, qadın. – Adam xatışının xətrinə dəyməz.

Xatinbarmağı (is.) – yabani bitki. – Xatinbarmağının özəyi souluf yeyilir.

Xeylax//xeyləm (sif.) – xeyli. – Qurbannıxda kətdə xeyləm qoun kəsildi.

Xeyirri xıdır (is.) – xeyirxah. – Sən də bir xeyirri Xıdır dəlsən.

Xeyrət (is.) – ehsan. – Molla Qəfərin ilində uşaxları iri mal kəsif kəndə xeyrət payladılar.

Xeyirxon (sif.) – xeyirxah. – Usda Qəmbərəli çox nə qədər dəsən xeyirxon adamıydı.

Xəbis (sif.) – paxıl. – Əli çox xəbisdi.

Xəçirgət (is.) – təndirin üstündə qazanı saxlayan dəmir parçası.
– Təndirin ağızına xəçirgəti qoursan kin, qazan təndirə tüşməsin.

Xəcil (sif.) – xəcalətli. – Qohumum məni xəcil elədi, qonaxların yanında, Allah üzünü qara eləsin.

Xəfənəx' (is.) – təngənəfəs. – At xəfənəx' oluf, gedəmmir.

Xəfə (sif.) – hava çatışmayan yer. – Zirzəminin havası yaman xəfədi.

Xəkə qoymax (f.) – uzaqlaşmaq, tərgitmək. – Gəlin küsməyini xəkə qoymalıdır.

Xəlbir (is.) – taxılı ələyən əl aləti. – Beş çuval bugduyu xəlvirriyif dərmana apardılar.

Xəmişdix (is.) – sakitlik. - Beycə çox xəmişdix'di.

Xəp etməx' (f.) – birdəfəlik çoxlu yağ, pendir, şor düzəltmək üçün qonşulara verilən borc süd. – Qonşularla xəp edirəm kin, çoxlu mənsil düzəldim.

Xəsil – göy taxıl. Xəsil şirin olduğuna görə quzular şirin yēr.

Xərəx' (sif.) - əkinin arasında qalan xam yer. – Bu Dahar traxtı sürəmmir ha, yeri pütün xərəy eliyif.

1. *Xərgə* (is.) – qarışq. – Quzularnan danalar xərgə otduyur.

2. *Xərgə* (sif.) – nizamsız. - Çox xərgə öyüdü Haxverdinin öyü.

Xəsim (is.) – ortaq. – Piçin vaxdı bir çoxu öz xəsimləriyinən işdiyillər.

Xəsərrət (is.) – ziyan. – Beycə canavarrar Xurşudun qounnarına xəsərrət yetirif, üçünü yaralıyif, birini də aparıf.

Xəşənəx' (is.) – öskürək. – Uşağı xəşənəx tutuf, heş yaxşı olmur.

Xəşənəxli – öksürəkli, çorlu, xəstə. – Xəşənəxli Saritel öysürə-öysürə burda hərrənirdi.

Xibar//xivar (is.) – kiçik daş qırıqları. – Əvin hörgüsündə xıbar da çox lazım olor (E.X.B.).

Xıdir Elləz (is.) - dini-mifoloji mərasim. Xıdir Elləz mərasimini Novruza bir ay qalmış icra edirlər. Bunun üçün qovut hazırlayıf, yarma xəşili bişirirlər. Sünnü təriqətindən olanlar bu mərasimə Xıdir Nəbi deyirlər: - Xıdir Elləzə 10 gün qalif, elə ona yörə də boran əsir.

Xıl (is.) – çox, xeyli. – Bir xıl uşağı olan qadınnar çoxdu kətdə.

Xilt (is.) – torta. – Əti qavıranda qazanın divinə xilti yiğilir.

Xila (is.) – tualet, ayaqyolu. – Xılanı daldey yerdə düzəldillər kin, görünməsin. Qars və Cıldır ağızında da həmin mənada işlənir.

Xim-xim (sif.) – qaradinməz. – Mən də xim-xim adamları heş xoşdamıram.

Ximirqurdu (is.) – ağacqurdu. – Ağaca ximirqurdu tüsdümü, bir də görəcən çürüyüf.

Ximir (sif.) – çoxbilmiş adam. – Cox n^{ag}adar desən ximir adamdı bu Ziyadxan.

Ximir-ximir (z.) – az-az, yavaş-yavaş. – Ambardar qolxozun malını ximir-ximir yēr.

Ximsı (sif.) – sırlı adam. – Ximsı adamlar həm də qaraqavax olurlar.

Xincmax (f.) – əzmək. – Sədi bilmədi, otdu qav-qacağın üstündə xincimlədi.

Xinayaxdı (is.) – toydan əvvəl qız və oğlan evində keçirilən mərasim. - Bəsdi böün qızının xinayaxdısını eliyir.

Belə bir bayatı da var:

Xına yaxdım əlinə

Şana taxdım telinə.

Gümüş kəməri vurun

Bu gəlinin belinə.

Xincim-xincim (z.) - əzik-əzik. – İsləkanı əlinnən salif xincim-xincim elədi, uşax.

Xipixmax (məs.) – aradan çıxmaq. – Bo, bu uşax hara xipixdi, görəsən.

Xır (is.) – xırda daş. – Yolun çökəx'lərinə xır tökdülər. Əmə yağarıxda gənə yol söküldü.

Xırça (sif.) – balaca, xırda. – Misilimin xırça bir əmisi varydı, özü də keçəl.

Xırxa (is.) – qolsuz və yundan sıyrılmış köynək. – Əşrəf kişi qartol əkirdi, əynində də xırxa.

Xırzel (is.) – xərək. – Xırzelin ucundan tutmağa adam da yoxdu, hammı gedif işə.

Xırca (sif.) – balacaboy. – Düzkətdi Novruz xırca bir kişiydi, əmə çox hirsidiyi.

Xırxalamax (f.) – əli ilə boğazından tutmaq. – Gecə əvdamına əğrılı tüşmüdü, səsə çıxıf onu xırxaladım.

Xırxi (is.) – mişar. – Narın tişdəri olan pişqiya xırxi dəllər.

Xırri (sif.) – daşlı. – Xırri yerin otu tez saralıf solur.

Xırp kəsməx (f.) – susmaq. – Mən ora çatanda sözünü xırp kəsdi.

Xırtdatmax (f.) – boğmaq, möhkəm bağlamaq. - Görmüşüx', arvatdar baş yaylığını boğazının altından xırtdadallar, indi belə dööl.

Xırtiy (is.) – boğaz. – Urustamın xirtdiyi şişif danışammır.

Xıs (is.) – dəm qazı, tüstü. – Ay uşax, qapıyı aç, təndirin xısı əvi basıf!

Xısdanmax (f.) – tüstüləmək. – Sevə yaxşı çəx'mer, xısdanır (Q.).

Xısınnaşmax (f.) – piçıldamaq. – Gənə bu gəlinin bacıları nə xısınnaşırlar.

Xıṣdamax (f.) - əzmək, qırmaq. -Böyük' gədə qav-qacağı xışdıyif-töküf.

Xışma (s.) – bir ovuc, bir sıxma. – O taxcadan bir xışma duz gəti töx' duzdağa, qounnar yalasın.

Xiffət (is.) – dərd, düşüncə. – Bəsti çox xiffət eliyir, kətdən ayrıldığına görə.

Xillix' (is.) – yağışda geyilən başlıqlı yapıcı. - Xillix'li yapıcı adamı yağışdan qoruyup (E.).

Xirtdəx'lix' (is.) – paltarın boynuna tikilən güləbətinni və naxışlı bəzək. -Yengəm donuma məxmərdən bir xirtəx'lix tikif.

Ximic (sif.) – xəsis. – Ximic qadınlar öz uşaxlarına da yeməx' verməyə qızırğalanıllar.

Xingizdəməx' (f.) – döymək, əzişdirmək. – Qoruxçu, pazayı yolan uşaxları bərx' xingizdədi (Qaz.).

Ximircəx' (is.) – qığırdaq. – Qaiş kimi bərk olsa da, bəzi uşaxlar ətin ximircəyini xoşduyullar.

Xirtdəx'//xirtix (is.) – boğaz.– Xirtiyin də çox xəstəliyi var.

Xirtdəyə yiğmax (f.) – bezdirmək. – Bu koprətivin sədri tükənciləri laf boğaza yiğif.

Xirpix' (is.) – vələmir. - Xirpix' quruannan sōra heş kərəntiyə gəlmir.

Xışrix' (is.) – dolunun bir növü, iri dolu. – İyunun əvvəliydi Dərin dərədəyidix, möhkəm xişirix' tüsdü, bir neçə quzuyu öldürdü.

1. *Xışdix'* (is.) – dar paltara, qoltuq altına və ya paçasına əlavə edilən üçbucaq parça. – Köynəx' dar olanda qoltuğunun altına xiştix' tikillər kin, gen olsun.

2. *Xışdix'* (is.) – itin boğazına bağlanan, ətrafına iti mismar bərkidilən xalta. - Xisdix' olmasa, itdər iti boğallar.

Xızər (is.) – iki nəfərlə işlədilən iri mişar. – Xızəri arabir çarpezdiyillər kin, yaxşı kəssin.

Xızərrəməx' (f.) – kəsmək. – Səfərnən Urşan ağacı xızərrədilər.

Xop (is.) – kotanın (cütün) torpağa girən hissəsi. Buna kavahın da dēillər. – Xop koralanda torpağa girmir.

Xon açmax (f.) – qonaqlıq etmək. – Getmişdix Çivinniyə bize bir xon açdılar, gəl görəsən.

Xoncuxlamax//honcuxlamax (f.) – at, eşşək və dananın təpik atması. – Danalar yaza çıxdığına honcuxlaşırlar.

Xona (is.) – xonça. – Belə bir atalar sözü var. – Eşşəyin başına xona qoyullar, o da diğirranif yerə tüşör.

Xonça (is.) – toyda, bayramda hədiyyə və şirniyyatla bəzədilmiş məcməyi. – Saydim, Mələyin gəlininə düz 10 xonca apardılar.

1. *Xora* (is.) – səpgili yara. – Davadan sōra uşaxların başını xora basmışdı, bu da bir xəstəliyidi, çoxu keçəl oldu.

2. *Xora* (is.) - əkin yerinə ot və taxılın tökülen sünbüllərindən öz-özünə bitən ot. – Şumu xora basif tamam, təmizdəməx' də çox çətindir.

Xoruzdanmax (f.) – kişilənmək, özündən çıxmaq. – A bala, nə xoruzdanırsan bunun üstünə.

Xorna (is.) – işaret, siqnal. – Kimsə xorna verdi, içlas da qızışdı, nə qızışdı.

Xorna çəx'məx' (f.) – hamının brdən danışması, nə isə tələb etməsi. – Öyun kətdə qalxoz sədrini təzədən seçirdilər. Camahat xorna çəkdi kin, sədir çıxsın.

Xorum (is.) – bir büküm ot (təqribən 10-15 kq). – Qışda mal-qouna ölçü kimi otu-ələfi xorumnan verillər.

Belə bir atalar sözü də var.

Martda mərəx, yarı gərəx'

Apreldə bir xorum otuñ gərəx'.

Xorumlamax (f.) – otu xorum halında bükmək. – Mali alaflıyanda tayadan otu xorumluyuf gətirillər.

Xortdax (is.) – cinə oxşar, arıq, çəlimsiz bir mifoloji varlıq. – Bu kişinin laf xortdağı çıxıf.

Xortum – udum (numerativ söz). – Xançoban elə xəsdədi ki, boğazının bir xortum su da keçmir.

Xosunnaşmax (f.) – xisin-xisin danışmaq, gizli-gizli piçıldışmax. – Toy qalıf orda, bunnar da orya dürtülüf xosunnaşırlar.

Xosumat (is.) – taxıl biçinindən sonra taxıl gövdəsinin əkində qalan yeri xosamat adlanır. - Kotan yaxşı əkəmmir, xosumat xopa dolaşır.

Xoşu (sif.) – həyasız (qadın). – Əyə, bir xoşunun birini pazi yerinə qaroyul qoyuflar, bir qaz düşdümü ora, vuruf öldürür, səvina da söyür.

Xozan (is.) – müvəqqəti dincə qoyulmuş əkin yeri. – Ağbabə və Şörəyel kəndlərində əkinin məhsuldarlığına aid belə bir rəvayəti ifadə - deyim var:

Əkdin xam.

Doldurdun dam.

Əkdin herix'

Oldun fərix.

Əkdin Xozan,

Dalınca uzan, ha uzan.(10)

Xozannix (is.) – taxıl biçinindən sonra əkilməmiş sahə. - Xozannıxdə payızatan kəndin naxırı dolanır.

Xösəx'//xöstəx' – kiçik ev. – Kazım da bir xösəx tikif özünə, onu saray bilir.

1. Xötəx' (is.) – eşşeyin balası. – Eşşeyin xötəyi yanında gedir.

Xötəx' (is.) – balaca, küçük. – Θ, bu Nağı da xötəyini (kinayə ilə) yanında gəzdirər.

2. Xucan (is.) – xuliqan. – Şəhərə getmişdix onda gördüm, bir xucan kişinin cevinə əlini salmax istiyir, çığırdım qasdı getdi.

Xudru yerə (z.) – nahaq yerə, boş yerə. – Xudru yerə getmədix şəhərə, indi çoxdan qayıtmışdix.

Xuruş (is.) – açıq, hirs. – Gənə xuruşu qaxıb Qələndərin, bir qalmağal eliyəcək'.

Xuruşdu (sif.) – paxıl, araqlarısdıran. – Xuruşdu adamlar hər şeyi eşif töküflər ortuya.

Xurtmaxaşıl (sif.)-əzik-əzik. Zərifə sinidəki iskannarı əlinnən salıf xurtmaxaşıl elədi.

Xurt düşməx' (f.) – yorulmaq. – Günüz o qədrə kərənti çəx'dim ki, axşam xurt tüşdüm.

Xurduna düşməx' (f.) – səmtinə salmaq. – Əlişan xurduna salif hinə girən tülüyü tüfəx'lə vurdu.

Xurcuntayı düşməx' (f.) – güləş vaxtı yaranan eyni vəziyyət. – Uşaxlar güləşəndə xurcuntayı tüşdülər.

Xuy (is.) – xasiyyət. – A bala, təzə yeznənin xuyunu, xəsiyətini bilirsənmi?

Belə bir atalar sözü var: Xuyunu bilmədiyin ata minməx' olmaz.

Xuygar//xuygir (is.) – hər şeydən ülkən insan (mal və ata da aid edilir). – Bir xuygar inəx' almışdım, Qızılqoşdan, hər şeydən ülkürdü.

Xylanmax (f.) – härkmək. - Mürsəlin atı xylananda baş götürüf dağlara qaçırdı.

Xünük (sif.) – ılıq su, azca isinmiş su. – Uşağa xünük su verginən, boğazı ağrıyırdı dünənnən.

- İ -

İcəsgənnix (is.) – sataşmaq. – Bu uşax ona-buna icəşgənnik edir, axrı yaxşı olmaz.

İcəşməx (f.) – sataşmaq. – Məx'təvin yolunda o Qotazın ölmüşü hər gün bizim uşağa icəşir.

İç-diş (is.) – mal-qoyunun içalatı. – Qonşu bir cöngə kəsmişdi, iş-dişini ət doğruyannara pişirtdi.

İçalat (is.) – mal-qoyunun içi, yəni ağciyər, nəfəs borusu, qaraciyər, ürək, böyrək, bağırsax və s. – Qounun içalatı xaraviydi tamam, ciyarı da kəpənəyiyydi.

İcraəmri (is.) - əmri xəbər verən. – Qolxozun icraəmri Heydar hammiyi iclasa çağırıldı.

İdim (is.) – görkəm, zahiri görünüş, geyim. – O elə əvvəldən belədi, idimi düzəlmir kin, düzəlmir.

İdimsiz (sif.) – kifir, çirkin. – İdimsizin biridi, bizim bu təzə müdür.

İdəşməx' (f.) – bir işi başqasına gördürməyə çalışmaq. – Ay usax, idəşməyin, ikiniz də yeri belləyin.

İdaradan tüşməx (f.) – zəifləmək, kasıblamaq. – Bu uşağın tounda biz idaradan tüsdük' tamam.

İdələşməx (f.) – mənasız mübahisə etmək. – Hər gün idələşməyin axrı pis olor (E., Q.).

İdara (is.) – idarə. – Sahat ona qalif, əmə idara açılmayıf.

İdarası qalmamax (f.) – köhnəlmək. – 1953-də almışdım bu biryomniyi, daha idarəsi qalmayıf.

Ifcin (z.) – səliqəli, incə. – Əti hamı Xosroy kimi ifcin doğruyammır, qatıf qatışdırıllar.

Ifcinnəməx' (f.) - əti oynaqlardan ayıraraq çapmadan doğramaq. – Cöldə-bayırda əti ifcinniyif bişirəndə daha tamlı olur.

İflix' (is.) – bel sütunu. - İflix'dən sızı tutanda kəsmir ha.

İfliyi üzülməx (f.) - əlləşib çalışmaqdan əldən düşmək. – Səfər işdəməx'dən ifliyi üzülüp.

İfləmə (sif.) – ağılsız (bax, ipləmə). – İfləmə də ağıldan yünül adamlara dērlər.

İxtiyar (sif.) – qoca. – A bala, yaşımin bu ixtiyar vaxtında da xəstəlix' tafdim.

İkindi (z.) – axşamüstü, günortadan sonra. – Günün ikindi çağı hava pozuldu, yekdən xişrix' yağıdı.

İkili (sif.) – birə iki. – Boçcalıdan gələnnər bir satıl bugdaynan, ikili (iki satıl) cancur dəyişillər.

İkiləməx (f.) – cavabı dəqiq verməmək, ikibaşlı danışmaq. – Mən buna sual verirəm, bu da ikiliyir.

1. *İlitmə* (is.) - boş bişirilən yumurta. – Cox adam ilitmə murtda yēr (Q., B.).

2. *İlitmə* (sif.) - tənbəl, iş bacarmayan. – Onun elə göydəsinə baxma, ilitmə bir şeydi.

İlandılı çıxarmax (f.) – yalvarıb-yaxarmaq. – Uşax ilandılı çıxartdı, atası aparmadı onu şəhərə.

İlkinə (z.) - ilk dəvə, əvvəlcə. – Kəndə ilkinə səssiz kinoyu 50-ci ildə gətdilər, aparatı cavannar əhnən firradirdilar.

İllahim (əd.) – xüsusən. – İllahim da uşaxlar səvinir Novruzun gəlməyinə.

İllət (is.) - əzab-əziyyət, çətinlik. – Torunun ərini tutmuşdular, uşaxlarından bir illət çəx'di kin, gəl görəsən.

İllah (m.s.) – xüsusən. - Getmişdix' Mağaracığa bibimgilə, illah, balaca Qəmərin orya getməsi onnarı çox səvindirdi.

İllah da – xüsusən də. – Qurban bayramında hamı səvinir, illah da uşaxlar.

İldirməx (f.) – gözlərindən gilə-gilə yaş tökmək. – Uşax bir ildirirdi kin, gəl görəsən.

İlxar çərşənbə (is.) - Novruz bayramına qədər olan sonuncu çərşənbə. – Həmin gün “qəbirüstü” deyilən mərasim icra olunur. Qəbirrər ziyarət edilir. Evlərin üstündə, hündür yerrərdə tonqal yandırılır, qızdar niyyət tutuf qapı pusullar. Evlərdə bayram sürfəsi hazırlanır. – Büryün qəbrüstünə gedəcəx' qohumlar.

İlx//lix (sif.) – az qızmış su. – Böün gün olduğuna çayın suyu ilixdi, cimməx' olar.

1. *İlgəh* (is.) – ipin bağlanma forması. – İlgəh haravanın doğanağınnan keşmir.

2. *İlgəh* (is.) – düymənin keçdiyi yer. – Tulumun ilgəyi qırılıf tüşűf.

İlgim//ilgim (is.) – yayda isti gündə uzaqdan görünən isti hava dalğası. – Dağın döşündə qounnarı sua yendirirdim, ilgima tüsdüm.

İlməx' (is.) – düyünün forması. Hasant açılan düyünə ilməx' dəllər.

İmrix'ləməx'//irmix'ləməx' (f.) – irini xirdadan seçmək. – Qoun kərməsinin qırıxlарını imrikliyif qalağın içində doldurullar.

İmanbeh (sif.) – imanlı adam. – Çox naxartana desən imanbeh adamdı Nağı kişi.

İmdi (z.) – indi. – İşdən imdi gəldim, əmə çox yorulmuşam.

İmrənməx (f.) – meyl göstərməx, balasını görüb səs çıxarmax. – Axşam inəx' qapıya gəldimi əvvəlcə imrənir, balasını gəzir.

İmsiləməx' (f.) – iyitmək. – Bu uşaxda da bir pis xəsyət var, yeməyi imsiliyir.

İncix' (z.) – küsülü. – Nəvələrini özünnən incix' salmagınən, heş vaxıt.

İnnənbələ//innənbələsinə (z.) - bundan sonra. – İnnənbələsinə mən qardaşımın işinə qarışmaram tā.

İncix düşməx' (f.) – incimək, küsmək. – Qohumları İspəndiyar məllimnən incix' tüşüflər.

İnat (is.) – yağlı yeməkdən əmələ gələn mədə-bağırsaq pozğunluğu. Bu zaman həm də ağızdan pis qoxu gəlir. – Uşax o xartana cızdax yeyif kin, inaxdan əziyət çekir.

İnc-cins (əv.) – heç kəs. – Getmişdim Qurvannıxdə mamamgilə, əvlərində ins-cins yoxuydu, qonşuya gediflərmiş.

İnağ olmax (f.) – yağlı yeməkdən əmələgələn xəstəlik. – Uşax oxartana zəyrəx' yemişdi kin, inağ olmuşdu.

İncafara//incəvara (b.) – yaxşı ki. – İncafara qalın geymişdim, yoxsam maşının üstdə donardım.

İndiyətən (z.) – indiyəqədər. – İndiyətən heş kim bilmirdi kin, Mustafanın oğlu oğurrux elədiyinə görə tutuluf.

İntahası (bağ.) – amma. – Qar yağırdı, intəhası sakitdix' idi.

İpləmə//ifləmə (sif.) – ağilsız, dəli. – Bir ifləməsi gəlif işıxları yoxluyurdu, bizə də axt yazif getdi.

İpriməx (f.) - ətin sümükdən ayrılması. – Qoun ətini də o xartana qaynadıflar kin, ipriyif tökülf tamam.

İpiqırıx (sif.) – etibarsız. – Bacımoğlu Səfər də ipiqırıx çıxdı maşa, heş gözdəmirdim.

1. *Irax* (*sif.*) – nahaq. – Irax yerə gəlif özmü əziyyətə saldım.
2. *Irağ//irax* (*sif.*) – uzaq. – İrağ olsun, deyillər kəndin aftoyu Qarakahyada dəvrilib. “Kitabi-Dədə Qorqud” dastanında da həmin söz işlənmişdir (12, 43).

Irəx' (*is.*) – rəng. – Əvin pencərəsini ağ irəklə boyadım.

Irəvan appəyi (*is.*) – yeməli bitki. – Irəvan əppəyi yaz ağızı, bir də payız pitir, ağ da çiçəyi olur.

İrdələməx' (*f.*) – seçmək. – Qartolu irdələdim, qoydum quyya.

İrgənci (*sif.*) – iyrənci. – Bir irgənci adamdır, bu Əsgər tutdumu, buraxmir, dağı arana aparır, aranı dağa, sən də qalırsan mətəl.

İrpənmax (*f.*) – iyrənmək. – Bacım ziyilli qurvağadan yamanca irpəndi.

İrişməx (*f.*) – yersiz hırıldamaq, şit-şit gülmək. – Naginin oğlu Əhməd elə kimi görse irişiş, tişdəri heç örtülmür.

İrgün (*z.*) – həmişə, hər vaxt. – İrgün bu uşağın gözünün yaşı əlindədi.

İrsiz (*sif.*) – həyasız, sırtıq. – Cox ırsız adamdı bu quluf müdürü Şakir.

Irz (*sif.*) – sifət. – Qarannıxda qızın qavağına nəsə çıxıb, onnan irzi qaçıf.

Irz-irəx' (*sif.*) – sir-sifət. – Xəstəlix'dən xırda nəvəmin irz-irəyi qalmayıf.

Irənd//irəd (*is.*) – nişan, iz, sərhəd. – Pay torpaxlarının arasında irənd olor (Q., E.).

Irəmə (*sif.*) – dik, hündür yer. – Traxtırrar irəmədə əkin edillər.

Irzə (*is.*) – cəftə. – Pəyə qapısının irzəsi qırılıf düşüf yerə.

İrtməx (*is.*) – büzdüm. – Qazın, touğun, eləcə də qounun irtməyi pişəndə daddı olur.

Irakqi (*is.*) - əl-üz sabunu. – Gəncədəki qohumlar uşaxlara gulqoxulu irakqi gətiriflər.

Irəfətə (*is.*) - təndirdə çörək bişirmək üçün içi otla doldurulmuş yasti kətan torba. – Irəfətəynən təndirə çörəx' yapıllar. Irəfətə olmasa, çörəx' təndirin badına tap yapışmaz.

İzzixməx (*f.*)- bezmək. Bir şeyə izzix dinmi , qutardı daha.

İsgənə (is.) – dülgər aləti. – Pencərənin yanoyunu iskənəynən yondum (B., X., E.).

İsrafçı (sif.) – qənaətcil olmayan. – Zəhrə qarı çox israfçı arvatdı, ona yörə də hamı ona üz tutur.

İsfaha//isvaha – üsullu, səliqəli. – İsfaha iş görən adam indi az tapılar.

İsmarış (is.) – xəbər, sifariş. – İsmarış göndərdim, Daşkəsəndəki qohumlara toya gəlsinnər.

İsmarramax (f.) – xəbər göndərmək. – İsmarradım, uşax Bakıdan gələndə bir əz noğul alıf gətisin.

İskələ (is.) - ayaqaltı. – İskələnin üstünnən usda Nuru yıxılıf qolu çatdiyif.

İstahan (is.) – buğdanı qabıqdan çıxarıb yarma eləyən mexaniki dəyirman. Un dəyirmanından fərqli olaraq stahanda buğdanı döyən daş dikinə hərlənir. – Lellakana, (Gümrü) istahana yarmalıx döydürməyə bir meşəy ağ buğda aparmışdım (G.Ox.).

İsvat (is.) – sübut. – İndi gəl isvat elə, bunu başa sal.

İşdənməx (f.) – shitənnmək. – Alı da bu uşağının ağızına gəlmir, hər yetənə işdənir.

İşdəngi (sif.) – şuluq, nadinc. – Cox işdəngi uşaxdır bu Namazın Mirisi.

İşarmax (f.) – yaş olmax. – Təpənin altından yaz vaxtı həmməşə su işarır.

İşqırıx//şqırıx (is.) – hicqırıx. – Nədəndisə bu tifil yuxusunda da işqırır.

1. *İşgil* (is.) – qapını bağlayan dəmir. – Qapının işgilini salgınən uşax-muşax aşmasın.

2. *İşgil* (is.) – boyunduruğun ortasındaki deşıyə salınan möhkəm ağaç. İşgil iş+gir sözündəndir. İki söz birləşərək sadə sözə çevrilmişdir. – Boyunduruğa qara ağacdan işgil düzəldillər kin, qırılmasın.

İşdix' (is.) – qolsuz sıriqlı. – İşdiyi geyməsəm, soyuxluyaram.

İşdəx' (sif.) - əməl. – Osmanın işdəx'lərinən xavarın varmı?

İşdəx' (sif.) – Cox işdəh adamdı Vəli kişi.

İşixgözü//şixgözü (z.) – qarannıx düşməmiş. – İşdərimizi işixgözü qutarax kin, əvimizdə qonax var, bizi gözdüyüllər.

İtcanni (sif.) – dözümlü. -Bu Şərif çox itcanni adamdır, hər şeyə dözür.

İtix' (is.) - itən əşya. - İtix', adama çox pis gəlir, heş yadınnan çıxmır.

İtyosunnu (sif.) – itsifət. – O, ityosunnunun üzünü görəndə hersdənirəm mən.

İtöldüsü (is.) – qanqaralıq. – Şər qavışanda qonşuda bir bir itöldüsü oldu.

İtxılı (sif.) – çoxlu. – İtxılı kimi qolxozun canına daraşiflar Məmmədin uşaxları.

İtkusdu (is.) – uşaq oyunu. – Uşaxlar itkusdu oynuyullar qapıda.

İv (is.) – saçın bölünməsi. – Güləndam saçını bir neçə ivə ayıraf hörmüşdü.

İtdirsəyi (is.) – göz çibarı. – Uşağın gözünə itdirsəyi çıxıf, onu yaman incidir.

İy (is.) – cəhrənin ip dolanan mili. – Cəhrənin iyi pasdı olanda yumax çıxmır.

İyitmə (sif.) - hər şeydən bir həngama çıxaran adam. – İyitmə adamlar çoxdu indi, hər şeyə bir qulp quollar.

İybaldır (sif.) - əyribaldır. – İybaldır Nuru orda dayanıf nəsə güdürdü.

- K -

Kağa//kaha (is.) – qoyun saxlanan kaha. Güllübulaq kəndinin cənub şərqində Arpa çayı dərəsindəki qayalıqda qoyun saxlamaq üçün kahalar vardi. – Keçmişdə Məşədi Söyüñ Arpaçayı kağasında qoun saxlıyırmiş; -Qara kahanın yolunda çox qəzalar oluf.

Kağala (is.) – qamış və ya çubuqdan hörülmüş, toxunmuş səbət. – İnəx'lərə öynədə bir kağala ot verirəm (G.).

Kağan (is.) – tikan. – İştəpənin qavağındakı düzənnix'də çoxlu kağan pitir.

Kahal (sif.) – tənbəl. – Kahal adamnan nə yaxşı iş gözdüyürsən, sən.

Kal (sif.) – bacarıqsız, qanmaz. – Kal adam qanmazlığınnan çox şeyi bilmir.

Kallo//kalloy (sif.) – ot bitməyən dağ. – Qar gec əridiyinə bəzi hündür dağlarda ot bitmir. Ona görə də Kallo dəllər.

Kalça (is.) – camışın bir yaşında olan balası. – Kalça yenə çamıra batif gəlif.

Kalış (is.) – qarğıdalının qurumuş gövdəsi. – Kalış göy olanda mal yaxşı yēir.

Kalafa (sif.) – xaraba ev yeri. – Bozqaladakı kalafa evlərdən 3 avtoy hörgü daşı yiğif gətdix', əv tix'məyə.

Kalafalıx (is.) – xarabalıq. – Çaldaşın yanında bir kalafalıx var.

Kalan (say.) – çox. – Kalan adam gəlmüşdi Bəhdəş məllimin oğlunun touna.

Kalaş (is.) – alaq otu. – Arpiyi kalaş basif, xavarımız yoxdu (Q., E., B.).

Kalxud (sif.) – key, qanmaz. – Kalxud adamları çətin başa salarsan.

Kambax (is.) – xaraba, uçuq. – Üş gündü arvad dədəsinin kambağına gedif, gəlif çıxmır.

Kamaş (is.) – təmbəkinin bir növü, tübüñ. – Köhnə kişilər kamaşı qəzetə püküf çəkirdilər.

1. *Karri* (sif.) – işəyarayan. – Əmim uşaxları vəzifədə olsalar da, karri adamlar döüllər.

2. *Karri* (sif.) – bol, çoxlu. – Uşax bir karri iş tapıf, axıratan işdəsə, yaxşı olacax.

Karxana (is.) – daş kəsilən yer. – Qannicanın karxanasını 88-ci ilin zəlzələsində Gümrü şəhərinin uçuq daş-kəsəyi ilə doldurdular tamam.

Karix (sif.) – ağıreşidən. – Karix adamlar öz tüsündüx'lərini anniyillər.

Karroy (sif.) – kar. - Karroy adam öz qandığını eliyir.

Karvanqıran (is.) – Kosmonim. Zöhrə ulduzu (Venera). – Karvanqıran səhərrər parılıhiyır.

Karavəngi (sif.) – söz qanmayan. – Bi karavəndi qonşumuz varıydı Kuşçuda.

Karvanyolu (is.) – kosmonim. – Karvanyolu görünəndə hava tamam işixlaşır.

Karsala (sif.) – bivec, sözeşitməyən, səfəh. – Karsala Qulunun özü deyif, özü eşidir, heş şeyə məhəl qoymur.

Kaşan//keşan (is.) – öküz və ya atla sürüyərək gətirilən ot, bəlim. – Otu kaşanlıyif tayya yaxınlaşdırıldılar.

Katda (is.) – keçmişdə kəndin böyüyü. – Deellər Gözəldərə kəndinin katası Əsgəroğlu Təhməz oluf.

Kav//Kov (z.) – düz. Uşaqlar oyun vaxtı gav//gov sözünü “deyil” sözü ilə işlədillər. – Bu kav olmadı. Bu kov deyil.

Ked (is.) – ot topasını daşıməq üçün işlədilən iki uzun ağaç. – Kedin biri qırılıf, ot daşimax olmur (M.).

Keçirtməx (f.) – söndürmək. – A bala, bir əlini at işığı keçirt.

Keçiməməsi (is.) – taxılın içində və biçənəkdə bitən özəklə, yeməli bitki. – İlannının əkinnərində iri özəx'li keçiməməsi olur.

Keçənnərdə (z.) – keçmişdə. – Keçənnərdə Novruz bayramında damların üstündə aloy-bloy qalıydırlar.

Keçiqırən (is.) – martın sonu, aprelin əvəli. – Bu keçiqırılan da keşsəydi, hava açılları (D.).

Kefkom (sif.) – həmişə yeyən, içən və şən adam. – Xəsdəxananın zavxozu Məhərrəm kişi çox kefkom adamydı, dünya vejinə döyüdü.

Kem//kəm (is.) – cil otdan eşilmiş kəndir. – Otu yavaynan kemin arasına yiğginən. Belə bir atalar sözü də var:- Onun keminin üstünə yük yiğmaq olmaz.

Keş (is.) – zaman-zaman suyun kəsib getdiyi dərə. – Keş dərəsindən çoxlu itburnu pitir.

Keşni//çeşni (is.) – naxış. – Xalı keşnişi çoxdu: sinəx', çakmax, qarniyarix, əqrəf, qurdağzı, kuş və s.

Keşkəm (ə.) – keşkə. – Keşkəm mən də irayona gedif slikimi çəx'dirəydim.

Kaf (is.) - əridilən kərə yağıın xıltı. – Nənəm həmməşə kəfdən fətir pişirir.

Kəfrəm (is.) – yorğan və döşəyin sıranın alt üzü. – Qızın cehizdiyinə yorğan-döşəx' salmax üçün şəhərdən 10 metrə kəfrəm aldım.

Kəfşən//kövşən (is.) – otlaq sahəsi. – Havalarda qurax olduğuna kəfşənin otu quruyuf.

Kəf gəlməx' (f.) – kələk gəlmək, hiylə qurmaq. -Bizim yeznə yenə bizi kəf gəlif.

Kəhliyi azmaq (f.) – mədəsi pozulmaq. – Yağlı ət yediyinə kəhliyi azif.

Kəkil (is.) – atın baş tükü. – Alpaşanın atının kəkli gözünün üstə düşür. Belə bir bayatı da var:

Qara atın kəkili
Yerə düşüf şəkili.
Qız gedir, oğlan alır
Kimdi onun vəkili.

Kələf (is.) – Oturduğu vəziyyətdə çarpez formada hər iki dizə sarılan ip və ya sap yumağı. – Böün iki kələf yun əyirdi nənəm.

Kələfləməx' (f.) – dolamaq. – Nənəm ipi kələflədi.

Kələfətir (is.) – acımadı xəmirdən sacda tez bişirilən çörək. – İşə tələsənnərə kələfətir pişirillər kin gecikməsinnər.

Kələcoş (is.) – soğança və əzilmiş qurutdan hazırlanmış yemək (sarımsaq da əlavə edilir). – Qarrı, şaxtalı gündə kələcoş hazırlayıllar.

Kəllədaban (z.) – tərs. – Qonşumuz Sırəfil həmməşə kəllədaban danışır.

Kəllə (is.) – dirmiğin dişləri düzülən hissə. – Dirmiğin kəlləsi qırılıf (Q., E.).

Kəlin (sif.) – buynuzlu, dişi qoyun. – Bazardan bir kəlin qoun almışdı, babam, quzusu da kəlin oldu.

Kəlpeysər (sif.) – zırrama, qanmaz, əqli-canlı. – Bir kəlpeysəri varyidy, xaxın tounu qatdı.

Kəltə (sif.) – iri, qüvvəli. – Əhmədin kəltə itdəri var.

Kəltən (sif.) – kəsəkli torpaq. – Kəltənni yerə toxum səpilməz, gərəx' əzilsin

Kələh (is.) – qüvvə, tab, dözüm. – İşdəməhdən məndə kələh qalmayıf.

Kələh (is.) – hiylə. – Qəfərin kələyinin üstü açılıf.

Kələhi kəsilməx' (f.) – yorulub əldən düşmək. Əvi tikif qutarana deyin kələyimiz kəsildi laf.

Kələ (is.) – törədici erkək mal. - Qalxoza Varansofkadan damazdix kələ gətiriflər.

Kələyə gəlməx (f.) – inəyin cütləşməsi. - İnəh kəliyə gəlir.

Kəmçix' (sif., z.) – yarımcıq, əyri. – Əvin tufarı kəmçix' oluf.

Kəmçənəx (sif.) – qıvyacı, əyri. – Paltarın qolu kəmçənəx'dir.

Kəndi (b.) – öz. – Kəndi işini kəndin gör. Bu söz “Kitabi-Dədə Qorqud”da işlənmişdir (12, 55).

Kəndigəlmə (ə.) – öz-özünə bitən alaq otları. – Taxılı kəndigəlmə basıf altına.

Kəpənəx' (is.) – qoyun xəstəliyi. – Payızda çayırrixda otduyan qounnar kəpənəx' xəstəliyinə tutulur.

Kəpriməx' (f.) – bərkimiş qar. – İsdi tüsənnən qar kəpriyif.

Kərti (sif.) – köhnə çörək. – Tükannan aldığım çörəx' kərtiydi.

Kərtiməx' (f.) – köhnəlmək. – Çörəx iki yün qalif qavda kərtiyif.

1. *Kərə* (sif.) – qısaqlaq qoyun. – Kərə qoun binəli etti olur.

2. *Kərə* (is.) – dəfə. – Üş kərəm getdim qapıya, tapammadım.

3. *Kərə* (sif.) – yağı. – İnəyin südünnən hazırlanan yağa kərə dəllər.

Kərt-kürt (sif.) - əyri-üyrü xəndək. – Axirkələyə dağ yoluynan getdix', əmə yol kərt-kürtdür tamam.

Kərt/kirt – tən yarı. – Fırınnan aldığımız şomunu kirt yarı bölfü yedik.

Kərdi (is.) – pencər əkilən torpağın hissələrə bölünməsi (lək). – İki kərdi turp, bir kərdi tərə əkmışdım bostana.

Kərdiyar (sif.) – arpa və buğdanın qarışığı. – Toxum təmiz olmadığına napzardakı əkinər kərdiyar pitif.

Kəlliyyi atmaq (f)- yatmaq. Kişi axşamnan kəlliyyi atıf.

Kələc (is.) – daşyonan alət. – Kələcin ağızı koralif, daşı yonmur (M.).

Kəran//kərən//karan (is.) – evin üstünə divardan-divara atılan uzun tir. – Karanın altına dirəx' vurulmasa, tufarrar çatdiyar.

Kərki (is.) – dülgər aləti. – Dəmirçi Qara resordan elə kərki düzəldir kin, heç ağızı qattanmır, ülgüş kimi kəsir.

Kərki gəlməx (f.) – qısdamaq, kobud formada danlamaq. – Coydar kişi oğluna bir kərki gəldi ki, gəl görəsən

Kərkiləməx' (f.) – kərkiyənən yonmaq. – Usda Cəhəngir dirəyin alt tərəfini kərkilədi.

Kərənti (is.) – otbiçən alət, dəryaz. – Qurbanəlinin bir yeddi nomer kərəntisi var, otu yerinnən sıyrır, heş də koralmır.

Kərəm (n.s.) –dəfə. –Min kərəm demişəm kin, ay bala, evə tez gəlginən, eşitmır kin, eşitmır.

Kərmə//gərmə (is.) – qoyunun yatdığı yerdən kəsilən təzək. – Təndiri kərməynən qalıyanda quvattı qızır.

Belə bir deyim də var:

Əvlərinin dalı kərmə qalağı

Camışdar sağılar, oynar balağı.

Kəstənkələ (is.) - kərtənkələ. – Dərmanın yanında çoxlu kərtənkələ peyda oluf.

Kəsə (z.) – düz. – Burdan gejə çıxıf kəsə evlərinə getdi.

Kəsim (is.) – toydan əvvəl qız evinə veriləcək pal-paltar, ətlik, un, yağ, meyvə və s. – Dünən Qəmbərəli kişigilə kəsimə getmişdik, Qəşəmin toyuna yörə.

Kəsix' (is.) – qız övladı. – O, anası ölmüş kəsiyin baxtı əvəldən gətimədi heç.

Kəsməx' (f.) – puç etmək. – Oxartana yağış yağıdı, taxılı kəsdi.

Kətə (is.) - içi müəyyən ədvayıyla doldurulmuş qalın çörək. – Ağbava kətdərində pişirilən qalın təndir kətəsi heş yanda olmor (Q., E.).

Kətil (is.) – taxtadan hazırlanmış oturacaq. – Dadaşım usduya uşaxlar otumağ üçün 3 kətil düzəltdi.

Kəvəx' (sif.) – kövrək. – Qannıca kəndinin yanından kəvəx' daş çıxardıllar.

Kəz (n.s.) – dəfə. – Yüz kəz dedim uşax baxmadı maşa. Həmin söz “Kitabi-Dədə Qorqud”da işlənmişdir (12, 45).

Kığlamax (f.) – basdırmaq, gizlətmək, örtmək. – Yaylada elədiyi oğurruğu Ağəli elə kiğladı kin, heş kəs baş çıxarammadı.

Kilkə (is.) - ərinmiş kərə yağıن çöküntüsü. – Yayda ərinən yağın kirkəsi az, qışda ərinən yağın kirkəsi çox olur.

Kırnaz (sif.) – xəsis və lovğa. – Bu təzə gələn zotexnix' çox qırnazdı.

Kısqırməx (f.) – iti kiməsə yönəltmək. – Getmişdim Cələf kəndinə, köpəyuşağı erməni dığaları itdəri üstümüzə kısqırıldılar.

Kısdırmaq (m) – qənaət etmək. – *Lələm kısdırdı saxladı, axrı noldu?*

Kısdamax (f.) – sıxışdırmaq. – Tərifə arvat təzə gəlnini yaman kısdıyrı.

Kısnamax (m.) – ehtiyat etmək, qorumaq. – Hamını kısnamax olmur ha.

Kıfləmə (is.) – arı xəstəliyi. – Arının kötüyü nəm yerdə olanda, həm də arı zəif olanda kifləmə xəstəliyinə tutulur.

Kilit (is.) – açar. – Qapıya vurdugum kilit açılmadı, mən də qırdım, tökdüm. M.Kaşqarlinin “Divan”ında həmin söz kirit formasında işlənmişdir (IV.303). Belə bayatı da var:

Getdim aya baxmağa,
Qapıya kilit taxmağa.
Oğlan xına göndərif,
Qız əlinə yaxmağa.

Kilitdəməx’//kitdəməx’ (f.) – açarla bağlamaq. – Qapıyı kitdəməyi unutmuşam.

Kin, kiün, kin, ki (b.) - Bağlayıcı kimi üç variantda işlədir. Baş cümlədən sonra kin, kin, kün daha çox işlənir. – Bir də gördüm kün, budu gəlir; Onda bildim kin, Yetim İdris qız qaçırdıf; Baxdım kin, uzaxdan maşın gəlir.

Kinə (is.) - tabletka. – Hamasadakı əvdix'dən bir kutu timo kinəsi aldım.

Kir (is.) – çirk. – Şalvari yaylaxda o qəddər geyif kin, kiri də çıxmır.

Kırşoy (sif.) – saçın və ya paltarın təmiz yuyulmaması. – Yaylada yuyulan paltar kirşoy olur həmməşə.

Kiriş (is.) – hasil olmuş mal gönündən nazik formada hazırlanan cəhrə ipi. – Cəhrənin kırışı boşaldığınnan iyi firratmir.

Kiriməx' (f.) – susmaq. – Bu Yunus kiriməx' bilmir ha, kuş kimi ötür.

Bəzi mənbələrdə kiri(mək) felini erməni dilindən alınma hesab edirlər. Ancaq bu əsassızdı. Çünkü heç vaxt başqa dildən dilimizə fel keçməyib.

Kirimiş (sif.) – sakit. – Haxartana desən kirimiş uşaxdı Fatmanın qız nəvəsi.

Kırnaz//qırnaz (sif.) – təkəbbürlü, lovğa. – Kırnaz qızdı Sənbərin qızı Ədilə.

Kirt (z.) – yarı, tən. – Qapıdakı torpağı qardaşının kirtböldüx'.

1. *Kirtix'* (n.,s.) – dənə, qəlib. – Ay gəlin, tükannan mana 4 kirtix' sabın algınən.

2. *Kirtix'* (is.) – işlədilmiş sabunun hissəsi. – Sabınnarın laf kirtiyi qalif.

Kirtizdəməx'//kirkitləməx (f.) – toxunan xalçanın ilməsini döyüb bərkitmək. – Hanadakı xalçıyı oxartana kirtizdədim kin, qollarım laf duruf.

Kirtiz (is.) – ipi nazildən mixça. – İnin yunnu kirtiznən yolullar.

Kirmışcə (z.) – səssizcə, sakit. İsfəndiyarın burnu nədənsə əyilif, qapımızdan kirmışcə keşdi, salam vermedi.

Kirkit (is.) – kilim, xalça, həsir və digər toxunan şeyləri xanada döyüb bərkitmək üçün taxtadan hazırlanmış ikidişli alət. – Kirkidi bərt ağaşdan düzəldillər. Belə bir xana bayatısı da var:

Maralın izi hanı?

İzi var, gözü hanı?

Kirkit, sən buynuzusan,

Bəs maral özü hanı?

Kirkitdəməx' (f.) – xanada toxunan iləmələrin kirkitlə döyülrək bərkidilməsi. – Toxunan xalçanı kirkitdəməsən tez söküür, həm də seyrəx' olur.

Kikrə//kirkirə (is.) - əl dəyirmanı. – Kirkirə tişəx'dən tüşdüyüñə bulğuru çox iri çəx'ir. Kirkirəynən duz da çəx'irdilər.

Kobux (is.) – çiçəkli qanqalın özəyi, şirintəhər dadi olan yeməli bitki. – Göllünün seloyunda yekə kovuxlar biter.

Kox (is.) - əkin, biçin yerlərində, taya və xırmando müvəqqəti düzəldilən daxma. – Pçin vaxtı koxu Yalaxlinin üstündə qurordux kin, hər tərəf əl içi kimi görünsün (B., Q.).

Koğuş (is.) – qayada olan boş yer. – Arpaçayın dərəsindəki qayalıxdə iri koğuşdar var. Orda quş yuvaları da çoxdu.

Kola (sif.) – buynuzsuz keçi. – Bir kola keçimiz variydi, çox sakit gəzirdi.

Kom (is.) – qış aylarında qoyun-quzunun saxlanıldığı tövlə. – Komun kərməsini kəsməyin vaxtıdır, çox qalınınıf sadır.

1. *Koma* (n.s.) – top. – Əvin yanındakı divəyin böyrünə bir koma qarışqa yiğilif.

2. *Koma* (is.) – kiçik daxma. – Xırmanın yanında qaroyuldan ötrüm bir koma düzəldiflər.

Komalaşmax (f.) – toplaşmax. – Arılar bir yerə komalaşıflar, dəəsən təzə ana çıxır pətəx'dən.

Konullanmax (f.) – həvəslənmək, razılaşmax. – Dəsən Mürsəlin qızı konullanıf. Valehə ərə getməyə.

Kor (sif.) – iti olmayan (bığaq, balta, kərki, iskənə və s.). - Kor piçaxnan malı, qoyunu kəsməx' çox günahdır.

Kora (is.) – mismar. – Əvin kirəmidini vurmağa 3 kiloy kirəmit korası aldım.

Koralamax (f.) – basdırmaq. – Əvin üstünü birtəhər koraladım.

Korafəhim (sif.) – bacarıqsız, diqqətsiz. – Korafəhim uşağa nə dəsən, nə.

Korumax (f.) – zəifləmək. – Bəyaxdan təndir koruyuf, dəəsən badı qızdırmiyacax.

Korxuşmax (f.) – darıxmaq, bezmək. – Nəvəm əsgərriyidəydədi, anası yaman korxuşur.

Korşumax (f.) – koralmaq. – Dəhrə korşuyuf, əti çapbir.

Koruxşamax (f.) – kütləşmək, kəsərdən düşmək. – Kərkiyi qonşumuz Xurşud aparmışdı, korası olan ağacı yonduğuna koruxşuyuf.

Korruxdan çıxmax (f.) – çətinlikdən çıxməq. – Uşax yaman xəstəydi, şükür Allaha korruxdan çıxdı.

Korun-korun (z.) – yavaş-yavaş. – Seviyə ufax kömür tökdüümüzdən korun-korun yaner (X., B., E.).

Kotmel (sif.) – sıfətdən çirkin, burnuəyri. – Qasım kişi bir kotmel adamıydı.

Kozar (is.) – döyülən taxılın içində qalan sünbüllər. – Taxılın kozarını təmizdədix' (Ç.).

Köçəri (is.) – oyun havası. – Göllülü Zurnaçı İsənin çaldığı “Köçəri”yə göydə quşdar da oynuyurdu.

Köfşən//kəfşən (is.) – otlaq sahəsi. – Quraxlıx olduğuna kəfşənin otu quruyuf tamam, yağarrix başdasayıdı, göyərərdi.

Köhləməx (f.) – paltarın əllə müvəqqəti tikilməsi. – Donu köhlədim, bir əzdən maşniya verəcəm.

Köhlü-köməşdi – yerli-dibli, hamısı. – Bayramda köhlü-köməşdi babamgilə getmişdix'.

Kökə//koka (is.) – uşaqlar üçün təndirdə bişirilən kiçik çörək. – O vədə uşaxlara koka pişirəndlər.

Kökələnməx' (f.) – kökəlmək, böyümək. – Niyarın xırdaşı yaman kökələnif.

Kölüx' (sif.) – buynuzsuz qoyun-quzu. – Kölüx qoun sakit olor, həm də qorxusunnan sürünen qıraqında gəzer (Q., B., E.).

Kölgələnəcəx'//kölgənəcəx' (is.) – kölgəlik. – Caxmağın altında şəkər pazısı yiğirdix, uşaxlara kölgələnəcəx' qayırılmışdix (M.).

Kölgə itəndə (z.) – günorta. – Kölgəitəndə hava çox qızdırıldı.

Köləməx' (f.) – daşı yonmaq. Usda Nəbiyə evi tikdirirəm, bir gün daşı kölüyüür, o biri gün tufar qoyur (S.).

1.*Köməşməx'* (f.) – ruhdan düşmək. – Bu pis xavardan sōra köməşif qalmışam mətəl.

2.*Köməşməx'* (f.) – toplaşmaq. – Quzular nədənsə ülkük köməşiflər.

Kömbəsufat (sif.) – kök və qırmızı sıfət adam. – Kömbəsufat İmran gənə uşaxları başına yiğif haryasa apardı.

Kömbə//könbə (is.) - çörək növü. – Hər gün əvə 3 kömbə çörəx' alıram, ancax görür.

Köntöy (sif.) – kobud, tərs. – Həbinin oğlu Nağı köntöy olduğuna əsgərlikdə də komandirnən yola getmir.

Köntöy-köntöy (z.) – tərs-tərs. – Naxır yolunda Qolley Həmid köntöy-köntöy hesafdarın dalıncax danışındı.

Köndəlan//köndələn (z.) – tərs, tərsinə. – Əvin üstünə karanı köndələn atıllar (Q., B.).

Köpbəcə//köppəcə (is.) – yeni doğulmuş inəyin südü ilə unun qarışdırılaraq yağda qızardılması. – Nənəm uşaxlara köpbəcə pişirdi.

1. *Körüh//körüx'* (is.) – arını sakitləşdirmək üçün işlədilən alət. – Körühnən arıya tüstü verillər.

2. *Körüx//körün* (is.) – dəmircixanadakı ocağa hava vuran tulux (son vaxtlar ventilyasiya qoyulardı). – Dəmirçidəki körüyün qolu qırılıf, qalıflar xapan.

Körüx'basan (is.) – körüyə hava vuran. - Elə gözümü açannan Əlinin dəmirçidə körüx'basan işdədiyini görmüşəm.

Körrü-köməşdi (z.) – bax: köhlü-köməşdi. – Qartolun arasındaki otu körrü-köməşdi yiğdim.

Kösöy (is.) – kösöv. – Sevədən bir-iki kösöy çıxarış təndirə atdım.

1. *Köşə* (is.) - künc. – Əvin köşəsində tufarın suvağı quzuluyuf tökülörl (S.).

2. *Köşə* (is.) - göndən hazırlanan bağ. – Xəlbiri nəzix' köşəynən toxuyullar.

Köşəbaşı (is.) – saz havası. – Bu havanı aşiq çox vədə bir küşdə dayanıf çalır elə bil kin özü-özünü dinniyir.

Köşəçi (is.) - dəridən bağ və qayış hazırlayan sənətkar. – Möylənin babası köşəçiydi

Közdəmə (z.) – köz üstündə bişirilən kartof. – Qartofu təndirdə közdəmə pişirillər k'ışda.

Kövə//köbə (is.) – paltarın ətəyinə salınan calaq. – Bir ətəx' tikmişdi bacım, gödəx' olduğuna ətəyinə kövə saldım.

Küflə//külfə (is.) - təndirin hava sorduğu deşik. – Təndir sənəndə küfləni basıllar kin, tez soyumasın, yoxsa çörəx' küt gedər, həm də təndir tez soyyar.

Kükrəməx' (f.) – hirsindən titrəyən adam. – Axşam Müşgünaz qapıya hücum çəkmişdi, kükrüyuf coşurdu.

Külliç' (is.) – təndir-ocağın külü tökülən yer. – Oğlan uşağının göbəyini kəsif külliyyə basirellar kin, eşix' adamı olsun, qız uşağının göbəyini isə içəri basırıllar kin, evdar olsun (Q., B., E.).

Külləmə (is.) - təndirin qorunda bişirilmiş kartof. – Təndirə 5-10 külləmə salginən, atan gələndə ver yesin.

Küləş (is.) – hələ döyülməmiş, iri lodalara yiğilmiş taxıl. – Qapıda əkdiyim arpanın küləşini qambayna verdix, düz 50 putdan çox taxıl çıxdı.

1. *Künyə* (is.) – üçbucaq. – Usda Qurvanəlinin dəmirdən künyəsi varyydi.

2. *Künyə* (is.) – nəsil, tırə, tayfa. – Balıxlılı tükançı Ələsgər deyirdi kin, məx'tevin qapısına yiğilan uşaxların sufatına baxanda kimin künyəsinənə olduğunu bilirom.

Künkün (is.) – beldəki şiş. – Künkünü əyri Şahmar qulufda işdiyir.

Künkünnü (sif.) – qüzdünnü, qozbel. – Künkünnü Dursun ortada gəzişirdi.

Kündəsayan (is.) – arvad işinə qarışan kişi. – Əvin kişisi kündəsayan oldu, vay o arvadın halına.

Küpəməx' (f.) – o ki var yemək (içmək). – Xəncəllinin bulağında Şərif o ki var kavafdan küpədi.

Kürnəşməx' (f.) – istinin təsirindən qoyun-quzunun başlarını bir-birinin bədənlərinin altına gizlədərək toplaşması. – Çain qıraqı sərin olduğuna orda qounnar kürnəşmir, ama çöldə kürnəşir.

Kürü//kürüşnə (is.) – balığın yumurtası (kürüşnə). – Arpagöldə sazan balığı iyun ayında kürüşnə tökür.

Kürüşnə (is.) – toyuğun yumurtalığındakı qabıqsız kiçik yumurtalar. – Toux kəsdirmişdim, qarnınnan oxartana kürüşnə çıxdı kin.

Kürməx (is.) – düyun növü. – Kəndirə kürməx' formasında düyun salıf avtoyun arxasına bağlıyıllar.

Kürt yatmax//kürk yatmax (f.) – toyuğun yumurta üstündə bala çıxarmaq üçün yatması. – Əslində toyuğun səsinə uyğun olaraq “qırt yatmaq” olmalıdır. Çünkü kürk yatan toyuq qırtıldıyır. – Bir touğumuz əvəlix'lihdə murtduyuf kurt yatıf.

Küriüx (is.) – atın balası. Təqlidi sözdür. – Atın kürüyü əyağını yaralıyif. M.Kaşqarlıının “Divan”ında həmin mənada kürüh formasında işlədilmişdir (IV.103).

Kür (sif.) – dəcəl. Uşax ki kür oldu, anıyı dəng eliyir.

Kürt yarması (is.) – kiçik, yumru qar dənələri. – Yazbaşı kürtyarması çox yağır.

Kürtüx' (sif.) – yaza yaxın əriyərək sulanan və bərkiyən qarlığını. – Kürtüxlü qar gej əriyir.

Kürə (is.) - çörək bişirmək üçün tikilmiş ocaq. – Kürüyü çırçırpı ilə qızdırıf çörəx' pişiririx'.

Kürsəx (is.) – itlərin cütləşməsi. – Andıra qalmış, qancıx it kürsəyə gəlir.

Kürütdəməx (f.) – kürümək. – Hacileyləyin boranında aşxananın üstə xeylax qar yiğilif şəpə bağlamışdı, axşamatən qarı ançax kürütdədim.

Küt getməh (f.) – təndirə yapılan çörəyin bişmədən təndirin isti külünə tökülməsi. – Acımadış xamır küt gedir.

1. *Küt* (is.) – təndirin badında bişmədən isti külün üstünə düşən çörək. – Küt təndirin odunda qızarannan sonra yeməli olur.

2. *Küt* (sif.) – tənbəl, əlsiz-ayaqsız adam. – Cox küt adamdır mənim dayoğlum, heş bir sənət öyrənmiyif, indi də qalif boş.

1. *Kütdəşməx'* (f.) – toplaşmaq. – Uşax vaxtı Musa oddu təndirə tüsdüyüñə əyax barmaxları yanif kütdəşif.

2. *Kütdəşməx'* (f.) – korالmaq. – Kərkinin ağızı kütdəşif, yonmur taxtiyi.

1. *Küz* (z.) – payız. – Küz vaxtı soux olanda boğaz heyvanı çölə qoymax olmaz, bala salar.

2. *Küz* (is.) – doğanda quzusunu almayan qoyunun balası ilə salındığı dar yuva. – Cox vaxit qoun qarannıxdə, sürüünün içində

quzuluyur, balası ayrı düşdüğünə onu tanımır. Ona yörə də dar küzə salıllar, bir neçə günde sōra balasını tanıyif əmizdirir (G.).

Küzəm (is.) – payız yunu. Küzəmin qiymatı ucuz olor (Q., B., G.).

Küzdüx'//güzdüh – payız əkilən taxıl. – Çaxmax yolunun alt yanında yaxşı güzdüh pitir. Belə bir acıtma bayatı da vardır:

Ay hizdiyə, hizdiyə
Qoyun doldu güzdüyə.
Səni kimi qızdarı,
Almazdar kənizdiyə. (Ç.)

- Q -

Qabarmax (f.) – üzə durmaq, cavab qaytarmaq. – Bu tifilə o qədərnə üz veriflər kin, indi də maja qabarır.

Qabırğa (is.) – araba və ya maşına yüklenən otun yan tərəfləri. – Maşındakı otun sağ qavırğası əyilik aşşağa.

Qabğarmax (f.) – yerləşdirmək, qablaşdırmaq. – Uşağın basılıqasını qabqardım, göndərdim poşta.

Qaçarğı (z.) – bir yerdə qərar tutmamaq, tələsik. – Elə səhərdən qaçarğı gəldim kin, anamı görüm yoxluyum, işim var, tez gedəcəm.

Qaçamiya qaçmax (f.) – tərslik etmək, doğru yoldan uzaqlaşmaq. – Elə mən görürəm kin, Usufun xırda oğlu həmməşə qaçamiya qaçıır.

1. *Qadax* (is.) – mismar. – A bala, ala bu pulu gələndə Hamasanın xozmagınnan iki kiloy yüzdüy qadax alginən.

2. *Qadax* (is.) – sadə qapı taxtalarının üzərinə düzüldüyü və mismarlığı qalın taxta qurşaq. – Qullavanı qapının qadağına bərkidillər kin, çox dayansın.

Qadağa (is.) – qadağan olunmuş şey. – İrayonun kətdərində taxılın içinnən per-pencər yığmağa qadağa qoyuluf.

Qadı-qadı (z.) – lovğa-lovğa, böyük-böyük, yekə-yekə. – Burada qazi-qazı sözü də həmin mənaları bildirir. d > z və ya z > d əvəzlənməsi eks olunur. – Bu Haxverdinin oğlu Məsim çox qadı-qadı danışer (X., B.).

Qadı-qadı danışmax (f.) – yekə-yekə danışmaq. – A bala, mərifətin olsun, nə qadı-qadı danışırsan.

Qahmadar (is.) – tərəfdar. – Maa qahmadar olma, lazım dōl.

Qahmar (is.) – kiminsə tərəfini saxlamaq. – Günahı olana birinə qahmar duranda adam yan� yaxılar (B.).

Qaxdağan (is.) – gəlmə erməni. – O vaxtdarım İran, Türkiyə, Suriya və Livannan qaxtağan ermənilərini gətirif doldurdular Azərbaycanın dəmyə torpaxlarına.

Qaxinc//qaxı (is.) – müəyyən bir pis iş görmüş adamın eybinin üzünə vurulması. – Qaxıncı olan adam hər yerdə utanır.

Qaxılmax (m.) – tərpənməmək. – Θ, a bala, nə qaxılıb orda qalıfsan.

Qaxılaşmax (f.) – kiminsə eybini üzə vurmaq. – Gənə arvatdar qaxılaşıllar.

Qaxarrix (is.) – qıtlıq. – Eldə-obada yaz ayları qaxarrix sayıları (B., E., Q.).

Diş tökülüb gedib, gözlər çuxurda

Nə var yeməyə ki qaxır-quxurda.

Nə oldu qazancın söylə axırda,

Qəmini elinlə bol, Aşıq Nəsif.

(Aşıq Nəsib)

Qaxqalax// qaxqalağı (is.) - hündür, yüksəklik. – Ay uşax də durufsan o qaxqalaxda, yıxlarsan.

Qaqa (is.) – konfet (uşaq sözü). – Uşağın dili açıldımı qaqa dēəcəx'.

Qaqaş (is.) – kiçikyaşlıların özündən böyük qardaş və ya əmioğlanlarına xitabən söylədikləri müraciət. Qaqaş “qağa” kəlməsinin əzizləmə formasıdır. – Qaqaş, lələm səni çağırır.

Qaqala (is.) – kiçik kökə. – Nənəm çörəh pişirməzdən qavax bizə qaqala pişirərdi.

Qalaca (is.) – dağ və təpədə olan qədim tikililər. – Ağbavada hər bir kəndin sökəndiyi dağda qalacalar varydı. Bunnarın sayı iyirmidən çoxuydu (Qar.).

1. *Qalın* (is.) – çörək növü. – Nənəm saca biz qalın saldı kin, tez bişsin (M.).

2. *Qalın* (sif.) – bivec, adam. – Çox qalın adamdı bu hesafdar, kim nə dēr, heç vecinə qoymur.

Qaltax (is.) – atın qosqu alətləri. – Kirşıyə qosulan atdarın qaltağı qırılıf tökülüf tamam.

Qaltaxci (is.) – qosqu ləvəzimatı hazırlayan sənətkar. Tayfa adını əks etdirən bir Qaltaxci kəndi Pəmbəkdə olmuşdur. – Qaltaxci Səməd yaxşı yəhər-yüən düzəldir.

Qaltan//qəltən (is.) – nəyəsə bulanmaq. – Xoruzun biri o birisiñi qanına qaltan elədi.

Qalinnix (is.) – otun və ya taxılın sıx olduğu sahə. – Qalinnixda hər adam kərənti çəkəmmir ha, tez yoruluf əldən tüşür.

Qalınca (is.) – sırinma qollu və qolsuz paltar. – Qastumun altından uşağa qalınca geindirdim, souxdu.

Qalax (is.) – piramida şəklində hörülmüş kermə və ya təzək. – Qapıda 3 qalax kermə qalif, Axirkələhli erməni poşaları gəlsəydilər, qartola dəişərdik (Ö.).

1. *Qalaxlamax* (f.) – hər hansı bir qabı həddən çox doldurmaq. – Qavı tökülənətən ətnən qalaxlıyif qonaxların qavına qoydu.

2. *Qalaxlamax* (f.) – nəyi isə üst-üstə yiğmaq. – Yağış gəler, kerməni qalaxlamaq lazımdır. Təzəyi qalaxladılar.

Qamarramax (f.) – sahib olmaq, ələ keçirmək. – Kar Uğurru qolxozun cairini qamarrıyif öz torpağına qatif.

1. *Qamaşmax* (f.) – parıldan gözün bir anlığa görməməsi. – Qarın parıltısının gözüm qamaşır, həm də su gəlir.

2. *Qamaşmax* (f.) - əl-ayağı iş tutmamaq. – Ə, laf qamaşif qalmışam, mətələm bu işdən.

3. *Qamaşmax* (f.) – soyuqdan və ya metalın dişə dəyməsindən yaranan sızıntı. – Əvvəllər almen qaşıxnan yeməx' yeyəndə çoxunun tişi qamaşındı.

Qamqalax (is.) – odunun qəlpəsi, ağac yonqusu. – Dünənnərim əlimə qamqalax batıf, yaman göynüyür, dəsən su çəkif.

Qanni (sif.) – dəlisov adam. – Bu tosdərin Bəşiri çox qanni cavandır, bavası da eləydi, ona oxşuyuf.

Qanix (sif.) – adam tutan it. – Qanix it çalışır kin, adamı tişdəsin, tişinə qan dəsin.

1. *Qanixmax* (t.) – qana susamax. – Çoban Vəlinin ittəri qanixif, adamnan heş qoruxmullar.

2. *Qanixmax* (f.) – qana susamax, döyüş istəmək. – Əli qanixif, uşaxlarına güvənir, əmə tez-gec bir baliya tüşəcəx'.

Qanırmək (f.) – qatlayıb qırmaq. – Güləşəndə Camal Bədəlin əyağını qanırif qırif, imdi də uşax qalif yerde.

Qana düşmək (f.) – xataya düşmək. – Qazdar Şəmilin arpasına doluf, qana düşəcix' imdi.

Qanoy (is.) – xəndək, yarğan. – Sarı bulaxda maşın qanoya düşüf, qalif orda.

Qancalmax (f.) – arıxlamaq. – Xəstəlix' Sədi kişiyi laf qancaldıf.

Qantarğa (is.) – atın ağızına verilən yüyən. Bu kəlmə qaytarğa sözdündəndir. Burada y > n əvəzlənməsi ilə sözün fonetik forması dəyişmişdir (qaytarğa - qantarğa).

-A bala, a bala, qantarğıyı atın başına vurgınən, İbişə gedəcəm.

Qanurəx olmax (f.) – qorxmaq. – Qara kahanın dolamalarının maşınınan keçəndə adam qanürək olor (E., Q.).

Qantəpər//qəntəvər (is.) - ətirli çiçək (dərman bitkisi). – Qəntəvəri qurudurux qışa, souxdəymənin dərmanıdır.

1. *Qançır* (is.) – soyuqdəymə, sətəlcəm. – Elbəyi yaylaxda qançır oluf, ~~bən~~ onu qoun dərisinə salıllar.

2. *Qançır* (is.) – bədənin hər hansı bir hissəsinin əzilərək içində qan dolması. – Əlimi daş əzdiyinə qançır oluf.

Qancımax (f.) – qabarmax. – Bilmədim, pişix' əyağımın altında qaldı, mana tərəf qancıxdı (İb.).

Qanqrılmək (f.) – çevrilmək, dönmək. – Geri qanqrılanda belim sərpdi.

Qancıx (sif.) – dişit. – Qancıx it mərəx'də balalıyif (Qon.).

Qanquş (is.) - əkin yerininə hər hansı bir pencəri qazib çıxarmax üçün işlədilən dəmir parçası. – Qımı yiğannar özdərinə qanquş düzəldillər.

Qanquşdamax (f.) – qazmaq, eşmək. – Qızdar arpa əkinini qanquşduyuf qımı yiğillar.

Qanqansız (*sif.*) – qanacaqsız, mərifətsiz. – Ə, bu qanqansız Ayvaznan n^{ed}im, bilmirəm?

Qanqaz (*sif.*) – otsuz, çəmənsiz yer. – Bala təpə qanqaz yerdı, heş şey pitmir.

Qantar (*is.*) – hər iki başında 20 sm uzunluğunda çəngəl olan ağaç alət. – Bulaxdan cinqirdək suyu çiyində, qantarnan daşıyıllar kin, hasant olsun (Gül.).

Qantar (*is.*) – tərəzi. – Qantarın arbasını düzəlddimi?

Qapan// Xafan (*is.*)- cuvalın ağrına qoyulan parça, -Çuvalın qapanı tikilməx'dən üzülüf tamam.

Qapaxlı (*is.*) – qapaqlı, iri qazan. – S^ərdən iri bir qapaxlı aldım, Allah xeyir iş versin, lazımlı olur.

Qapı (*is.*) – həyət-baca. – Qapı o qədərə dardı kin, māşın gələndə dönmür, qalırsan m^ətəl.

Qapıkəsdi (*is.*) – gəlin evinə qız köçürünləndə qapının basılması, xələt və hədiyyə alınması. – Ağbava toylarında həmməşə gəlini atdandıranda qızın qardaşı qapıyı kəsif nəmər alardı.

Qapbax (*f.*) – atın dişləməsi. – At hırsdənəndə adamı qarpır, o da nətəhər ağrıyır.

Qapipusma (*is.*) – Novruz bayramı ərəfəsində, axırıncı çərşənbədə dilək arzusu ilə qapipusma. – Qapipusmuya ən çox cavan qızdar inanıllar.

Qapişmax (*f.*) – atların döyüşməsi. – Atdar gənə çayırrixda qapışıllar.

Qaravəlli (*is.*) – məzmunsuz, yalan uydurma. – Səhərdən bura mana qaravəlli danışırbu Qiyas.

1. *Qarayola* (*z.*) – nahaq yerə, əbəs yerə. – Qarayola getdim bacımgilə, qapıları kilitdiyi, geri gəldim.

2. *Qarayola* (*z.*) – cəhənnəm, gedər-gəlməz. – Qarayola getsin, heş gəlməsin; Qarayola gessin, gəlməsin.

1. *Qaracı* (*sif.*) – xəsis. – Çox qaraçı adammış bu Səfər, elə uşağının toyunda da gördük' qaracılığını.

2. *Qaracı* (*is.*) – dilənçi. – Uşaxlı bir qaracı gəlif dilənir. M.Kaşqarlıının "Divan"ında da həmin söz göstərilən mənada işlədilmişdir (IV.247).

Qaradavan (sif.) – uğursuz, xeyir gətirməyən. – Onun qaradavannığını onda gördüm kin, quzuları eşiyyə çıxartmışdım, o görənnən sōra üçü xəstələndi.

Qaraboğaz (is.) – quş adı. – Uşaxlar kışda cələynən çoxlu qaraboğaz tutullar. Əmə qaraboğazın yağlı əti olur.

1. *Qarğın* (is.) – Qar suyunun axlığı yer. – Odu, qounnar qarğının ətəyində otduyollar.

2. *Qarğın* (is.) – qar suyunun birdən axması. – Əvin qabağının bir qarğın getdi kin, yol-izi də tamam basdı.

Qara arxac (is.) – böyük qoyun yatağı. – Qara arxaşdar dağın daşdı yerində, günöydə olur müdam.

Burda qara “böyük” mənasındadır. Ağbabada Qaraarxac makro oronimi də vardır.

*Əzizim Ağlağandi,
Qararxac Ağlağandi.
Gedək dirddi yanına,
Görəh kim ağlağandi.*

Qaraçix (is.) – yağılıq olanda taxıla düşən xəstəlik. – Bu **uyıl** yağarırix taxıla qaracix saldı.

Qaralamax (f.) – kimin haqqında pis fikir yaymaq. – Məsim məllim harda olsa, direxturu qaralıyır.

Qarqara (is.) - ərimiş qarın suyu. – Qarqara suyu əlinə dəydimi, dəriyi çatdadır.

Qarayel (is.) – dağ yeli, şimal küləyi. - Ağbavada avqustun onunnan sōra bir qara yel əşir, otu-ələfi tamam qurudur.

Qara yellə (is.) – çilik-ağac oyununda çiliyi vurmanın bir növü. – Səməd yaman qara yellə vurur.

Qarasakqız olmaq (f.) – davakar olmaq, höcətlik etmək. – Bu Kərəm də qarasakqız oluf asıldı yaxamdan, əl çəx'mir kin, əl çəkmir.

Qara yaz (is.) – yazın ilk ayı (mart ayı). – Qara yazdan bərim havalar heş düzəlmir kin düzəlmir..

Qarayer (is.) – məzar, qəbir. – Elə kin vaxtin gəldi qarayer heş bir şeyə baxmir, aparır. Belə bir qarğış da var: - Ayibini qara yer örtsün. Qarayerə girəsən səni.

Qaratisəx' (is.) – çənli, dumanlı havada toz kimi yağan yağış. – Dağ tərəfdən qaratisəx' gəlir.

Qaragünnük' (is.) – dar gün üçün saxlanılan ərzaq məhsulu. – “Hər kişinin qarayünnük' üçün bir əz saxlancı olmalıdır” – deyərdi Yasin kişi.

Qaragünə (is.) – pis gün. – Qurban maşını aparif batırif çayırı, qaragünə qoyuf.

Qaramat//qərəmət (is.) – fikirli, qəmli. – Oğlum şəhərə getmişdi, çox gecix'diyinə məni qərəmət basdı.

Qaragünə qalmax (f.) – pis günə qalmaq. – Əri ölünnən sōra Sona 5 uşağı ilə qaragünə qaldı.

Qaradış – 3 yaşından yuxarı erkek qoyun. – Qaradışın qavırması kişda yeməli olur.

Qarazırtıx (sif.) – eybəcər, çirkin, kifir. – İslamin xırda qızı qarazırtığın biridi, onu kim bəyənəcəx' (Çax.).

Qara düşməx' (f.) – yazbaşı əriyən qarın parıltısından gözün ağrımı. – Uşax çöldə o qədrə xizəx' minif kin, gözünə qara tüşüf (D.).

Qaradavan (sif.) – uğursuz, xeyirverməz. – Bu Xeyransa çox qaradavan adamdı.

Qarayanix (sif.) – günün qabağında işləməkdən yanıb qaralmış adam. – Qarayanix adamın sıfətinə bilinir kin, hardasa işdiyir.

Qarnax (is.) – dağın və dərənin quzeyində yayda qar qalan yer. – Yasdı adamlar xəstəliyəndə uşaxlar qarnaxdan qar gətirillər ona. (Qar.)

1. *Qart* (is.) – qoca, yaşılı (toyuq, xoruz və s.). – Noyruz bayramına kəsməyə iki qart xoruz saxlamışam, bir-birilə yola getmillər, döyüşüllər.

2. *Qart* (is.) – gec evlənən oğlan (qız). – Osman qızını bir qart gədiyə verif, 35 yaşı var.

3. *Qart* (sif.) – vaxtı keçmiş bitki. – Qart qımını yiğmiller ha.

Qartalmax (f.) – vaxtı keçmək.. – Əminənin qızı qartalıf qalif, düz qırx yaşı var, ta onu kim alajax (G., Q., B.).

1. *Qaraqayış* (is.) – kotana qoşulan ikinci cüt öküz. – Əkində qaraqayışa çox güc tüşür.

2. *Qaraqayış* (is.) – ağır işlərə tab gətirən, hər əziyyəti qatlaşan adam. – Qaraqayış Xəlid çox işləh adamıydı, işdəməhdən yorulmurdu.

Qarapərə (is.) – yalandan hay-havar tökmək. – Getmişdim qardaşımdan borc pul istəməyə, yengəm bir qarapərə tökdü kin, kor-peşman geri qayıldım.

Qaroy (is.) – axşamtərəfi zəif görmə. – Gözüm andır da qaroy oluf, şərqavışanda heç şeyi seçəmmirəm.

Qaroyul (is.) – gözətçi. – Qalxoz sədri xırmana iki qaroyul qoyufdu.

Qaroyolçu (is.) – peşə. – Gözümü açannan bu Həbif qaroyolçudu.

1. *Qardaşdix* (is.) – dostlux. – Əvvəllər çox döyüşürdülər Nuruynan Azad, əmə indi qardaşdix oluflar dər.

2. *Qardaşdix* (f.) – öyə (ögey) qardaş. – Məsim Nurunun doğma qardaşı dəl, ata bir qardaşlığıdı.

Qarrahlanmax (f.) – kiməsə arxalanmax. – Bu sədir ki var, kiməsə qarrahlanır, yoxsa bu nədi gündə bir hoqqa çıxardır.

Qarrax (is.) – tövlədə qarı əridib suya çevirmək üçün hazırlanmış xüsusi yer. – Qar çok olan kəntdərdə keçmişdə pəyədə qarrax düzəldirdilər kin, içəridə mal-qoun su işsin.

Qarsalamax (f.) – yandırmaq. – Təndir oddu olduğuna ilkinə yapılan çörəxlər qarsalandı.

Qarmax (is.) – tayadan otçəkən alət (buna çəngəl də deyilir). – Qarmağı tayya soxanda qirdim (Ög.).

Qartdamax (f.) – - Boz düə yaman qartdanır, dəsən onun gənəsi var.

Qarinnamax (f.) – ev divarının uçma təhlükəsi. – Əvin tufarı yaman qarinniyif, qorxuram uça, bizi yaman günə qoa. (Qar.)

Qarin-qarta (is.) – mal içalatı. – Qarin-qartanı da təmizdəməx' çətin olor.

Qarsimax (f.) – yandırmaq. - Eşix'də çox souxdu, ha eliyif bulaxdan su gətirənə kimi ayaz əl-üzümü qarsıdı.

Qarinotaran (sif.) – boğazkar, hara oldu, orda yeyən. – Qarinotaran adamlar, toydan bir gün əvvəl çörəx' yemillər.

Qarış (n.s.) – ölçü vahidi. – Bir qarışın 20 santimdir.

Qarğaburnu (is.) – kapı cəftəsi. – Qadan alem, qarğaburnunu aşağı sal, kapı açılmasın (Q.B.E.).

Qarı (is.) – qoyunun qabaq qolunun ayaqdan yuxarı hissəsi. – Qızın yengəsi oğlan əvinə qarı pişirif aparar.

Qarixdirməx//karixdirməx (f.) – çəşdirmaq. – Bu sağılmış məni elə qarixdırı kin, üzümü də qırxamadım.

Qartan//xərtən (n.s.) – qədər. - Bu qartan//bu xartan soux oldu, ama sular hələ donmuyuf.

Qaralamax (f.) – gözdən salmaq. – İraykom xırmando sədri yaman qaraladı, dəəsən çıxardajax.

Qarmalamax (f.) – tez sahib olmaq (yeməx). – İttər aciydi, sürsümüyü göydə qarmaladılar.

Qarımış (z.) - ərlik vaxtı keçmiş qız. – Dilbarın Süsənbəri qarımış qızdı, ta onu kim yaxın duracax.

Qartoy (sif.) – vaxtı keçmiş. – Evlənmə vaxtı keçmiş qız və ya oğlana kınayə ilə qartoy dələrdi.

Qartdanmax (f.) – qaşınmaq. – İt yaman qartdanır, dəsən gənəsi var, andırın.

Qartalmış (sif.) – köhnəlmış, vaxtı keçmiş, qocalmış. – Qartalmış qımının turşusu pis olur. Qartalmış qızı kim alacax bunnan sōram.

Qartdaşmax (f.) – qazların dimdiyi ilə bədənini qaşması. – Qazdar yaman qartdaşır, dəsən pitdəri var.

Qartdalənqaz//qartdanqaz (is.) – odlu təndirdə həddən çox qurumuş çörək. – İlkinə yapılan çörəklər qartdalənqaz olur.

Qart-qart (z.) – lovğa-lovğa. – Bu Adışirinin oğlu əsgər gedif gələnnən sōram çox qart-qart danişir.

Qartounu qaldırməx (f.) – hoydu-hoyduya qoymaq. – Bu qonşular da bir şey eşitdilərmi, o sahat onun qartounu qaldırıllar (M.).

1. *Qasnax* (is.)- əlek və ya xəlbirin əsas taxta hissəsi. – Xəlbirin qasnağı qırılıf tökülf.

2. *Qasnax* (is.) – araba təkərinin dairə şəklində olan dəmir şini. – Təkəri saxlıyan qasnaxdı.

Qasmax (f.) – qadın paltarının ətəyinin və ya kişi şalvarının ayaq tərəfini gödəltmək. – Baldonun ətəyini qasdırmışam, yoxsa yernən sürünlürdü.

Qaşqa (sif.) – alnında ağ tükü olan at (mal, keçi, qoyun və s.).

– Qaşqa qoun bu **yıl** də ekiz quzu doğuf.

Qaş (is.) – dağın başının aşağı hissəsi. – Odey, kəndin sürüsü dağın qaşına yayılıf otduyur.

Qaşqala tüşməx' (f.) – itib batmax. – Xınayaxdida Mehrənsə qarının gəlininiñ üzüyü qaşqala tüşüf.

Qaşoy//qaşov (is.) – malı və ya atı daramaq üçün işlədilən dişli alət. – Qaşoyun tişdəri doluf, bir təmizdəməx lazımdı.

Qatar (is.) – sapa düzülmüş aşixlar. – Keçənnərdə kənd uşaxlarının 5-10 qatar aşixları olardı.

Qatma (is.) – cəhrədə yundan əyilmiş nazik ip. – Yaz yunnun yaxşı qatması olur.

Qatdama (is.) – qabda bişirilən kətə növü. – Qatdama kətiyi uşaxlar çox xoşduyur.

Qat-qat (is.) – mədənin içi. – Malın qat-qatını təmizdəməx' çətin işdi.

Qatmaqarışix (sif.) – qarışiq. – İşkafdakı kitaflar qatmaqarışix oluf.

Qat (is.) – mərtəbə, cərgə. – Əvin ikinci qatını qızdırımax olmur ha!

Qavırğası qalın (sif.) – bivec, tənbəl. – Qavırğası qalın adamnan bir nizamlı iş gözdəmə.

Qavlama (is.) – bir-birinə keçirmə. – Əvin tavanına qavlama taxda döşədilər.

1. *Qavazax* (sif.) – boş, yüngül. – Araviyi çox qavazax yüxlüyif Mədət.

2. *Qavazax* (is.) – dibəkdə döyülmüş buğdanın qabığı, kəpək. – Buğdanın qavazağını yelə verdilər. (C.)

Qavqarmax (f.) – qablamaq, yerləşdirmək. – Uşağın basılıqasını qavqarif poşa göndərdim.

Qavzamax//qovzamax (f.) – başını tərpətmək. – Dədəm uzaxdan başını qovzuyañda mən bildim kin, nə dər.

Qavırsannıx//qəvirsənnıx' (is.) – qəbirstanlıq. – Qavırsannığın qırğıına rəhmətdix' Salman məllim savet sədri işdiyəndə hasar çəkdirdi (T.).

Qavırma (is.) – qovurma. – Qırıx-əlli qazı kökəldənnən sōram, kəsif qavırıllar sōram bidon və küpələrə doldurullar, yağı basanatan.

Qavırma hörrəsi (is.) – yemək növü. – Unu yağnan qavirannan sōra duz və su əlavə edif bir burum qaynadıllar, bu da olur qavırma hörrəsi.

Qavırmalıx (is.) – qış qovurması üçün kökəldilmiş mal, qoyun və qaz. – Soyuxlar tüşənətən qavırmalıx malı bəsdiyif kökəldillər.

Qavit//qovut (is.) – qovrulmuş arpa, buğda və zəyərək unu. – Xıdır Elləzdə qavit çəkillər, sōra da şirin və ya yağlı suda ovufları.

Qavırğa//qōrğa (is.) – qovrulmuş taxıl, buğda, arpa, zəyərək və s. – Arpa qōrğasını bir torvuya dolduruf daşa döüllər kin, qabığı çıxsın (E.Q.).

Qaynama (is.) – Çayın qırğıından və ya çayırlıqdan qaynıyıb çıxan su mənbəyi. – Qaynamalara mal batif, dünənnən çıxaramıllar hələm.

Qayışbaldır (sif.) - əyriqış, əyri və nazik baldır. – Qayışbaldır Əvdırəhman imdi adam oluf, nə işdiyir?

Qaymaxçıçəyi (is.) – ətirli çiçək. – Qaymaxçıçəyinin çayı soyuxdəyməni sağaldır.

Qayım (sif.z.) bərk, möhkəm. – Paltarın düyməsini qayım çəx'dim, qırıldı.

Qayırmak (f.) – düzəltmək. – Babam nənəmə bir cəhrə qayırdı, hələ durur.

Qazmax (is.) – qurumuş çörək və ya plov, eləcə də cəhməcə qazanının alt hissəsində, quruyaraq bütöv halda qızarmış hissə. – Cəhməcənin qazmağı daddı olur, əmbə tiş lazımdı, onu yeəsən.

Qazmaxlamax (f.) – qurumaq. – Çörəh təndirdə qazmaxlıyif.

Qazayağı (is.) – yabanı bitki. - Qazayağı qumlu yerrərdə çox pitir.

1. *Qazix* (is.) – üfiqi vəziyyətdə arabanın yanını-laydırını oxa bərkidən ağaç. – Haravanın qazığı qırıldığına otun bir tərəfi əyilif, yerə töküür.

2. *Qazix* (is.) – at hörünün yerə çalınan mixçası. – At qazığı qırıf qaçıf.

Qazalax (is.) – ikitəkərli araba. – Abbasəli kişi hər yaz Gülüstan arvadı qazalaxnan Əsmincənin isti sūna aparırdı (T.).

Qazma (is.) – külüng. – Qazmıyı da itiləməsən, bərk yerə girmir.

Aşiq Veysəlin belə bir deyimi də var:

Qarnın yırtdım qazmayınan, beliynən
Üzün cirdim dırnağıyan, əliynən.
Yenə məni qarşıladı gülüynən,
Mənim sadıq yarı� qara torpaqdı.

Qəbəllənməx' (f.) – öyünmək. – Mansırın qızı onversetə qəbul olduğuna o, çox qəbəllənir.

Qəçikəsdi (is.) – toy gündündən bir neçə gün qabaq qız evinə aparılan donluq parçanın biçilməsi. – Öyünnərim bibimgilə qəçikəsdiyə gəlmışdilər, xeylax adam varydı.

Qəçi (is.) – qayçı. – Parçayı qəçi kəsmir.

Qəhət (is.) – yoxlux, qıtlıq. – Tükannarda ləmpə üssəsi qəhətə çıxıf.

Qəlbi (sif.) – hündür, yüksək, uca. – Bayquş qumluğun qəlbi yerində yuva quruf (Qar.).

Qəlet//qalet (is.) – peçenye. – Tükanda kiloyu 3 manata olan qəlet yoxdu, uşax onu yaxşı yēr. (Ox.)

Qəltən (is.) – iri torpaq, kasal. – Əkinin qəltənini əzməsəx' toxum üzdə qalajax.

1. *Qəlif* (s.) – numerativ söz. – Tükannan 4 qəlif paltar savını aldım.

2. *Qəlif* (is.) – çörək qəlibi. – Somunu fırında qəlifdə bişirillər.

Qəleyçi – mis qazan, kəfskir və digər məişət əşyalarını qalaylayan sənətkar. – Kəndə qəleyçi gəlmışdı, pendir qazannarını qəleylədi.

Qəməlti (is.) – iri bıçaq. – Ay uşax, qəməltiyi aparginən bir usda Mədət itiləsin.

Qəmə (is.) – hər iki tərəfi iti olan bıçaq. – Əvvəllər qəmə gəzdirməx qadağanıydı, indi tükannarda satıllar.

Qəmət (is.) – boy-buxun. – Hələm bunun qəmətinə bax, gördüyü işdən utanmir da.

Qəmrel (is.) – vəkalətnamə, etibar. – Qəmrel verif, əvi onun adına keçirif (M.).

Qənətmə (is.) – yemlik şirəsindən hazırlanan saqqız. – At yemliyinnən uşaxlar qənətmə düzəldif ciyniyillər.

Qənşər (is.) qabaq, ön tərəf. – Kəndin qənşərinnən Dərin dəriyə yol çəkillər.

Qənir (is.) – sifət. – Dadaşın qızı ölənnən anasınıq qəniri gülmər (B.).

Qənirsiz (sif.) – misilsiz, eyibsiz gözəllik. – Rəhmətdix' Nəcifə qənirsiz gözəliydi, əmə qara torpax onu tez apardı.

Qənfet/qəntef (is.) – konfet. – Tükəz tükannan 2 kiloy qənfet aldı kin, baca-baca günü uşaxlara versin.

Qərrahlanmax (f.) – arxalanmaq. – A bala, sən kimə qərrahlanırsan daha böyük'-kiçix' tanımirsan.

Qərəl (is.) – hövsələ, səbir. – Əvdə otumağa qərəl qalmayıf daha.

Qərəl gəlməx' (f.) – dözməmək. – Qərəlim gəlmir telvizordakı pis verilişdərə baxım.

Qərçimədaş (is.) – uşaq oyunu. – Qərçimədaşı beş daşnan oynuyullar.

Qərəmət/qaramat (is.) – qəm, kədər. – Axşam tərəfi işixlar yanmıyanda adamı qərəmət baser (E.Q.B.).

Qərtmxəx' (is.) – qurumuş çirk. – Şalvarın ətəyi uzun olduğuna qərtmxəx bağlıyif.

Qərəvənə (is.) – xəmir tabağı, ləyən. – A gəlin, qərəvəniyə isti su tökgünən, xamır eliyəcəm, ağrin alem (G.).

Qəşmər (sif.) – tumarlı, səliqəli. – Qəşmər kişidən heş kimin xoşu gəlmir.

Qəşmərənməx' (f.) – tumarlanmax. – Bizim bu gəlin də toydan əvvəl iki yün qəşmərrənir, heş şeyə məhəl qoymur.

Qəttəzə (sif.) – lap təzə. – İrvannan özümə qəttəzə bir köynəx' almışdım, bir-iki yuatdan sōra rəngi ağardı.

Qətdəl (sif.) – qəddar, rəhmətli. – Mustuxlu qalxozunun sədri çox qətdəliydi (Q.N.)

Qəysəfə (is.) - quru ərikdən bişirilmiş yemək. – Qəysəfəni ən çox bayram günnerində pişirellər.

Qəzil (is.) – keçi qlindən hörülmüş ip. – Qəzildən əyrilmiş çatı qırılmır ha.

Qəziyə (is.) – qəza, bəla. – Onnarın başına gələn qəziyəni hamı bilir, Allah uzağ eləsin.

Qəbli (sif.) – nanəli. – Qazağa getmişdim. 2 kiloy qəvli qənfət alıf gətdim uşaxlara.

Qibal (z.) – üsul, növ. – Bu qıballa əvi bu il tikif qartarammırıq.

Qıcı vermax' (f.) – açıq vermək. – Əvəz təzə paltarını bizə qızı verir.

1. *Qida* (is.) – kiçik, balaca yumru daşlar. – Əv tikəndə qida da lazım olur.

2. *Qida* (is.) – aşiq. – Qıdanı məftilə düzüllər.

Qidanı (is.) – üçbucaq baş ləçəyi. – Tiflisdə yaxşı qidanı olur, əmim nənəmə gətimişdi.

Yanaxda gül, başında da qidanı,

Fələk vursun şad günümü qidanı (Aşıq Nəsib).

Qidmax (f.) – kəsmək. – Tükənci qənfəti tərəziyə qoanda qıdır.

Qiqli (is.) – qoyunun peyin ifrazı. – Qiğıyı yiğif çüründüllər, sōram da qartol yerinə töküllər.

Qiğılamax (f.) – qoyunun və ya dovşanın peyin ifraz etməsi. – Qounnar quru qiğlıyıllar.

Qiçoy (is.) – suyun daşlı yerdə sürətli axını. – Su daşında qıçoydan keçmək çətin olur, ona yörə kin, daşdar sürüsür.

Qıxmix (is.) – taxta yonqusu. – Kürt touğu basıranda altına qıxmix töküllər kin, quru olsun.

Qıfcunnamax (f.) – nəyi isə səliqəli yığmaq. – Get gör Əmirov
Əli otu neçə qıfcinniyif taya quruf, qar, yağış yağsa da, otun bir
dəstəsi xarav olmur.

Qıfqıvrax (sif.) – zirək, lap zirək. – Qıfqıvrax adamdır bu
Camal kişi, burdan vuruf ordan çıxır.

Qıjqırməx (f.) – kiməsə hirslenmək. – Ayağının altda ölüm, nə
qışdırırsan o uşağın üstünə (X.E.).

Qılıx (is.) - bu cür. – Bu qılıx adam olmaz heş yerdə.

Qılovqabı (is.) – bülov qabı. – Kərəntiçilər meşinən qılovqavı
tikdirillər (D.).

Qılovlamax (f.) – kəsici altələrin ağızını itiləmək. – Kərəntinin
ağızını qılovluyanda ehtiyatlı olmalısan, əlini kəsər (M.).

Qıldıxsız (sif.) - namaz qılmayan, dinsiz, məzhəbsiz. – Bu
qıldıxsız oğlu Kərəmin bir uşağı oluf, hələ də arvatnan zaqsa
düşmüyüf (S.).

Qılıc (is.) – dağları birləşdirən iti səth. – Dağın qılıcındakı
çəhlimdə porsux dəlməx'ləri var.

Qıloyşa//qılovşa (sif.) – xəbərçi, yaltaq, ikiüzlü. – Qıloyşa
adamnan nə çıxar sana belə dər, ona elə. Həmin söz “Kitabi-Dədə
Qorqud”da qılağuz formasında (12,117) işlənmişdir.

Qıloyşalanamax (f.) – yaltaqlanmaq. – Öyün baxteram bu şofer
Ziyəddin direktura çox yaltaxlaner (X., B., E.).

Qilan (sif.) – incə yun. – Qilan yunu cəhrədə əyirməx' çətin
olor (E.).

Qıl yazdı (f.) – az qaldı. – Qıl yazdı, uşağı dok vursun, Allah
saxladı.

Qımı (is.) – taxılın içində bitən yeməli bitki. – Yazbaşı çoxları
qımı satmaxla varranır. Qımıyı gavır ermənilər çox yiyir (X.).

Qımı turşusu (is.) – şoraba. – Körpə qımının turşusu yumşax
olur.

Qımcırramax (f.) – atmax, tullamax. – Həmzənin iti üstümə
gəlirdi, ağacı qımcırradım, qaşdı, getdi.

Qımillamax (f.) – tərpənmək. – Şəhərdən buna ağıl qoyuram,
heş yerinnən qımillamır belə.

Qımxız (sif.) – turş süd. – Qımxız süddən pendir olmaz.

Qimizmax (f.) – turşumaq. – Süd qırmızıyf tamam. Görünür, qazax dilində işlənən kımız sözü ilə əlaqəlidir.

Qımqıma (is.) – zümzümə. – Allahqulu kişi qounnarı qımqımaynan qırxır.

Qimir (is.) – hiss, hikkə. – Bunun qımırına baxgınən.

Qınax (is.) – danlaq, məzəmmət. – Məni qınıyanın atasına nəhlət, mən gənə deyirəm, bu oğlum eşitmır məni.

Qint (is.) – künc, tin. – Əvin qındının suağı quzuluyuf tökülüf, hardansa divar su çəkir.

Qincitmax (f.) – kəsmək. – Qapının zirzəsi əlimi qıncıtdı, qanı durmur.

Qincix (is.) – kəsik, əzik. – Barmağım qıncıx oluf, tamam.

Qincix-qincix (z.) – kəsik-kəsik. – Əlim daşın arasında qalif qıncıx-qıncıx oldu.

Qindaf (is.) – pambıq və ya kətandan hörülümiş möhkəm ip. – Çualın ağzını qındafnan tikillər kin, məkəm olsun.

Qinnajix (s.) – azacıq. – Göbələyə qinnajix duz tökgünən, sulansın.

Qinniqıp (is.)- Qorxudan sakit olmaq- Navaxtacan biz qinniqıp oluf duracıx, a bala.

Qinqılı//dinqılı (sif.) – balaca, xırdaca. – Qinqılı bir uşax gəlif deyir kin, anam duz istiyor.

Qımnıa girməx' (f.) – pis işlərini biruzə verməməx'. – Bu birqadir hələ qınına girif, xırman vaxtıdı.

Qıpix (sif.) – qorxaq. – Uşağı da çox qıpix etməx' olmaz, gələcəyi pis olar.

1. *Qır* (sif.)– duzlu. – Əppəyaşını qır duz edif nənəm.

2. *Qır* (sif.) - əlcəkməyən. – Qır Söyunalı birinnən didəşdimi, əl çəkmir tā.

Qiryat (is.) – qeyrət. – Qiryat ayrı şeydi, bazarda satılmır ha alasan, gərəx' özündə ola.

Qırbara (is.) – çox duzlu. – Arvat yeməyi qırbara edif tamam.

Qır diqaşdı (sif.) – işdən boyun qaçırən, tənbəl. – Uşağıın biri çox qırdı-qasıdı, daısına oxşuyuf.

Qırməx (f.) – kəsmək. – Souxlar tüşüf, qazdarı qırmax lazımdı.

1. *Qırma* (is.) – sazan balığının balacası. – Çayın sūnu buraxmışdilar, xeylax qırma tutdum tornan.

2. *Qırma//qirdırma* (z.) – kəsə. – Qışda Arpagölün üstü elə donur kin, adamlar yolnan dolanmır, qırma gedillər Xozuya.

Qırmızı (sif.) – utanmaz, şər danişan. – Qırmızı adamdı bu Şəmkir, üzünə dēr hər şeyi.

Qırp (is.) – sünbü'l. – O vaxıttdar piçin vaxtım qalxozda qırp yiğannarın dəstəsi variydi (Ox.).

Qırpmı (z.) – bir an. – Gözümün qabağında bir qırpmıda biliyin ikisini baliğandan apardı.

Qırqıra (sif.) – gilli, su tutmayan yer. – Qırqıralı yerdə ot tez saralar.

Qırış//qırıc (is.) – yazbaşı əriyərək bərkimmiş qar. – Qoncaliya qırışnan gedif gəldim.

Qırın-qırtı (is.) – pay, sovqat. – Arannan qohumlar gəlmüşdilər, həm də bir əz qırın-qırtı gətirmişdilər uşaxlara.

Qırıntı (is.) – yun darağının dışində və ya xalça-kilim toxunan zaman qalan yun (ip) qırıqları. – Qırıntıdan uşaxlara döşəx' salıllar.

Qırışmal (is.) – söyüş. – O, qırışmal Nəvi heş atasını da eşitmər (X.).

Qırinqıt (sif.) – xırda-xuruş. – Uşağın tounnan bir əz qırinqıt qalmışdı, onu da qonşulara verdim.

Qıraqç (sif.) – su tutmayan gilli yer. – Bizim yarımhextar çox qıraqçı, quraxlıx oldumu, heş şey pitmir.

Qıraqdix (is.) – gilli, su tutmayan əkin yeri (biçənək). – Qıraqdix yerdə ot-ələfin pitməsi Allah umudunadı.

Qırxəyax (is.) – həşərat. – Qırxəyax irəngi qırmızı təhər həşəratdı, çoxlu da ayağı olur.

Qırxım (is.) – qoyun qırxımı. – Ağbavada iyunda qırxım olur, qoun qırxımı.

Qırxılıx (is.) – qoyunu qırxmaq üçün işlədilən iri qayçı. – Axirkələx'də yaxşı qırxılıq olurdu, müdam ordan alerdix' (E.B.).

Qırxinçi (sif.) – qırxılıqla qoyun qırxan (adam). - Qırxinçilərin hər biri gündə 30 qoun qırxır.

Qırtdatmax (f.) – özünü öymək, özünü çəkmək, heç kəsi bəyənməmək. – Ulduzun nişanında xalası bir qırtdadırkı kin, elə bil heç kim bunu tanımır.

Qırtım (s.) – bir az. Bir qırtım çay gəti, başına dönüm maja.

Qırtım-qırtım (z.) – az-az. – Söyün kişi yatağa tüşüf, yeməx'dən kəsilib çayı da qırtım-qırtım içir.

Qırım (is.) – təhər, görüntü. – Qırıminnan gənə içənə oxşuyur bu Dahaar.

Qırnes (sif.) – iri və əyri burun (adam). – Qırnes Ayvaz qavırsannıxda ot piçirdi.

Qırcın (is.) – mal-qoyun yeyəndən sonra otun qalan çör-çöpü.

– Uşaxlar qırçını damın üstə yiğif qurudullar kin, Novruzda yandırsınnar.

1. *Qırcınnı* (sif.) – çör-çöplü ot. – Qırcınnı otu qounnar yaxşı yemir.

2. *Qırcınnı* (sif.) – töküňük, dağınış saç. – Qırcınnı Əsməri Ədilə alıflar dər.

Qısqı (is.) – hədə-qorxu. – Məllim uşağa qısqı gəlir, bəlkə oxusun.

Qısrax (sif.) – qısır at. – Çər dəymış qısrax təpix' atif qounun birinin ~~kıç~~ını qırıf.

Qısqırməx (f.) – iti kiməsə yönəltmək. – Uşaxlar yoldan keçən birinə iti qısqırdılar.

1. *Qıyi* (is.) – lent. – Maşına qırmızı qayı bağlıyif agəmət aparmağa getdilər.

2. *Qıyi* (is.) – sahil. – Çain qıyısında yarpız çox olur.

Qıy (is.) – zırvə, yüksəklilik. – Dağın qıyınnan həmməşə daş tökülüf gəlir.

Qıyx (is.) –iri iynə. – Çuvalın ağızını qıyxnan tix'dilər.

Qıymatsız (sif.) – qiymətsiz, nadir. – Nənəmin anasınınna ona bir bel kəməri qalıf, indi bu qıymatsız şeydi.

Qıymaca (is.)- üçbucaq qadın başörtüyü-Qadınnar güllü qıymacanı səvillər həmişə.

Qızırğalanmax (f.) – xəsislik etmək, qıymamaq. – Bu Nuru qızırğalanır, uşaxlarını bir əməlli-başdı geyindirmir, pulu da çoxdu.

Qızılca (is.) – xəstəlik adı. – Keşmişdə qızılca çox uşağı kor edirdi.

Qızdırbas (z.) – təcili, tez. – Əlif sözümə baxmadı, əvin tufarını qızdırbas hördürdü, indi də tufar çatdıyıf.

Qızmax (f.) – hirslənmək. – Ferma müdürü mal doxduruna qızdı yaman.

Qızartdax (sif.) – qırmızımtıl. – Binəli qızartdax paltarı xoşdamıram mən.

Qıvırtmax (f.) - əsas məsələdən uzaqlaşmaq, öz əməlini gizlətmək. – Mən dediyimə cavaf vermirən, elə hey qıvırdırsan (M).

Qıvrax (sif.) – cəld, yiğcam. – Toyçu Sultanəli çox qıvrax adamıydı, rəhmətdix'.

Qıvrımlamax (f.) – naxışlamaq. – Nənəm corav toxuyanda boğazını qıvrımlayırdı.

Qıvla yeli (is.) – külək adı. – Qıvladan əsdiyinə Qıvla yeli dəllər, əmə isdi yeldi

Qıvlasız (sif.) – dinsiz. – A qıvlasız, burya gələndə mana niə demədin?

Qidix'//qidiy (is.) – 6 aylıq keçi balası. – Keçinin çoxu iki qidix' doğor (E.).

1. *Qocunmax* (f.) – kürəyin qaşınanda ciyinlərin tərpədilməsi. – Nölfət sana, yaman qocunursan, a abala.

2. *Qocunmax* (f.) – nədənsə şübhələnmək. – Düz adamsan nə qocunursan?

Qoqazdanmax (f.) – özündən zəif olan adamın üstünə qışqırmax. – Ə, a bala, o sənnən xirdadı, nə qoqozdanırsan onun üstünə.

Qol (is.) – kərənti ilə biçilib tökülen otun eni. – Mürsəl qolu çox az götürür, onça da yorulmur.

Qoltux (is.) – coğrafi termin, əkin yerlərinin sərt döngəsi, bucaq. – Mərdan kişi inəhlərini həmməşə qoltuxda otarır (Qon.).

Qol-bud eləməx' (f.) – kəsmək, doğramaq. – Cöngüyü kəsif qol-bud elədilər.

Qol-qarı (is.) – qoyunun qabaq qolunun orta hissəsi. – Qız əvinnən yengə əvlənən oğlana qol-qarı pişirif atdillarla aparır.

Qolley (sif.) – quyruğu kəsik it (pişik). Quyruğu qısa inəyə də qolley deyərdilər. – Bir qolley inəx' almışdım Daşkörpüdən, əmə süddüyüd yaman.

Qolçax (is.) – qolun dirsəyinə qədər paltarın üstündən geyinilən geyim. – İnəx'ləri sağanda qolçax geyillər kin, paltarın qolu bulanmasın.

Qomarramax (f.) – mühasirəyə almaq. – Qounnara arxaşa canavar hücum çəkmişdi, ittər canavarı qommaradılar və boğuf öldürdülər.

Qomarğıa (is.) – mühasirə. – Gümrüyə getmişdix' Novruz bayramında, mallarını satmax üçün ermənilər bizi bazarda qomarğıya saldılar.

Qom (is.) – dəstə. – Düz iki yüz qom qımı yiğmişdi Ceyran, azad günü şəhərə aparıf satdı.

Qomroy (sif.) – sarröz qoyun. – Qomroy qoun ekiz balalarını yarıtmır.

Qondara (is.) – dikdaban ayaqqabı. – Qondara təzə çıxan illəri birini də mən almışdım, uşaxların anasına.

Qondarmax (f.) – özündən uydurmaq. – Yasın kişi özünnən çox şeylər qondarif danışır.

Qonqutmax (f.) – çömbəlib oturmaq. – Fermanın doxduru tənən yanında qonquduf.

Qonursu (is.) – yanıq iyi. – Öyünnərim Hənifə arvatgilə getmişdim, əvinnən qonursu qoxusu gəlir.

Qorğanmax (f.) – qısqanmaq. – Cümşüd arvadını yaman qorğanır camahata.

Qoparaq (f.) - qovmaq. – Qolxozun qoun iti Saymaz canavarın qoparağını atır.

Qoroz (sif.) – yekədanışan. – Belədi, böyük' adamların uşaxları qoroz olur.

Qor (is.)-xırda ocaq kürü.- Ocağın qorunda yaxşı qartal pişir.

Qōrga (is.) – qovurğa. – Zəyrəyin də qorğası yağlı olor, əmə uşağı inağ eliyir.

Qorunqa (is.) - xaşa. – Yaz vaxtı arılar qorunqadan xeylax bal daşıdlılar.

Qoruxmaq (f.) – qorxmaq. – Qara-qura məni basmışdı yatanda, qoruxdum.

Qoşam (is.) – ovuc. – Bulağın qurnasının 4 qoşam su işdim.

Qoşquzu (is.) – yeməli bitki kökü. – Qoşquzu əkinnən topa-topa çıxır, özü də şirin olur.

Qoşqatımı (z.) – avqust ayı. – Keşmişdə qoşqatımında əvlərdə şənnix' olarmış.

Qoşbaşı (is.) – evin üstünün basırılma forması. – Qoşbaşı basırılan əvin üsdünnən heş vaxt yağış dammir.

Qoşarbəndi (is.) - uşaq oyunu. Gedəyin “Qoşarbəndi” oynuyağın. Bu oyun “Bənövşə” uşaq oyunu formasındadır.

Qotmel (sif.) – sımqı. – Qotmel burun Vəliş kəndin çovaniydi.

Qoyver (f.) – imkan yaratmaq. – Qoyver Ziyad ununu üyüsün, onun işi var, **bən**.

Qoungözü (is.) – itburnunun bir növü. – Tofdaşda qoungözü çox olur.

Qounqulağı (is.) – yeməli bitki. – Qounqulağını pencər kimi ayranaşına atellar (S.).

Qovux (is.) – suyun üstündəki şar-köpük. – Savınnı suda qovux çox olor (Q.).

Qozdanmax (f.) – lovğalanmaq. – Çox qozdanır bu qız, heş aqlı da sən deən yoxdu.

Qöçüx' (is.) - etəksiz paltar (bədən). – Qöçüyün dös tərəfinə bəzəx'li qayılar tikillər.

Qulac (n.s.) – ölçü vahidi. – Bir qulac 150 santimdir. Bu kəlmə qol açmaq sözündəndir.

Qu (is.) – səs, söz, şaiyə. – Yığnaxda qu dərsən, qulax tutulur.

Qulqunalıx (is.) – xəbərçilik. – Onun xəsyətidi, indi də təzə sədrə qulqunalıx edir bu Həmzə.

Qullava (is.) – qapı həngaması. – Pəyə qapısının qullavaşı yeyilif, acanda cirillişir.

Qulōşa//quloyşa (sif.) – yaltaq. Gənə Urusdam irayonnan gələnə qılıqşalanırdı.

Qulun (is.) – atın bir yaşında balası. – Qulunun əyağını qasılqa (otçalan maşın) kəsif.

Qullaflamax (f.) – iri tikələri tələsik yemək. – Uzun Səməd toyılarda yaman qullaflıyır (Qar.).

Quluşdamax (f.) – addımlamaq. – Əvin enini qulaşdadım, görüm neçə metrədir.

1. *Qulunc* (is.) – motalın bağlanan yerləri. – Motallıx dərinin quluşdarını (ayaq yerlərinin aşağı tərəfini) bağlıyannan sōram çəcili basıllar.

2. *Qulunc* (is.) – künc, bucaq. – Mərəyin quluncunda pişix' balalıyif.

Quluc (is.) – künc, uc, qıraq. – Həsirin qulucunnan tutuf çəkdir.

1. *Qulağagırən* (is.) – gildan (həşərat). – Yağışdix olduğuna qulağagırən çoxalıf.

2. *Qulağagırən* (is.) – xəbərçi. – Sədrin qulağına girməx'lə neliyəcəx', bu alağuz Ələsgər.

1. *Qulax* (is.) – ot yüklenmiş araba və ya maşının küncləri. – Maşına yüksənən otun sağ qulağı əyilif, dəvriləcəx'.

2. *Qulax* (is.) – cəhrənin iyini saxlayan qayış. – Cəhrənin qulağı geniyif, onça da iy dalğa vurur.

Qulax həyəni (is.) – darıxmamaq üçün yoldaşlıq edən adam. – Eşyə çıxammıram, bir qulax həyənim yoxdu kin, danişasan, dərdini böləsən.

Qulaxlı (is.) – qulaqlı papaq. – Axısqıya getmişdim, ordan bir yaxşı qulaxlı aldım.

Qulançar (is.) – yabanı, yeyilməli bitki. – Qulançarı pişirif süzənnən sōram yağda qızardır və sarımsaklı qatıxla yeyillər.

Qulazdamax (fe.) – tullamaq. – Veysal kişi ağacı inəyin dalıncax qulazdadi.

Qum-quma (is.) – neft saxlanan dəmir qab. – Güllücəli Usda Vəli həm sevə, həm də qum-quma qayırırdı cahamata.

Qunut (is.) – qamçı. - Qunut olmasa, zankanı (kirşəni) çekən atdırı sürmək olmur.

Qunut və sanka rus mənşəli sözdür. Qars vilayəti rusların işgalində (1878-1918) bu sözlər dilimizə keçib.

Qurut (is.) – süzülüb kündə-kündə qurudulan qatıq. – Üzdü qatığın qurudu yaxşı olur, əmə tez acıyr.

Qurax, quraxlix (is.) – uzun müddət sürən yağıssız havalar. – Havalarda qurax keçir. Quraxlix taxılı pitməyə qoymadı.

Qurna (is.) – bulaq suyu tökülən boru. Təqlidi sözdür. Bulağın qurnası qırıldığına çinqır doldurmax çətin olur.

Qurdağzı (is.) – çəkic, balta, kərki və digər ağacdan sapı olan alətlərin ağız tərəfinə vurulan ağaç civi. – Qurdağzı olmasa, kərkinin sapı tez çıxır.

Qurum (is.) – sobanın hisi. – Yağarıxda sevənin buxarısının qurum suyu axıf tufarı batırıf.

Qurumsu (is.) – kəsilmiş yaraya basılan yanmış parçanın külü. – Uşağın əli kəsilmişdi, qurumsu edif basdilar yarasına, tez də sağaldı.

Qurcuxmax (f.) – narahat olmaq. – Ay İdris, yaman qurcuxursan, noluf saňa? “Kitabi-Dədə Qorqud”da qurcusmaq formasında (səh. 12) işlənmişdir.

Qurcalanmax (f.) - dinc durmamaq, çabalamaq. – Ay uşax, nə qurcalanırsan orda, nə itirifsən tapamırsan.

1. *Qurşax* (is.) – qövsi-qüzəh. – Yağışdan sōra göydən qurşax sallanır (Buna el arasında qarı nənənin qurşağı da dəllər).

2. *Qurşax//qusax* (is.) – belə sarınan sırinma. – Yaşdı kişilər bellərinə qurşax sariyillar.

3. *Qurşax//qusax* (is.) – qapının taxtaları bərkidilən ağaç. – Əv damının qapısının qurşağı çüründüyüünə qullava tutmōr (E.Q.). Pəyə qapısının taxtaları ağır olduğuna qurşax saxlamır.

Qurğu (is.) – qəsd, hiylə. – Bu qurğunu quran elə edif kin, hamayı bir-birinə qaldırsın.

Qurtdanquc (is.) – kömür və ya təzək sobasının külünü qurdalamaq üçün işlədilən alət. – Qurtdanquc seviyi qurdalanmaxdan yeyilif tamam (M.).

Qurtdamax (f.) – gizli və köhnə işləri aşkar etmək. – Köhnə işdəri qurduyan adamlar da aramızda var.

1. *Qurucanax* (is.) – külək, quru yel. – Qurucanax əsdimi, yeri-yurdu tamam qurudur.

2. *Quruçanax* (sif.) – boş-boş gəzən, işsiz-gücsüz, bikar və s. –
Çox qurucanax adamdı bizim Çoydar, binəli işnənə arası yoxdu.

Qurmuzd etmək (f.) – hər şeyini əlindən almaq, Covvannarı qalxoz qurumuzd elədi, ölən quzuların əvəzinə, pullarını tutdular tamam.

Qurdeşənəx' (is.) – qaşınma xəstəliyi, dəridə əmələgələn və qaşınan səpki. – Əmir kişinin əyaxları qurdeşənəx' oluf, qaşınmaxdan kişi dəli oluf.

Qurdyeməz (is.) – kəsilən mal-qoyun boğazının axırıncı hissəsi. – Ətin qurdyeməzini yeməzdər, itə atallar.

Qurt-qurt (is.) – su qabı. – Covannara qurt-qurt çox yarıyır, çölə, kəşənə su aparıllar.

Qurs (sif.) – ağır. – Bir qurs erkəx' aldım 25 kiloy əti çıxdı.

Qurulamax (f.) – kasıblatmax. – Bu Səfər oxuyuf qurtarana qədər əvi quruladı, əvdə illaş qoymadı.

Qurutmax (f.) – inəyin süddən kəsilməsi. – İnəyimizin ikisi də quruduf.

Qurama (z.) – yalan, uydurma. – Yasin kişi çox qurama danışır, ona görə də heş kim ona inanmır.

Qurşatmax (f.) – bel bağlamaq. – Souxda belini qurşat kin, isti olsun. M.Kaşqarlının “Divan”ında həmin forma və həmin mənada işlədilmişdir (IV.348).

Quşquşu (sif.) – yüngül xasiyyətli adam. – Quşquşu adamlar hər yetənə inanıf qalmağal çıxardıllar.

Quşdaban (sif.) – dikdaban. – O vaxitdərim quşdavan əyaxqavı yoxuydu, sōram çıxdı.

Quşəppəyi (is.) – kənd həyətlərində və hasarların dibində yaz vaxtı bitən yarpaqlı, yeməli bitki. – Quşəppəyidən çilvira pişirer, sarımsaklı qatıxnən yeyəllər (B.).

Quşqun (is.) – atın quyruğunun altından keçən qayış. Yəhəri irəli sürüşməyə qoymayan bu qayış qoşqun sözündəndir. – Yəhərin quşqunu qırılıf, onça da irəli sürüşüf.

Quşdux (is.) – səhər yeməyi. – Sahat altında bir quşdux edif, irayona getdim. M.Kaşqarlının “Divan”ında həmin söz, həmin mənada işlədilmişdir (IV.351).

Quvat (is.) – qüvvət, güc. – Uşax yaman quvatdanıf, böün yerin otunu pişdi tamam.

Quyruğastarı (is.) – qoyun quyruğunun altı, tüksüz hissəsi. – Quyruğasdarını yaxı kimi belə salıllar.

Quymax (is.) – qaymaq və unla çalınaraq bişirilən yemək növü. – Üznən quymax çalmağı hər arvad bacarmır.

Quzulamax (f.) – divarın rütubətdən ovulub tökülən suvağı. – Tufarın suvağı quzuluyuf tökülüf.

Quzuqulağı (is.) – turşəng. - İkiqatda çoxlu quzuqulağı olur.

Qüzdühlü (sif.) – qozbel. – Öyünnərim Qüzdühlü Məmmədi gördüm, yasa gəlmışdı.

- L -

Laf (is.) – mənasız, danişiq. – Boş laf nəə lazımdı, iş olmasa ortada.

Laf etmək (f.) – mənasız, boş-boşuna danışmaq. - Gənə nə laf edir Bilix' Salman.

Lafazan (sif.) – özünü öyən (adam). – Lafazan adam nə iş görəcəx'.

Lağım (is.) – yeraltı yol, tunel. – Bir-iki dovşan almışdım, evin altına lağım vurdular bütün.

Lağama (is.) – ayama, ləqəb. – Kət yerində işinə-güçünə görə həriyə bir lağama qoşullar. Məsələn Toyçu Xəlil, Zurnaçı Əhməd, Dəmirçi Nəsif, Qozbel Şərif, Komsökən Müxtər, Kor Qəmər, Kar Vəli və s. (A.)

Lağart//lağart (sif.) – iri, böyük, gen (paltar). – Lağart paltar adımı yekə görsədir.

Lağlağı - hər şeyə qulp qoyan. – Toyçu Xəlil çox lağlağı kişiydi, gözününən heş bir şey qaçmadı onun.

Laxanqa//lahanqa (is.) – böyük ləyən. – Ayağının altda ölüm, bir laxanqa su gəti, nənən yünsün (X.E.B.)

Laxlamax (f.) – boşalmax. – Haravanın təkəri laxlıyif, səkgiz yazer (B., X., E.).

Lalanqa (is.) – təzə doğmuş inəyin ağız südü ilə unun qarışdırılıf yağda qizardılması. – Lalanqa çox daddı olur, uşaxlar çox xoşduyur (İ.).

Arvad dedi: daha bəsdi, a kişi,
Lazım döyük kətə, lalanqa piş,
Yusif, ud qəhəri, unut keçmiş,
Gər mən nə əcayib rüzgara düşdüm.

(Aşıq Heydər)

Lala (is.) – lampanın fitil və şüşə keçən hissəsi. – Lampanın lalası bərkimir, xarav oluf.

Lalalanmax (f.) – çiçəklənmək, güllərin açılması. – May ayında Ağbabada dağın-daşın gülləri tamam lalalanır (Gül.).

Lalix (sif.) – key, huşuz. – Qəfərin iki oğlu var, ikisi də lalixdi, əllərinən heş bir iş gəlmir.

Lalixqa (sif.) – bacarıqsız, fağır. – Lalixqa usağa nə diəsən?

Lapdan//laſdan (z.) – birdən, qəflətən. – Guya ki, Arpa gölünnən xəlvətcə balıx tuturdux, idarənin müdürü Xidirov Mehralı lafdan bizi yaxaladı.

Ları (sif.) – toyuq növü. – Ları xoruzun pipiyi gödəx' olduğuna yaxşı döüşür.

Lateyir (is.) - ədəbsiz sözlər. Hər hansı bir şəxsin pis bir işini el içində söyləmək. Böhtan da ola bilər. – Öyünnərim gənə uşaxların üstdə Müşgünaznan Surayə bir-birinə o xartana lateyir dedilər kin, ta demə.

Las (is.) – kərənti və ya otçalan maşınla biçilən otun sırası. – Sarı çayırdakı piçilən otun lası quruyuf, bulullamax lazımdır, yağış gələcəx!

Lavaş (is.) – irəfətədə təndirə yapılan yuxa çörək. – Təndirin lavaşının hamı pişirə bilmər.

Lehmə (sif.) – duru palçıq. – Bayramağzı qar əridimi, hər yeri lehmə basır.

Lej (s.) – çoxlu, bol, xeyli. – Payızda hər şey lej olur.

Lejan (is.) – çoxlu, bol. – Toyda hər şey lejanıydı, uşax da, böyük'də yeyif işdi.

Ləçər (sif.) – həyasız (qadın). – Əmirin oğlu Bayram qonşu kətdən bir ləçərini gətirif, inan heş kimi saymır. Ona görəm də deyiflər, elini ülküt, axsağınnan yapış.

Ləçərrix (is.) – həyasızlıq. – Qaragilə ləçərrix' eləməx'nən savet sədrini qorxudur.

Ləç//ləçiy (sif.) – davakar. – Uşax vaxtı Bilalın oğlu Tafdix çox ləçiydi, əsgərrix'dən sōra kamallaşıf.

Lədim (sif.) – avara. – Gərəx uşağı lədim örgətmiyəsən, lədim oldumu, böyüyəndə lədim olacax.

Lədim-lədim (z.) – avara-avara. – Bəsdinin oğlu Tofik hara gəldi, lədim-lədim danışır.

Ləjim gəlməx' (f.) – özünü göstərmək. – Əsgərrix'də Qulunun oğlu Fərmannan bir idix, ilk vaxtdar qamandırə ləjim gəlməx istədi, əmə xeyri olmadı.

Lələ (is.) - baba. – Axşam lələm Boccaliya toa gedəcəx', əmoğlumun touna.

Lələş (is.) – lələ sözünün əzizləmə forması. – Gör lələşin onun dərsini necə verəcəx'.

Lələhuy (sif.) – küyəgedən, küçü. – Murat kişi lələhuy adamydı.

Lələdağ (is.) – dağ çəkmək. – Bu kafir ermənilər yurd-yuvamızdan bizi lələdağ etdirilər ediflər.

Ləliməx (f.) – yalvarmax. – Uşax da ləliyir kin, ona yelsapet alsınnar.

Ləlix' olmax (f.) – yorulmax, əldən düşmək. – Danayı gəzib tapana kimi ləlix' oldux laf.

Ləlöün (sif.) – acgöz. – Ə, bayram da oldu, bu uşaxların qarnı doymadı, laf ləlöündülər.

Ləmpə (is.) – lampa. – Dok ləmpəsini Ağbabə kətdərinə. 1957-ci ildə çəkdilər, onnan sōram gözümüz işix gördü, hisdi ləmpədən qurtuldux.

Ləngər (is.) – müvazinət. – O ağır olduğuna ləngərini saxliyammır.

Ləpix' (is.) – yasti, yuxa daş. – Güllünün yanındakı ləpixlix'dən lələm xeylax ləpix gətirif həm malın altına döşədi, həm də həyətə.

Lərgə getməx' (f.) – qarışmax. – Əv elədi kin, toydan sōra lərgə gedir, b^ün ancax yiğif yiğişdirram.

Ləstix' (is.) – parça. – İki metrə qara (qırmızı, göy). Ləstix' alıf verdim dərziyə, şalvara astar qoysun.

Lət (is.) – xəstəlik. – *Lət pis şeydi, gəldimi çıxmır.*

Lətti (sif.) – xəstə adam. – Lətti Həmzə hələ də yaşıyır, düz doxsan yaşı var.

Ləvərə (is.) – iri dodaq. – Toyda bir ləvərəsi varıydı, bir atılıf düşürdü, gəl görəsən.

Ləvin//löyüñ (is.) – növ. – Nouruzda yeddi ləvin pişirillər.

Ləvin-ləvin (sif.) – növ-növ, cürbəcir, çeşid-çeşid. – İndi toyılarda ləvin-ləvin yeməx'lər verillər, yeməx'də olmur.

Ləvənd (sif.) – qoçaq, igid. – Ləvənd uşaxları kərəntiçilər axşama 5 hektar çayırrıği pişdilər qutardılar.

Lig (is.) – gilli palçıx. – Quzular qanaldan su içəndə lığa bulaşıflar tamam.

Lığlığa (is.) – batdax. – Uşaxlar mədix yiğanda lığlığıya tüşüf bulanıflar.

Lığlıgalix (sif.) – bataqlıq. – Müslüm kişinin əvinin altı lığlıgalixda mal batıf, onu çıxarıllar.

Lix//lax (sif.) – boş, xarab olmuş (yumurta). – Kürt touğun altındakı murtdalar lix çıxıf.

Lixçım (z.) – dopdolu, ağızına qədər. – Boşquyu lixçım doldurdum suynan.

Lix'ləməx' (f.) – ağızına qədər doldurmaq. – Bardana yunu o xartana lix'liyif kin, çəkif çıxartmax da olmor (E., Q.).

Limhalim (sif.) – ağızına kimi dolu. – Zinyət arvad boşquya limhalim turşu qoyuf, gülkələm turşusu.

Lirt (sif.) – boş. - Gejə inəx' itmişdi, onu gəzirdim yekdən ayağım lirt quyya tüsdü.

Loda (is.) – çəkisi 100-150 kq olan yiğilmiş ot topası. – Yardarriğa ot piçmişdix', hərəmizə 20 loda tüsdü.

Lodalamax (f.) – zoğ və ya lasda olan otu topa şəkildə yiğmaq. – Yolun qıraqındakı piçilmiş xirpiyi lodaladılar.

Lodur (sif.) – tənbəl. – Uşağı lodur öyrətdin, yekələndə də lodur olacaq.

Lopux (is.) – oyun zamanı uduzan uşaqın şişirdilmiş ovurduna vurulan zərbə. – Uşaxlar uduzanın avirdına lopux vurullar.

Lopbaz//lofbaz (sif.) – eeoist, lovğa. – Rəhmanın yeznəsini gördüm, loppazın biridi, adamnan salamlaşmax da istəmir.

Lopbazdanmax (f.) – lovğalanmaq. – Görürəm kin, Həmid bulağın yanında arvaddara lopbazdanır.

Lopa (is.) – məşəl. – Qaydadi, oğlan əvinnən də, qız əvinnən də şaxı, lopaynan gətirəllər.

Lor (is.) – pendirin suyunun yenidən qaynadılıb ağartı alınması. – Loru, toux cücüyə verillər kin, tez kökəlsin.

Sultanabad (Şurabad) süd zavodunda loru quruduf süd şəkəri düzəldir, onu da Saranskidəki farmaseft zavoduna göndərildilər.

Lort (sif.) – löhrəm yeriş. – Lort yerişi hər at yeriyəmmir.

Loxma (is.) – tikə. – Ağızdan çox əmməzdi bu Namaz, gündə bir loxma çörəx' yemir belə.

Lokqar (sif.) – qarınqulu, hər yeməyə tamah salan. – Bu Knyaz ki var lokqardır tamam, toyda da, vayda da doymur.

Loğalax (is.) – bir büküm. – Məhərrəmlix'də əmimgil hər əvə bir loğalax halva payladılar, imam ehsanı kimi.

Loğalanmax//lovğalanmax (f.) – öyünmək. – Çox loğalanır bu direxturun oğlu, axrı nə oldu, heş şey.

Loş (sif.) – tənbəl. – Kazımın oğlu Qasim çox loş uşaxdır.

Lölüx' (f.) – iş bacarmayan. – Lölüyün biri, lölüx, tafşırmışam kin, quzunun yanında dur, mənnən qavax qaçif gəlif.

Lumbutmax (f.) – tez yeməx'. – Qışa bir cöngə kökəltmişdi Mürtüz. Elə payızdan onu lumbutdu (M.).

Löyünbəlöyüñ (sif.) – cürbəcür. – İrlüyün Qara Namaza nişana getmişdix, löyünbəlöün yeməx' pişirmişdilər.

Lümbüt (sif.) – lüt, çıldaq. – Getmişdim Nəsirgilə, o içif lümbüt uzanmışdı taxtin üstünə.

Lümbüllətməx'(f.)-yemək. Bu Qəfərin uşaxları bir oturuma bir quruyu lümbüllətdiyillər.

Lürtü (sif.)- yoxsul.- Lürtü adama hamı gulər.

Lütdəməx' (f.) – var-yoxdan çıxmaq. – Bu uşax 5 il Urusetdə oxudu, əvi təmiz lütdədi.

Lüt-üryan (sif.) – çilpaq, tam paltarsız. – Bu nədi lütyryan geyinif kəndin içində gəzillər uşaxlar.

Lülüx' (sif.) – avara, qanmaz. – Bu şofer Qasımın oğlu lülüyün biridi, həş anasına da qulaq asmir.

Lül (sif.)- uca, dik.- Tayanın başını binəli lül yiğillar kin, su keşməsin.

- M -

Maa (əv.) – Maa demillər kin, qardaşım oğlu ağır xəstədi (T).

Macal (is.) – vaxt. – Əcəl macal vermədi kin, Usuf kişi vəsiyyətini eləsin uşaxlarına.

Mac//umac (is.) – ovulmuş xəmir. – Souxdəymədə macası xəsdiyi yaxşılaşdırır.

Madar (sif.) – tək (oğlan). – O madarımın başı üçün savağatan ağrıdan yatammamışam.

Madyan (is.) – dişi at. – Madyanın kürüyü xəstəliyif, anasını əmmir heç.

Mafrax (sif.)- tezsinan bir şey. Çaytabaxları çox mafraxdı, əl dəydimi, qırılır.

Mafış (is.) – kəsilərək yağda qızardılmış xəmir parçaları. – Dinqılı uşaxlar mafış yeməyi səvillər.

Mağar (is.) – toydamı. – Mağarın işixları sönmüşdü, mantyoru tapıf götdilər, düzəltdi.

Mağaza (is.) - əsas arı kötüyünün üstünə qoyulan əlavə şanalar. – Mövsüm vaxtı arı kötüyünün (yeşiyin) üstünə daha bir mağaza quollar.

Mağıl (sif.) - ehtiyatla, ehmalca. – Mağıl getsən, gecə Arpaçayın körpüsünün keçə bilərsən  . Təpəköylülər düz 20 il şikat yazdlar Maskviya, İrvana, əmə yenə körpüyü düzəldəmmədilər.

Mağmun//mağmin (sif.) – fağır, yazılıq, iş bacarmayan. – Oğul kin mağmun oldu, vay atanın halına.

Mağzal//mazgal (is.) – tövlədə malın peyini yiğilan yer. – Mağzala yiğilmiş peyini qartol yerinə töx'dülər.

Mağallax aşmax (f.) – irəliyə və ya geriyə doğru başıüstə hellənmək. – Yol buzdamışdı, Səlim mağallax asdı.

Mahna (is.) – bəhanə. – Elə bu uşax mahna gəzir kin, ağlasın. Bu sözdə yerdəyişmə və *b > m* əvəzlənməsi vardır.

Malaqondu (is.) – qaynata himayəsində yaşayan. – Qaynatasığildə yaşayan oğlana malaqondu dəllər.

Malyeməz (sif.) – qazancını yeməyən, xəsis. – Malyeməz adamlar ailəsinin boğazının kəsif pul yiğir, axırda da ona buna qısmat olur onun var-dövləti.

Malxor (sif.) – yastıburun. – Malxor Cənnət çox fağır adamıydı, nə qərtənə desən.

Malcanni (sif.) – ev-eşiyə canyandıran (adam). – Bu Süleyman çox nə xərtənə desən malcannıdı.

Malaşərik (is.) – kinayə ilə evdə doğulan oğlan uşaqlarına deyilir: - Xavar gəldi kin, bir malaşəriyimiz gənə oluf.

Malmadix (sif.) - aciz. Allah heş kimi malmadix eləməsin.

1. *Malalamax* (f.) – eyibli bir şeyi camaatdan gizlətmək. – Anası qızının eybini həmməşə malalıyır.

2. *Malalamax* - əkin yerinə səpilən toxumun üstünün örtülməsi. – Əkin yerini tapannan malaladılar (C.).

Maliyyət (is.) – dəyər. – Onun maliyyəti nədi kin, umu-küsü edillər (Ox.).

Mama (is.) – bibi. Ağbavada atanın bacısına mama dəllər.

Mampax//pampax - əlküt, bacarıqsız. – Əlisin oğlu mampax uşaxdı, onun tayları yekələniflər, həyət-bacada qaçılırlar.

Mancanax (is.) - eziilmiş zəyərəyi çıxıb yağını çıxaran dəzgah. – Belə bir ata sözü var: - Zor zəyrəkdən bəzir çıxardır; Zəyrəx' qara torpaxda yaxşı pitir.

Manqo (sif.) – burnunda danışan. – Manqo Sırəfil buralarda hərrənirdi, nə dedi başa düşəmmədim heş.

Maya (əv.) – mənə. – Ayda-ildə mana bir iş tapşırıllar, o da belə. M.Kaşqarlıının “Divan”ında həmin mənada sağır nunla (mañqa) daha çox işlədilmişdir (IV.365).

Mansır (is.) – nişan. – Axşam çairrixdə arı yuvası tapbısdıx, yerini manşır qoydux, savaxlarım qazif coxlu bal çıxartdıx.

Manşırramax (f.) – bəlləmək, nişanlamaq. – Xırmandakı taxıl tiğlарını manşırradılar.

Marit//marix (is.) – pusqu. – Qolxoz sədri işə gecikkənnərə bir marit qurmuşdu.

Maritdamax (f.) – pusmaq. – Səhərdən pişix' maritdiyir kin, quşu tutsun.

Masatdamax (f.) – bülövləmək, itiləmək. – Kərəntiyi qolun başında masatdamasan kəsmir (A.).

Masat (is.) – kərənti itiləmək üçün işlədilən daş. – Yadımnanca çıxıf masat əvdə qalif.

Maş (is.) – xırda və qırmızı lobya. – Bazardan 3 kiloy maş aldım.

Maşqı (is.) – balaca it cinsi. – Maşqı böyük' itdən çox səsamarta salır.

Matrax (is.) – qamçı. – Məhərrəm kişi atı matraxlıyıf qavırsannığa doğru getdi.

Matan (sif.) – ağbəniz, gözəl qız-gəlin. – Sənəm matan bir arvaddiydı.

Belə bir oxşama da var:

Matan-matan,
Mamlı matan,
Qapıda yatan
Qaş-göz atan.

Matara (is.) – su qabı. – Çovan Əhməd məeldə qoyunu sağannan sōra südü matariya dolduruf bulağın içində qour, sōram da içirdi

1. *Maya* (is.) – xəmir və südə qatılan maddə. – Cəçilin mayası çok olduğuna bərk oluf.

2. *Maya* (is.) – dırnağın dibi. – Dırnağın mayası çoxlu su çəkif, şisif.

1. *Mayif* (sif.) – zəif. – Nəvəm 5 aylıxdı, ama çox mayıfdı nədənsə.

2. *Mayif* (sif.) - şikəst. – Qərivin bir gözü əsgərrix'də mayif oluf.

Maymax (sif.) – sadəlövh, ağılsız. – Maymax adam hər şeyə inanır, bijdix zad bilmir.

Maytamax (f.) – axsamaq. – Kişi səhərrərim işə gedəndə salamatıydı, indi nolufsa, maytıyr.

1. *Mayalandırmox* (f.) – yumurtadan təzə çıxan cüçə, ördəx balası, bilik və s. quş balalarına bir neçə gün yumurta yedirmək. - Bilix'ləri mayalandırınnan sōra cana gəldilər.

2. *Mayalandırmox* (f.) – təzə doğulmuş buzov və ya quzunu ilk dəfə əmizdirilməsi. – Buzoy mayalanmasa, ölə bilər.

Mavri (is.) – pişik balası. – Pişiyin mavrıları tez böyyür.

Maz (is.) – araba oxu. – Haravanın mazını yağlamax vaxtı, səsdəmir. Belə bir atalar sözü və bayatı da var: Harava cirillamaxdan mazısı cirillişir (D.).

Harava mazılıdı,
Ağ qoun quzuluđu.
İsdər gəl, isdər gəlmə,
Alnına yazıldı.

Mazax (is.) – zarafat. – Axşamatan məhlə uşaxları mazax təpillər.

Mazarrat (sif.) – dəcəl. – Cox mazarrat adamıydı Əmir kişi, əmə qaçqın kimi düz 100 yaşında Quşcuda rəhmətə getdi.

Mazaxlaşmax (f.) – zarafatlaşmaq. – Bu uşaxların işi nağıldı, mazaxlaşıllar, sōram da döyüşüllər.

Mazix (sif.) – *iri* quyruqlu qoyun növü. – Mazix qounun qışa davamı yoxdu.

Mehrini salmax (f.) – meyl salmaq. – Quzunun anası oluf, mehrini o biri qouna saler, o da almer (B., E., Q.).

Mehirri (sif.) – mehriban, gülərz. – Gəlin kin mehirri oldu, ta bəsdi (Gül.).

Merət (is.) – sahibsiz əşya, heyvan. – O merətə qalmış inəx' qonşunun hasarını aşırif gənə.

Merəsə (is.) – ölmüş adamin paltarı. – O köhnə paltarrarı ki satıllar, hamısı merəsədi.

Meyxoş (sif.) – turşməzə. – Quzuqlağının meyxoş dadi olur.

Meşoy (is.) – kisə. – Qalxozun taxıl bölgüsündə 20 meşoy taxıl aldım.

Meş (z.) – aşığın dik durması. – Qurvanın attığı aşığı həmməşə meş durur oñanca da udur.

Məçgal (is.) – öküz kotanını idarə edən, əkin zamanı kotanın məcindən tutan adam. – Məçgalın işi çox çətin olor, əkinin başında kotanı çəvirir, şapakelnən ziğini təmizdiyir, hodaxları haylıyır, o xartana çavıyır kin, axşam evdə xurt düşür (Q.).

Mədəd (is.) – kömək. – Allah saňa mədət eləsin.

Mədik (is.) – çayırrixda bitən, yerkökünə bənzər yeməli bitki. – Göllünün qavağındakı əkinnərdə yaxşı mədix' bitir.

Məfrəş//mafraş (is.) – yorğan döşəyi üçün yiğmaq toxunma ev əşyası. – Keşmişdə qaravat yoxuydu, əmə məfrəş varındı, yükü yiğmağa.

Məhmizdəməx' (f.) – çəkmənin dabanı ilə ata toxunub tələsdirmək. – Alpaşa atı məhmizdədi.

Məlimləməx' (f.)- sahib olmaq, mənimseməx. - Qolxorun ambarındaki toxumlux taxılı məlimlədiyinə görə şaxələd kişiyi tutmuşdular.

Məəl (is.) – isti vaxtı qoyun-quzunun axşamadək dincəldiyi yer (su ətəyi, çay qıraqı bulaq başı və s. təqlidi söz). – Dərmanın qavağı həm genişdix, həm də su çox olduğuna binədən ora Məəl dəllər.

Məmə (is.) – ana arının yumurtası. – Arı məmə bağlıyanda təzə ana çıxır və arayı bölfə aparır.

Məngirməx'//manqırməx (f.) – bərkdən ağlamaq. – Uşağın tişi ağırdığına səhərətən manqırıf.

Mənsirrəmək//mansırnamax (f.) – bəlləmək, nişanlamaq. – Əkəndə qartolnan kələmin arasını manşırramışam kin, bəlli olsun.

Mərtəx' (is.) – evin əsas atmasından divara atılan qoşa gontların üstünə döşənən taxta və ya yarma ağaclar. – Əv damının üstünü həm mərtəx'lədim, həm də avarradım.

Mərəkə (is.) – yığıncaq. – Əyə, bu İmran mərəkədə binəli özünü aparammir.

Mərəx' (is.) – iri, böyük və hündür ev. – Mərəyi tikillər kin, içinə ot-ələf, saman yiğsınnar.

Məxləs (mod.söz) – xülasə, nəhayət. – Məxləs, gecə gəlif evə çatdix.

Qeyd edək ki, bu söz Ağbaba şivəsi üçün xarakterik deyil. Amma 1920-ci illərdə Talin rayonundan qacqın düşənlərin danişığında işlədilirdi.

Məs//məst (is.) – yumşaq və zərif dəridən hazırlanmış çəkmə. – A Kazım, al bu pulu Hamasadan maşa 1 cüt məs al.

Məzərsəynix' (is.) – qəbirstanlıq. – Dəllər ermənilər məzərsənnix'ləri dağıdif töküflər. Allah onların balasını versin.

Mızı (sif.) – dodağında danişan adam. – Mızı adamları başa düşmək olmur ha.

Mızmız (sif.) – hər şeydən küsüb ağlayan uşaq. – Tərləni dindirməginən, mızmızın biridir, hersdənif.

Mız qoymax (f.) – hər şeyə bir qulp qoyan (adam). – Kəndin doxduru əvləri gəzəndə hər şeyə bir mız qoyur. Bu belədi, o elədi.

Mığ/muğmığa (is.) – Çivininin çayırında axşamtərəfi çoxlu miğmişa olur (Civ.).

Mincılıx (sif.) - əzik. – Pendirin duzu az olduğuna minçılıx oluf (S.).

Mincılıxlanmax (f.) - əzilmək. – Duzsuz olduğuna qazayağı turşusu minçılıxlanıf.

Mirt (is.) – çirk. – O xartana qonax gəlmişdi kin, qavların mirdinini ancax yūf qutardılar.

Mirtdı (sif.) – çirkli. – Mirtdı qav-qacağı gərəx' qumnan bulax başında sürtəsən.

1. *Mirtix* (sif.) – divardakı palavar daşın(küncdaşı) altdakı daşın üzərinə düzgün qoyulmaması. – Pələvər daşının mirtığı qalif, pis görsənir.

2. *Mirtix* (sif.) – dodağı çapıq, dovşandodaq. – Mirtix Şahlar buralarda nə hərrənirdi? (T.)

Mırçix (sif.) – kirli, pindi. – Mırçix uşax, elə yekələnəndə də mırçix olacax.

1. *Mırçalix* (is.) – bitki. – Mırçalix bir əz sulu yerrərdə bitir.

2. *Mırçalix* (sif.) – üzlü adam. – Bu Vəli adama yapışdım, mırçalix kimi yapışır, əl çəkmir.

Mirroy (is.) – pişiklərdə cütləşmə həvəsi. – Xıdır Elləzdən sōram pisix'lərin mirroy vaxtı yetişir.

Mirroya gəlməx' (f.) – pişiklərin cütləşməsi. – Mart ayında pisix'lər mirroya gəlir.

Mirtdamax (f.) – deyinmək. – Gülsənəm qarı kimi görsə, uşaxlarından mirtdanır.

Mirz-damax – qaş-qabaq. – Öyünnərim getmişdim əmimgilə, əmimarvadı mırız-damax etdi.

Mismirix (is.) – qaş-qabaq. – Gənə nolufsa, gəlin məsmiriğini salliyif, dinif danişmir.

Belə bir bayatı da var.

Arxalığın mışmırıx
Büzməsi beldən burux.
Kim səvdı, kim apardı
Kim qaldı boynuburux.

Miy-miy (sif.) - əlindən iş gəlməyən, fağır. — ~~Öun~~nərim miymayı Şəref bizə gəlməşdi.

Mirixlanmax (f.) – özünü öymək. Doxdur Əlinin oğlu Nədir əsgərrix'dən gəlif, əmə yaman mızixlanır.

Milçəx' (is.) - əkin sahəsinin kənarından içəriyə doğru şumlanması. – Sallama yerrəri milçəyə əkillər həmməşə.

Mindərcə (is.) – kiçik döşəkcə. – Güllü parçalardan nənəm çoxlu mindərcə düzəldif yüksə yığıf, yığanax olanda tökür palazın üstünə qonaxlar oturullar.

Minəx' (is.) – üçyaşar at. – Mürsəlin bir minəyi variydı, axırda yaylıya gələnnər uğurruyuf gürcüyə satdırılar bildirrərim.

Minix' (is.) – minik vasisəsi (at, ulaq, dəvə və s.). – Keçənnərdə miniyi olmuyan yeyax gedif gəlirdi Gümrüyə.

Mitil (is.) – yorğan-döşək. – Hamasada enkevedinin sədri Yediyar oluf, davadan qavax, yaxşı kişiləri xalx tuşmanı kimi mitilini dalına yux'luyuf Sibirə göndərif.

Muruz (is.) – qaş-qabaq. – Sədri irayonda o xartanna danniyıflar kin, muruzu yernən gedirdi gələndə.

Murğuz (sif.) – sarı, təhər – Çovan İsənin özü kimi uşaxlarının hammısı murğuzdu.

Murzu (is.) – biqli və sümüksüz balıq. – Dərmanın qavağındakı qijoyun daşlarının altda murzu çox olor (B.).

Muçux (is.) – səpki. – Nədənsə uşağıın üzündəki müşuxlar sağalmır.

Muçuxlamax (f.) – səpmək, səpişmək. – İsdiliyi olduğuna bələx'dəki uşağıın dodaxları müşuxluyuf.

Mundarça//murdar (sif.) – pintl, səliqəsiz, pis. – Cəlilin o arvadı mundarçanın biridir.

Musuxlamax (f.) – musux olmaq, yeməkdə gözü qalmaq. – Gərək uşağıın gözünü bir yeməkdə qoymuyasan, musuxluyar.

Musux//umsux (is.) – nədəsə gözü qalmaq. – Musux olmax pis şeydi.

Mustux (is.) – daşdan yonulmuş və ya taxtadan hazırlanmış üstü açıq su çəni. – Arpagölün qırığında, Əşrəf ağanın bulağının altında (Mustuxlu kəndində) qədimdən qalma 2 daş mustux variydi, traxtıran sürüyüf gətdilər Təpəköyün fermasına.

Muşqurmax (f.) – uşağıın səslənməsi. – Körpə uşağı müşqurursan, o da sana müşqurur.

Müdəm (z.) – həmişə. – Görürsənmi bu bir sınavdı, Xıdır Elləz vaxtı müdəm qar yağır, boran əsir.

Müləli (z.) – şübhəli. – Əsgərrix'dəydix Sultannan, bir gün gördüm özünü çox müləli aparer, demə qaçmax istiyirmiş, ağıl qoydum ona, tā qaçmadı (Q.).

Mürçüm (is.) - et püskülü. – Omarın çənəsində bir mürçüm var.

Mürçümlü (sif.) – püsküllü. – Qounumuzun iki mürçümlü quzuları var.

Müşnə (is.) – arabanın oxunun ucundan laydırı-yanova bərkidilən ağac. – Haravanın müşnəsini bərk ağaşdan qayrillar kin, qırılmاسın (Ö.).

Mütəkkə (is.) – yumru yastıq. – Nənəmin iri mütəkkələri variydi, taxtin üstünə qoyurdu kin, oturannar dirsəx'lənsinlər.

Mütrüf (sif.) – kasib, yoxsul. – Mütrüfun biridi Haxverdi, əmə mana ağıl qoyur.

Modux (is.) – öküz kotanının oxunun üst hissəsi. – Kotanın moduğu da çox vaxıt sürtünməx'dən xarav olurdu.

Modyam (is.) – ortaq, şərik. – O vaxtdar hərə bir öküz qoyuf əkində də modyam olurdular, piçində də (Qar.).

Mollabaşı (is.) – ip yumağı. – Şəhərdə irəx'bərəx mollabaşı saflar variydi, alif uşaxlara fayka toxuyurdux.

Molla-molla (is.) – uşaq oyunun adı. Əsasən yaz aylarında çəmənlikdə oynayırdılar. – Molla-molla oynunda tullanmax əsas şərtdi.

Motal-motal (is.) – uşaq oyunu. – Təpənin yastanasında uşaxlar motal-motal oynuyullar.

Mot-motuya qoymax (f.) – lağa qoymaq. – Kənd yeri belədi, biri eldənçixarı iş gördümü, mot-motuya qoyullar.

Mor (sif.) – qəhvəyi rəng. – Mor rəngində bir qondara almışdım gəlinə şəhərdən, çox dayanıxlı oldu (Çax.).

Moyda (sif.) - əxlaqsız, pozğun. – Moyda Nazpəriyi kətdən çıxartdıllar.

Möçüx' (is.) – büzdüm. – Əmlih quzunun möçüx'ü çox daddı olor pişəndə (Q.).

Mözəlxə' (is.) – mozalan. – Yayda danıyı mözəlxə' tutdumu, təzif kəndə tərəf qaçıır, soxulur pəyyə (Q.).

Mözələnnəməx' (f.) – yayda mozalan dişləməsindən mal-qaranın hürküb qaçması. – Gənə danalar mözələnnənif qaçellar (G.).

- N -

Naçax (sif.) – xəstə. – Bir naçağı gəlmüşdi doxdura, Allah göstərməsin əyağüstə dura bilmirdi (Q.).

Balaca cib piçağı
Oldum yarın naçağı.
Açıldı beldən kəmərim,
Bir də günorta çağı.

Naçaxlamax (f.) – xəstələnmək. – Boz ayda pütün uşaxlar naçaxlıdır.

Naxır (is.) – mal sürüsü. – Naxır kəndə girəndə toz qaldırır.

Naxır yolu (is.) – mal-qara və qoyun-quzunun yiğildiği yer. – Kişilər naxır yoluna yiğilif dərddəşillər.

Naxis (sif.) – tərs, bəduğur, pis. – Naxis adam tezdənnən qabağımnan çıxdımı, işim düz gətimir (Gül.).

Şura el-obanı beybec eylədi,
Naxis adamların zamanı gəldi.
(Aşıq Nəsif)

Naqolay (sif.) – səmtsiz, yöndəmsiz. – Elə binədən mənim naqolay adamdan xoşum gəlmir.

Naxönəx'çi (is.) – boş-boşuna birinin yanında gəzən adam. – Bu Bəşir də Nəsivin naxönəx'cisidi, heş bir iş görmür, elə onun yanında gəzir.

1. *Nal* (is.) – vəlin altına vurulan dəmir və ya bərk daş, qranit daş parçaları. – Vəlin nalları tökülüf, çox seyrəlif.

2. *Nal* (is.) – evin atmasını bir-birinə birləşdirmək üçün onların altına, calaq yerinə qoyulan ağaç yastıq. – Ağasdarın başını nalın üstündə birləşdirif, nalın altına isə dirəx' vurullar.

Nanay (is.) – şifahi xalq ədəbiyyatının bir janrı. Halay (yallı) zamanı xüsusi zülmə ilə oxunan ritmik xalq mahnıları. – Yallı oynuyan vaxıt zurnanın səsiyinən nanay oxuyullar (T.).

Nanay nanaydan gəlir,
Səlvim saraydan gəlir.
Andır qalsın nanayı,
Hamsı da yardan gəlir.

Napzar (z.) – kəndin öündəki pay torpaqları. – Kəndin qounnarı Napzarrarda otduyur (Qon.).

Narış (sif.) – sarı təhər rəng. – Narış qoun balasını almer, küzə salginən (X., B., E.).

Nat (is.) – dirmix, kərənti və yabanın sapı. – Birqadir Nərman Başkeçidə gedif nat gətiməyə.

Natərəz//nataraz (sif.) – tərs, görkəmsiz adam. – Bir nataraz erməni gəlif yun alırdı arvadının (D.A.).

Belə bir bayatı da var:

Eləmi nə tarazı,
Nə daşdı, nə tarazı.

Kişini tez qocaldar,
Arvadin natarazı.

Nav//nov//navalca (is.) – yağış suyunun axması üçün kirəmidin ətəyinə bərkidilən boruvari tənəkə. – Əvin navı əyilif, himə su tökürlər (Q., E., B., G.).

Navalix (sif.) – başdanxarab, ağılsız, dəli. – Sədinin oğlu Qurvan laf navalıxdı, nə qanır, nə qandırır.

N~~ava~~xitdan//havaxtdan (əv.) – nə vaxtdan. – Navaxıtdan babamı görmürəm, Gəncədə yaşıyr, düz 100 yaşı var.

N~~ava~~x//havax (əv.) – nə vaxt. – Navax gəlirəm, bu uşax yatır ki yatır.

Nay (sif.) – comərd, əliaçıq. – Nay adam imdi az olur.

Nayqara (sif.) – zarafatçı. – Rəhmətlix', Qara Namazdı Dərvişov Qurvan çox nayqara adamıydı. Onun çox dərin sözdəri var (Q.N.).

Neyvət (sif.) –çirkin, kifir. – Orucun qızı Dəsdiyi bir neyvətin birinə veriflər.

Nəfit//nöyüt (is.) – neft. Otuzuncu illərin əvvəlinnən kəndin tükənində nöyüt satılır (T.).

Nəqolay (z.) – babat, birtəhər. – Tufarı nəqolay tikif qurtardıx b~~ı~~n.

Nəm (sif.) – yaş. – Nəm yerdə oturanda baldırım sizilliyir.

Nəmişdix (is.) – rütubətli hava. – Hava nəmişdix olanda canım sizilliyir.

Nəmlənməx (f.) – yaş olmaq. – Əvin kirəmidi qırıldıǵına yağış tufarı nəmləndirif.

Nəm-num (z.) – naz-qəmzə. – İsmeyilin qızı elçilərə nəm-nüm edirdi, axırda n~~ı~~ldu, əvdə qalif.

Nəmər (is.) – hədiyyə, sovqat. – Qaraçönteyə toya atdı getmişdix', hammiya nəmər verdilər (D.).

Nərdivan (is.) – pilləkən. – Nərdivanın ucu qırılıf.

Nəs (sif.) – nəhs, tərs, bəd. – Belə nəs uşaǵı Allah heş kimə qısmat eləməsin.

Nəsdix' (is.) – tərslik, bəduğurluq. – Bayram nəsdix edif, tā peşə məx'təvində oxumur.

Nəzix' (is.) – südlə yoğrulmuş xəmirdən bişirilmiş çörək. – Təndirdə pişirilən nəzix' isdi-isdi yaxşı olor.

Nırx (is.) – qayda-qanun. – Təzə gələn solxoz direxturu təzə də nırx qoydu.

Nıxt (is.) – nitq. – Onu bu vəziyyətdə görəndə nıxtım kəsildi, qaldım (Gül.).

Nıxtı qurumax (f.) – nitqi qurumaq, susmaq. – Piçin yerinə gələn iraykomu görəndə sədrin nıxtı qurudu.

Nıx deyincən (f.) – axıra qədər. – Toyçular atidlarnan baravar nıx deincən işdilər.

Nıx durmax (f.) – doyana qədər. – Nıx durana qədər qonaxlar yeyif içdilər nişanda.

Nıxqız (sif.) – xəsis. – Nıxqız adamlar qonağa da yeməx' vermir, elə özü də yemir.

Nıxqızdix (is.) – xəsislik. – Nıxqızdix eləmə, özünə əyin-baş al, oğlunun toyu olacax (Gül.).

Aran yox kavavnan, yağılı ətiynən,
Nıqqızdıx yoluynan görürsən karı.

(Aşıq Nəsif)

Nıníx//nünüx' (sif.) - əlindən bir iş gəlməyən. – Nınığın biridi Gülməmmədin oğlu, əvlərinə bir xeyir vermir.

Niyaz (is.) – nəzir növü. – Nəvəm yerimirdi, niyaz demişdim ona, təndirdə kətə pişirtdirif niyaz kimi qonşulara payladım.

Novat (is.) – növbə. – Paşa kişi su dərmanında nobatını saxlıyif gəlif.Belə bir bayatı da var:

Olmaz, xanım, olmaz
Su gəlib harxa dolmaz.
Hamıya nobat olsa,
Gelinə nobat olmaz.

Noyruz bayramı (is.) – milli bayram. – Ağbavada mart ayının 21 və 22-də Noyruz bayramı olardı.

Numuş (is.) – nümunə. – Qışda irayonun toxumçulux idarəsinən gəlif, qalxozdarın toxumlux taxılının numuş aparif cücmə faizini yoxluyurdular (Qon.).

Numut (s.) – dəqiqə. – Uşax bir numuta qonşuya gedif gəldiş

Nünü (is.) – ağaçanad. – Nunu da ağaçanadın bir cürüdü, çayırrixda və su başında olar (İ.).

- O -

Obaşdannan (z.) – səhər tezdən. – Ferma müdrüobaşdannan covannarnan sürünləri yaylıya aparif.

1. *Ocax//ojax* (is.) – təndirdən başqa, daha kiçik bir soba kimi horülmüş kiçik təndir. – Ocaxda balaca qazan asıllar, çay qoyullar.

2. *Ocax* (is.) – tayfa, nəsil, tırə. – Məmmədəli kişinin ocağına düşən gəlinnər rahat yaşıyıllar.

3. *Ocax* (is.) – ziyarət yeri. – Öysüzün ocağında kafir ermənilər də qurvan kəsərdilər (B.).

Odana//oduhaa (əv.) – odur. – Odana ey, mal çeşdiyə gəlir atan harda qaldı?

Oddamax (f.) – yandırıb yaxmax. – Sədrin sözü yox, məni savet sədrinin dedixləri oddadı.

Odaha//odahana (əv.) – odur. – Odahana postun müdürü Bayram radyonun, həm də telfunun pulunu istiyor.

Oda (is.) – otaq. – Məllimlər odasında iclas gedir hələm (G.).

O gedən (z.) – o vaxt. – Gülvətin arvadın üç oğlu Məhəmməd, Cibreyil, İsmeyil nemesin davasına o gedən getdilər, gəlmədilər.

Oğursax (sif.) – balası ölmüş, lakin sağılan qoyun. – Oğursax qounun südü yağlı olor (Q.,B.).

Oğlaxqiran//ölaqqiran (is.) – Yazın ilk ayı. – Nōruz bayramının sōram oğlaxqiran gəlir, havalar qarışır.

Mərasim folklorunda belə bir rəvayət - deyim də var. Oğlaqları yaza salamat çıxan qarı belə deyir:

Mart gözünə barmağım

Dingilləşir oğlaxlarım.

Oxranmaq (m.) – atın alçaqdan kişnəməsi. – Sahibinin səsini eşidif at oxrandı.

Oxartana (əv.) – o qədər. – Uşaxlığımızda oxartana qaz, quzu otarmışix kin, ayaxlarımız da qavar oluf, indikilər kimi əziz olmamışix ha.

Oxarramax (f.) – itiləmək. – Ay uşax, apar bu kərkisi ver dəmirçi İvrahıma qoy bir yaxşı oxarrasın (Gül.).

Oxarrı (sif.) – iti. – Hacat oxarrı olanda usda da rahat işdiyer (Q., E.).

Oxşatma (is.) – qoyun və ya malın sağılması zamanı oxunan mahni. Buna eydirmə də deyirlər. – Elə inəx' var kin, oxşatma deməsən, yaxın qoymur sağısan.

Nənəm, a bəkil inəx',

Dolayda səkil inəx'.

Südünü qava sərim,

Çəkim bir çəçil inəx'.

Oxloy//oxley (is.) – oxlov. – Baxdim bu uşax sözümə baxmir, oxleynən bir-iki çırpdim.

Olacax (is.) – qismət. – Eh, a bala, olacağa çara yoxdu.

Oralix olmax (f.) – narahat olmaq. – Toun vaxtı-vədəsi gəlif çatıf, heş oralix olmur daim.

Onca da//oncum (b.) – ona görə də. – Səlminin nəvəsi xəstəydi, onca da əriştə kəsməyə gələməmişdi. – Cox işdiyinə, oncum Həşimi qohumları da səvmir.

Oturum (is.) – bir dəfə. – Oxçuoğlunda Başmaxçılar məhəlləsinin arvaddarı bir oturuma Göyçəxgildə bir meşoy unun əriştəsini kəsif getdilər (Gül.).

Otdağə (z.) – otlaq yer. – Dörd aydı yağış yağmır quraxlıq quruduf otdağayı.

Otkəsən (is.) – alət. – TənİN bir harını otkəsənnən kəsdim, əmə bərt yoruldum.

Otdux (is.) - otluq. – Yaz aylarında otdux yer ola kin, mal-hevvannan mənsil götürəsən.

Oturğə (sif.) – oturaq. – Əvdə oturğə qalmaxdan pis şey yoxdu.

1. *Otbaşı* (is.) – hər bir ota. -Kəndin sürünləri elə çoxalıf kin, otbasına bir qoun çatır (D.).

2. *Otbası* (is.) – keçmişdə vergi növü. – Babam söylüyürdü kin, keçmişdə, Niqalay vaxtı kətdə mal-qouna yörə otbası vergi alıllarmış.

Otuxmax (f.) – ot yeməyə öyrənmək. – Mayısda quzular və buzoylar otuxur.

Ovsanata keçməx' (f.) – xeyirxahlıq sayılmaq. – Kimsəsizdərə edilən köməh, yardım ovsanata keçir.

Ovurtdax (sif.) - əqli üz. – Avırtanax Fazıl elə uşaxlığında neçəydişə, elə də qalif.

Ovdux//avdix (is.) – qatıqla suyun qarışığından ibarət sərinləşdirici içki. – Kərənti çəkəndə ovdux olmasa işləmək olmaz (Daş.).

1. *Ovand//avand* (is.) – rahatlıq. – İşin ovand olsun, a Səməd dai.

2. *Ovand* (is.) – parçanın əsas üzü. – Bu parçanın tərsi ovandinnan yaxşıdı.

Oymadərən (is.) – yeməli bitki. – Bacoğlu kəndinin dərəsində yaxşı oymadərən olurdu.

Oyxalamax//ovxalamax (f.) - əlin içi ilə nəyi isə ovmaq. – Nənəm məni irahatdamaxçün kürəyimi oyxalıydı həmməşə (D.).

Oyxarramax//ovxarramax (f.) – itiləmək. – Kərəntinin ağzını zindanda döydüm, həm də bülöylə oyxarradım.

Oyma (is.) – naxış. – Güllübəlxılı Usda Bəhlul qapı-pencələrin qırığına bəzəxli oymalar salırdı.

*Oyu*z//oyüz (z.) – o üz, o tərəf. – Dağın o yüzü Türkiyənin sınırı, Çıldırım kətdəridi.

Oyxurmax (f.)- üfürmək.- Ay uşax, souxdan gəlirsən, gə əlini oyxurum, qırışsın.

Oysanmax (f.)- bezmək. Bu iş oxartana urandı kin, biri laf oysandırdı.

- Ö -

Öc almax (f.) – heyif almaq. – Öc almax kətdə-kəsəkdə pis işdi, nəslə keçir, bə axrı nə nolur, adam ölüür, qan tökülür (İb.).

Öcəşməx' (f.) – sataşmaq, mübahisə etmək. – Qara Xəlid də həmməşə maşa öcəşir.

Öcəşdirməx' (f.) – kiməsə, nəyəsə sataşmaq. – İti də öcəşdirsen, səni görəndə zinciri qıracax, harda qalif adam ola.

Öcəşix (sif.) – dəcəl, şitəngi. – Bir dəfə bu Nəviynən Bakıya gəlirdix, yol yoldaşı oldux, gördüm çox öcəşix adamdı, tanımadığı adama da öcəşir.

Öddəx//öddəh (sif.) – qorxaq. – Çox öddəx' adamdı Ramazan, hər şeydən ehtiyat edir.

Öddəx'lik (is.) – qorxaqlıq. – Öddəhlix də pis xəsiyətdi.

Öəş (is.) – üçillik erkək qoyun. – Öəşi yaxşı bəsdəsən 50 kiloydan çox ət verir (E.).

Öfkə (is.) - ağıciyər. – Qounun öfkəsində qurt var, içini çekir. M.Kaşqarlıının “Divan”ında da bu söz həmin formada və həmin mənada işlədilmişdir (IV.410).

Öfkə bağlamax (f.) – qoyunun ciyər xəstəliyinə tutulması. - Qounnar yatmaxdan öfkə bağladılar.

Öfkələmək' (f.) – ovuşdurmaq. - Bibim bizdə sıxılmışdı, nənəm kürəyini öfkələdi, cana gəldi.

Öküz möcüyü (is.) – yeməli, özəkli bitki. – Çaldasın xamlarında öküzmöcüyü bitir çox (Qon.).

Ölət (sif.) – zəif, gücsüz. – Ölət uşax tez naçaxlıyır, ağrıya da dözəmmir.

Öləzimax' (f.) – zəifləmək. – Bozqaladakı Tünklü bulağın suyu yay olanda bir əz öləziyir.

Ölüm-zülüm (z.) – çox çətinliklə. – Ovaxıt pul yoxuydu ha, ölüm-zülüm usağıa yol pulu düzəldif Bakıya oxumağa göndərdix', yaxşı kin oxudu.

Ölüvay (sif.) – zəif, aciz, tənbəl, bacarıqsız. – Çox nə xərtənə desən, ölüvay adamdı bu Səlvər 2 usağını dolandırı bilmir.

Ömürbillah (z.) – həmişə. – Ömürbillah bu uşax işə gecikir.

Öriüs (is.) – mal-qoyunun daim otlaq yeri. – Qounnar örüş qurduğuna bir şey otduyamır. M.Kaşqarlıının “Divan”ında görünən yer mənasında işlənmişdir (IV.415).

Örənə (is.) – otlaq yeri. – Quraxlıx olduğuna örənə quruyuf tamam.

Örən (is.) – çox otarılmaqdan otu olmayan otlaq sahəsi. Müasir türk dillərinin bir çoxunda örən “torpaq” mənasındadır. Qızılörən kənd adında örən sözü mühafizə edilmişdir. – Qoun tafdanmaxdan otdax örən oluf.

Örtmə (is.) – evin qabağında tikilən daldanacaq. – Örtməni tikellər kin, qar, su əvə dolmasın, bir əz də soux havanı qırsın (S.). M.Kaşqarlinin “Divan”ında bu söz ev, dam mənasında “örtmək” formasında qeyd olunmuşdur (IV.413).

Örtü (is.) – yataq, yatağın örtüyü. – Ay arvad, örtünü açgınən uşaxlar yatsın.

Örkən//urğan (is.) – kəndir. – Maşındakı otu örökənnəməsən, tökülfən dağılacax.

Öriük//hörüük (is.) – Attarı örük'lədim Arpagölün qıraqındakı çaira.

Örükçü//höriükçü (is.) – daşustası, bənna. – Örükçülər də tufarı çox baha tikillər indi.

Örgənməx (f.) – öyrənmək. – Get örgən, gör işixlar nə yanmər? (B.)

Övsəməx' (f.) – üfürə-üfürə və ya küləyə verərək yuxarı tullaya-tullaya sinidəki düyü, yarma və s. təmizləmək. – Bulğuru övşüyündə daha təmiz olor, içində heş bir şey qalmır.

Öy (is.) – ev. – Qonşunun öyündə iki yünnən sōra toy olajax (X.). Uygur ədəbi dilində də “Öy” ev mənasında işlənir.

Öyə (sif.) - ögey ata və ya anabir bacı-qardaş. – Öyə bacı-qardaşdar yekələnəndə mehriban olullar:

Orxon-Yenisey abidələrində ana mənasında ög sözü işlənir. Ögsüz kənd adında da ög leksemi qorunub saxlanılmışdır.

Öynə (z.) – vaxt, dəfə. – İnəx'ləri 2 öynə sağıllar, çəstə gələndə isə 3 öynə.

 *Öynə* (z.) – o gün. – Qonşunun qızını öyün daşkörpülülər qaçırlıflar

Öysüz (sif.) – yetim, kimsesiz. – Öysüz uşax hər yerdə utanır, həm də hər şeydən çəkinir. “Kitabi-Dədə Qorqud”da ögsüz formasında işlənmişdir (12,34).

Öysürüüx' (is.) – öksürək. – Bu uşağın üstündə göy öysürüx' qalıf, payızdan qısa, qışdan yaza keçəndə başdırır (S.).

Özələnməx' (f.) – təəssüflənmək. – Səhərrərim yaman özələnirdi bavam, bibimin yanına atam getmədiyinə görə

Özvadına (z.) – özgütünə, öz ümidiñə. – Vallah, uşağı özvadına qoysan, axırı hes olar. Belə bir atalar sözü də var: - Qızı öz vadına qoysan, ya aşağı ərə gedər, ya da toyçuya.

- P -

Paça (is.) – iki ayağın arası. – Uşagın paçasına çıvan çıxıf qurtarmır.

1. *Paxır* (is.) – nöqsan. – Həmməşə belə oluf, sözün düzü acı olur, birinin paxırını açanda inciyir.

2. *Paxır* (is.) – mis. – Qazanın paxırı çıxıf, gərəx' qəleylədəm (Gül).

Qalıf içində paxırın,
Hara çıxacax axırın.

(Aşıq Nəsib)

3. *Paxır* (is.) – pas. – Ətmaşناسı paxır tutuf.

Palambas (sif.) – tənbəl, bacarıqsız. – Bu mantyor da palambasın yekəsidi, iki gündü işixlarımız yanmir, onun hes vecinə döл.

Palazqulax (sif.) – iriqulaq. – Calalı görmüşdüm, palazqulax bir kişiyydi.

Belə bir məsəl də var:

Palazqulax, palambas
Hes görüfsən, yeriyə daş.

Paltarkəsdi (is.) – toydan əvvəl, qız evinə pal-paltar gətirilən gün keçirilən mərasim. – Şammanın paltarkəsdisi savax olajax (B.).

Göründüyü kimi, sadə cümlə tipində olan bu predikativ birləşmə (paltar kəsdi) leksikləşərək mürəkkəb sözə çevrilib.

Palavar//pələvar (is.) – künçdaşı. – Əvi tikəndə palavar daşlarını düz qoymaxax lazımdır kin, tufar da düz olsun (S.).

Pambilı//bambilı (sif.) – yüngül xasiyyətlili, hər şeyə inanan (adam). – Solxoza bir zotexnik gətiriflər, laf bambılının biridi, heş bir şey də bilmir.

Pambax (sif.) - əlsiz-ayaqsız, bacarıqsız. – Daşdəmirin 70 yaşı olsa da, elə pambaxdı gənə. Tufara bir mix çalammır.

Pambixlı (is.) – sıriqlı pencək, şalvar. – Dərin dəriyə yaylıya gedəndə gərəx' pambixlı aparasan, yoxsa donarsan.

Panpal (is.) – kərəntini nata bərkidən paz. – Panpal boş olanda kərənti halqasının oynuyur, ağızı açılır (G.).

Papax (is.) – lampa şüşəsinin geydirildiyi hissə. – Ləmpənin papağı qırılıf, üşşüyü saxlamır (T.).

Papax etmək (f.) – kar etmək, xeyir görmək. – Qolxozun şoferəri işdən sōra papax eliyillər. Gedif Qannıcadan hörük' daşı gətirif satıllar əvtikənnərə.

Papiş (is.) – ayaqqabı. – Nənəm ayaqqabıya binəli papiş deyir (M.).

Papiştikən- ayyaqabıtikən. - Gümrüdə, bazarın yanında papiştikən varındı.

Parpılamax (f.) – ovsunlamaq, müalicə etmək. – Uşaşa göz dəymışdı, dəsən, apardım təpəköylü Gülavatın arvadın yanına, o uşağı parpıladı, sōram uşax yaxşı oldu (T.).

Partdama (sif.) – dəcəl. – Loğmanın məx'təvə gedənnəri elə bil partamadı, adılı bir yerdə bənd olmullar ha.

Parç (is.) – dolça. – Babam hər səhər 2 parç çiy süd içərdi, ona görə də 90 yaşında dünyasını dəyişdi (Q.N.).

1. *Para* (n.s.) – hissə. – Arpa gölünün qırığında 5 para kənd varındı.

2. *Para* (is.) – pul. – Qolxoz paramızı versəydi qışdix alardıx evə.

Partdamış (sif.) – ölmüş. O partdamış Nəcəf gənə nə şulux edifsə, nənəsi onu gəzir.

Partdamiya düşməx' (f.) – xəstəlikdən ölmək (qarğış). – Partdmiya tüşmüs o Tamamın yekə oğlu bizim gədiyi döyüf.

Parsa (is.) – köhnə-külüş. - Külliç'lərdən parsa yiğannara oxşuyur bu Torun.

Parto//partoy (sif.) – danışığında söyüş işlədən adam. – Ağızdan partoy adamın yanında durmasan, yaxşıdı.

Pasdan (sif.) – çoxoturan, ağır, tənbəl. – Bir pasdan arvadıydı Qəmər, getirdin onnara əvi-eşiyi zibilin içində itif, əmə o oturur.

Pasax (is.) – çirk. – Uşaxları pasağın içindədi Güllünün, əmə onun heş vejinə döl.

Pasaxlı (sif.) – çirkli, səliqəsiz, kirli. – Pasaxlı arvadın qızı da pasaxlı olar.

Pas kəsməx' (f.) – taxıl xəstəliyi. – Yağarrix oldumu taxılı pas kəsir.

Pat-pat (is.) – tərkibində narkotik maddə olan heroinli bitki. – Pat-pat hasarrarın divində pitir, əmə uşax bilmədən ciynəsə ağlını itirir. Belə bir bayatı da var:

Qaya başında pat-pat
Kasıfsan get öküzün sat.
Öküzünə qıymırsan,
Canın çıxsın yarsız yat.

Patisqa (is.) – ağ parça. – Şərdən 10 metrə patışğa aldım yasdıqların kəfrəmi üçün.

Patava (is.) – çəkmə geyərkən ayağa dolanan bez. – İmdi təx'-tük' adamlar patava sariyillar kişdarına.

Pazi (is.) – çuğundur. – Güllübulax, Oxcuoğlu, Mağaracıx və Qaraçənteydə şəkər pazısı becərilirdi.

Pazibaşı (is.) – çuğundur yarpağı. – Pazı yiğimində pazibaşını becərənin özdəri aparif qurudar, qışda mala verərdilər.

1. *Pazax* (sif.) – çox arıq. – Çox arıx adama pazax dəllər Ağbavada.

2. *Pazax* (sif.) – yaqsız. – Qonşunun inəyi xəstəliyif, o da kəsif, bizə də ziyannıx kimi ət göndərmişdi, əmə pütün pazağıydı (Qa.).

Pay-pülliş (is.) – hədiyyələr. – Qızdarıma o vaxıt bir əz pay-pülliş almışdım İravannan.

Pay-püluş etməx' (f.) – paylamaq, bölmək. – Qızdar aldığım hədiyyələri pay-püluş etdilər.

Pencər (is.)- 20-30 dərzdən ibarət olan tay-Haraviya 40 pence arpa küləsi yüxlədilər.

Pencər (is.) – hər cür göy-göyərti. – Yaz oldumu qız-gəlin çölə töküldərdi, pencər yiğmağa.

Perti (sif.) – yekə, qanmaz. – Pert Vəlinin böyük' oğlu oxumaxdan qayıdış.

Peydah olmax (f.) – qəfil görünmək. – Kərmə qalağının içində bir siçoyul peyda oluf, cüceləri boğuf ora daşıyır.

Peşkir (is.) - əl-üz dəsmalı. – O vaxt Tiflisdən çoxlu peşkir almışdım.

Peşkirbağı (is.) - əl-üz dəsmalını saxlayan üçbucaq asılıqan. – Bəzəkli çitdən hazırlıdıllar, peşkirbağını.

Peşkun (is.) – üstündə xəmir kündələmək və yaymaq üçün bir-birinə bərkidilmiş taxtalar. – Peşkunun ayağını alçax edillər kin, oturuf yaysınlar.

Peydarpey (z.) – aravermadən, dalbadal. – Şəhərin aftobusları peydarpey kətdən gəlif keçir.

Peydar (z.) – həmişə. – Bu k'ış ışixlar peydar yandı, heş keşmədi.

Pələ (sif.) – qulaqları iri olan ev heyvanı. – Qalxozun bir pələ öküyü varıydı, o vaxıt.

Pəçəvət (is.) – pərçim. – Usda Abbas tənəkiyi bir-birinə pəçəvət elədi (Gül.).

Pələsəng olmax (f.) - əziyyət çəkmək. – İrayona gedif gəlməx'dən Xosroy kişi pələsəng oluf.

Pələpötür (sif.) – gobud, çirkin sıfət. – Xançoban pələpötür bir kişiydi.

Pələ~~la~~ğız (sif.) – yekəağız. – Pələağızdır yaxşı şey döül, elə də.

Pələş (sif.) – kök. – İki pələş cöngəsi varıydı Ənbərin, aparış ətə verdi.

Pələmbiğ//pələbiğ (sif.) – yekə, uzun və şeşə biğ. – Onu deyim kin, gözəldərəli Məhəmmədəli kişi də pələbiğ kişilərdəniydi.

Pəl vurmax (f.) – mane olmaq. – Müdam mənim işimə pəl vurur, qohumum İsrəfil, indi də uşaxnan cidəşir.

Pələbaş (sif.) – ağılsız, yekəbaş. – Pələbaş adam düşünmür ha, axlına nə gəlir onu da eliyir.

Pələmpötür//pələpötür (sif.) – kobud, sıfət. – Urşan bir pələmpötür kişiyydi, təhrinnən adam qorxurdu.

Pəlisgar (z.) – əzab-əziyyət. – Uşaxları ata-analarını pəlisgar etdilər.

Pəlisgar olmaq (f.) – ora-bura qaçmaq. – Axşamatan Tafdix qounun dalında pəlisgar oluf.

Pəmpəçə (is.) – qapaz, pəncə. – Yanımda uşağıın başına bir pəmpəçə vurdur Oruc, mən də onun abrını tökdüm.

Pəmbəcəli (sif.) - əlli-ayaqlı. – Sultanəli pəmbəcəli kişiyydi, özü də çox rəşbər adamıydı.

Pəndəm (sif.) – döлə yaramayan erkək dana (cöngə). – Pəndəm cöngədən buğa olmaz (Q.N.).

Pəndəmlix (is.) – dölsüzlük. – Heyvannarda pəndəmlix xəstəliyi var.

Pəpə (is.) – çörək (uşaq sözü). – Uşağıın dili açıldımı pəpə istiyəcəx.

Rərdə (is.) – toyuğun bərkiməmiş yumurtası. – Touxlar pərdə tökür.

Pərdi (is.) – evin üstünə atılan yoğun ağac. – Əvin üstünnən oxartana damif kin, pərdi çürüyüf tamam.

Pər (is.) – dəyirman daşını işlədən qurğu. – Holuğun suu pərə töküldənə daş hərrənir.

Pərcim (is.) – dəmir hissələri bir-birinə bərkitmək. – Qazanın qulfu qırılmışdı, apardım Usda Qəmbərəlinin yanına pərcim elədi.

Pərtoy//partov (sif.) – ağızı söyüslü adam. – Kəndin çovanı İssə ağızdan pərtöydü (partoydu).

Pərpətöyüñ (sif.) – yabanı, kövrək və yeməli bitki. – Pərpətöün də elə pencərdi kin, bitdimi hər yanı basır.

1. *Pərsəx'* (is.) – tərəzinin tərəflərini düzəltmək üçün işlədilən daş. – Qantarın pərsəyi pozuluf (Qa.).

2. *Pərsəx'* (is.) – kiməsə yan durmaq. – Θ, bu Qulu laf pərsəx'di kin var.

1. *Pərix'məx'//pərihməx'* (f.) – ev quşunun yuvasından qaçması.
– Toux kürk yatırıldı, indi pərikif.

2. *Pərix'məx'//perihməx'* (f.) – evdən-eşikdən uzaqlaşan adam.
– Bu İsoy əvdən perixif.

Pərtdəgöz//pörtdəgöz (sif.) – dombagöz. – Pörtdəgöz İrəhman gənə nə qarışdırıf.

Pəzəvəx' (sif.) – yekəpər. – İrayonnan gələn bir pəzəvəx' ermənidir, qolxozu yoxluyurdu (İb.).

1. *Pirtim-pirtim* (z.) – yorğan-döşeyin cırılması. – Yorğan-döşeyin üzü pirtim-pirtim oluf.

2. *Pirtim-pirtim* (sif.) – kök. – Heydarəlinin oğlu kökəlməkdən pirtim-pirtim oluf.

Pərəx' (is.) – baş bəzəyi olan dingənin qabağına düzülən qızıl pullar. – Pərəyi ucuz qızıldan düzəldirdilər.

Pəsinməx' (f.) – qorxmaq, çəkinmək. – Ali kişinin 90 yaşındaydı, əmə hələ də gəlinnəri onnan pəsinirdilər.

Piçilğan (is.) – insan və ya heyvanın bədəninin qapalı yerlərinin sürtünərək yara olması. – Uşağın xayası piçilğan oluf, heş qutarmır.

Pirpız (sif.) – dağınıq, səliqəsiz saç. – Bu Şərəfnisənin uşaxlarının hamisinin saçları pirpızdıdı.

Pirpıdzi (sif.) – biz-biz olan saç tükləri. – Ay uşax, get saçının pirpızını dara bir.

Pısdamax (f.) – cütləşməx'. – Xoruz touğu pısdadı.

Pısdılım (sif.) – balacaboy, kök. – Pısdılım Nüsret gənə nə iş qaynadıf, görəsən (Çiv.).

Pıxmax (f.) – doymaq. – Touxlara o xartana dən verdiniz kin, artıx hesab pıxiqlar, yemillər, eşəliyillər.

Pırçım//pırçım (sif.) – gilə-gilə. – Uşax nənəsinə yörə pırçım-pırçım yaş töx'dü.

Pırtmax (f.) – kökəlmək. – Cəhəngir oğlunun toyuna bəsdədiyi cöngəni o qədrə kökəldif kin, mal pırtif tökülür, yeriyəmmir.

Pırtdaşix (sif.) – dolasıq, səliqəsiz. - Pəri də o pırtdaşıx saçılınan gəlmişdi Səfərin touna.

Pitraq (is.) – yabanı ot. – Pitrax quruyanda paltara, coraba yapışır. Belə bir bayatı da var:

Bulax başı pıtırax
Gəlin qızdar oturax.
Otumaxdan nə çıxar,
Subaylıxdan qutarax. (A)

Pışqi//biçqi (is.) – kiçik mişar. – Dəmirçi Eyif pışqının ağzını çarpazdırı.

Pin//hin (is.) – toyuq daxması. – Touxları gecə pinə salellar (E.).

Pılə (sif.) – yumşaq. – Əriştiyi yaxşı kəssələr, pilə kimi ployu olur.

Piltə (is.) – daranmış yun. – Piltəni cəhrədə əyirif ip edillər.

Piltix-piltix (z.)-ərik-əzik-Pencərənin pərdələri piltix-piltik oluf.

Pirçəx' (is.) – saçın sıfətin hər iki tərəfində bükülməsi. – Saçın qavax hissəsini yumruluyuf pirçəx' edirdilər (G.).

Pirçəx'lix' (is.) – baş bəzəyinin bir hissəsi. – Saçın bir hissəsini yumruluyuf pirçəx'liyə keçirillər.

1. *Pisdix'* (is.) – yara. – Uşağın üzünü pisdix' basıf, doxdur da baş çıxarammir.

2. *Pistix'li* (sif.) – çirkin. – O, piştix'li Ramazan, əmmiñ qızına elçi tüşűf, düz də eliyif vermillər.

Pisərəx' (sif.) – dağınıq (yağış). – ~~Ş~~^{erqa} vişanda bir pisərəx' yağış yağıdı.

Pisix'məx (f.) – dilxor olmaq, ruhdan düşmək. – Uşağa məllim əlləmayaxlığına görə 2 yazif, indi o çox pisikif.

1. *Pışqa* (is.) – kibrit. – İndi tükannarda olan pışqanın dənələri azalıf, həm də yaxşı yanmır.

2. *Pışqa* (sif.) – balacaboy. – İsə pışqa bir adamıydı, əmə hirsdəndimi, qutardı.

Pışı (is.) – yağda qızardılmış yuxa. – O vaxtım əsgərriyə gedənnərin çantoyuna ya şəkərlə avılmış qavıt, yā da pişi qoyardılar.

Pış-düş – xörək. – Bu piş-düş də arvaddar laf bezix'dirif.

Pışməcə (is.) – büküklərdə istidən və sürtünmədən əmələgələn yara. – Əyaxların arasında pişməcə olur.

Pompul (is.) – kəkil, püşkül. – Nənəm uşaxlara ətəyi pompullu basdix toxuardı.

Pompullanmax (f.) – dirçəlmək, böyümək, iriləşmək. – Uşax 6 aylıxdı, ta pompullanıf, maşallah!

Pompullu (sif.) – kəkilli, püşkülli. – Pompullu ferə kürt yatır.

1. *Porsumax* (f.) - ətin iyənlənməsi, Isdi havada ət tez porsuyur.

2. *Porsumax* (f.) – qızarmax. – Arvada hirdəndiyindən Məmmədvəli kişi porsumuşdu yaman.

Ponçax (is.) – qotaz. – Kirşiyə qosulan atdarın boğazınınan gönnən hazırlanan ponçoxlar olordu (E.).

Porannamax//Poralamax (f.) – acılamaq, danlamaq. – Uşaxları poraladım möhkəm, qonşunun uşağını vurmüşdular.

Postal (is.) – ayaqqabı. – Şəhərdə bir postal tikdirdim. Təpəköy kəndində postalçılar addı tayfa variydi.

Posalax//pasalax (sif.) – bacarıqsız. – Nə posalax uşaxdı Mirinin Nəsiri, öyünnərim quzuları qatdım qavağına aparif sürüyə qatammadı.

Postalçı (is.) – ayaqqabı, çust, başmaq tikən və təmir edən sənətkar. – İrayonda bir postalçı Ağənik variydi, türk erməniyiidi.

Poşa (sif.) – həyasız, üzlü adam. – Çox poşa adamıydı sığorta yığan erməni Aram (Cax.).

Pota (sif.) – kök. – Pota İsləm yanni basa-basa gəlif toya çıxıf.

Potun (is.) – yarımbağ ayaqqabı. – Uşağın kiş potununun davani qopuf.

Pozmax (f.) – yiğmaq. – Oxçuoğlunda pazıyı hələm pozmullar.

Pölüx' (is.) – sünət dərisi. – Uşağın pölyüünü - sünət dərisini uşax saqlana dein anası saxlıyır.

Pörənnəməx//porannamax (f.) – danlamaq. – Dayımgilə hərrənif getmişdim, yengəm məni yaman pörənnədi.

Pörtdəmə (sif.) - ət xörəyi. – Əti pördəmə pişirəndə içində hes bir şey qatmillar.

Pörtməx' (m.) – qızarmaq. – Uşaxların sufatını ayaz yaman pördədif.

Pötötü (is.) – quş pətənəyi, dənəcik, pötənə. – Qazın pötötüsü iri olur. Pötənəyə aid bir tapmaca da var: O nədi içi dəri, üstü ətdi.

Pösülməx//pöşələməx (f.) – qaynar suya basıf çıxarmaq. – Kəsilmiş malın k'icinini qaynlayan suda pöşəliyif tez də çıxarıllar kin, tükü tez yolunsun.

Puçur (is.) – günah, səhv. – Bir puçuru var kin, Urqiyyə xaxın içində çıxammır, utanır.

1. *Pul-pul olmaq* (f.) – utandığından qızarmaq. – nnərim nəvəm Gəncədən gəlmişdi, bizi görüp pul-pul oldu.

2. *Pul-pul olmax* (f.) – iri səpişik. – Uşağın canı pul-pul oluf pütün, nəsə yeyif onnandi.

Puşqax//puxcax (is.) – künc, bucaq. – Divanı əvin puxçağına qoygınən (Ö).

Put (num.söz) – ölçü vahidi. – Bir putun 16 kiloydur.

Putax (is.) – qol, qanad. – Oğlun min putax olsun ay Minə, gə bulğur qaynatmağıma köməy elə.

Püx'dərmək (f.) – bir neçə ipi birləşdirib teşidə əyirməx. Püx'dərməx bükmək//pükəmkək sözündəndir. – Kışda nənəm teşiyinən ip püx'dərdi.

Pif (is.)- qovudun kəpəyi. Buğda qavırğasının qavıt çəkmişdim, əmə hüfü çox çıxdı.

Pürçüm//mürçüm (is.) – qoyun və keçinin boğazında olan ətli püşkül. – Qounun boğazında 2 pürçüm var.

Pürçümlü//mürçümlü (sif.) – boynunda püşkülü olan qoyun. – Pürçümlü qounun balaları da pürçümlü olur.

Pürçüxlü (is.) – yerkökü. – Qara torpaxda bitən pürçüxlü şirin, həm də qırmızı olor (Q.).

Püx' (sif.) – boş, çürük. – Gətirif cəviz satırdılar, bir-iki kiloy da mən aldım, içi püx' çıxdı.

Püs (is.) – qoyunun quru peyini. – Komun bir küncünə püşü yığış çürdüllər, sōram qışda malın altına səpillər.

Püsdəməx' (f.) – mal-qoyunun altına peyin səpmək. – Pəyədə malın altını püsədəilər.

Püştə (is.) – taxta çəkilən ağacın üz hissəsi. – İrayonun bazasından əvin üstünü örtməx' üçün 2 kub püştə alıf gətirdim maşınınan.

Püstələməx' (f.) – evin üstünü püştə ilə örtmək. – Mal-qoun üçün tikdiyim əvin üstünü püstələdim.

- R -

Ras//iras (bağ.) – o ki, indi ki. – Ras ki belə oldu, qoy özü gessin əvə.

Raqqı (is.) - əl-üz sabunu. – Gəncədən raqqı gətirif satırdılar, oranın raqqısı yaxşı olor (E.).

Ramka (is.) – arı şanının çərçivəsi. – Arının ıramkalara balnan doluf.

Rəd/rənd (is.) – sərhəd, nişan. – Yerin irəndini pozuf bir-birinə qatdılar.

Rəfətə (is.) – təndirə çörək yapmaq üçün içiñ ot doldurulmuş yasti, meşin torba. – Rəfətəynən təndirə çörəx' yapanda arvaddar qollarına qolçax geyillər kin, qolları yamasın (Ox.).

Rızq (is.) – qismət. - Allah onun rızqını versin, bizə çox köməyi dəir.

Rızə (is.) – qapı cəftəsi. – Qapının zirəsi qopuf tüşüf, bağlanmir.

1. *Ruf//uruf* (is.) – ruh. – Allah Qəmbər əmmin urufunu şad eləsin, tez rəhmətə getdi.

2. *Ruf* (is.) – sir-sifət. – Nolufsa Salatın qarının rəngi-rufu qızarif.

3. *Ruf-ədət//uruf-ədət* (is.) – qayda-qanun. – Bu televizor da çıxannan uruf-ədət əldən gedir tamam.

- S -

Sā//saşa (ə.) – sənə. – Saşa canım desin, məni bu nəvəm bezdirif, çox naxartana desən şətəldi; Qızım, sā dērəm, gəlnim sən eşit (atalar sözü).

Sacarasi (is.) –ət və ya içalatın sacda vam odun üzərində bişirilməsi. – Sacın içində ət qoyuf üstünə də daha bir saj çevirillər, ona yörə də buğda pişən bu yeməyə sacarası dəllər.

1. *Sac//saj* (is.) – kotanın torpağı çevirən hissəsi. – Kotanın saçısı əyri olanda torpağı yaxşı çevirir.

2. *Sac* (is.) – üstündə çörək və yuxa bişirilən tənəkə. – Sac yuxa olduğuna yuxuyu yandırır.

1. *Sacayağı* (is.) – sacın və ya qazanın altına qoyulan üçayaqlı dəmir. – Qazanı sacayağının üstünə qoyannan sōram ocağı çatıllar (G.).

2. *Sacayağı//sajayağı* (z.) - şahmat şəkilli əkin. – Qartolu, kələmi sacayağı əkəndə yaxşı pitir.

Sacuzadan (is.) – malın ətində olan enli damar. – Qız uşaxları saçuzadanı yeyillər kin, saşdırı uzansın (Gü.).

Sadr (is.) – yaz aylarında, yağışlı günlərdə qoyunların yatdığı komda bərkiyən peyin qatı. – Sadırı kəsif qurudanda çox quvatdı yanır k'ışda (D.).

1. *Sadirğa* (is.) – qabırğa. – Dirgan qaldırmışdan sadırğam batef (Q.).

2. *Sadirğa* (is.) – qoyunun yunna sallanan qurumuş peyin. – Yağışdix olduğuna qoşdarın yununda sadırğşa yapış�.

Sada (sif.) – tamamilə. – Bu Ələmdar sada yalan dēr, hammısını bilir işin (Q.).

Sadaca (is.) – tamamilə, təmiz. – Bir əz ət almışdım ambardan, sadaca//sadaja piyyidi (Q., E.).

Sadir bağlamax (f.) – çirk tutmax. – Şalvarın ətəyi sadır bağılıyif.

Sahman (is.) – səliqə. – Noyruzdan qavax əvi sahmana salıllar .

Sahmanni (sif.) – səliqəli. – Ənbər çox sahmannı adımdı.

Saxlaşs//saxlaş (is.) – ehtiyat üçün saxlanılan şey. – Əvəllərim yaşıdı arvaddarın öz saxlaşdırıcı olarıdı, indi bu yoxdu.

Saxlaşdı (sif.) – ehtiyatlı. – Mürtüzəli saxlaşdı adımdı, həmməşə ehtiyatını əvəldən görür.

1. *Sağır* (sif.) – kasif. – Bu poştalyon Heydar çox sağır adımdı.

2. Sağır (is.) – yetim. – Quranda da yazılıf kin, sağırın malını yeməy olmaz.

Sağmal (sif.) – sağlanan inək. – Üç sağmal inəyimiz variydi, birinin südü quruyuf ta sağılmır.

Sağdış//sağdiş (is.) – evlənən qız və oğlanın toy yoldaşı. – Toy sahibi həmməşə qız və oğlanın sağdış və solduşuna hörmət görsədir.

Sağın (is.) – mal-qaranın sağıldıği vaxt. – Sağın vaxtı çatdı, hələ də işdən qutarammamışam.

Sağın yeri (is.) – çöldə mal-qoyun sağlanan yer. – Odu, aftobus arvatdarı sağın yerinə aparır.

Sağanax//sağnax (is.) – Ələk xəlbir və şadaranın fanerdən hazırlanmış yan taxtası. – Sağanax dayaz olanda taxił töküür yero.

Sakitqa (is.) – qoyunda olan gənə. – Sakitqa qounun canina elə yapışır kin, laf ətə keçif onu illaşdan salır (E.).

Sakqa (is.) – “sakqa-sakqa” uşaq oyununda istifadə olunan yastı daş. – Əlişin sakqası şumaldı yaman sürüsür.

Sakqat (is.) – şikəst. – Fağır Qurvan ovaxtdarım davıya getdi, əmə sakqat qayıtdı geri.

Sakqar (sif.) – qaşqa at, keçi, qoyun-quzu və s. – Sakqar keçinin balası da sakqar oluf.

Sal (is.) – yastı daş. – Güllükənin yanındakı sallixdan sal çıxarif apardım və qapıya döşədim.

Sala getməx (is.) – ayaqyolu xəstəliyi. – Danalar sala gedirdi, Elbəyi doxduru gətdim, iynə vurdı.

Salma (sif.) – şirin çay. – Səhərrərim bir iskan salma çay içmişdim.

Salaxanta (sif.) – avara, kimsəsiz. - Kəndin içi salaxanta itdərnən doluf, baxan da yoxdu.

1. Sallama (is.) – həyət-bacanı və mal-qara salınan yerlərə sal döşənməsi. – Sallama işdərinnən usda Qurvanəlinin başı yaxşı çıxır.

2. Sallama (is.) – dağ döşündə düzəldilən əkin yerləri. – Sallamalarda səpin edillər.

Sallaxana (is.) – ət kəsilən yer. – Sallaxanada hər gün mal kəsilir.

Salix (is.) – xəbər, soraq. – Umutun oğlunnan da bir salıx yoxdu öldüsünnən qaldısınınan, o vaxıtdan urusetə gedif (B.).

Salim (is.) – zökəm xəstəliyi. – Uş gündü, salım olmuşam, hələ də burnumnan su axır (Daş.).

Salğar (is.) – dibəkdəki yarma və bulğuru döymək üçün uzun sapi və ucunda dibəyin oyuğu ölçüsündə sıvri ağacı olan alət. – Biri yarma döyəndə qızdar gəlif sıraynan salğar vurardılar.

Salgarri (sif.) – ağır, səliqəli, sözünə əməl edən adam. – Salgarri kişilər oluf Ağbavada. Qış çox sürdүүнə yazdan hər şeyin ehtiyatını görüllərmış.

Sami (is.) – öküzü boyundurğa qoşmaq üçün işlədilən dəmir. – Samı gödəx' olanda çənəaltıdan çıxır (Gü.).

Samibağı – qaysıdan hazırlanmış bağ (köşə). – Samının tüşməməsinnən ötrü bağlı samının halgasına keçirif boyundurğa bağlıyellər (G.).

Sambamaq (f.) – hərləmək. – Qoruxçu qəmçiyi sambiyif naxırçının boğazına doladı.

Samilamax (f.) – öküzləri boyundurğa qoşmax. – Məcgal hay verəndə hodaxlar öküzdəri samılıyardı tez.

Santim (n.s.) – santimetr. – Uşağın boyu 1 metrə 20 santimdir.

Sap (is.) – balta, çəkic, kərki və digər alətlərin dəstəyi, tutacağı. – Kərkinin sapi çıxmاسın deyin ucuna qurdağızı vurullar.

Sapakel (is.) - əkin vaxtı kotanın sacına yapışan palçığı təmizləmək üçün işlədilən ucu iti alət. – Məjgal sapakelnən kotanın sacına yapışan palçığı təmizdədi (Qar.).

Sapılca (is.) – uzun qulpu olan qab. – Sapılcanın qulfu qırılıf, tutmax da olmor.

Sapax (is.) – çuğundur yarpağının soyulmuş özəyi. – Hamasada sapaxdan turşu qollar.

Sapant (is.) – daş atmaq üçün işlədilən alət. – Uşaxlar sapantnan k'uş vurullar. “Kitabi-Dədə Qorqud”da sapan formasında işlənmişdir (12, 151). Belə bir bayatı da var:

Əzizim, diyarbadıyar,
Dolandım diyarbadıyar.
Qoydular sapant daşına,

Atdılar diyarbadiyar.

Sapitmax (f.) – aldatmaq, sözündən qaçmaq. – O vaxt qardaşım deyirdi kin, əvin hörgüsünü çəkəndə mā dērsən, indi sapıdır.

Sapba//sapba-supba (z.) - əyri-üyrü hərəkət. – Tülkünün dalına it tüşəndə sapba vurur kin, it yorulsun.

Sarıyağ (is.) - əridilmiş kərə yağı. – Ağbava kətdərində mayısda hazırlanmış kərə yağıın irəngi sarı olduğuna sariyağ dəllər.

Sarı arı (is.) – çöl arısı. – Çayırrixda yuva qurur, ballı pətəyi olur sarı arınıñ.

1. *Sarp* (sif.) – sıldırım, uçurum. – Qum dağındaki Qumluğun sarp bir yerində qartal yuva quruf bala çıxardardı.

2. *Sarp* (is.) – sinaq. – Dostumu həmməşə sarfa çəkmişəm, əmə o maşa etibarlı çıxış. “Kitabi-Dədə Qorquda”da sarp formasında işlənmişdir (12, 118).

Belə bir deyim də var:

Əzizim arpa səni
At yeypə qarpa səni.
Bilseydim vəfasızsan
Çekəydim sarpa səni.

1. *Sarma* (is.) – badalaq, güləş fəndi. – Dəllər, Mürsəl uşax vaxtı sarmaynan hammiyi yixirmiş.

2. *Sarma* (is.) – arxalığın ətəyinə və döşünə tikilən bəzək, naxış növü. – Həsyə arvat yaxşı sarma vurardı arxalığın yaxasına, bir də ətəyinə.

Sarısını udmax (f.) – qorxmaq. – Qara kahyada maşın dəvrilmişdi, laf sarısını uddu şofer.

Sarıyanız//sarıyağız (sif.) – sarıbəniz. – Xeyrənsə sariyağız bir arvadıydı (Qa.).

Belə bir deyim də var:

Təx'nədən əppəx' qutardı
Vay qarayanızın halına.
Haviya bulud gələndə
Vay sariyağızın halına.

Satıl (is.) – vedrə. – Sətdar kişinin bir ala inəyi varıydı, bir satıl süd verirdi öynədə.

Suşma//sacma (is.) - təzəyin kiçik qırıntı. Şaşma “seçmə” sözdündəndir. – Təndir yanış qızışannan sōram şaşma töküllər kin, səngin yansın.

Savılmax (f.) – sovub getmək, qurtarmaq. – Xırman da savılıf getdi, işdər azaldı.

M.Kaşqarinin “Divan”ında savílmax formasında göstərilən mənalarda işlədilmişdi (IV.445).

Savırğa (is.) – qabırğa. – Savırğamın altı ağriyir öyünnən.

Savaxlıx (sif.) – sabah üçün. – Qar da əriyif getmədi, bir savaxlıx qounnarın otu qalıf.

Savaxlarım (z.) – sabah. – Savaxlarım Çopur Kərimin oğlunun ağamətini aparacaklar.

Sāv//sab (is.) – sahib. – Θ, a bala, gə burya onun sāvı yoxdu.

Savaxüzü (z.) – səhər tezdən. – Savaxüzü Məhəmmədəli kişi Arpaçaya balığa gedərdi. Soruşanda deyərdi kin, balıx savaxüzü öynuyur.

Saya (sif.) – sadə, bəzək-düzəksiz. – İraykomun arvadı çox saya arvadıydı.

Saya salmamax (f.) – hörmət etməmək. – Gəlin qaynəniyi hes indidən saya salmır.

Sayalanmax (f.) – yaxşılaşmax, sağalmaq. – Atın budunu dəmir cırmışdı, 2 həfdədi ancax sayalanıf.

Say qoymax (f.) – başqasının xoş gününə sevinmək. – Qonşunun yaxşı işinə say qoymalısan, o da sana say qoya.

Sazdamax (f.) – hazırlamaq. – Kəndin dərmani çoxdu işdəmir, dəsən imdi sazdıyllar.

Sazax (is.) – soyuq, şaxtalı külək. – Sazaxda yol gedəndə qulaxlarını avışdamasan odakqa donar.

Saz (is.) – qamış. – Saz çox uca olur, özü də çay qırığında bitir.

Sazdix (is.) – qamışlıq. – Qaraxan çainin durğun yeri sazdıxdı.

Sazgil (is.) – kotana qoşulan öküzün üçüncü cütü. – Sazgillər yaman yoruluf, çekəmillər (Qar.).

Silləmə (sif.) – ağızınacan dolu qab (kisə). – On kisə silləmə taxıl apardım dərmana.

Seloy (is.) – sel suyunun ovduğu yer. – Göllü yolunun altına Seloylar dəllər.

Selav//selaf (is.) – sel suyunun axdığı iz, cığır. – Selavda həmməşə qalın ot biter (S.).

Selinti (is.) – selin yiğib gətirdiyi çör-çöp, zir-zibil. – Yağışdan sōram yolda çoxlu selinti yiğilif qalıf.

Seşkin (z.) – seçkin. – Seşkin qalsın Muradı, uşağı basif dōuf, dünənnərim.

Sevə (is.) – soba. – Ağbavada bir kömür sevəsi yananda k'ışda 2-3 otax qızdırırırdı.

Seyrana çıxmax (f.) – may ayının güllü-çiçəkli vaxtında kəndə təzə gələn gəlinin təbiətə çıxarılması. Bu ənənə Qars və Çıldır kəndlərində bu gün də qalmaqdadır. - Bən Ceyranın gəlini Solmazı seyrəngaha çıxardılar.

Seyiz (is.) – sürüünün qabağında gedən, boğazında zinqrov olan yaşılı erkək keçi. – Seyiz həmməşə qavaxda gedir. Belə bir sayacı sözü var:

Çörəh tabaxda olar,
Xeyir sabahda olar.
Sürüünün əvəlində
Seyiz qavaxda olar.

Sədəmə (is.) - zərər, ziyan. – Uşağı qarannıxda eşiyo çıxartmazdar, sədəmə toxunar.

1. *Səki* (is.) – təndirin basdırıldığı yer. – Təndirin səkisinin üstə iri cinqlı döşüyüllər kin, eşilməsin.

2. *Səki* (b.) – sanki. – Səki onun oğurruxdan xavarı yoxdu, əmə o oğurruyuf.

1. *Sədəf* (is.) – düymə. – Baldonun 2 sədəfi qırılıf itif, o irəydə sədəf də yoxdu, gərəx' hamısını dəyişdirəm.

2. *Sədəf* (is.) – dırnaq. – Baş barmağımın sədəfi qaralıf, daşın atda qalmışdı.

Səfər (num.söz) – dəfə. – O səfər elçi gələnnər bən gəlmədilər.

Sələ (is.) – söyünd çubuqlarından hörülmüş aşşuzən. – Sələ çox quruyanda seyrəlir.

Səllimi (z.) – sahibsiz, özbaşına, yabani. – İvişdə cavan, sivoy mällar səllimi otduyur, onçun da tez kökəlir (İb.).

Sərniş//sərníc (is.) – ağızı iri qab. – Sərcin qulfu qırılıf tüşüf.

Sərgi (is.) – qurudulmaq üçün palazın üstünə sərilən taxıl, bulğur, əriştə və s. – Sərginin yanında durmasan, kuşdar qonuf dağıdır.

Səmə (sif.) - boş-bikar, avara gəzən. – Bu Sərkər elə səmə gəzir, heş bir işin də qulpunnan yapışmir.

Səyəx'lix (is.) – oma sümüyünün başı. – **Dəl** n iki maşın otu tayya vermişəm, indi sənəhliyim ağrıyır. İmdi çox adamın sənəx'liyinə duz yığılır, bu da bir xəstəlihdi.

Səyəx' (is.) – su gətirmək üçün qab. – Səyəyin altı dəlinif, su axır.

Səngin (z.) – zəif. – Təndir çox səngin yananda çörəh də pis pişir.

Səngiməx (f.) – zəifləmək. – Yağış da heş səngiməx' bilmir ha, elə bil göydən su töküllər.

Sərnə (is.) - əkilən yerlər. – Qolxozun traxtırrarı sənədə əkin edillər.

Sərmə (sif.) – yuyulmuş paltar və kəsilmiş əriştənin kəndirə və ya ipə düzülməsi. – Zərnişan xala sərmədən ərişdiyi yiğdi, indi də onu təndirdə, sajda qavıracax (T.).

Səvi (is.) – balaca, kiçik uşaq. – Anası ölmüş səvinin barmağı qapının arasında qalif əzilif.

Səvişməx' (f.) – sevişmək. – İmdi cavannarın hamısında telfun var, onça da telfunnan səvişillər.

Səvərməx' (məs.) – arxaüstə uzanmaq. – Uşaxlar göylüyün üstə səvəriflər.

Səyirtməx//Səyirtməx' (f.) – at çapmaq. – Əmir kişi bu yaşda at səyirtməx'dən xoşduyur.

Səy (sif.) – ağıldan kəm. – Səyin biridi bu İdrisin oğlu, Arpa gölün ortasında lotkuyu saxlıyif çimir, demir boğularam.

Səyriməx' (f.) – toyuğun səs çıxararaq vurnuxması. – Toux yaman səyriyir, dəəsən murtduyajax (Q.).

Səyəllənməx' (f.) – başı fırlanmaq, gicəllənmək. – Hörgü hörəndə Şapbazın başına daş tüsdü, o sahat səyillənif yixıldı.

Səydəş (sif.) - əyri, tərs. – Zəkyə qarı əyaxqabılarını səydəş geyif.

Sığaxlamax (f.) – duru ifrazat. – Buzoy sıçaxlıyır yaman.

Sicax (sif.) – isti. – Cinqirdakı su sıcaxdı.

Sığır (is.) – mal. – Sığır gələn vaxit işixlar da yanmırı.

Sirt (is.) – arxa. – Oturanda sırtını xaxa çəvirməx' olmaz.

Sixma (is.) – çuğundur, əməkköməci, gicitikan, pərpətöyüñ və s. bişirilərək sıxılması. – Pazının sixması yaxşı olur.

Sixtamax (f.) – ağlamaq, gözyası tökmək. – Ay uşax, noluf nə sıxdıyırsan.

1. *Sirimax* (f.) – yorğan və döşəyə kəfrəm tikmək. – Hər arvad yorğan-döşəx' sıriyammır ha.

2. *Sirimax* (f.) – nəyisə dəyərindən baha satmaq. – Qardaşım yekə kişi, əmə **öyu** n qısır bir malı boğaz adına ona sıriyıflar.

Sırtıx (is.) – boş-boşuna deyib gülən. – Sırtıx adamlar həyasız olur.

1. *Sıra* (is.) – növbə. – Kəndin çovanı qounnarı töküf, indi sıriya salıflar otarmağı.

2. *Sıra* (n.s.) – dəfə. – Mən İravana 4 sıra getmişəm, 2 sıra qızımı aparmışam texnikoma imtahan verməyə, 2 sıra da doxdura.

Sıraqagün//sıraqagün (z.) – Sırahayün doxdura yoxlanmağa getmişdim.

1. *Sırsıra* (is.) – evin kirəmidinnən, telefon və elektrik tellərindən sallanan buz salxımları. – Əvin kirəmitinnən sallanan sırsıralar təhlükeli olur, kiminsə başına tüşər.

2. *Sırsıra* (is.) – suyun üzünün nazik təbəqə ilə donması. – Gölün üzü sırsıra bağlıyif tamam.

Sırğa (is.) – arabanın laydırına bərkidilən və hərlənən dəmir. – Laydırın sırgasını gücnən müşnүyə saldıx (Q.N.).

Sırix (is.) – torun ağacı. – Balıx torunun sıriği 4-5 metrə olur (G.).

Sipixmax (f.) – gizli aradan çıxmaq. – Görürsənmi, Mürsəl neçə sıpixif getdi?

Sitqi siyrlımax (f.) – inamı itmək. – Qulu bacım qızını incidənnən onnan sitqım sıyrıldı.

Simarış – xəbər. – Sumqayıtdakı qohumum sımarış göndərif kin, ona 3 kiloy Ağbava balı yolluyum.

Simarramax (f.) – tapşırıq göndərmək. – Əsgərrix'dən uşax simarriyif kin, ona basılıka göndərim.

Sığcandışı (sif.) – taxtanın qırığına açılan fərqli çizlər. – Qapının yanoyuna sığcandışı salanda yaraşlı olur.

Sisqa (sif.) – arıq. – Biz onnarda olannan 5 il keçif, Əzim onda sisqa uşağıydı.

Sitqamax (f.) – taleyindən şikayətlənmək. – Çox sıtqıyırdı Qızdarbəyi yengə, cavan əri davadan qaitmamışdı. “Kitabi-Dədə Qorqud”da sıqladı formasında (s.44) işlənmişdir.

Sivoy (sif.) – subay. – Sıvay mal-qarəni Dərin dəriyə apardılar, yaylağa.

Siyirtmac//siyirtmaş (f.) – düyünsalma forması. – Malın çatısını sıyirtmaş salsan o boğular, kürməx' usulunda bağlamalısan.

Siyirtma (is.) – qapı cəftəsi. – Ay uşax, getginən qapının sıyirtmasını aşağı sal bağlansın.

1. *Siyirix* (is.) - əyrilmiş ipdəki tükləri təmizləmək üçün işlədilən alət. – Siyrixnan ipi nəzildif çox incə edillər.

2. *Siyrix* (is.) – sıvri ağacı yonmaq və ya taxtada müxtəlif fiqurlar açmaq üçün işlədilən dülər aləti. – Əvin üstünə atılan yumru ağacın qavığını sıyrixnan yonuf təmizdəllər (E., B.).

Sızdırmaq (f.) – xəbər vermək. – Kimsə irayona sızdırif kin, Əliqulu qolxozun çairini piçif öz otuna qatıf.

Sızgı (is.) – zəif axan su. – Qayqulu bulağının bir sızgı gəlir, yay oldumu o da quruyur.

Sicim (is.) – keçi qəzilinnən toxunan ip. – Sicim çox gec üzülür.

Sicilləmə (is.) – uzunçuluq. – O vaxıt qonşumuzun oğlu mana - əsgərriyə sicilləmə bir məhtuf yazmışdı, düz 5 səhifəydi.

Siftə (z.) – ilk dəfə. – Siftə anadan olan uşax bir əz ərköyüն olur.

Siftəməx – səliqə ilə əti doğramaq. – Xəlid əti yaxşı siftiyir, onu çağırın doğrasın.

Silə (sif.) - dolu. – İki silə meşəy qartol aldım tükannan.

1. *Silgi* (is.) - əl-üz dəsmalı. – Beş silgi almışdım Qızılqoçun unvermağınınan.

2. *Silgi* (is.) – məktəb lövhəsini silmək üçün dəsmal. – Yazı taxtasını silgbynən təmizdiyillər.

Silənc (is.) – qab-qacaq və ya stolun üstünü silmək üçün dəsmal. – İmdi yaxşdı, tükannarda siləənc satıllar (A.).

Silməx' (f.) – silkələmək, çırpmaq. – Ramkanı silkməsən arılar pətəx'dən tökülen döl ha.

Simsar (is.) – qohum-əqraba. – Şükürün simsarı çoxdu, tou yaxşı keçər.

Aşix Nəsif axı necə yarısın,

Simsar yoxdu, bəs hayana gedəlim (Aşıq Nəsib).

Sim (is.) – hovlanmış yara. – Sim pis şeydi, axırda ürəyə vurur.

Simləməx' (f.) – hovlamaq, irinləmək. – Yara simliyəndə onu qutarmax da çətin olor (Q., B., E.).

Simic (sif.) – xəsis. – Görüf eşitmişik pulu-parıyı həmməşə simişdər yığır (Gül.).

Özünü ha öldür pul-para deyə,

Simicin malına yad olar yiye.

(Aşıq Nəsif)

Sinirsiməx' (f.) – vərdiş etmək. – Əsnəkli Cavad kişi sırtıx adamlara dəərdi: Ə, bu sinirsiyif, üzünə tüpürürsən, elə bil gulaf sū səpirsən.

1. *Sinməx'* (f.) – yeməyin həzmi. – Yeməhdən sōram bir əz gəzəsən kin, yediyin canına sinsin.

2. *Sinməx* (f.) – aşağı əyilmək. – Aşağı sinməsəm, başım darvazıya dəyəciyi.

Sinəx' (is.) – milçək. – Ay uşax, qapıyı örtginən sinəx' çəri doldu. M.Kaşqarının “Divan”ında singək formasında həmin mənada işlədilmişdir (IV.463).

Singir (is.) – ətin iri, oynaq sümükləri. – Ətin singiri çoxdu əmə.

1. *Sijirməx* (f.) – həzm etmək. – Onun dedix'lərini sınıre bilmirəm.

2. *Sijirməx'* (f.) – qəbul etmək, dözmək. – Cox qaba kişidi Suranın əri yaxşı kin, Sura onun dedix'lərini sınırir.

Sitməx (f.) – üzümək. – Esixdə nə sitirsiniz, çəri gəlin.

Sitəm (is.) – zülm, əziyyət. – Uşaxları Məhəmmədə sitəm etdi lər kişi tez öldü.

Sivişməx' (f.) – sürüşmək. – Uşaxlar axşamatan təpənin başınınna sivişillər.

Siyilcim//sivilcix' (sif.) – arıq, zəif. – Cox ağılsız uşaxdı, yemir, içmir siyilcimi çıxıf.

Siyirtdəməx''/siyirtdamax (f.) – təmizləmək. – Arpagöldən tutduğum sazannarın ordaca pullarını sıyırtdadım.

Soğulmax (f.) – qurumaq, kəsilmək. – Yayda Məşədi Hasan bulağının sū soğulur tamam.

Soğanax – çöldə bitən yabanı soğan. – Soğanax yeməx' tişdəri möhkəmlədir.

1. *Soğanca* (is.) – soğanın yağıla dağlanması. – Soğancaçı duru yeməyə töküllər.

2. *Soğanca* (is.) – soğan və unun yağıda dağlanaraq məlhəm hazırlanması. – Soğancaçı havı olan yarıya bağlıyıllar, yara yetişir.

Solux (is.) – nəfəs. – Xızəx'nən bir soluğa Balıxlıya getdim (İ.).

Solux almax (f.) – nəfəs almaq. – Arpagöldə cimirdix', Qələndər sūn üstündə bir-iki solux alannan sōra sūn altına cumdu.

Solax (is.) – aşığın sol tayı. – Aşığın solağı iri olsa, yaxşıdı.

Soluğu gen (sif.) – səbirli. – Murad kişi çox soluğu gen adamdı.

Somun (is.) – qəlibdə bişirilmiş çörək. – Sultanavadın firnında somun pişirillər (S.).

1. *Somar* (n.s.) – 20 put (300 kq.) – Yarımhektardan 20 somar taxıl çıktı. A bala, ala bu pulu firınnan iki somun al gət.

2. *Somar* (s.) – çox. – Məvlidin bir somar uşağı var.

Qırğız dilində pul vahidi kimi som işlənir.

Somurmax (f.) – sormax. – Səvi xəstəydi, indi anasının döşünü bir somurur, gəl görəsən.

M.Kaşqarının “Divan”ında sömürməx’ formasında həmin mənada işlədilmişdir (IV.473).

Sonulamax (f.) – hər şeyi bəyənməmək, diqqət yetirmək. – Elə adam var kin, hər şeyi sonuluyur.

Soncuxlamax (f.) – mal və ya atın dal ayaqlarını göyə atması. – Atı minməyə örgədirəm, əmə minən də yaman soncuxluyur, mən də boynunnan tuturam kin, yixilmiyim.

Sorsor (sif.) – uzun danışan uzunçu. – Sorsor adama ilişəndə, işdən-güjdən olursan.

Sortuxlamax (f.) - əmmək. – Buzoy inəyi yamanca sortuxluyur.

Sortux (n.s.) – bir udum. – Uşax bilmədi, bir sortux papros çəkdi, uğundu getdi.

Sorasix (is.) – xəbər tutmaq, soraqlaşmaq. – Sorasix eləməknən iş görməx' olmaz, gərəh özün gedəsən işinin dalıncax.

Sovrux (is.) – taxılın zibilinin küləklə təmizlənməsi. – Dədəmgil xırmando sovrux atellar (B., E.).

Sormaği çıxmax (f.) – incəlmək, ariqlamaq. – Ağəmirin laf sormaği çıxıf, xəstədi.

Sormax (is.) – nektarlı çiçək. – Sınığın dərəsində sormax çok olur,uşaxlar yiğif sorullar.

Sosur (sif.) – adama yovuşmaz, vasvası. – Elə sosur qonşu var kin, əvinə gedəndə üst-büşinə əyaqqabına baxır, sōra da sözə qour.

Soysuz//sonsuz (sif.) – övladsız ailə. – Eşitmişəm kin, Abbasəli kişinin əvladı yoxdu – soysuzdu.

Soyxa//sōxa (sif.) – miras şey. – Soyxuya qalmış touxlar əkdiyim pencəri eşəliyif çıxardıf (M..)

1. *Sozalmax* (f.) – halsizlaşmaq, xəstələnmək. – Urustam kişini gördüm sozalır dəsən ağır xəstədi.

2. Sozalmax (f.) – zəifləmək. – Uşax yeməxdən tüşüf, sozalıf gedif.

Söz-sov (is.) – söz-söhbət. – Məhlədə söz-sov (söz-soy) gəzir kin, Hasanın oğlu urusetdə əvlənil qalıf.

Sucax (sif.) – sulu yer. – Sucax yerin otu havalar qurax gedəndə də solmur, göy qalır.

Sucuxmax (is.) – günahını hiss etdirmək. – Görmürsən, nə sucuxur, yəqin kin, günahı var.

1. *Sudur* (sif.) – sulu yer. – Sudur yerdə piten ot yaxşı olmur.

2. *Sudur* (sif.) – kartof növü. - Çox suvarılan qartola sudur dəllər, həm də dadi olmur (Qon.).

3. *Sudur* (is.) – yaranın tuluxlanması. – Yanıxdan sōram yara sudur oluf.

Suat (is.) – çayın qırığında daşlı yer. – Kənd arvatdarı həmməşə suatda palaz yuyullar.

Suadax//suvadax (is.) – Arılar ramkanın üstünü mumnan suadax ediflər (Q.N.).

Sucax (sif.) – sulu yer. – Sucax yerin otu heş qora pişirəndə də solmur, elə göy qalır, əmə quvatı olmur.

Sudurğa (is.) – bayılma xəstəliyi. – Xalıxverdinin oğlu sudurğa xəstəliyinə tutuluf.

Sufat (is.) – sıfət. – Bunun sufatına baxanda nə quşun yuvası olduğunu bilirsən.

1. *Sulux* (is.) – mal-qoyun doğarkən bala ilə birlikdə gələn ət pərdəsi. – Qounun suluğu gəlif, dəsən doğacax.

2. *Sulux* (is.) – suvarmadan sonra mal-qoyuna verilən yem. – Suvarannan sonra mala sulux verillər.

3. *Sulux* (is.) – yaralanan bədənin və ya yanmış bədənin hissəsinin köpməsi. – Uşağın əli yanmışdı, suluxluyuf yaman.

Sulaxlix (is.) – mal-qoyuna suvarandan sonra verilən ot-ələf. – Mala sulaxlix vermədim b ö ü n.

Sulax (is.) – çay və bulaq ətəyində mal-qara və qoyun-quzunun suvarıldığı yer. – Çayın qırığına boran şəpə yiğif, mal-qoun sulağa girəmmer (X., B., E.).

Sum qalmaq (is.) – tamamilə, lap yorulmaq. – Uşax böün qouna getmişdi, gəlif sum qalıf hələ də yatır.

Sum tüşməx (f.) – yorulmaq. – Nəvəm toyda oxartana oynuyuf kin, gecədən sum tüşüf.

Sur (is.) – hökm, ixtiyar, imkan. – Allah suru ona verif, dərdi bizi...

Sur vermək (f.) – imkan vermək. – Allah erməniyə heç sur verməsin, nə qannar töx'dü.

Surfa//süfrə (is.) - stol örtüyü. – Getmişdim İlanniya Bəhlul kişi bizə surfa saldı.

Suya tüşməx (f.) – çimmək. – Gedim əvə, suya tüşəcəm, arvat su qızdırif.

Suyu axmaq (f.) – tamah salmaq. – O, əvi tikilmiş Haşxalıl da nə görsə, uşax kimi suyu axır.

1. *Suyux* (sif.) – hər şeyə tamah salan, acgöz. – Naxartan dəsən suyux adamdı, Qara kişi.

2. *Suyux* (sif.) – iradəsiz. – Dözümsüz adama da suyux dəllər.

Suya çəkməx' (f.) – yuyulmuş paltarı axırıncı dəfə su ilə yaxalamaq. – Arvatdar çayın qırğında paltarı suya çəkillər.

Südəcər (sif.) – doqquz aydan bir doğulan uşaqlar. – Tükaz xalanın 10 uşağı var hamısı da südəcər oluflar.

Süddü çəxməcə (is.) - Təndirdə süd və yarma ilə bişirilən çəkməcə. – Süddü çəxməcəni qışda yəllər.

Sülü (is.) – uzun mil. – Tükazban xala, anam sülünü istiyor, basdix toxuacax.

Sülüx' (is.) – zəli. – Sülüx bulannıx sularda olor, orda çıməndə görürsən kin, qıcına yapış�.

Sülənməx' (m.) – avara dolanmaq. – Gənə melisələr nə sülənillər kəntdə.

Süləx' (sif.) – gəzəyən. – Süləx' uşağıın da axrı pis olur.

Sümsü (is.) – tütək. – Uşax vaxtı pütün uşaxlar qarğıdan sümsü düzəldif çalıllar.

Sümsünməx' – sırtıq, qapıları gəzən. – Qapıya anaxdar vuruf harda sümsünür, görən Güllü.

Sümbə (is.) – sobanın külünü qurdalamaq üçün işlədilən ucu əyri şış. – Kömür sevəsini sümbəynən qurdalamasan, yanmer (X., B.).

Sümsüx' (is.) – gəzən adam. - Sümsüx' it kimi tapbaq olmur Məsimi əvdə.

Sümsüburun (sif.) – uzunburun. – Sümsüburun Nağı gənə nə axdarırıdı qənsələrdə.

Süpürgə (is.) - kötücədən sonra gələn uşaq. – Süpürgəni hər adam görəmmir ha, mində bir adam görür.

1. *Sürə* (q.) – tərəf. – Kəndə sürə bir atdı çapır, hələ tanıyammıram.

2. *Sürə* (z.) – müddət. – Bir sürə Kəhliyi görəmmədim, harda itif batif.

Sürüngəl (is.) – kotanın hissəsi. – Kotanın sürüngəli qırılıf, dəmirçidə düzəldillər (Qar.).

Sürəx' (is.) – at yarışı, cıdır. – Gənə öyün Yəvərnən Alpaşa sürəyə çıxmışdır (B.).

Sürəx'çi (is.) – at yarışının iştirakçısı. – Sürəx'çilər sıralandılar üzübəri.

Sürütdəməx' (f.) – özünə götürmək, mənimsemək, aparmaq.-Məxətəvin direxduru işdən çıxanda supurdyuyuf hər şeyi aparıx əvinə.

Sürütdəmə (is.) – köhnə ayaqqabı. – Əvdə hərənin bir sürütdəməsi var, əvdə-eşikdə əyağımıza taxırıx.

1. *Sürmə* (is.) - taxıl xəstəliyi. – Yağısdıx olanda binəli taxıla sürmə xəstəliyi tüşür.

2. *Sürmə* - cəftə. – Qapının sürməsi qırılıf, həş kimin də xavarı yoxdu.

1. *Sürməx'* (f.) – sürgün etmək. – Bavamgili Qazağıstana sürüflərmiş müharibədən əvel (S).

2. *Sürməx'* (f.) – heyvanın cinsi əlaqədə olması. – Buğa inəyi sürdü.

Sürçütməx (f.) – sürüşdürmək. – O karanın başını tufardan sürüüt buana, düz olsun.

Sürtüx (sif.) – abırsız, həyasız. – Cox sürtüx' arvaddır Şabanın arvadı Tükaz.

1. *Sütül* (is.) – dənələnmiş buğda sünbüllərinin odda bişirilməsi. – Buğdanın sütülü şirin olur.

2. *Sütül* (sif.) – cavan. – Yadımdadı, o vaxıt sütül bir oğlanıydı bu Miseyif.

Sürçəx' (sif.) – sürüşkən. – Yoxuşa uşaxlar su töküf sürçəx' ediflər.

Süysün (is.) – boynun dali, peysər. – Bayramın süysünü dönmür, əmə ağır işdəri arvadı görür (Gül., Ox.).

Süyüllənməx (f.) – veyl-veyil gəzmək. – Θ, bu Cənnətin işi yoxdumu, axşamatan süyüllənir, kəndin arasında.

Süzülməx' (f.) – paltarın sürtülərəx cirilması. – Baldonun ətəyi süzülüf tamam.

- S -

Şadara (is.) – taxılın sar-samanını əliyib çıxarmaq üçün işlədilən və iri gözləri olan əl aləti. – Xırmandakı taxılı ilkinəm şadara ilə əliyillər. Sadara hibrid sözdür: (şad – cox (farsca) + ara (türkçə)).

Şadara-şadara (z.) – deşik-deşik. – Köynəyin ətəyi şadara-şadara oluf.

1. *Şahad* (is.) – dəyirmanda taxıl üyüdənin ödədiyi pul. – Dərmana on beş manat şahad pulu ödədim.

2. *Şahad* (is.) – şahid. – Navrizın oğlu Müslüm melisədə ambardara şahad oluf.

1. *Şax* (is.) – toydan qabaq qız və ya oğlan evinə aparılan şirniyyat. – Şaxa ağaşdan bir neçə qol düzildillər, sōram da şirniyinən bəzəyillər.

2. *Şax* (is.) – asma tərəzi. – Şaxın qolu qırılıf, düz çəkmir.

Şakqanax (is.) – qaqqıldayıb gülmək. – Onu eşidəndə bi şakqanax çəkdi, gəl görəsən.

Şakirramax (f.) – qaynamaq. – Əlli olginən, su şakqırriyif, qazanı qırğıga qo.

Şakqıldax (is.) – qoyunun quyruğu və yançağına yapışan qurumuş peyin (təqlidi sözdür). – Şakqlıdağı çox ucuz qiymətə alıllar.

Şakqarramax (f.) – bərk döymək. – Atası oğlunu şakqarradı məx'təfdən qaşdığına.

Şalğam (is.) – turp. – Şalğam qara torpaxda yaxşı pitir.

Şalax (sif.) – yetişməmiş mer-meyvə. – Yaz oldumu şalax-şulaxı daşıyıllar arannan dağa.

Şamo (is.) – erkək keçi. – Şamo həmməşə sürüünün qavağında gedir.

Şamarta (is.) – səs. – Nəvələrim bir şamarta salıllar kin, əv yerindən oynuyur.

Şana (is.) – ağaç yaba. – Xırmandanda taxılı şanaynan sovurullar

Şəllənməx (f.) – kef edib dolaşmax. – Əzimin oğlu axşamatən bu arada şellənir.

Şen (s.) – çox. – Ağbabə yaxınlığında Arpaşen və Buğdaşen kətdəri oluf (A.).

Şen olsun – həmişə evdə var-dövlət olsun, şənlik olsun. – Ay Qaraş, əvin şen olsun, biz getdix'.

Şennəndirməx' (f.) – abadlaşdırmaq. – Allahqulu kişi Gəncədəki həyət-bacاسını şennəndirif.

Şennix' – camaat, yiğinaq, toplum. – A bala, a Gözəl, gə burya, orya toplanan o şennix nədi belə (T.).

Onamastikada şenlik həm də ad kimi işlənir. Bütün Qafqaz, İran və Türkiyədə çox məşhur olan ulu ozanlardan biri Aşıq Şenlik olmuşdur. Qarsın Suqara köyündə yaşamış, 1912-ci ildə vəfat etmişdir. O, gəraylısının birində belə deyir:

Səfil Şenlik ağlar, gülməz

Naxələflər dostu bilməz.

Fani dünya sana qalmaz

Altun verib alasan da.

Şennix'li (sif.) – həmişə qonaq-qaralı, yiğnaqlı. - Şennix'li əvdən heş vaxt bərəkət əysix' olmaz.

Şennətməx – bir yerə yığılmaq, abad etmək. – O vaxtdarım erməni qırğınınınna qaćan adamlar geri qayıdış kətdərini şennətdilər.

Şeş (sif.) – dik. – Atlığım aşix şeş durur müdam.

Belə bir atalar sözü də var: - Nərd oynuyan neyləsin ki, vaxtında bir şeş də vermir.

Şeşələnməx' (f.) – özünü yüksək tutmaq. – A bala, uşağın üstünə nə şeşələnirsən, o sənin təndi bəyəm?

Şeşmərrənməx' – kiminsə üstünə kışılənmək. – Ə, a bala, maja nə şeşmərrənirsən, get atana şeşmərrən.

Şeşə (sif.) – dik. – Məhərrəm əmmən 3 şəşəbuynuz inəyi variydi.

Şəlit//şələ (is.) – arxada aparılan yük, bağlama. – Qounnar üş şələ ot yedi; Otu şəlitnən daşımaq çox ağır işdi (İ.).

Şeytannix – xəbərçilik, araqqarışdırın. – Şeytannix piş işdi, əmə elə adamlar da olur.

Şeytannix eləməx' (f.) – xəbərçilik etmək. – İrayonnanispalkom adamları ilə gəlməşdi, İmran kişi xəlvətə salıf sədri onnara şeytannadı.

Şəhrə (is.) - ərimiş yağıñ üzərinə yiğilmiş şirəsi. – Mayıs yağını əridəndə sarı şəhrəsi üstə çıxır.

1. *Şəltə (is.)* – yorğan-döşək. - Dəsən müdürün şəltəsini maşına yux'lüyüllər.

2. *Şəltə (is.)* – həyasız. – Şəltənin biri gəlif mana ağıl qour.

Şəlpə (sif.) - iri qulaq. – Bir şəlpə qulax inəyi variydi Xidirin, çox süd verirdi.

Şəngi (is.) – balaca it. – Usufun səngisi gecələri də dincəlmir, elə hürüyür.

Şəpə (is.) - boranın yaratdığı qar təpəsi. – Məhtəvin yoluna boran şəpə yiğif, balacalar gedəmmillər (D.).

Şərcil (sif.) – şəratan, nahaqdan dava-dalaş salan. – Şərcil adamnan hökumət də qorxur.

Şərxata//şarxata (sif.) – nadinc, dəcəl. – Çox şər-xata uşaxdır bu Həşim duruf dincəlmir.

Şərqovuşan (z.) – qaranlıq düşən vaxt. – Şərqovuşanda qonaxlar gəlif çıxdı.

Şərit (is.) – şələ, yük. – Gördüm, qarannıxda budu, ot şəriti də dalında Xudaverdi qanalın içinnən çıxdı.

Şəritdəməx' (f.) – bağlamaq. – Ziveydə uşağını dalına şəritdiyif təzəyi zincirriyir.

Şətəl törətməx' (f.) – xəta törətmək. – Kor Mehbalı dayanıf orda, getməx' istəmir, işimizə şətəl törədir.

Şətəl (sif.) – xatakar. – Şətəl uşaxlar qapıyı Dilbar arvadın üstünə bağlıyif gediflər.

Şətəl kəsilməx' (f.) - mane olmaq, xəta törətmək. - İndi də bu mexanix' gəlif biza şətəl kəsilib.

Şətə (is.) – yerdən qaziyib pencər çıxarmaq üçün işlədilən dəmir alət. – Şətənin uju kəsərri olmasa, qımı yiğilmez.

Şəvədə (is.) – məsxərə, rişxənd. -  uşaxlar quluf müdürüni şəvədiyə qouflar.

Şidirğı (z.) – araverməyən. -Bu həftələrim şidirğı yağışdar çox yağıdı.

Şinqroy qosmaq (f.) – kiminsə dalınca maraqlı söz-söhbət qosmaq. – İndi də bu təzə işdiyən kitubxana müdürüne şinqroy qoşuflar.

Şinqroylu (sif.) – zinqrovlu, bərli-bəzəkli. – Bir şinqroylu gəlin gəlmişdi doxdura.

Şırtix (sif.) – şən, deyib-gülən. – Şırtix adama nə var, nə desən, vecinə qoymuyajax.

Şırat (is.) – qaymağı süd maşını ilə çəkilmiş üzsüz süd. – Şırata bir əz üzdü süd qatıf üzsüz pendir, ya da kin çəçil düzəldillər (A.).

1. *Şirvanmax (f.)* – yaltaqlanmaq. – Birqadir Taryel iraykoma yaman şirvanırdı.

2. *Şirvanmax (f.)* – itin sahibinə yaltaqlanması. – İt səsinnən yeyəsini tanıyıf hüryə-hüryə ona sarı şırvandı.

Şırnax//şırran (is.) – şəlalə, qıjov. – Uşaxlar şırranda çimellər (E.).

Şıvırtdex (sif.) – uzun, ariq. – Şıvırtdex bir kişiydi Məhəmməd, əmə hayif irəhmətə getdi.

Şikat-şəfkə (is.) - şikayət. – O vədə Maskviya kətdən şikat-şəfkə çox olardı.

Şikil (is.) – şəkil. – Qolxoz quruluşunnan əvəl şəhərdə şikil çəkdirmişdim, hələ qalır. İndiki çəkilən şəkillər tez xarav olur (S.).

Şilə (is.) – yarma aşı. – Siləni kişda çox pişirillər.

Şil aşı (is.) – yarma, yağı, soğan (ət də ola bilər) qarışığından bişirilən duru aş. – Nənəm gənə şilası pişirmişdi.

Şilxor (sif.) – arıq at. – Əmimin bir şilxor atı variydi, sən deyən bir işə də yaramırdı.

1. *Şiltiyini atmax* (f.) – döymək. – Atası Sərdərin şiltiyini atdı, nənəsinin üzünə durduğuna.

2. *Şiltiyini atmax* (f.) – cırılmaq. – Yorğanın şiltiyini uşaxlar atıflar.

Şimşət//şümşat (sif.) – sürüşkən, hamar. – Bulağın yolu donuf şimşət kimi oluf, adamın ayağı sürçük'lüyüür.

Şin (is.) – araba təkərinin çevrəsinə çəkilən dairəvi qalın dəmir. – Haravanın təkərinnən şin çıxdı, əmə təkər dağılmadı.

Şingilik (is.) – mazax. – Toy damının bir tərəfində uşaxlar şingilik təpillər.

Şinəmax' (f.) – təkərə şin çəkmək. – Dəmirçi Abbas təkərə şin çəx'dı (Gül.).

Şirrət (sif.) – həyasız, dalaşqan. – Şirrət adam heş şeydən utanmir.

1. *Şirə* (is.) – evin suvağına çəkilən gilli horra. – Əvə şirə çəkiləndə havalı olur.

2. *Şirə* (is.) – payızın sonunda zəif arı kötüklərinə verilən şərbət. – Dört kötüyə şirə verdim (G.).

Şitəngi (sif.) – öcəşkən uşaq. – Qardaşım çox şitəndi olduğuna müəllim onu həmməşə dannıyırıdı.

Şitix' (sif.) – dəcəl. - Şitix' uşaxdan hamı xoşdanmir.

Şışkin (sif.) – lovğa, equest. – Nurunun Bakıda oxuyan oğlunu gördüm, şışkinin biridi, tay-tuşdarına yuxarıdan aşağı baxır.

Şivərək (sif.) – nazik. – Əsgərrix'dən qavax bir şivərək' uşağıydı Qurvan, indi yekələnif, həm də cannanif.

Şivil (sif.) – uzun. – Təpəköylü Şivil Mikeyilin 4 oğlu variydi, üçü nemesin davasından qayıtmadı.

Ağbaba və Qarsda Şivilər adlı eyni tayfa var. “Qars tarixi”ndə göstərilir ki, Türkiyədə şivillərdən bir neçə millət vəkili olub. Təpəköydə həmin tayfaya Şivilov formasında familiya yazılmışdır.

Şortu (*sif.*) – həyasız. – Bir şortunun biri irayonnan gəlmişdi, guva şənniyə dava-dərman öyrədirdi.

Şorlamax (*f.*) – tökülmək, calanmaq. – Başının qanı şoralanıf töküldü.

Şorratmax (*f.*) – tökmək. – Gəlin bilmədi, büdrüyəf yarım cinqir ərimiş yağı yerə şorratdı. “Kitabi-Dədə Qorquda”da şorlamax (12, 14) formasında işlənmişdir.

Şoş (*is.*) – şosse. – Qolxozun ot gətirən maşını qırılıf şoşaqlıf (Daş.).

Şumal (*sif.*) – düz qamət. – Bir şumal oğlanıydı Binəli, əsgər getdi, qamandır çasta qədər vəzifə tutmuşdu.

1. *Şülən* (*is.*) – talan. – Bu bizə oğul olmadı ha, əvi sülən etdi tamam.

2. *Şülən* (*is.*) – hay-havar. – Bir sülən etdi kin, hamı kor-peşman oldu.

Sülüngü (*sif.*) – işi, peşəsi olmayan. – Hümbətin Bəhramı çox sülüngü uşaxdı.

1. *Şümür* (*sif.*) – göygöz. – Sümür Avdı buralarda nə hərrənirdi gənə.

2. *Şümür* (*sif.*) – insafsız. – Sümür kimi suyun qavağını kəsif Paşa. Sū məhlənin harxına buraxmir.

Şümşət (*sif.*) – hamar, sürüşkən. – Körpünün daşdarı şümşət olduğuna, ordan keçənnərin ayağı sürüşür.

Şütüməx' (*f.*) – boş-boşuna gəzmək, veyillənmək. – Çoban Qulunun oğlu dərsə də getmir, elə ora-bura şütyür.

Şivən//şivən (*is.*) – ağlaşma. – Allah heş kimə göstərməsin, qonşunun əvinnən şüvən səsi gəlirdi.

Şürbü (*sif.*) – həyasız, gəzəyən. – Şürbü arvatdan hər şey gözdəməx' olar, adama şər də atar.

- T -

Ta//tay (*z.*) – daha. – Ta mən nə dəm bu işə, siz ki hər şey bilirsiniz.

Təbür süyün (z.) – səhər, yox, o birisi gün. – Tabürsüyün mənim 90 yaşım olacax (Qa.)

Taban//tavat – taqət. – Oxartana işdiyif kin, ta tabanı qalmış Qardaşxanın.

Tağar (is.) – ölçü vahidi. – İki tağar qorunqa aldım yerə səpbəx' üçün.

1. *Tafdax* (is.) - tapdalanan yer, bərkimiş ərazi. – Yer tamam tafdax oluf.

2. *Tafdax* (is.) – yetim. – Tafdaxlarda qalmış Nəsir məhtəvdə uşaxnan döyüşüf.

1. *Taftamax* (f.) – döymək. – Bu arada yanimdakı uşağı anası tafdadı.

2. *Taftamax* (f.) – döyüb bərkitmək. – Tufarın içində tökülən torpağı taftamasan, tuvar bərkiməz.

1. *Tafdaxlarda qalmaq* (f.) – yetim qalmaq. – Ay səni görüm tafdaxlarda qalasan (qarşılaş).

2. *Tafdaxlarda qalmış* (sif.) – atasız, anasız, yetim (qarşılaş). – Bu tafdaxlarda qalmış uşağı quzuya göndərmişdim, aparif quzuları qoruğa dolduruf, bizi xatiya qoyuf.

1. *Tağalax* (is.) – cəhrə iyinə keçirilən girdə ağac. – Cəhrənin tağalağı düz olmuyanda iyəri firranır.

2. *Tağalax* (is.) – sap çarxi. – Sapın tağalağı çıxıf.

3. *Tağalax* (is.) – təzə doğulan körpənin göbəyinə qoyulan dairəvi əski. – Uşaqın göbəyinə tağalax qoyullar kin, göbəyi bərkisin.

1. *Taxda* (is.) - dağın döşündəki düzən yer (coğrafi termin). – Şiş dağın günüy taxtasında qar əridiyinə orda gül-çiçəx' açıf.

2. *Taxta* (is.) – donun qatları. – Ənbər arvad həmməşə üş taxtalı don tix'dirərdi özünə.

Taxtası əskik (sif.) – dəlisov, ağılsız. – Ramazanın oğlu Dursunun taxtası əysix'di, elədiyi işi bilmir (M.).

Taxtasız (sif.) – danışlıq və hərəkətini bilmeyən. – Ay taxtasız, sən nə danışdığını bilmirsən?

Taxça (is.) – evin divarında hazırlanmış boş yer (şkaf). – Köhnə əvlərdəki taxçalarla qav-qaşlıq, paltar, yorğan-döşək yiğardılar. Bu baxırdı taxçanın böyüklüğünə.

Tap (is.) – düzən sahə (coğrafi termin). Ağbabada Xatinoğlunun tapı, Kəblə Salmanın tapı ad əkin yerrəri var idi. – Traktırrar Bacoğlunun tapında əkin edillər (Q.).

Tapan (is.) – toxumu torpağa basıran, həm də yeri düzənləyən əkin aləti. – Ağac budaxlarını eyni boyda kəsif, odda qızdırıb əyərək sırı ilə ağaca sarıyır və tapan düzəldillər. Onu da qoşular toxumsəpənə.

Tapannix (is.) – ağac budaqları. – Qolxoz Başkeçitdən tapannix gətdi (Çax.).

1. *Tapannamax* (f.) - əkin sahəsini düzənləmək. – Ziyaratın altını tapannadılar.

2. *Tapannamax* (f.) – bixərclik etmək. – Bu uşax əvi tapannadı, illaş qoymadı.

Tapqır (is.) – atın yəhərini tutan qayış kəmər. – DƏsən tapqır atın qarnını sıxır.

Tapaşdamax (f.) – döyərək, tap düzəltmək. – Əkilən qartolun divini tapaşdamalısan, yoxsam gej cücüx verər.

Tarım (z.) – bərk. – İpi tarım çəkəndə ərişdəni sərməx'də yaxşı olur.

Tarakçıya minməx' (f.) – mənsəbə çatmaq, tərəqqi etmək. – İmran indi-indi tarakçıya minif, adam bəyənmir əmə.

1. *Tar* (is.) – qış aylarında küləyin-boranın yığıdığı qar yığını. – Əvin qavağına boran hündür tar yığış, gəl imdi bunu təmizdə (M.)

2. *Tar* (is.) – toyuqların gecə üstündə yatdıqları ağac. – Tarı yuxarı vurullar kin, əl-ayağa ilişməsin.

Tarraşmax (f.) – toyuqların tara çıxması. – Qarannıx tüsdümü, touxlar tarasıır.

Tarp (is.) – ziyan, zərər. – Mehralıydı dayandı, uşaxların bu tarpına.

Tamsımax (f.) – dadmax. – Xəlil yeməkdən bir əz tamsıdı, əmə bənmədi..

Tas//taz - əl-ayaq yumaq üçün iri qab. – Ay uşax, bir taşı qəti, əyaxlarımı yum.

Tasası yatmax (f.) – sakitləşmək. – Hə, indi tasan yatdımı?

Tasalanmax (f.) - əsəbləşmək. – Yamanca tasalanıf Məmmədin nəvəsi.

Tasatdix (f.)- nəzir-niyaz. Qəmər arvadin nəvəsi maşında qəriyə tüşmüdü, ona görə də tasatdix paylıyurdu qonşulara.

Tava (is.) – balaca qazan. – Şərdən ağızı dar bir tava aldım.

1. *Tavax* (is.) – xəmir yoğurmaq üçün taxta qab. – Tavaxdakı xamır acıyif.

2. *Tavax* (is.) – dəyirmanın un yiğilan qutusu. – Tavax doluf, unu meşəyə boşaltmax lazımdı.

1. *Tavlamaq* (f.) – dözmək. – Tərlan qarının əzav-əziyyətinə hər gəlin tavlamaz, əmə Əsmər tavlıyır.

2. *Tavlamaq* (f.) – təzə əti qızartmaq. – Təzə ət tez tavlanır.

3. *Tavlamax//tovlamax* (f.) – yoldan çıxarmaq. – Sarı İsoyun qızını qonşusunun oğlu Kazım tovluyuf qaçırif.

Tavlamix (is.) – atın hörüyünün bağlılığı mixça. – At tavlamıxı çıxarif qaçıf.

Tav gətirmək (f.) – dözmək. – Hər adam davanın hərbə-zorbasına tav gətirmir ha.

Tavot (is.) – fərq. - Nə tavotu var, qoy böün də Əsgər gessin quzuya.

Taytiya-taytiya (f.) – axsiya-axsiya. – Navriz taytiya-taytiya kərəntiynən ot da piçirdi.

Taytimax (f.) – axsamaq. – Qaranamazdı Telli arvad taytiyirdi.

Tayqulp (is.) – tək qulpu olan su qabı. – Tayqulpun qəleyi tökülf, paxır dadır (G.).

1. *Tay* (is.) – bərabər. – Şahbuza tay cavan olmazdı, hayif, Fizulidə ermənilərlə döyüsdə şəhid oldu.

2. *Tay* (ədat) – daha. – Tay nə dəm sāna, yekələnifsən, adamı eşitmirsən.

3. *Tay* (is.) – yük. – Atın üstünə 2 tay bugda qoyuf Şuravadın dərmanına aparmışdım üyütməyə.

Taykeş (sif.) – dəyişik. – Bu nəvəm də həmməşə əyaxqabıyı təkeş geyinir.

Tayqanat (sif.) – ariq, zəif, çəlimsiz. – Tamışın tayqanat bir oğlu var, zornan yeriyor.

Tejan (sif.) – çoxlu. – Əmətdinin çāırından tejan ot çıxdı.

Tej (sif.) – dik. – Buğda tejini manşırradilar xırmanda.

Belə bir ata sözü də var: Buğduyu tejdə sayallar.

Tejdəməx' (f.) – toplamaq, təpələmək. – Buğduyu xırmanda tejdədilər, yağış gəldiyinə.

Tejgirə (is.) – yük daşımaq üçün xərək. – Usda Nəviyə tejgirə düzəltdimişdim, əmə ağıriydi.

Telan (is.) – aşiq oyununda aşığın durusu. – Telan aşix oyunda çox udur.

Telməx' (is.) – sacaq. – Şalın ucunu telməx'ləməsən, pis görünər.

Teləx' (is.) – qazın, toyuğun lələyi. – Qazın teləyini yoluf tükə qarışdırıllar.

Teləməx (f.) - isinişdirmək. – Qounu balasına teləşdirdim (X.).

1. *Tel* (is.) - sazin simi. - Sazın teli pastananda səsi də cixmir.

2. *Tel* (is.) - sap. - Tükannan iki mağara tel aldım.

3. *Tel* (is.) - məftil. - Hasarı telnən bağladım, əmə naxır qayıdanda uçurajax..

Telqraf (is.) – məftil. – Ay uşax, bir əz telqraf gəti bu ağaçdı bağlıyım (S.).

Ten (is.) - nəm, yaş. - Tufar yalınqat olduğundan əvi ten basıf.

Tennənməx' (f.) - su cəkmək. - Əvin üstü yuxa olduğuna tennənif.

Tenni (sif.) – nəmli. – Tenni paltarı geyməx' olmaz.

Termaş (si.) - andıra qalmış. - Termaş kərkivi harya qoymuşam, yadimnan cıxıf.

Tesi (is.) - əldə ip əyirmək üçün işlədilən alət. - Tesinin başını uşax qırıf.

Teşt (is.) - ləyən. - Şəhərdən bir teş almışdım, düz on il işdətdim.

Teştoy (sif.) – ciyni əyri. – Bu Teştoy Əhməd həmməsə qoruxcu olur.

Təşibaldır (sif.) - əyriqic. - Teşibaldır Gülsümün söyüşü gənə məhliyi ağzına götürmüştü.

Tey (z.) – tamamilə. – Bir erkəx' kəsdix' nişanda, tey yağdı, yeyilmədi ha.

Təfciməx' (f.) – sapla nəyisə tikmək. – Nənəm elə axşam-savax uşaxların corafların təfcisiyir (E.).

Təkəmbir (s.) – tək-tük. – Axşamatərəf təkəmbir qar atdı

Təkəmseyrəx' (sif.) – çox seyrək. – Taxıl təkəmseyrəx' pitif.

Tələf olmaq (f.) – ölmək. – Qızxanımın 3 uşağı tələf oluf.

Təlisbənt (sif.) - amanat. – Qapıyı təlisbənt bərkidif ustalar gediflər.

Təlləməx' (f.) – aldatmaq, kələk gəlmək. – Bizim uşağı Xırça Söyüün yetimi təllifidir.

Təhnə (is.) – ağacdən düzəldilmiş iri qab. – Südü ağaş təhnələrə sərif, üzünü yiğillər; Süd maşnası olmuyan əvlərdə südü təhniyə sərillər.

Uyğur, özbək, qaraqalpaq dillərində də həmin mənada işlənir.

Belə bir acitma var:

Bajadan baxdım işixdi,

Təhnə dolu qaşıxdi.

Gülsüm xala, acıma,

Qızın maşa aşixdi.

Təhlim (is.) – təlim. – Əsgərrikdə təhlim vaxtı çox uşax dözmür çətinliyə (Ox.).

Təhrinnən (z.) – görkəmindən. – Əhmədxan kişinin təhrinnən görünür kin, nəyəsə acığlı tutuf.

Təkin (q.) – məsafə qosması. – Əvə təkin qaşdım.

Təkyələməx' (f.) – sökənmək. – Vəli tufara tərəf təkyələnif.

Təx'qulp (is.) – tək qulpu olan su qabı. – Əvimizdə nənəmnən qalma iki təx'qulp vardı.

Təl (is.) – yalan, fənd, hiylə. – Oğlum maşa təl gəlir, dəsən, inistutdan çıxarıflar, əmə mana demir.

Təlisbənd (z.) – amanat, amanabənd. – Arpa qūsunun ağızını təlisbənd düzəltmişdim, su keçirif.

Təlləməx' (f.) – tovlamaq. – Əbilin o yekə oğlu uşaxları təlliyyif gölə çimməyə aparıf, yaxşı kin, salamat qayıdlılar.

Tən (is.) – diş heyvanın cinsiyət üzvü. – İnəyin təni şişif, dəsən doğacax.

Tənzif (is.) – cuna. – Qounnarı sağannan sōra ikiqat tənzifnən südü şüzzüllər.

Tənə (is.) – sırga. – Heydarın qızının bəlgəsiydi, iri qızıl tənələr gətimişdilər.

Tənbəki//təmbəki (is.) – tütün. – Qaraçənteydə qolxoz tənbəki əkirdi, əmə xeyir vermədi.

Belə bir bayati da var:

Həsən də qalyan çəkir

Söyün də qalyan çəkir.

Tənbəki bol olanda

Bağır da qalyan çəkir.

Təntix' (sif.) – tələsik. – Mürəsdənin qızı təntix' bizə gəlmışdı, dər babası can verir.

Təntix'lix' (is.) – tələskənnix'. – Təntix'lix' eləsən, bu iş alınmıyacax.

Təntimax (f.) – tələsmək. – Axşam çox təntidim, uşax Bakıdan gələcəydi gəlif çıxmırkı, şükür gəldi.

Təpitməx' (f.) - qurutmaq. - Corafları təndirdə təpitdim (İ.).

Təpəl (sif.) – qasqa qoyun və ya keçi. – Təpəl quzu naçaxlıyif.

Təpələmə (sif.) - dolu. - Hər səhər bir təpələmə cinqir qounlara arpa verirəm.

Təpacax (is.) – küflənin ağızına təpilən cir-cında. – Ay uşax, təpəciyi küflüyə bas, təndir soudu.

Təpər (is.) – dözüm, davam. – Bu əvi tikilmiş Bədəlin heş soga təpəri yoxdu.

1. *Təpitmə* (is.) – xamrasız çörək. – Uşaxlar üçün sacın üstünə təpitmə saldım.

2. *Təpitmə* (is.) – xəmir və yağdan ibarət məlhəm. – Biləyimə təpitmə saldırıdım, çox ağrıyır.

Təpiməx (f.) -qurumaq. - Dünənnən piçilən ot təpiyif, bulullamax lazımdı.

Təpinməx (f.) – açıqlanmaq. – Getmişdim Musuyu çağırmağa, lələsi mana yaman təpindi.

Təpgi (is.) – zor, mane. – Ermənilər həmməşə türklərə təpgi göstərməx' istiyillər, əmə bacaramıllar (Qar.).

1. *Təpməx'* (f.) – geyinmək. – Əyyaqqabalarını uşax bir ildi təpir.

2. *Təpməx'* (f.) – uzaqlaşdırmaq. – Toux cücelərini təpif, ta yaxın durmur. İnəyin südü quruduğuna, daniyi təpif və s.

3. *Təpməx'* (f.) – soba borusunun evin içində tüstü buraxması. – Sevə təpir, tüstüyü çəx'mir ha (A.).

Təsif (is.) – qeyrət. – A bala, təsifin olsun bir, moşoyun ucunnan tut (S.).

Tətələbaz – (si.) – fırıldaqçı//dələduz. - Tətələbaz Əşrəf bir işin qulpundan yapışmir, onu bunu yalladır, həriyə bir yalan danışır.

Tərəx (is.) – qab – qacaq düzənmək üçün divara bərkidilən taxta. – Görərdin, gözəldərəli Dilbar arvadın qab – qacağı tərəxdə düzülüdü.

1. *Tərrix'* (is.) – alt paltarı. – İndi yaxşı tərrix' tapbax olmur.

2. *Tərrix'* (is.) – yəhərin altından atın belinə qoyulan keçə. – Atın təriyini qurutmax lazımdı (Qon.).

Tərsməssəb (z.) – tərsinə görülən iş. – Bu nalbənd çox tərsməssəb iş görür.

Təsdəməx' (f.) – atın peyin ifraz etməsi. – At yola təsdədi.

Təs (is.) – at peyini. – At təsini çürüdüf əkinə verillər.

Təjərə (is.) - mal-qaranın altından kürənib çölə qalaqlanmış peyin yiğimi. – Təjərənin yaz vaxtı yerə verillər.

Təvgir qılmax//təvgir tökmək (f.) – nəyəsə tədbir görmək. – Uşax tələbəliyini qutardı, toya təvgir görməx' lazımdı.

1. *Təvər* (is.) – xizəyin əl ağacı. – Təvəri qamışdan düzəldillər.

2. *Təvər* (is.) – balıq tutmaq üçün balta ilə sindirilan buz deşiklərini döymək üçün alət. – Buz deşix'lərini təvərnən döəndə tora çox balıx gəlir.

1. *Təvərə* (is.) – su dəyirmanının oxunun başına keçirilən dəmir. – Təvərə dərman daşının ortasına keçir.

2. *Təvərə* (sif.)- iridodaqlı adam. Təvərə dodaq bir kişiydi rəhmətdix.

- Təvərrix'* (is.) - əziz. – Gör bir, biriqadirin təvərriyi işə çıxıfbı?
 - Təvərrix'* (is.) – matah. – Meyva çıxana qədər təvərrix olur.
- Təvəkəli* (sif.) – şübhəli, maraqlı. – Cox təvəkəli danışer bu Murat (X.)
- Təzməx'* (f.)- sürətlə qaçmaq. – Dana təzif, az qaldı çatdasın.
- Tığ* (is.) – topa. – Arpięyi xırmandan tığ vurdular.
- Tığlamax* (f.) – təpə şəklində taxılı yiğmaq. – Yağış gəler, xırmandakı taxılı tiğladıx.
- Tığın* (is.) – top. – Məx'təf uşaxları əkinnən 2 tığın daş yiğiflar b
ö
n.
- Tiqqı* (sif.) – düz, tamamilə. – Tıqqı atasına oxşuyurdu bu Bəhrəm (B.).
- Tincixmax* (f.) – bezmək, darıxmaq. – Anam çox ağır xəsdəydi, tincixif qalmışdıx.
 - Tincixmax* (f.) – boğulmaq, darıxmax, təngnəfəs olmaq. – Qızdırmadan uşax tincixir.
- Tin-tin* (sif.) – kinli. – Abbasəli kişi çox tin-tin adamıydı, hər şəi də yadında saxlərdi (G).
- Turpan gəlməx'* (f.) - əziyyət vermək, dağdırıb tökmək. – Bu gədiyi böyüdənə qədər maja bir turpan gəldi, gəl görəsən (Çiv.).
- Tırınqı* (is.) – zümrümə. – Ağbavada çoxlu tırınqı oxuyannar variydi.
- Tiftik* (is.) – keçi qılı. – Keçinin tiftiyinnən bizə nənəm əlcəx toxuyurlar, çox da yumşax olur.
- Tikmə* (is.) - kətan və ağ parça üzərində müəyyən rəsmiñ rəngli saplarla tikilməsi. – Sənbər çox gözəl tix'mələr tikərdi.
- Tix'dir* (z.) – hündür yer. – Naxır dağın tix'dirində otduur.
- Til* (is.) – daşın iti tərəfi. – Palavar daşının tili düz olmasa, tufar da əyri olar.
- Tilişkə* (is.) - ağacın və ya taxtanın iti yonqusu. – Əlimə tilişkə batmışdı, bilmədim su çəkdi, nədi, əlim şişdi.
- Tipi* (is.) – boran. – Bu tipidə yola çıxmax olmaz ha.
- Müasir türk dilində də tipi boran mənasında işlənməkdədir.

Tirbaş//tiribaş (sif.) – özünü hər yerdə yekə aparan. – Yüz dəfə dedim kin, ay uşax tirbaşdix eləmə.

Tırəlix (is.) – ayrılıq. – Bu gəlin də belədi, gəldimi, qardaşların arasına tırəlix saler (Q.E.).

Tisbir (sif.) – bu cür, belə. – Bu tisbir böyüyən uşaxlar hər şeyə qatdaşıllar.

Tışəx' (is.) – dəyirman daşının dişi. – Dərman daşı tişəx'dən tüşüf, unu yaxşı üyütmür, iri eliyor.

Tışəməx' (f.) – kirkirə və dəyirman daşına dişlər açmaq. – Kirkirənin daşını usda Şaban tişədi.

Titiz (sif.) – tələsik, kəmhövsələ. – Bu İskəndər çox titiz adamdı, tez özünnən çıxır.

Tiyə (is.) – bıçağın kəsən hissəsi. – Piçağın tiyəsi çatdıyif.

Tijan (is.) – böyük qazan. – Tijanın paxırı çıxıf, dad verir, qəleyçi gəlsəydi, qəleyliylətdirərdix'.

Toba (is.) – tövbə. – Toba, qardaşımın bu işdən xavarı yoxdur

Toxa (is.) - əl aləti. – Dədəm dəmirçiyə bir tox'a düzəltirdi, əmə çox ağırdı.

Toxalamaq (f.) – tox'a ilə işləmək. – Ay bala, bir boş vaxtin olanda o qartolun divini toxala.

Toxan (is.) – aşığın yanı üstə durması. – Ha atıram aşix alçı durmor, toxan duror (E.).

Toxma (is.) – çiling-ağac oyununda çilik vurma. - Çilix' ağac oynunda toxma vurullar.

Toxmax (is.) – taxta çəkic. – Bavam günü toxmaxnan dōərəx' hasıl edirdi.

Toxtamax (f.) – sakitləşmək. – Murtuz atı o qərtənə sürmüşdü kin, at toxdamırıldı.

Toxanba (is.) – kinayə. – Öyün yiğnaxda sədir, Osman kişiyyə toxanba vurdı.

Toxanbali (sif.) – kinayəli. – O nəydi, mana yiğnaxda birqadır toxanbali sözlər dērdi (Q.N.).

Tolazdamax (f.) – tullamaq. – Yaman acıqlanmışdım, uşağıın dalınnan bir ağac tolazdadım, ama tutmadı.

Tomar (sif.) – top, çox. – Tomardaşda bizimkilər piçin edillər, sədir su aravasını orya göndərdi.

Tomari (z.) – bütövlükdə, hamısı. – Bir əlli kiloy uzsuz pendirim varydı, tomarı verdim gürçüyə.

1. *Top* (is.) – araba təkərinin çağıları birləşən orta hissəsi. – Haravanın topu çatdiyif.

2. *Top* (is.) – süd maşının qaymaq seçən mexanizmi. – Südü çəkənnən sōram topun tavaxlarını yuullar.

Toparramax (f.) – toplamaq. – Böün Ələsgərin mal novatiydi, axşam olmamış oğlu naxırı toparriyif kəndə tökdü.

Toran (is.) – alaqaranlıq. – Toran düşəndə yaxşı balıx tutmaq olur.

Torun (is.) – nəvə. – Həsyə arvadın torunnarı çoxalif. “Kitabi-Dədə Qorquda”da işlənmişdir (12,73).

Torançı (z.) – qaranlıq düşənə yaxın. – Axşam torançı düşürdü, hələ də işixlar yanmerdi.

Torannix (z.) – qaranlıq. – Toranniğiydi, həm də bərk yağış yağerdi (E., B.).

Torpaxlix (is.) – divarın sonuncu sırası (atmaların başını örtən və torpağı saxlayan sıra). – Böün əvin torpaxlığını da hörüb qurtuldux, Allaha şükür (A.).

Torvasallama – Novruz bayramı gündündə uşaqların təndir damının bacasından torba sallaması. – Böün uşaxların torva sallama günüdü, yaman səvinillər.

Tosun (sif.) – qıسابoy, kök adam. – Omar tosun bir kişiydi, bir əz də axsiyirdi.

Tosmar//tosmel (sif.) – qıسابoy. – Sədir bir tosmal adamıydı, əmə tez acıxlansındı.

Tosalax (sif.) – qıسابoy, gödək. - Tosalax adamın xəsiyyəti pis olur, tez hersdənir.

Tovalatma (is.) – tövbə etmə. – Arax içif yixılannan sōra bu Əsədə bir tovalatma oldu.

Tova (is.) – tövbə. – Tova, məni bu oğurrux işnə qəsdən qatıllar, xavarım belə yoxdu.

Toyçu (is.) – nağara çalan. – Toyçu Sultanəli gənə qapıyı basıf nəmər istiyor.

Toybaşı//toybavası (is.) – toya rəhbərlik edən. – Qurbanəli kişi elə cavanniğinnan toybaşılıx edirdi. Əmə arabir də uşaxları yünülçə çubuxluyurdu, heş kim də incimirdi.

Toydamı (is.) – toy çalınan ev. – Toyadamında bir vurhavur var kin, gəl görəsən.

Tozanqı (sif.) – toz halında yağan narın qar və ya yağış. – Gejə tozanqı yağış yağıf, əmə heş yer istan miyif.

Tozanax (is.) – tozlu külək. – Uzaxdan bir tozanax qaxdı, əmə bir şey görəmmədim.

Törəlcə (sif.) – həyasız. – Bu Qəfər də utanmir, törəlcəsinin hərəkətdərinnən.

1. *Törpü* (is.) – ağacı hamarlamaq üçün işlədilən dülgər aləti. – Usda törpüynən kərəntinin natımı yumurladı.

2. *Törpü* (is.) – tərbiyə. - Belə bir misal var: O, bu heş törpü görmüyüb.

Törpüsüz (sif.) – tərbiyəsiz, qanacaqsız. – İmdi törpüsüz uşaxlar çoxalıf.

Tös//tösəvər (sif.) – qısaboy, gödək. – Safa tösəvər bir arvadıydı.

Tösvərək' (sif.) – gödək, kök. – İlannıdan bir tösvərəx' inəy almışdım, südü-zadı pis olmadı (D.).

Tövr (sif.) – cür. – Bu tövr uşaxnan danışmazdar, onun axlı kəsmir.

Tubulğa (is.) – dağda bitən kol. – Tubulguyu yiğif çalğı düzəldillər.

Tufar (is.) – divar. – Tufarın himini dərin eləməsən, tez çatdırıyır.

Tulum (is.) – qoyun dərisindən tikilmiş iri kürk. – Tulum aführün, qorxma, qarın üstə yatsan da, bir şey olmaz.

Tulamazdamaq (f.) – atmaq, tullamaq. – Baba kişi nəvəsinin dalıncax çəliyini tulamazdadı.

Tulaçezməzdən (sif.) – tez. – Gedirsən, Kərəm kişi tulaçezməzdən yatıf.

Tumoy//tumoy (is.) – zökəm xəstəliyi. – Tumoy xəstəliyi istilix' verir.

Tuncu (sif.) – cavan, kök və dişi mal. – Bavamin xeyratına bir tuncu mal kəsif esan kimi kəndə payladıx.

Turşalıx (is.) – yeməli bitki. – Qara Kahyanın başında çoxlu turşalıx pitir.

Tutma (is.) – xəstəlik. – Xanımın tutması var, tutdumu, bir günə ancaq düzəlir.

Tutumcul (sif.) – qənaətcil. – Cox nəxartana desən tutumcul arvatdı Zöhrə qarı.

Tutğal (is.) – ağaç yapışqanı. – Şəhərdən tutqal almışdım, əritdim kin, işkafın taxtasını yapışdırıram, əmə yaxşı tutmadı.

1. *Tutğac* (is.) – qabları ocaqdan qaldırmaq üçün istifadə edilən parça. – Köhnə-külüsdən tutğac tikif düzəldillər.

2. *Tutğac* (is.) – dəmirçi aləti. – Dəmirçi Şaban ocaxdakı dəmiri tutğacnan qaldırıf qoydu zindanın üstə.

Tutalğa (is.) – kömək, arxa, qohum-qələbə. – Durarın tutalğası çox olduğuna, anasının dəfninə çox adam gəlmışdı.

1. *Tuş* (z.) – qabaq, ön, qarşı tərəf. – Bax kəndin sürüsü o tüşədə otduyur.

2. *Tuş* (is.) – yuxu. – Tuşunu nənəm bizi danişdı, əmə pis yuxu görəndə suya danişardı (Q.).

Tülü (sif.) – oğru, əliyəri. – Tülü adamın el içində hörməti olmaz.

Tüləx' (sif.) – bic, hiyləgər. – Tüləh adamnan hər şey gözdəməx' olar.

Tülingü (sif.) - əlinə nə keçdi oğurlayan. Yüz dəfən dedim, ay uşax, Namaznan oturuf durma, o tülungünün biridi, məni eșitmədi.

Tülküsufat//tülkiyyosun (sif.) – hiyləgər. – Tülküyosunu Güləhməd buralarda firranır.

Tülküdurmazdan (z.) – səhər tezdən, hava işıqlanmamış. – Nəsirnən şəhərə gedəcix, tülküdurmazdan qapıyı kəsif.

Tüləngə (sif.) – həyasız. – O, çox tüləngə adamdı, onnan gen gəssən yaxşı olar.

Tüng (is.) – saxsı boru. – Tüng boruynan gələn su soyuğ olur.

Tünnüx' (is.) – qarışıqlıq. Tünnüx' yerdə adam bezir.

Türpəx' (is.) – yabani, yeməli bitki. – Türpəyin özəyini soyuf yeillər.

1. *Tüşüx'* (sif.) - əskik, yaramaz adam. - Tüşüx' adam nədən utanacax .

2. *Tüşüx'* (is.)- qadının yarımcıq uşaq salması. DƏsən, Xeyransanın gəlininin iki tüşüyü oluf.

Tütyə (is.) – mis qab. – Əvvəllərdə mis tütyələr varıydı, ildə bir dəfə də içini qəleylədiridilər kin, paxır olmasın.

Tütməx (f.) – tüstünün bacadan və ya buخارıdan çıxması. – Buxarı tüstüyü tütmür, içəri vurur.

Tüyünməx' (f.) – nəyi isə əldə etmək üçün vurnuxmax. – Ay bala, nə tüyünürsən ora-bura, bir sakit otursana.

- U -

1. *Uçunmax* (f.) – uşağın əl atması. – Uşax ta qaner, adama uçunur (Q.).

2. *Uçunmax* (f.) – Ürəyi getmə, bayılmaq. – Tünnüx olduğuna Misirin ürəyi uçunur.

Uç-uç (is.) – qara xalı olan qırmızı yaz böcəyi. – Uşaxlar üç-üçü əllərinə alıf uçurdullar, böcük hāna uşsa, deməli, uzaxda olannarı o tərəfdən gələcəx'.

Ucunnan (q.) – ötrü. – Usda ucunnan əvin hörgüsü yarımcıq qalif.

Ucbat (b.) – görə. – Qardaşımın ucbatının çox əziyyət çəkdix', biyil.

Ufalamax (f.) – ovalamaq. – Əpbəyi ufaladım, töx'düm hindilərə.

Ufax (sif.) – narın. – Tükana ufax duz gəlif.

Ulaşmax (f.) – qoşulmaq, çatmaq. – Balaca bilihlər böyüklərəulaşdırılar.

Umsux (is.) – umduğunu ala bilməmək. – Uşax umsux oluf.

Umac (is.) – xəmirin ovulub dənlənməsi. – Qara unun umacı yaxşı olur.

Umacaşı (is.) – xırda-xırda ovulmuş xəmirdən bişirilən yemək. – Umacaşını soyuxlu havada pişirellər.

Umurucu (is.) - ixtiyar. - Allah ona heş umurucu verməsin, yoxsa hər şeyi bir birləşə qatar.

Unnuca (is.) - yabani, yeməli, yağlı bitki. Yaşayış yerlərinin yanında bitir. - Ayran aşına unnuca töküllər, çox da yağlı olur.

Belə bir bayatı da var:

Unnucayıdı unumuz,
Yağlıcayıdı, yağımız.
Unnucuya qurt tüşüf,
Nolacaxdı halımız?

Unnux (is.) - un saxlanan taxta anbar (qutu). - Ağbabada hər əvdə taxtadan 250-300 kiloy un tutan anbar düzəldərdilər.

Ura yeri (z.) - yiğilmiş bostan bitkilərinin yeri. - Bosdanın ura yeridi, bir şey qalmayıf.

Urğan//urğun (is.) - kəndir. - İrayonun selmağının 20 metrə urğan aldım. "Kitabi-Dədə Qorquda"da (12,71) urğan formasında işlənmişdir.

Urğannamax (f.) - bağlamaq. - Maşındakı otu urğannadım.

Urcah eləmək (f.) - rast gəlmək. - Cox pis adama oğlum məni urcah elədi axrı xeyri olsun.

Urçaşmax (f.) - rastlaşmaq. - Gümrünün bazارında Gəncədə yaşيان qohumuma urçaşdım.

Uru (z.) - tez. - Yerinnən uru duruf irayona getdi, əmə gej çatdı.

Uruf -ədət (is.) - qayda-qanun. - Uruf-ədətdən çıxmax olmaz ha!

Urux (is.) - nəsil. - Bu uşax başmaxçıların uruğunndı.

Urva (is.) - xəmiri kündələmək üçün işlədilən un. - Dəsən, heş urvalıx saxlamadın.

Urvat (is.) - ədəb, mərifət. - Urvat bazarda satılmır ha, alasan.

Urvatdan salmax (f.) - hörmətdən salmaq. - Övladın pis işi ata-anıyı urvatdan saler, el içində hörmətsiz eder (E).

Urvatdı (sif.) - hörmətli, izzətli. - Urvatdı adamı hər yerdə sayıllar.

Uruzqu (is.) - bərəkət, qismət. - Adam doğulanda uruzqusu da onnan doğulur.

Uruf//urf (is.) – ruh. – Rəhməddiyin urfunu incitmək olmaz.

Urza (is.) – bərəkət, qismət. – Allah urzasını versin, uşaxların.

Ustufla (sif.) – ehmalca. – Ustufca yaz kin, dəfdərə qara tüşməsin.

Uşqunmax (f.) – härkmək. – At uşqunuf qaçif, Musduxlunun altına.

Uyğu (is.) – yuxu. – Dədəmiz nacaxlıyannan uyğumuz yoxdu.

“Kitabi-Dədə Qorquda”da uyxu formasında (12, 56) işlənmişdir.

Uyarrı (sif.) – uyğunluq. – Dahar özünə uyarrı bir yoldaş tapamadı.

1. *Uyux* (is.) – xəbərdar, diqqətli. – Çox uyux adamdı, qalxozun qaroulu.

2. *Uyux tüşməx'* (f.) – bilmək, xəbəri olmaq. – Oğlunun işinnən atası uyux tüşüf.

Uyuşmax (f.) – keyimək. – Yaşdı adamın souxda ayaqları uyuşur.

Uzu hokqar (sif.) – ucaboy, çox uzun. – Sāvələt uzun hokqar bir kişiyydi.

- Ü -

Üçəyax (is.) – qazan və ya sacın altına qoyulan üçayaqlı dəmir qurğu. – Üçəyağın bir k'ıçı qırılıf, ehmallı elə.

Üçəm (sif.) – üç bala doğmuş qoyun. – On qounumuzdan biri üçəm doğuf.

Üfürəx' (is.) – qoyunun sidik kisəsi. – Qounun üfürəyi şışif.

Ülgü (is.)- ölçü. Ülgüsü bilinməsə, uşşuyu dür kəsməx' olmur. Belə bir deyim də var:- Güzgü əyər, ülgü düzəldər.

Ün (is.) – səs, səda. – Eh ay bala, indi dağlara əlim yetmir, ünüm çatmer.

Ürgə//üryə (is.) – 3 yaşa qədər olan erkək ad. – Göy ürgə yaman ülkmüşdü.

Ütləx' – tələsik. – Bu Qurvan çox ütləx' adamdı.

Ütləmməx' (f.) – tələsmək, vurnuxmaq. – Nə ütlənir gənə bu Məsim.

Ütməx' (f.) – quşun yolmadan qalan tüklərin yandırılması. – Touxları yolannan sōra ütülər.

Ütüx (sif.) – bacarıqlı, sırtıq, hiyləgər. - Ütüx' adamlar hər işdən baş çıxarır.

Üşənməx' (f.) – qorxmaq. – Kişi əvə gej gələndə üşənirəm.

1. *Üşütmə* (is.) – soyuqdəymə. – Uşağın axşamnan üşütməsi var.

2. *Üşütmə* (is.) - şübhələnmək. – Uşax dünənnən Gənciyə getmişdi, gəlif çıxmadı, mənim canımıma üşütmə tüşüs.

Üyütməx (f.) – qorxmaq. - Ərköünnüx' edirdi Şərif, indi bu təzə gələn direxturdan laf üyidür.

Üz (is.) – qaymaq. – Süd maşnasının çıxan üzü yiğif kərə yağı düzəldillər.

Üzbəsufat (z.) – üzbüüz. – Üzbəsufat dirənif isbalkoma özsözünü dedi Əsəd kişi.

Üzəngi (is.) – at yəhərinin qıç qoymaq yeri. – Üzənginin altı enni olanda adam yəhərə yapışır.

Üzdəməx' (f.) – yorğan-döşəyə üz çəkmək. – Gəlinin cehizdix' yorğan-döşəyini üzdədilər.

Üzdü (sif.) – utanmaz. – Çox üzdü uşaxdı bu məllimin oğlu.

Üzdüx (is.) – yorğan-döşəyin, yastığın üzü. – Yorğan-döşəyə ləstix' üzdüy aldım.

1. *Üzüx'məx'* (f.) – görünmək. – Ay uşax, ara bir nənənə üzüx', gör nə qayıdır.

2. *Üzüx'məx'* (f.) – gəlmək. – O vaxıtdan Məmiş buralara üzüx'mür.

Üzülüşməx' (f.) - əlaqəni kəsmək. – Kərəm bazardakı işinnən çoxdan üzülüşüf.

- V -

Vağıya//vaǵya (is.) – yuxu. – Bu gejə vaǵyamda qonşumuz Urustamı gördüm, Allah axırını xeir eləsin (Q.).

Vaxit (is.) – vaxt. – O vaxtdarım çiranın işığına uşaxlar oxuyardı.

Vadına – ümidinə.- Çovan Namazın uşaxları, əmilərinin vadına qalif indi.

Vala (is.) – baş örtüyü. – Dayım hər qış Batıma işdəməyə gedirdi, ordan bacılarımı qırımızı vala gətirərdi.

Varavurt etməx' (f.) – götür-qoy etmək. – Varavurd etdim, əmə bu işdən bir şey çıxmadi.

Varmax (f.) – getmək. – Yaylıya varanda uşaxların irəngi-rüfu gözəlləşir (G.)

Güllübulaqlı Aşıq Nəsifin bir qosmasında da “var” sözü dəfələrlə işlənib. Məsələn:

Aşıq Nəsif, sənin dünyan tez itif
Gir məzara, ört üstünü yerə var.

Vasvası (sif.) – çox danışan. – Vasvası Lətifə rast gəldin, qoymaz kin, işinin dalincax gedəsən.

Vasqı (is.) – ayaqqabı kremi. – Babam ayaqqabı kreminə vasqı deyir. – A bala, o vasqıyı gəti, bir əyaxqabımı vaskılıyım.

Vasqılamax (f.) – ayaqqabını kremləmək. – Dadaşım əyaxqabısını vasqıladı.

Vasqıçı (is.) – ayaqqabıya krem çəkən. - Şəhərdəki bazarın yanında bir vasqıçı oturur.

Vay tutmax/vay vermax' (f.) – dağıtməq. – Əmirxanın uşaxları evlərinə bir vay tutuflar kin, gəl görəsən.

Vayıs (sif.) – pis işlərə səbəb olan. – Allah vayısın əvini yıxsın, qonum-qonşu qanmir.

Vayına oturmax (f.) – qarğış. – Pis adamın vayına oturum, deyərdi nənəm.

Vay-vay çanağı (sif.) – davakar. – Kərim kişi vay-vay çanağıdı, bunu hammı bilir.

Vaynacar (z.) – çarəsiz. – Əmim vaynaçar razılaşdı oğlunun evlənməyinə.

Veran (is.) – xaraba. – Veran qalsın qərif eli, adamların axrına çıxır.

Vərdənə (is.) – basmanın bərkitmək və düzəltmək üçün daşdan düzəldilmiş alət. – Vərdənəynən basmıdı düzəldif bərkidillər.

Vərvəvurd etmək (f.) – düşünmək. – Bir qavaxdan vərvurd eləməx' lazımdır kin, sōra peşmannamışsan.

Virdini salmax (f.) – vurulmaq. – Bizim uşax da virdini saza salıf, gecə-günüz çaler (E.).

Vincilik (sif.) - əzik. – Vincilik pendirin dadı nölacax.

Vinciliyi çıxmax (f.) - əzilmək. – Kışda şəhərdən bir əz xurma almışdım, əvə gətdim vinciliyi çıxdı, deməynən donufbus (Çiv.).

Viz keçməx' (f.) – hədəfdən uzaqlaşmaq. – Ova getmişdix' Sayırnan, 2 güllə atdı, viz keşdi, sōram 3 qaz vurdu.

Vurğun (is.) – xəstəlik. – Vurğun vursun İrəhimi uşağı döyüf.

Vuriyid (sif.) – qoçaq. – Məhlənin bir vuriyidi var, hər şeyə qatdanır.

- Y -

Yaban (is.) – çöl, təbiət. – Yaban da soluf quraxlıxdan.

Yaba//yava (is.) – ot və saman yiğmaq, maşına ot yükləmək üçün işlədilən üç və ya dörd uclu alət. – Hamasanın selmağının 2 yava alıf gətiirdim əvə.

Yabaçı (is.) – yaba ilə işləyən adam. – Hər maşında 3 yavaçı olur.

Yadır olmax (f.) – yadırğamaq. – Qohumlux elə şeydi kin, işlətmədin yadır olursan.

Yadırğamax (f.) – unutmaq. – Uşax anasını yadırğıyıf.

Yadica (is.) – kötücənin uşağı. – Mində bir adam yadicasını görə bilər, əmə Ellərkətdi Cibreyil kişi yadicasını da gördü.

Yağı (is.) – düşmən. – Yağılar həmməşə torpaxlarımızı zəft eləməx' istiyillər.

Yağdan (is.) – yağ saxlanan və nəyişə yağlamaq üçün işlədilən alət. – Əvdə lazım olur, şəhərdən bir yağıdan aldım.

Yağır (is.) - insan və heyvanlarda sürtünmədən əmələ gələn yara. – Yehərin altında çul olmadığının atın beli yağır oluf tamam.

Yağarrix (is.) - yağışlıq. – Bu yıl çox yağarrix keşdi havalar.

1. *Yağlışoy* (sif.) – yuyulmuş qab-qacağın suyu. – Bulaşılı qav-qacaxdan yağlışoy su çıxır.

2. *Yağlışoy* (sif.) – yağa bulaşmış qab-qacaq. – Yeməhdən sōram yağa bulaşan qav-qacaxa yağlışoy dəllər.

Yaxnu//yaxı (is.) – yumurtanın sarısı və ağını unla qarışdırıb sınıq işlərində işlədilməsi. – Uşağı aparmışdım Oxcoxlulu sınıxçı Əzizin yanına, baxannan sōra yaxnı saldı.

Yaxalıx (is.) – köynək, arxalıq və yeləyin yaxasına salınan əlavə parça. – Yaxalığa güləbatın salıllar kin, gözəl görünsün.

Yaxmaş (sif.) – bal və kərə yağıн çörəyin üzərinə yaxılması. – Uşaxlar yağ və bal yaxmacını çox səvillər.

Yaxanti (is.) – yuyulmuş qab-qacağın çirkli suyu. – Yaxantıya azacıx un çalıf itə verillər.

Yaxanmax (f.) – yuyunmaq. – Sioux suynan yaxanmax adamın canını bərkidir.

Yaxşicana (z.) – lap yaxşı. – Yaxşicana boran əsdi, həm də qarı süpürüf apardı.

1. *Yal* (is.) – un və ya kəpəyin suda qaynadılması. – Doğan inəyə isdi yal verillər kin, əməllənsin.

Həmin qaydada itə də yemək verirlər.

2. *Yal* (coğ.termin) – aşırı. – Naxır Qızıldağın yalınnan yenif gəlir üzübəri.

Yalahüryən (sif.) – yaltaq. – Yalayürən Calal gənə sədirin qapısında işdiyir.

Yal  *ənnix'* (is.) – yaltaxlıq. – Yalayürənnix' kişiyə yaraşan iş dəhl, axı.

1. *Yalax* (is.) – köpəyə yal vermək üçün daşdan düzəldilmiş qab. – İtdər yalaxdakı yalı işdirər.

2. *Yalax* (sif.) – ikiyüzlü, dürrək. – Θ, bu nə yalax adamdı, indi də maja yaranır.

Yalaf-yalaf (z.) – qıpqırmızı, par- par. – Bir-iki ay dağ yerində qalan uşaxların sufatları yalaf-yalaf yaner (B.). “Kitabi-Dədə Qorquda”da da həmin mənada işlənmişdir (12, 26.).

Yalançı (is.) – kəndirbazın yanında gəzən təlxək-məzhəkəçi. – Kəndirbazın yalançısı şenniyi çox guldurdu.

Yalman (is.) – atın yalı. – Atın yalmanını hörullər.

Yalmanmax (f.) – yaltaqlanmaq. – Bu təzə müdürü, Zərifə yaman yalmanır.

Yallatmax (f.) – aldatmax. – Şəhərin tükannarında adamı yalladellar.

Yalama (is.) – daş duz. – Qounnarın qavağına yalama qoqinən yalasınna.

Yalxey//yalxi (say.) – tək. – Tək-tük qoun ekiz doğur, əmə çoxu yalxey doğur.

1. *Yalinqat* (sif.) – bir qatlı hörgü. – Yalinqat tuvar həmməşə nəm çəkir, qışda da içəri qıroy atır.

2. *Yalinqat* (z.) – yüngül geyinmək. – Yalinqat geyif eşix'də hərrənir, bir əzdən deyəcəx xəstələnmişəm.

1. *Yan* (is.) – araba yanı. – Haravanın yanı qırılıf, təkərə dər.

2. *Yan* (is.) – sağ və ya sol tərəf. – Ta böyyüf, qardaşimoğlu indi mənnən yan gedir.

Yançax (is.) – heyvanın böyüürü, yan tərəfi. – İnəyin yançağı qərtməx' bağlıyif, o  n qaşınır.

1. *Yançı* (is.) – kiminləsə bir yana gedən adam. – Özü gəldiyi bəs dəl, yanında da bir yançı gətirir.

2. *Yançı* (is.) – qış aylarında – döl vaxtı çobannara təhkim olunan köməkçi. – Çovannara yançı verillər kin, dəl vaxtı quzular tələf olmasın.

Yandamı (is.) – yaşayış evinin yanında olan təsərrüfat evləri. – Yandamında un, qavırma, turşu, taxıl və başqa şeylər saxlıyıllar.

Yannix (is.) – xananın yanları. – Xananın yanniği mökəm ağacdan düzəldillər.

Yanix vermax' (f.) – açıq vermək. – İmdi də Müşgünaz Bəsdiyə yanix verir.

Yanimlı (sif.) – mehriban, canı yanın. – Yanımlı uşaxdı, bu məllimin qızı Şöle.

Yanını verməməx' (f.) – özü haqqında danışıldığını bilsə də, özünü o yerə qoymamaq. – Oğlunun sarsax işdərini atasna desələr də, əmə o heç yanni yerə vermir.

Yanoy (is.) – qapı və ya pəncərənin çərçivəsi. – Pəncərənin yanoyu çürüyüp tökülf (A.).

Belə bir bayatı da var:

Yediyn yemiş olsun

Dediycin demiş olsun.
Dayandığın kapının
Yanoyu gümüş olsun.

Yanpörtü (z.) – yanaklı, çəpəki. – Ay Mahmud, yanpörtü otuma, üzübəri otu.

Yapix (sif.) – biçilmiş otun yerə və ya yunun dəriyə yapışması. – Dünənnən piçilən ot yerə yapıxır, çətin dırıxlana; Qırxım vaxdı keşdiyinə yun qounun dərisinə yapıxır.

Yapba (is.) – mal peyininin daşa-divara, ya da kin kermə qalağına yapılib qurudulması. – Yapbaları qalağa vuruf qurudullar, oram da təndirdə yandırıllar.

Yapağı (is.) – yaz yunu. Ağbabada yaz yunna yapağı, paız yunna küzəm dəllər.

Yardarrix (z.) – yarılıq. – Qolxozun çayırında kərəntiçilər yardarrığa ot biçillər. - Pişdix'ləri otun yarısını qolxoza, yarısına da özdəri aparacaxlar.

Yarax (is.) – hazırlıq. – Mürsəl axşamnan yarax göründü, haryasa gedəciyi.

Yarammax//yaranmax (f.) – yaltaqlanmaq. – İspalkom kəndə gələndə, sovet sədri ona yaranırdı.

Yarımənsil//yarıməhsil (sif.) – məhsulun itkiyə verilməsi. – Arvad südü yarıməhsil edif, pendiri çüründüf.

Yar//yarğan (is.) – Ağbabada Qızılqoç rayonunda Sarıyar adlı kənd olmuşdur. Kəndin yerləşdiyi ərazi relyefi əks etdirir. Belə bir bayatı da var:

Əzizim Sarıyardan
Su gəlir sarı yordan.
Fələyə nə qaydadır,
Ayırar yarı yordan.

Yarmextar//yarmextar (is.) – kənd sakinlərinə verilən pay torpağı. – Yarmextara gedif baxdım, otu piçiləsidi.

Yassar (sif.) – çirkin, gobud. – Bir yassar erməni gəlmışdı kəndə, gümüş kəmər alırdı, əmə çox az pul verirdi.

Yasdana (is.) – dağda düzənlik (coğrafi termin). – Lül dağın yasdanasında canavar qounu basıf.

Yastəzəyi//yaztəzəyi (is.) – çöldə olan mal peyininin qurumuş forması. Əslində bu yazı (çöl) təzəyi mənasındadır. – Yastəzəyi çox tez alış� yanır.

İnformatorların dediyinə görə, payızdan çöldə qalan mal peyini yaz aylarında quruyur və bunu yiğib yandırırlar.

Yastirax (sif.) – yastıtəhər. – Haxverdi özünə yastirax bir əv tikif.

Yastix (is.) – arabanın yanını saxlayan, həm də dönməni tənzimləyən hissə. – Haravanın yasdığı qırılıf yan yerə tüşüf.

Yasoul (sif.) – sərt insan. – Yasoul İsmeyıl hirdənəndə papros kutusunu tikqılladırdı.

Yasalamax- pasalamax (f.)- danlamaq.- Ay Xudaverdi, uşağını bir az yasala-pasala.

1. *Yaşmax//yamşax* (is.) – qapı və pəncərə yanovunun çərcivəsinin divarla birləşən yerinə vurulan naxışlı taxta (nalişnik). – Kapının yaşığını usdalar vurdular.

2. *Yaşmax* (is.) – elat qadınlarının kişilərdən pəsinmək üçün ağızlarına tutduqları örtük. – İndi çox az qadın ağızına yaşmax tutur.

Yaşdaş (is.) – həmyaşid. – İrəhimnən İrəsil yaşdaşdır.

Yatır (is.) – var-dövlət. – Oxartana yatırı var kin, Əvdüləzimin düz 25 ildi kin, solxoz direxturu işdiyir.

Yatırmax (f.) – qoymaq. – Banğa 10 min manat pul yatırmışdım, heç oldu getdi.

Yavani//yavana (z.) – başlı-başına, sahibsiz. – Yavani boyyən uşax nolacax, ya oğru olajax, ya da quldur.

Yavannix (is.) – çörəklə yeyilən ağarti məhsulu. – Ən yaxşı yavannix pendirdi.

Yavix (sif.) – yaxın. – Bizə yavix adındı, Ələhvər kişi (Q.).

Yava (sif.) – kobud, pis, qanmaz. – Yava adındı bu koprətinin sədri, heş kimi sayıf eləmir, binəli.

Yava-yava (z.) – yekə-yekə. – Öyüñ qalxozun mexaniyini gördüm, çox yava-yava danışındı.

Yavimax (f.) – yaxınlaşmaq, uyğunlaşmaq. – Gəlin əvə heş yavımir, necolacax bilmirəm.

Yavınçı (sif.) – başqalarına möhtac olan. – Yavınçı adamdı bu Oruc, bir işin qulpunnan yapışmır.

Yaypanmax (f.) – yerə yatmış taxıl, ot və s. – O xərtənə yağarrıx oldu kin, imdi taxıl yerə yaypanıf.

Yayxanmax (f.) – ayağını geniş açıb stulda və ya divanda oturmaq. – Ə, a bala, nə yayxananıfsan düz otu.

Yayxana-yayxana (z.) – nazlana-nazlana, əzizlənə-əzizlənə. – Bu Şəmşirin oğlu Səfər qız kimi yayxana-yayxana gəzer.

Yaylıx (is.) – cib dəsmalı. – Yaylığı yüdürtmuşdum, hələm qurumuyuf.

Yaylim (is.) – qoyun sürüləri otlayan sahə. – Qounnarı yaylıma sürdülər, isti tüşəndə mələ gətirəcəx'lər.

Yaymax (f.) – nehrə çalxamaq. – Nəhrə yaymax da çətin işdi, adamı bezix'dirir.

Yayma (is.) – sacda bişirilən yuxa. – Yayma tez pişən çörəyə dəllər.

Yazmax (f.) – kəsmək, yarmaq. – Kış olanda uşaxlar qartolu yazış sevənin üstə pişirillər.

Yazı (z.) – çöl. – Yazı təzəyi çox tez yanır, tez də sönürlər. – Yazında tolğular otduyur. “Kitabi-Dədə Qorqud” dastanında da həmin mənada işlənmişdir.

Yazma (is.) – baş yaylığı – Ay uşax, nənəmin yazmasını taf gəti.

Yazabuğanı (is.) – cütləşmə həddinə çatmış dişi mal. – Öysüzdü İrza məlliimdən bir yazabuğanı qasqa düə alıf gətirdim.

Yeddiarxadönəm (is.) - ən uzaq qohumlar. – Zırı bir qonşumuz var, səhərrərim yeddiarxadönənim qatdı, qarışdırıldı.

Yedəx' (is.) – ikitəkərli araba. – Cavad kişi yedəx'lə əvin daşını tamam daşıdı.

Yekə (sif.) – böyük. – Ə, yekə adamsan, usağa qoşulma.

Yekəxana (sif.) – lovğa, eqoist. – Gülnün yetimi Fərman çok yekəxana uşaxdır.

Yekinməx (f.) – yerindən qalxmaq cəhdii. – Əli kişi can verəndə, ordadıx, iki dəfəm yekindi, qaxa bilmədi.

Yekələnməx (f.) – böyümək. – Allah saxlasın, o Əlinin madarını yekələnif.

Yex'dən//yehdən (z.) – birdən, qəflətən. – Düz 1988-ci ilin 11 dekabrında əvdə otururdum, yex'dən yer oynadı, zəlzələ oldu.

Yex' deyəndə (f.) – ağızını açan kimi, həmişə. - Yex' deyəndə qardaşımın pisdiyini kişi başına qaxır həmməşə.

1. *Yel* (is.) – revmatizm xəstəliyi. – Hər il yazbaşı Nazdı arvadın ayaqları yeldən tutulur.

2. *Yel* (is.) – külək. – Yel gəlməsə, taxıl savrılmaz.

Belə bir məsəl var: “Yel əsif, qoz tökülf”.

Yelləməx' (f.) – qoyun-quzu və mal-qaranın otlığa sürülməsi. – Günortadan sōra çovannar sulaxda dincələn mal-qounu otdağ'a sarı yeliyillər.

Yelli (sif.) – cəld, tez. – Cox yelli danişer Sultan adam başa tüşə bilmir kin, nə dər.

Yellənməx' (f.) – hirslenmək. – Gənə n~~ö~~lmüşdusa ferma müdrü yaman yellənmişdi.

Yelaparan (sif.) – lap ariq, çürəfsiz. – Poştun müdürü yelaparanın biridi.

Yellə (is.) – çelik-ağac oyununda çilikatma. – Xudaverdinin yellə vurduğu çiliyi qaytarmax olmur ha.

Yeləx' (is.) – köynəyin üstünnən geyilən qolsuz qalın paltar. – K'ışda uşaxlar yeləx' geyməsələr, souxluyallar.

Yelin (is.) – dişi heyvanın süd vəzləri olan hissə. – İnəin yelini şisif, həm də süddən kəsilib, doğacax d~~ə~~sən.

Yelinnəməx' (f.) – doğum ərefəsində heyvanın yelinin şisməsi, süddən kəsilməsi. – Teivin qounnarı yelinniyif, yaxınnarda quzuluyullar.

Yelən (is.) – kəlağay, paltar, yorğan və digər şeylərin ətəyinə, qırığına salınan haşıyə. – Yorğanın qırığına yelən tikillər kin, yaxşı görünsün.

Yelavar (sif.) – külək tutan sahə. – Yelavar yerdə uşağı çox saxlamax olmaz, naçaxlıyar.

Yelbeyin (z.) – ağılsız, hər şeyə inanan adam. – Ay bala, yelbeyinnix' edif hər yetənə inanma.

Yemlix'//yelmix' (is.) – yabanı, yeməli bitki. Xam yerdə və əkində bitir. Əkində bitən yemliyə at yemliyi də deyirlər. – At yemliyinin şirəsi çox şirin olur.

Yeydirməx' (f.) – saymaq, hörmət etmək. – Ta yekələnif qardaşım oğlu, bizi heç yendirmir.

Yeyməx' (f.) – qalib gəlmək, udmaq. – Güllücənin futbol qamandası erməniləri dəfələrnən yeniflər. Həm də qubok alıflar (Gul).

Yengə (is.) - əmiarvadı, dayiarvadı, qardaşarvadı. – Ağbavada, həm də Şörəyeldə əmi, dayı və qardaşdarın arvatdarına yengə dəllər.

Yesir (is.) - əsir. – Savaxtan axşama bu uşax bizi yesir elədi.

Yetix' olmax (f.) – öyrənmək, bələd olmaq. – Ay uşax, bir yetix ol, gör naxır gəlirmi?

Yeyax (z.) – piyada. – O vaxtdarım minix yoxuydu, kətçilər şəhərə də yeyax gedirdilər. “Kitabi-Dədə Qorquda”da işlənmişdir (12, 75).

Yeyin (z.) – cəld, tez. – Ay bala, yeyin ol geyin, yoldaşların eşix'də səni gözdüyüllər. “Kitabi-Dədə Qorquda”da işlənmişdir (12, 31).

Yığval//yıvgal (is.) – bəxt, tale. – Yığvalı qara gəldi Bəsdinin, əri davadan gəlmədi, bir oğlunu yekələndirdi.

Yığanax (is.) – məclis. – Axşamkı yıgnax yaman uzun çəkdi, qonaxlar çox gej gəlif çıxdılar mərəkiyə.

Yixılmış (sif.) – ev, xarabaliq. – Həyə, atasının yixılmışının qayıtdı, gəldi.

Yoğrum (n.s.)- bir yoğum un. – Un təhnədən qutarıf, iki yoğrum qalıf.

Yol (n.s.) – dəfə. – Ajaxlarım öldürürdü məni, üç yol getdim doxdura indi yaxşıyam.

Yolkəsdi (is.) – toy maşınının qabağını kəsib nəmər-hədiyyə alınması. - Qonşu kəndə gəlin aparırdılar, uşaxlar maşının qavağına dar yerdə kəsif yoksədi aldılar.

Yollaşmax (f.) – razılaşmaq, yola getmək. – Qolxozun sədrinnən hesafdarı bu aralıx heş yollaşmılardır, nələri ortax tüşüf, görəsən?

1. *Yolmalamax* (f.) – ot-ələfi tələm-tələsik yolmaq. – Qartofun arasındaki alağı tez yolmalamax lazımdır kin, boy assın, yoxsa alax basar.

2. *Yolmalamax* (f.) – birinin digərinin saçını yolması. – Tükənən qapısında arvatdar bir-birini yolmaladılar.

1. *Yolma* (sif.) – dəridən əl ilə yolumuş yun. – Yolma yun keyfiyyətli olmor (G.).

2. *Yolma* (sif.) – kərəntiyə gəlməyən, yerə yatan vələmir və ya digər dənli bitkilərin yolu yığılması. – Ceyran xala çox qoçax arvatdı, çairin qıraqınnan düz 2 harava yolma apardı.

1. *Yolağ* (is.) – cığır, iz, yol. – Şavannarın yolağının Arpaçayıñ dərəsinə tüşməx' olur.

2. *Yolax* (is.) – yoluman ot. – Yolağı nədənsə mal yaxşı yemir, əmə xeyir də vermir.

Yolağa (is.) – üsul, fənd. – Binəli bu İsmeyil işin yolağasını bilmer (Q., E., B.).

Yolçu (is.) – dilənçi. – İndi yolçulux eliyən adamlara rast gəlinmir.

Yoncumax (f.)- yalvarmaq.- Sabax ertədən uşax anasına yoncuyur.

Yortmax (f.) – at sürmək. – Binnət at minməx'dən ötrüm ölüür, hər gün at yortur.

Yosun (is.) – sıfət, bəniz. – Yosunnu görmürsən bu Məcidin, ona da söz dərsən.

Yosunlu (sif.) – bənzərli. – İtyosunnu adamların əməlləri də pis olur.

Eşşək yossunusan, qatır xəsiyət
Halın yoxdu yixıl, öl, ay Alaşa.

(Aşıq Nəsif)

Yovuşmax (f.)- mənəvi yaxınlıq. Bu nəvəm adlı adama yovuşmaz.

Yoz (is.) – cavan mal-qara. – Yayda qolxoz və solxozların yoz malını Dərin dəriyə yaylıya aparıllar.

Qars vilayəti kəndlərində də bu söz çox işlənir.

Yozalanmax (f.) - özünə yer axtarmaq. Bu söz heyvandarlıqda , xüsusilə boğaz qoyun və ya mal rahat doğmaq üçün yer axtaranda deyilir:- Bu inəx səhərdən yaman yozalanır, də: sən doğacax.

Yozutmax (f.) - əsas fikirdən yayındırmaq. – Çovan İlyas oğrunu tanışa da, əmə bizi yozudur.

Yön (is.) – tərəf. – Onnan görüşməx' istədim, əmə yonnu mənə çəvirmədi.

Yönnü (sif.) – yaxşı, yaraşlı. – Bir yönünü adama ras gəlmədix', bu qonşuluxda.

Yönsüz (sif.) – pis. – Zileyxa qızını bir yönsüzün birinə verif, indi də qalif mətəl.

Yönüübəri (z.) – xəstənin sağalması. – Sadıx kişi yamanca xəstələnmışdı, ama indi yönübəridi.

Yöntələməx' (f.) – başdansovdu iş görmək. – Usda işi qutardı, əmə yönəliyif gedif.

Yörə (z.) – tərəf. – Ay Urustam, atım itif, bu yörüyü gəlipbi?

Yazı bu yellərdə ayrı busatdı

Ağbaba elinin yörəsi gözəl.

(Aşıq Nəsif)

1. *Yuxa* (is.) – sacda bışırılən yuxa çörəx'. Əvvəllərim toyda bir meşəy unun yuxasını pişirildilər.

2. *Yuxa* (sif.) – nazik. – Ay uşax, eşix' souxdu, yuxa geymə.

Yumax (is.) – iri ip sarığı. – Nənəm düx'çələrdən iri yumağ elədi.

Yumaxlamax (s.) – dolamaq. Qoca arvatdar yumaxlamaxdan bezmillər ha.

Yun-cubuğu (is.) – yun çırpan cubuq. – Nənəmin acığın tutanda yunçubuğunnan uşaxlara bir-iki çəkərdi.

Yun-darağı (is.) – yunu daramaq üçün işlədilən alət. – Əvvimizdə nənəmin nənəsinən qalma yundarağı var.

Yüət – bir dəfə yumaq. – Paltarı bir yüət yaxiyanda kiri təmiz çıxmır.

Yüngül (sif.) – ağılsız, necə gəldi danışan, oturub-durmağını bilməyən adam. – Naxartana desən bu Nemət yüngül adamdı, harda nə söylədiyini bilmir.

Yüyürəx'//yüyürəx (is.) – beşik, nənni. – İçi boş yüyürəyi yırgalasan, boş qalar dəllər.

Yüyürəx' (z.) – qaça-qaça. – Dayımoğlu yüyürəx' gəldi kin, nənəmin xəstə olduğunu anama desin.

- Z -

Zad (is.) – şey. – Uşağın touna da bir zad qalmışif.

Zaft etməx' (f.) – zəbt etmək. – Şərif fermiyi qohumlarıynan zaft eliyif.

Zağa (is.) – mağara. – Güllübulaxdakı Zağalarda əvəllər qoun saxlıyıllarmış (Gül.).

Zağar (sif.) – qıسابoy, kök adam. – Zağar adam həm kök olur, həm də hirsdi.

Zağzamax (f.) – zəvvəmək. – Həmid axşamatən sədrə zağzadı kin, şəhərə getməx' üçün bir maşın kirələsin.

Zağgarix (is.) – dikbaşlıq. – Belə zağgarix olmaz, əmbə Həmid eliyir.

Zaha (sif.) – təzə uşaq doğmuş qadın. – Uşağın qırxi çıxanatan qadın zaha sayılır.

Zanka (is.) – kirşə. – Qış oldumu uşaxların hərəsi atalarının bir zanka istiyir. O vaxıt qalxoz sədirlerinin iri və yaraşılı at kirşələri (zankaları) olardı. Rayona gedib-gələrdilər.

Zatiqırıx (sif.) - əsilsiz. – Bu qardaşım oğlu zatiqırıx çıxdı.

Zayfa (sif.) – zəif. – Anadan olannan bu uşax zayfadır, hes irəlləmir.

Zeh (is.) – haşiyə, iz. – Taxtıya zeh salıf bir-birinə qavlıyıllar.

Zənzə (is.) – otun içində olan, lakin mal yeməyen acı ot. – Otun içində zənzə olanda mal da yemir.

Zərəl (is.) – zərər. – Sirkə xəstəliyi arılara çox zərəl verir, qoymur çoxala.

Zəvvəməx (f.) – yalvarmaq. – Bu Qara hər gün qolxozun qapısında sədirə zəvziyir.

Zəvzəx' (sif.) – danışığını bilməyən, boşboğaz. – Bu mal doxdurу çok zəvzəx' adamdı.

Zərdə (is.) – yerkökü. – Qara torpaxdakı zərdələr iri olur, həm də şirin.

Zəyrəx'//zəyərəx' (is.) – dənli və yağılı bitki. – Zəyərəyi bəzirxanada əzif yağ alıllar, haman yağa bəzir yağı da dəllər (Ox.).

Bəzi mədə-bağırsaq xəstəliklərinin dərmanıdır, yanığı da sağaldır.

Zibin (sif.) – uzun. – Güllər bir zibin don geyif, o da yernən sürünör (X.G.).

1. *Zığ* (is.) – gözə yiğilan çirk. – Gejə yatanda ağrıyan gözə ziğ yiğilir.

2. *Zığ* (is.) – palçıq. – Bayramağzı yolları zığ basır.

Ziflamax (f.) – çalmaq. – Əşrəf kişi dəmiri tufara zifladı kin, paltar teli bağlaşın.

Zir' (sif.) – lap. – Dəli də var, dəli də, bu laf zir dəlidi.

Zurpi (sif.) – iri gövdəli, nəhəng. – Zurpi bir qayyı sel dağdan kəndin ortasına helləmişdi.

Zirrama (sif.) – qanmaz, qanacaqsız. – Zirrama adamlar oturub-durmağını bilmir ha.

Ziran (sif.) – axırıcı. – Məsim novatda zırana qaldı (Gül.).

Zırı (sif.) – qanmaz. – Zırı adam elə nə bilir, onu da eliyir.

Zurzitmax (f.) – zəhlə tökmək, bezdirmək. – Bu qaroyul laf zırzıtdı bizi.

Zırzaçəkmə - hamısı, yerli-dibli, bütün. – Davadan sōram axışqalıları zırzaçəx'mə Qazağıstana sürdülər (S.).

Zurtdatmax (f.) – lovğa-lovğa danışmaq. –  Səhnə bulağın başında arvatdarı görüs bir zırtdadırkı kin.

Zirzə (is.) – qapı cəftəsi. – Dəmirçiye bir qapı zirzəsi düzəldirdim.

Zirzələməx' (f.) – qapını bağlamaq. – Qapıyı zirrələməyi unutma, ay bala.

Zivişməx' (f.) – sürüşmək. – Bulağın yolunda əyağım zivişdi yixıldım.

Zincirrəməx' (f.) – kəsilmiş təzəyi və ya kərmənin sıra ilə üst-üstə düzülməsi. – Basmadan kəsilən təzəyi zincirrədilər.

Zindan (is.) – kərəntinin ağızını döymək üçün işlədilən alət. – Piçinnən sōra kərəntičilər zindanı otun altda qoullar.

Zing (is.) – mal-qoyun ətinin qol, bud və oma, sümüklərinin oynaq hissələrinin baş tərəfi. —  qonşunun malı ölmüşdü, 5 kiloy ət aldım, əmə hammisi zingiydi.

Zinrix' (is.) – qaranlıq. - *Zinrix'* gecədə yolu da görməx' olmur.

Zinhara götiməx (f.) – bezmək. – Bir çalağan peydah oluf, gündə bir biliyimizi aparır, bizi zinhara götirif.

Zivanadan çıxmax (f.) – həddini aşmaq. – Bu uşaxlar laf zivanadan çıxıflar, geymlərinə bir bax.

Zirəx' (sif.) – qoçaq, cəld. – Navrızın nəvəsi Dilman nə qədrə desən zirəx' uşaxdı.

Zirəx' (sif.) – cəld. – Maşalla, qonşumuz Cahaniç nəvəsi Cəfər çox zirəx' uşaxdı, hara göndərsən, getdiyinən gəldiyi bir olur.

Zivə (is.)- paltar sərilən ip. – Ziviyi pas tutmuyan telnən bağlıyıllar.

Zivirt (z.) – tamamilə, bütün. – Çoban Əhməd erkəyi kəsif, dərisini zivirt çıxartdı (T.).

Ziv getməx' (f.) – sürüşmək. – Uşaxlar təpədə ziv gedillər.

Ziyannix (is.) – məhsul vermədən kəsilən inek, qoyun və s. – Qonşunun inəyi xəstə olduğuna kəsmişdi, bizə də ziyannix göndərmişdi.

Zoğ (is.) – biçilən otun yaba-dırmıqla və ya traktor dirmiği ilə sıralanması (yığılan otun əmələ gətirdiyi zolaq). – Məhtəfli uşaxlar bir gündə 20 hektar zoğu bulul elədilər.

Zoddamax (f.) – balta və ya kərkinin ağızını ocaq da qızardıb nazıltmək. – Baltıyı apardım Dəmirçi Nəsif qızdırif zoddadı (T.).

Zoddu (z.) – güclü, qüvvətli. – Bu təzə gələn dirextur çox zoddu danışır, hələ təzədi.

Zoddu-zoddu (z.) – hirsli-hirsli. – Zoddu danışmaxnan iş olmur, gərəh işin çəminini tapasın.

Zoxma (is.) – dürtmə. – Bavamın nənəmə acığı tutmuşdu, bir zoxma da vurdu ona.

Zoxmalamax (f.) – dürtmələmək. – Zoxmalamasan öküz getmir ha, isdi olanda da başı şışır.

Zollama (z.) – Bu Şəmsi laf zollama danışır, aya.

1. *Zol* (z.) – birbaşa, düz. – Bu Miseyivə noluf, yanımızdan zol getdi.

2. *Zol* (is.) – gönün uzununa kəsilmiş bir parçası. – Dəriyi zol kəsif hasıllıyllar.

Zol-zol - zolaq-zolaq. – Traxtorçu Xıdır əkini zol-zol edif.

Zollamax (f.) – çomaqla vurmaq. – Çoban İslə çomağı qoruxçuya zolladı.

1. *Zop* (is.) – arabanın qoluna bərkidilən ağaç (eniş yerlərdə öküzün qıcı zopa dəyərək tormoz rolunu oynayır). – Öküz zopu batırif.

2. *Zop* (is.) – iri, uca və canlı öküz. – Öküzün zopu quvatdı olor (Q.B.)

Zukqum (is.) – acı, zəhər. – belə də qımı turşusu olar, laf zəkqumdu.

Zuyçu (is.) – zurnaçının dəmkeşi. – Zuyçu onnan ötrüdü kun, zurnaçı oyun havasını dəyişəndə bilinməsin.

Züryət (is.) – övlad. – Allah adama züryət verəndə də ağıllısını versin.

Zümbə (is.) – çöldən pencər yiğmaq üçün işlədilən dəmir alət. – Zümbənin ucu koralıf, yerə girmir (M.).

FRAZEOLOJİ İFADƏLƏR VƏ DEYİMLƏR

Dialekt frazeologiyası. Ağbaba şivəsində frazeoloji vahidlər də özəllikləri ilə seçilir. Frazeologizmlərin işlənmə məqamları daha geniş olmuşdur. Bunun səbəbi canlı dilimiz sayılan şivələrin daha emosional, daha ekspessiv olmasıdır. Bundan başqa, məişətimizin bu və digər sahəsində çox əhatəli işlənməsidir. Frazeoloji birləşmələrdə xalq müdrikliyi, hazırlıq, lazonik cavab əks olunur. Adı görünən sözlər məcazlaşaraq obrazlı və emosional ifadələrə çevirilir. Şivə frazeologiyasında xalqın məişəti, məşğulliyəti, dünyagörüşü, ictimai münasibətləri adət-ənənələri, həyat tərzi, sevinci, kədəri və s. görünməkdədir. Məsələn:

Buna heç Ələyəz dağı da dayanmaz – israfçılıq.

Toyun Qaraarxacda çalınmır ha – tələskənlik.

Bir qəbirstanlığının yarasığı – bivec, tənbəl.

Qabağına daş helləmək – çətinliyə salmaq və s.

Bu deyimlər əsil həqiqi mənalarından uzaqlaşaraq yeni emosional mənalar meydana gətirən qəlibləşmiş sözlərdir. Bir neçə kəlmədən ibarət olan, müxtəlif dil ifadəsi yaranan bu sözlər duyğu və düşüncülərimizi diqqəti çəkəcək biçimdə anladan isim, sıfət, zərf və fel görünüşlü qrammatik ünsürlərdir. Bu ifadələr ən çox fel və sıfətlərlə sinonimlik təşkil edir. Deyimləri təşkil edən söz qruplarında bənzətmə yolu ilə düzələnlərin hamısı və ya biri gerçək anlayışların xaricində olsalar da, ancaq məna içindədir. Əlbəttə, aşağıda qeyd olunan frazeologizmlərin digər şivələrdə də işlənməsi təbiidir.

Abrını ətəyinə bükmək – danlamaq. [Ən dərmançının abrını ətəyinə püx'düm, novatı dəişmişdi].

Açığı tutan bir də oynayır - qalmaqallı, böyük-kiçik yeri bilinməyən ailələr barəsində deyilir. [Bu Mahmudun əvi də belədi kin, açığı tutan bir də oynuyur].

Ağzı ilə quş tutmaq – hər bir imkana malik olmaq, ürəyi istədiyini etmək. [Əhədin oğlu indi böyyüf, ağızının kuş tutur].

Ağzını allah yoluna qoymaq – yalan-gerçək nə gəldi danışmaq. [Məsimin oğlu ağzını Allah yoluna qouf, nə gəldi danışır].

Ağzıma qapaq, dalıma sapax – söz deməyə imkan verməmək.
[Bu qardaşım da mənim ağızıma qapax, dalıma sapaxdı].

Ağzı ilə od götürmək – əzab-əziyyətlə, çətinliklə dolanmaq.
[Dava illərim ağızu od götürən adamlar çox oluf].

Ağzı aparmaq – nalayıq söyüşlər söyləmək. [Gənə Mürtüzəlinin ağızı apardı xırmandı].

Ağzına cullu dovşan sığmır - məqamına, mənsəbinə, var-dövlətinə arxalanıb istədiyini danışmaq, istədiyini eləmək. [Özgə vədəm bu Səmədin ağızına çullu döshan sığmır, imdi susuf].

Ağzına su almaq – günahı olmasa da, səssiz durmaq, susmaq.
[Adışirinin uşaxları oğurrux eliyir, o da ağızına su alıf oturur].

Ağzından qaçırməq -xəbər vermək, xəbərcilik etmək. [Uşağın məx'təfdə incidildiyini yoldaşları ağızından qaçırdılar].

Ağzının horra tökülməx' –bacarıqsızlıq, əlindən heç bir iş gəlməmək. [Xalamin bir oğlu variydi, ağızının hörrə töküldü].

Ağız-ağıza vermək -birləşmək, əsassız yerə bir-birini müdafiə etmək. [Qolxozun çovannarı ağız-ağıza verif iclası qatdır].

Ağ süddə ağ tükü görmək – hər işdə diqqətli olmaq. [Gülü qarı ağ süddə ağ tükü görür, sən də bənmirsən].

Ağına-bozuna baxmamaq – ölçüb biçmədən özü istədiyini etmək. [Bu quluf müdürü ağına-bozuna baxmir erməni kinoylarını gətirdi quluva].

Ağırinan almaq - arxayın, tələsmədən. [O, işi ağırınan almaxnan görür].

Aqlına soğan doğramaq -yalnız məsləhət vermək, məqsəddən yayındırmaq. [Axlına soğan doğruyuf, babasını işdən çıxarıflar].

Ala baydağ (bayraq) olmaq – hər yanda pis mənada tanınmaq, rüsvay olmaq. [Qolxozun sədrini çovan Hamza alabaydax elədi].

Alaçatılıq etmək – xəbərcilik etməklə aranı qarışdırmaq. [Bu Xosroy gənə alaçatılıx eliyif, birqadırṛəri döüşdürüf].

Alaqallağa qoymaq – kimnsə arxasında böhtan deyib adını hallandırmaq. [Təzə gələn müdürü işçiləri alaqallağa quoflar].

Ala itdən manşır olmaq - hər yanda məşhur olamaq, pis işinə görə hamının tanıldığı adamlar barəsində kinayə ilə deyilir. [Ayə, bura gəl, onun dədəsi alayitdən maşşırdı].

Alımını vermək – Nə vaxtsa ona deyilən haqsız sözün (söyüş və təhqir də ona bilər) məqamında cavabının qaytarılması. [O nnərim çoban Əsəd ferma müdürüün alımını xaxın içində verdi].

Alti islanıb -pis işlərinin üstü açılıb, vəziyyəti pisdir. [Onun altı isdanıf tā, nə dēr-desin].

"Allah-allah"la day durmaq –zor gücünə yaşayan və ya zəif olan adamlar barəsində deyilir. [O, Allah-Allahla day durur, sən də onnan köməhlih istiyirsən]?

Aliği aşmax (f.) – işləri pis gətirmək. – [Tükənci Səlvərin aliği aşif dēllər].

Ala qarğa bala çıxartmaz - qalmaqallı, dedi-qodulu, el adətinə dönük çıxmış ailə, oba, kənd və s. haqqındadır. [Ə, bu kəttə alaqarğɑ bala çıxartmaz, ldu, gərəh irayon bilsin].

Alyani calyana qatmax (f.) – boş, mənasız sözlər danışmaq. [Gənə Xudaverdi alyani çalyana qatır].

Al qulu- almağa öyrəşən, verməklə arası olmayan adama deyirlər. [Al qulu adam pis örgənif, verməynən heş arası olmaz].

Ana məməsi kəsən -olduqca qəddar, rəhmsiz adam haqqında deyilir. [Ana məməsi kəsənin birini gətirif savet sədri qoyuflar bizə].

Anadan azan, dədədən təzən – soyu-kökü bilinməyən, bic insan. [Hər anadan azannan, dədədən təzənnən irəhbər olmaz].

Aşını pişiriflər – pis günə qoyublar. [Dēr ün solxoz direxturunun aşını yaman pişiriflər].

Atını-itini nallamaq -iş-peşəsini boşlayıb kiminsə arxasında düşmək, ziyan vurmağa çalışmaq. [Bu şofer Knyaz da atını-itini nallıyif, tüsűf mexaniyin üstünə, deir çıxartdırı].

Ari yuvasına torpax səpməx' – kimisə nahaqdan hirsləndirmək. [Sənin bu işin ari yuvasına torpax səpbəyə bənzəyir].

Ayiya dayı demək – yaltaqlanmaq. [Ay uşax, bir yır-yığışını edənətən ayya dayı dana].

Ayağı sürüşkən – pozğun. [Arzuman da əsgərrix'dən özünə bir arvat gətimişdi, əyağı sürüşgənin biriyydi].

Ayana-sayana gəlməx' – fikrə gəlmək. [Heç ayına-sayına gəlməzdə kin, Məmmədin qızı Xanəhmədə ərə gedəjəx']. (Q.).

Aynı açılmaq - kefi kök olmaq. [Ayrı yaşıyannan **uy** ana gəlinin aynı açılıf].

Ayibina kor olmaq – günahını anlayıb susmaq. [Bu İdris də **Vi**bina kor oluf susmur ha].

Aybını qara yer örtsün – qarğış, biabırçı adamlar üçün deyilir (yəni ölüsən, yer eyibini örtə). [Ayibını qara yer örtsün bu Nifdalının, heş şeydən utanmir].

Ayağının altında ölüm – alqış. – Ay Nuru, ayağının altda ölüm bu quzuları anar sürüyə qat (S.).

A yeyənə xeyir vermə (qarğış) – ölmək. [Bu yeyəsinə xeyir verməmiş Qaraşı göndərdim əvə dəhriyi gətisin, gəlif çıxmadı].

A yoldan gedən it, gəl yanımı yırt - ehtiyac olmadığı halda, ona-buna sataşıb öz başına əngəl açanlar barəsində deyilir. [Bu həmməşə belədi, “A yoldan gedən it, gə yanımı yırt” dər].

Av(ov) quşuna dönəmək - axtarmaqla tapa bilməmək. [Bizim bu Ədil av k'uşuna dönüf, tapammıram kin, iradyonu düzəltdirəm].

Babal yumax – nahaqdan, bilmədən danışmaq. [Mən baval yüəmmərəm, o savetin katibinnən nə dəm?].

Baxtı ayaq üstə durmaq – şəraiti yaxşı olmaq, əziyyətsiz dolanmaq. – Onun baxtı əyağ üstə durur.

Baxtı özünnən qabax gedir - ailə qurmaqdə bəxti gətirən, ər evində yarayan qadınlar haqqında belə deyərlər. [**Ə**, görmürsənmi, bu Gülsənəmin baxdı özünnən qavax gedir].

Balalarının başına sancmaq - hər hansı möhtərəm, hörmətli şəxsin xahiş və minnətindən çıxa bilməyib kiminsə günahından keçmək: [Get, səni filankəsin başına sancıram, bir də belə iş eləmə].

Başını bəzəmək – kiməsə əsassız böhtan demək, adını hallandırmaq. [Onnan k'utardılar, imdi də bu təzə gələn müdürüն başını bəziyillər].

Başı qoltux altı görməmək - çətin işə düşməmək. [Ay uşax, az danış, hələm sənin başın qoltux altı görmüyüf].

Başına xona qoymaq -böyütmək, tərifləmək. [Dünən məhtəvi qurtarif, başına xona quollar, o da naz-qoz eliyir].

Beybec eləməx' - xarab etmək, pisgünə qoymaq. [İşi beybec eliyənnən sōra, dəllər gəl bu işi sən gör].

Beşdə alacağı yox, üçdə verəcəyi – bivec adam. Heç bir dərd-səri olmayan, oğul-uşaq qəhrinə qatlanmayan, arsız, yüngül həyat keçirən adamlar barəsində deyilir. [Bəri gəl a bala, ona qoşulma, onun beşdə alacağı, üşdə verəcəyi yoxdu].

Boyun əti olmaq - nəyə görəsə başqasına yük olmaq, onun yanında gözü kölgəli olmaq. [Bir işdən ötrüm kiməsə boyun əti olmax yaxşı dəl].

Boynum qıldan incədi - kiminsə yanında gözü kölgəli, suçu olduqda, müraciət etməyə üzü gəlmədikdə deyilir. [Şəhərə getməyə sədirən bir maşın istiyəcəm, əmə boynum onun yanında qıldan incədi].

Boynun dalınnan kəsməx' – qəddar, vicedansız adam, haqqında deyilir. [Dēr, davadan qavax adamları boy ~~nūn~~ un dalından kəsən bir erməni NKV-desi variymış].

Boyuna boz ip ölçməx' – qarğış, yəni ölüsən. (İnsan rəhmətə gedəndə kəfəni düz biçmək üçün boz iplə ölüünün boyunu ölçürlər). [Boyuna boz if ölçüm qonşumuz Talivin, dedi əv tikəndə köməh eliyəcəm, əmə eləmədi].

Boyunu yerə soxum – ölmək (qarğış). [Ə, bunun boynun yerə soxum, yekələnif].

Boynu samiya dönəməx' – tənbəllik etmək, tüfeyli həyat sürmək. [Boynu samiya dönüf Narının oğlunun, əmə anasına köməh eləmir].

Boğazını çatiya salmax – gödəncil, qarinqulu, yeməyə tələsmək. [Toyda-vayda bu Umut boğazını çatiya salır].

Bir əli yağda, bir əli balda - ərköyün, çətinlik görmədən yaşayan adamlar haqqında deyilir. [Baxışın oğlunun bir əli yağda, bir əli baldadı, tā n~~ox~~uyacax?].

Bir əli it əlində, bir əli dad deyir – qorxusundan yaltaqlanır.
[İmdi Xeyransa qalib mətəl, bir əli it əlindədi, bir əli dad deyir].

Bir qəvirsənniyin yaraşığı - əndamlı, lakin bivec olan insanlara deyilir. [Atdıxanın bir qəvirsənniyin yaraşığı oğlu var, əmə nə xəri].

Bu pambığın qulağınnan çıxart – fikrindən daşın. [Ay oğul, bir də deyirəm, bu pambığın qulağınnan çıxart, o kız bizim ailəyə yaramaz].

Buna heç Ələyəz dağı da dayanmaz -bixərc adamlar haqqında deyirlər. [Buna heç Əlyəz dağı da dayanmazdı, Qəhrəmanın əvi dayandı].

Bilmir ki, harda bişib, deyir kin, bir çömçə də bira tök - başı çıxmayan işdən danışmaq. [Bu mal doxduru da bilmir kin, harda pişif, dər bir çömçə də bura töx'].

Bulum-bulum bulanmaq – arıq, cansız. [Ağca ayağıstə durammir, bulum-bulum bulanır].

Bol əlli, bostan könüllü – bəzi adamların yersiz səxavət göstərməsinə ehyamdır. [Müslüm kişi bol əlli, bostan gönüllü bir adamıydı rəhmətdix'].

Biyix verməmək - hər deyilənə qulaq asmamaq, hər təkliflə razılaşmamaq. [Bu təzəgələn birqadır də elə adam dəl, hər yetənə **büt** ix vermir].

Bildir ölüf boz eşşək, gəlin bu il ağlıyax - çoxdan olub keçmiş bir şeyi təzədən yada salıb heyfsilənmək. [Nə dər, ə, bu ona bənzir **buyıl** kin, bildir ölüf boz eşşək', gəlin **buyıl** ağlıyax].

Canına cəllad törəmək - gözündən aldırmaq, aman verməmək. [Fatmanın yetimi Həşim onun canına cəllad kəsilif].

Cin atına minmək – hırsınmək. [A bala, çıx get işinə, kişiyi cin atına mindirmə].

Çarçılıx etmək – aləmə yaymaq, xəbərçilik etmək. [**Oy**ün bir iş oldu məhlədə, imdi Elxan onu çarçılıx edif, yayır ələmə].

Çatıya düşməx' – tələsmək, hövsələsiz olmaq. [Bir şey olanda bu Qara özdən nü çatıya salır].

Çək uzantiya düşmək (salmaq) – get-gələ düşmək, süründürmək, bir məsələnin səbəb olmadan gecikdirmək. [Bizim də işimizi irayonun bangında çək uzantiya salıflar].

Çiranın burnun yandırmaq -bir kiçik iş görmək. [Bu oğlum 2 ildi kin, əsgərrihdən gəlif, əmə çiranın burnunu hələm yandırmayıf].

Çiranın divinə işix salmamax – ev-eşiyə xeyir verməmək. [Qonşunun oğlu Nədir də çiranın divinə işix salan dələ].

Çörək burnundan gəlsin – nankor adamlara deyilir. [Çörəyim burnunnan gəlsin, Qaranın, maşa dönük' çıxdı].

Çörəx kəsənnix' etməx – kiməsə haqsız pislik etmək. [Dirextur çörəh kəsənnix' edir bizə qarşı].

Çörəyinin düşmənidir - qonaqpərvərdir. [Binəli çörəyinin tüşmənidə bu Tanrıverdi məllim].

Cibi deşikdir - bixərcdir. [Məmməd müəllimin də həmməşə cevi deşix'di].

Cimbata çəkilmək – itmək, yox olmaq. [Nələdu gənə, bu qaroul cimbata çəkilif, görünmür].

Cizığından çıxmaq - yolunu azmaq. [Bu uşaxları telvizor ciziğinnan çıxardıf].

Dağarcıx çuvaldan böyük' oluf – böyüklərə hörmət qoyulmayanda deyilir. - [İndi dağarcıx çuvaldan böyük' oluf, a bala].

Dağarcığı yağılıyif, boş böyrünə bağlıyif – özündən razı adam. [Belələrinə dəllər dağarcığı yağılıyif, boş böürünə bağlıyif].

Dalağı sancmaq - xoşagəlməz bir hadisə baş verəcəyini əvvəlcədən hiss etmək. [Uşax da ertədən şəhərə gedif, əmə nədənsə dalağım sancır].

Dalına şinqroy qosmaq –uydurmaq, kiminsə adı bir nöqsanını böyüdüb, yaymaq. [Dəllər irayonnan gələn yoxlamanın dalına gedənnən sōra şinqroy qosuflar].

Darağına salmax – yaranmış fürsətdən əlüstü istifadə edərək hər hansı bir işi görmək, səmtinə salıb kimdənsə əvəz çıxmaq. [Sadıx uşaxları darağına salıf, qonşu kətdən qoun-quzu oğurruyuflar].

Daş daşdan ayrıldı -xəsis, simic adamlardan bir şey qopara bildikdə, tərs, inadkar adamları nəyə isə güc-bəla razı saldıqda bu ifadəni işlədirlər. [Yasın kılışıyı razı salanatan daş daşdan ayrıldı].

Daş daş üstə qalmadı – uçub dağıldı. - [Zəlzələdə Lellakan şəhərində daş daş üstə qalmadı].

Daşı atımax – uzaqlara getmək, görünməmək. [Gənə daşı atılıf İrvahım kışının, qorux qalif yəəsiz].

Daş atıb başın tutmaq - tərslik etmək, boş yerə mübahisə etmək. [Bu uşax səhərdən daş atıf başını tutur kin, oğurruxdan onun xavarı yoxdu].

Dəfə darağın çəkməx – hər nəyi varsa yiğişdirib getmək, uzaqlaşmaq. [A bala, sən bir dəfə - darağın çəkif burdan uzaxlaş].

Dənciyi dolu olmaq – çox şey bilsə də, heç kəsə danışmamaq. [Qızdar bəyi yengənin dənciyi doludu, əmə heş kimə danışmir].

Dənciyi boş olmaq – ağızında söz saxlamayan adam haqqında deyilir. [Dənciyi boş adamların yanında bir söz deməx' olmaz].

Dənciyi dar olmaq – söz götürməmək, hər şeydən incimək. [Qulam kılışının dənciyi çox dardı, hər sözü götürmür].

Dərdin maya gəlsin – alqış. – Dərdin maya gəlsin nə tez qaxıfsan.

Dəvəni xəlbirnən suvarmaq - cüssəli, yeyimcil adamlara az yemək vermək. [Getmişdix' Hacıxa in oğlunun touna, o saqolmuş da dəviyi xəlbirnən suvardı].

Dil vermek –başqasına qarşı qızışdırmaq. [Mürşüd uşaxlarına dil verdiyinə, uşaxlar da tay-tuşdariynan yol ay etmir].

Dil-dil ötmək – həyasızlıq etmək, diluzunluq eləmək. [Bir hayasız qızdı bu Telli, dil-dil ötür].

Dilini geri udmaq - utanmaq, nədənsə qorxub çəkinmək. [Arağı içif pəhlivana dönmüşdü Mədət, indi əmisini görən sahat dilini geri uduf].

Dili qıla dönəmək – həddən artıq yalvarib-yaxarmaq. [İraykomun qavağında sədrin dili qıla döndü].

Dilini udmax – hansı eybinə görəsə başqalarının yanında danışmamaq. [İmdi gördünmü, Talif nətər dilini uddu]?

Dilinin bəlasına düşməx – danışığını bilməyən, nəyə isə söz verən, ancaq yerinə yetirə bilməyən adamlar üçün deyilir. [Bəşirin oğlu Rusdam dilinin balasına tüşüf, odu irayona apardılar].

Dilini qarnına soxmaq – nədənsə qorxub çəkinmək. [Dünən Mürtüz içmişdi, məhləni dağıdırıcı, bən dilini qarnına soxuf].

Dilindən kirə istəməx' – hər hansı bir hadisəni bilsə də, danışmamaq. [Görürsən da, danışmağa dilinnən kirə istiyir].

Dili ələ də yetir, əlləzə də - hər şeyi bacarmaq. [Bayraməli kişinin dili ələ də yetir, əlləzə də, binədən belədi].

Diş-dırnaqnan yiğmaq - əziyyətlə var-dövlət toplamaq. [Yazılıq Saribəy, diş-dırnaxnan əv düzəltmişdi, oğlu dağıtdı].

Dişinin dibindən çıxanı demək – təhqiqredici sözlər demək. [ün müdür tişinin divinnən çıxanı qapıcıya dedi].

Dişini qurdalamaq – söz demək. [Ağabəyin yanında da tiş qurtdamax olmur, ələmə yayır].

Dovşan qatığı yemək – münasibət olmayan adam haqqında deyilir: [A bala, sənnən dovşan qatığı yemişəm mən].

Dünya yana bir xorum otu yanmaz – bivec olmaq. [Dünya yana Calal kişinin bir xorum otu yanmaz].

Doqquzu dörd eləyəcək - əhəmiyyətsiz bir iş görməyə qərar verib bunun üstündə israr edən şəxslərə kinaya ilə deyilir [Qoy indi də k'olxozun sədri o işdəsin, bəlkə dokquzu dörd eliyə].

Dönərgəsi dönməx' – vəziyyəti pis olmaq, işi düz gətirməmək. [Bu kəsiyin də dönərgəsi döndü, uşağını maşın basıf, ağırdı].

Duzu yeyif, duzdağı qırmaq – naxələf iş görmək. [Ay uşax, ağıllı ol, duzu yeyif, duzdağı qırma].

Elə bil toyu Qararxacda çalınır - tələsən insanlar haqqında deyilir. [Tələsmə, a bala, toyun Qaraaxaşda çalınır]?

Elə bil isti aşı ağızımı yandırıf – minnət qoymaq. [A kişi isdi aşın ağızımı yandırıf, gedif-gəlif əl çəx'mirsən].

Eninə-uzununa vermək – kökəlmək. [Arsız adamlar həmməşə eninə-uzununa verillər].

En gedib-uzun gəlmək - boş-boşuna ora-bura vurnuxmaq. [Baxıram, səhər ertədən Mansır idaranın qavağında en gedir, uzun gəlir].

Evdən eşikdən çıxmaq - çətin vəziyyətə düşərək, olub-qalanı satmaq. [Şofer Goyüşün oğlu atasını əvdən-eşix'dən çıxartdı tamam].

Əliuzantılıq eləmək - tamahını cilovlaya bilməmək. [Əliuzantılıx eləməx' də belədi, axırda ilişirsən].

Əlimyandıya düşmək – kiməsə möhtac olmaq. [Oğlu maşınınna adam vurmuşdu, oncun da yazılıq Əli beş-on gündü əlimyandıya tüşüf].

Əldən-ağıza qalmaq – ona-buna möhtac olmaq. [Ona-buna köməy eliyən Qərif kişi indi əldən ağıza qalıf].

Əli ağızına çatmir – tənbəl və aciz adamlar haqqındadır. [Mədinənin oğlu bir fağırin biridi, əli ağızına çatmir].

Əlindən gələni beş qaba çəkmək – nə edirsən et. [Get n^{ed} irsən et, əlinnən gələni beş qava çəx'].]

Əlinə çöp qırıb vermək – kiminsə öhdəsindən asanlıqla gəlmək. [İclasda birqadirin əlinə çöp qırıf verdilər].

Əlinnən it əppək yeyir – zəif, taqətsiz. [O günə düşüf kin, əlinnən it əppəx' yēr].

Əlinə-ayağına döşənmək - yalvarıb yaxarmaq. [Uşağının məhtəfdəki qobudduguşa görəm, anası məllimin əlinə-əyağına döşəndi].

Əleyi ələnib, xəlbiri də göydən asılıb – qocalıb, əldən düşüb. [Təzədənnən n^{le}ləsin, əleyi ələnif, xəlbiri də göydən asılıf].

Əli daş altdadir - kasıbdır, borcu çoxdur və dolana bilmir. [Qonşular köməh elədi Zalxa qarıya, elədi kin, əli daş altdadı].

Əli qısa olmax – kasıb olmaq. [Əli qısa olduğuna fağır Qurvan kəndin toy^{ar}na da gedəmmir].

Ələkçiyə qıl vermək – kiminsə tərəfini nahaqdan saxlamaq, yaltaqlanmaq. [A kişi, saşa nə qalıf, sən də ələx'çiniq qıl verənisən]?]

Əngə vermək - qulaq ardına vurmaq. [Ona da nə dəllərsə, əngə verir, heş vejinə dəl].

Ətək-ətəyə bağlanmaq – birləşmək. [İclasda Zamannan Usuf ətəx'-ətəyə bağlıyif sözdərini dədilər, yaxşı da elədilər].

Ətin tökülsün - zarafata salıb biabırçı, nalayıq söz deyənlərə aiddir (qarğış). [Əti tökülsün Mayanıŋ, şennix'də bizi biavır eliyif tamam].

Əv quşuna dönəmək – fağırlamaq. [Tutulannan sōram İdris əv quşuna dönüf].

Gedənə yengədi, gələnə dingə - hər şeyin ortasından çıxmaq. [Xatın arvat da gedənə yengədi, qalana dingə].

Gəlini çölə çıxartmax – evə təzə gələn gəlinin may ayında – yazın güllü-çiçəkli vaxtında çöldə gəzdirilməsi. Buna seyran ayı da deyilərdi. [Əlipaşanın gəlinini bələn çölə çıxardıflar].

Gözdən qıl qapmaq - hər şeyi qamarlamaq, hər şeyə tamah salmaq. [Görürsənmi, Nōruzun oğlunu, gözdən qıl qarpır].

Gönünü çaya axıtməq – gecikib, başqasından geri qalmaq. [Gönüünü çā axıtdı Osman, çox gej əvləndi] (B.).

Gözündə qıl əyirmək – əziyyət vermək. [Bu Qızbəsin bir yetimi var, uşaxların gözündə qıl əyir].

Gözü dari dəlmək - hər şeyə fikir vermək, nəzərindən heç nə yayılmamaq. [Elə uşax var kin, gözü dari dəlir, böyük'lərə çoxlu sual vērir].

Gözə kül üfürmək – yalan danışmaq. [Buna bax ə, nəqayırısan, gözə kül fürürsən]? 

Gorun çatdasın! - rəhmətə getmiş bir ağsaqqalın qoyduğu qayda-qanunların və əməllərinin ziddinə gedilərsə, deyərlər: [Ax, ay filankəs, gorun çatdasın]!

Goruna ala iti bağlıym – (söyüş), pis adamlar haqqında deyilir. [Goruna ala tuluyu bağlıym pis adamın].

Hoydu-hoyduya qoymaq – üstünə gülmək, lağa qoymaq. [Bu yazık Mikeyili hoydu-hoyduya qoyuflar].

Göynən getmək – nəyəsə güvənib heç kəsi saymamaq. [Bu Urusdamin oğlu binəli böyük'-kiçix' tanımır, göynən gedir].

Xaçoyun xançalı var – əlindən bir iş gəlməyən, boş-boşuna qürrələnənlər haqqında deyilir. [Bir atı var, minə də bilmir, gündə tumarriyir, dəsinnər kin, Xaçoyun xəncəli var].

Xəmir yeyənin fağırı olmaz – etibarsızlıq ifadə edir. [Xamir yeyənin fağırı olmaz,  ün yaşıdı kişi onu buyurdu, qulağ asmadı].

Xamir çox su aparacax – işlər uzanacaq. [Dəsən bu xamir çox su aparacaq, barışmıyacaxlar].

Xeyirsiz qohumun xeyratını yemək – qohum-qaranın xeyir şərinə yaramayan imkanlı adamlar haqqında deyilir. [Eh, xərsiz qohumlar da çoxdu, xərsiz qohumun xeyratını yem].

Xəmirimiz bir yoğruluf – xasiyyətcə bir-birinə oxşamaq. [Bu dayımöğlunnan mənim xamrim bir yoğruluf xəsiyətimiz birdi].

Xon açmaq - geniş süfrə açmaq, qonaqlamaq. [Hər gün də xon açmax olmur ha, vaxtı-vədəsi olmalıdır].

Xoruzu qoltuğuna verilmək – işdən qovulmaq və ya pis bir cavabla qayıtmaq. [Dər,  ünnərim tükançının xoruzunu  tuğuna veriflər].

Xurduna girmək - kiminsə qılığına girmək, etibarını qazanmaq. [Görürsən da, Zərgarrarın Musası sədir in xurduna girif].

İliyini vurmaq – son imkanı əlindən almaq, tam axırına çıxmaq. [Yoxlama gəlməşdi, məhtəvə, direxturun iliyini birdəfəlik vurdular].

İlan dili çıxartmaq - yalvarib-yaxarmaq. [Hələ o yekəlix'də Nurunun ilan dili çıxardığını görsəydin, nə deərdin]?]

İfliyi üzülmək - arıqlayıb çöpə dönəmək. [İşdəməx'dən Ədilxanın ifliyi üzülüp, şalvari da belində durmur].

İsti aşı ağız yandırmaq – birinə köməyi dəyməyən, lakin başqasından köməklik istəyən adama deyirlər. [A bala, isti aşın ağzımı yandırıf, indi də gəlirsən, bu belə oldu, o elə].

İtdən alıb, itə vermək – danlayıb abrının tökmək. [oyün gördüm kin, Lələsi nəvələrini itdən alıf, itə verdi].

İtdən peşman olmaq – həddən artıq peşman olmaq, xəcalət çəkmək. [Sırağ aylın gördüm Həbib, itdən peşman oluf qonşusunun atını vurdوغuna görə].

İtdən çörək istəmək – dilənci vəziyyətinə düşmək, dosta-düşmənə əl açmaq. [O günə tüsüf kin, Süleyman, itdən çörək' istiyir].

İt otu- bağayarpağı – boş, əsassız işlər haqqında deyilir. [A bala, bəri iyəl onun danışlığı it otu, bağayarpağıdı].

İtdən çöpük istəmək - dilənci vəziyyətinə düşmək, dosta-düşmənə əl açmaq. [Məlix' itdən çöpük' istiyir, sən də onnan danışırsan].

İt çeynəyinə düşüb - söylənilir, işləri düz götərmir. [Anası ölmüş Şirin it çiynəyinə tüsüf, işi heş düz gətimir].

İşqırığı içində qalmaq – istəyi boşça çıxmamaq. [İşqırığı içində qaldı Nağdalının, bizim uşağı işə götdülər, onunkunu yox].

İynəyə sap olmaq - başqasının felinə uymaq. [Min kərə dedim kin, ayə, iyniyə sap olma, indi də qalif mətəl].

İynənin gözünnən keçmək – ariqlamamax, pis günə düşmək. [Getmişdim Alı kişiñin yanına, yazix elə bil kin iynənin gözünnən keçif].

İynəynən gor eşmək - əzab-əziyyətli, başa gəlməsi mümkün olmayan iş görmək. [Bir gündədi kin, o gördüyün İsə dəl, iynəynən gor eşir].

Kar iti qurd aparıb – deyilənlərə qətiyyən fikir verməmək, qulaqardına vurmaq, bivec. [Böyük'lər də nəxtartana axıl qour ona, qulaq asmir, elə bil kin kar iti qurd aparıf].

Keçi qurdun nəyini yeyib? - yəni, zərrəcə suçu olmamaq, heç kəəsə yamanlığı dəyməmək. [Ay qardaş, çox danışacaq, keçi qurdun nəini yeyif, çıx get, işimizi görəh].

Keçəlin dərdi başı, bir qazan ayran aşı – dolayısı ilə nə isə əldə etmək. [Səninki də odu, keçəlin dərdi başı, bir qazan ayran aşı].

Kələfini itirməx' - başı qarışmaq, nə etdiyini bilməmək. [Artıx hesaf bu Şərif kələfin ucunu itirif, bilmir, **ne** əsin].

Kəllə-daban danışmaq – dava-dalaş salmağa çalışmaq, tərs danışmaq, ara qatmaq. [Gör-eşit, bu Oruc kəllə-daban danışmağının bir xatiya iras gələcəx'].

Kəhliyi azmax – mədə-bağırsağı pozulmaq. [Cızdağı da uşax çox yəndə kəhliyi azır].

Kərə yağdan qıl çəkmək – tədbirli və diqqətli olmaq. [İşi də elə görür kin, elə bil kərə yağdan qıl çəx'ir].

Kütə hürmək - kiməsə yaltaqlanmaq. [İndi də belə ayamdı, ağrın mana gölsin, çoxları kütə hürüyür].

Kor it xeyir görməz - həmişə özünün düşünən, başqlarına faydası dəyməyən adamlar barəsində deyilir. [Vəzifəli bir yaxın qohumum variydi, mən, mənim Allahım, onnan kor it də xeyir görmədi heç].

Kəlləsini yerə atmaq – yatmaq, uzanmaq. [**Q**ey Qasıim dayı axşamnan kəlləsini yerə atıf].

Kürküñə birə düşüb - nədənsə qorxmaq. [Dərin dərədə mal oğurradığını biliflər, onun da İmranın kürküñə birə tüşüf].

Kor Aliya üzgüçü demək – boş-boşuna tərifi sevmək. [Bunun işdəri Kor Aliya üzgüçü deməyə bənziyir tamam].

Kürd aşına döndərmək – qarışdırmaq, nizamsız iş görmək. [Getmişdim hesafdarlığı, hesafdar sənəddəri kurd aşına döndərif].

Kürəyi çatdamaq - ailəsini dolandırmaq xatırınə hər bir ağır işlərdə çalışmaq. [Axşamatan kürəyi çatdırır Nağının, əmə heş kimə möhtac **də**l].

Kor kor, gör gör - hər hansı bir şeyin sübuta, isbata ehtiyacı olmadığını nəzərə çatdırmaq üçün deyilir. [Kor-kor, gör-gör, atasından ayrılanın sōram Qiyas yekə əvlər tix'di, özünə k'ismat].

Köhnə palan içi tökmək - köhnə inciklikləri yada salmaq, keçmiş içləri qurdalamaq. [Məlix' basmanın üstdə kişilərnən danışındı, əmə köhnə palan içi töx'ürdü gənə].

Kipriyinnən od götürmək - ağır əzab-əziyyətə, çətinliklərə qatlanmaq. [Uşaxlığının Nədir kirpiyinnən od götürüf].

Kütünü kəsmək - gözdən, nəzərdən salmaq. [Anbardan çıxannan kütü kəsilif Pirinin].

Körpüdən keçəndə yan-yana dəymək – uzaqdan-uzağə qohum olmaq. [Babalarımız körpüdən keçəndə yan-yana dəyiflər olmuşux qohum].

Köhlən kəsilmək - kiminsə gözündən aldırmaq, göz verib, işiq verməmək. [Bu qonşumuzun anası məhliyə köhlən kəsilif].

Qabağında ölüm – alqış. – Qavağında ölüm, ay Nərgiz, gör sahat necədi? (B.).

Qabağından yeməmək – söz götürməmək, heç kəsə boyun əyməmək. [Ağa Mehralı da, Ağa Mehralıda ha, heş vaxt qavağının yeməzdi].

Qabağına daş diğirratmax – çətin işə salmaq. [Uşağın qavağına daş diğirriyillar kin, işdən qaşşın].

Qadan maya gəlsin – alqış. – Qadan maya gəlsin, bir telfunu gəti, bibinnən danışım (G.).

Qılı qıldan seçmək – tədbirli, dünya görmüş adamlar barəsində deyərlər. [Bu yaşında Zəkyə qarı qılı qıldan seçir].

Qanını satın almaq – böyük bir xətadan qurtarmaq. [Qanının satın aldım Kananın, babası döəciydi onu].

Qanının arasına girmək - kimi isə bədbəxt bir hadisədən xilas etmək, ölümdən qurtarmaq. [Deputat İlyas onun qanının arasına girdi, qaladan qutardı, əmə o bunu bilmədi].

Qansızın biridir – vicdansızdır, heç kəsə rəhm etmir. [Bu qoruxcu qansızın biridi, xalxin qoun-quzusuna yazıçı gəlmir].

Qaragöz oyununa salmaq – arzu edilməz hadisələrə düşər olmaq, dalbadal gözlənilməz mərhumiyyətlərlə üzləşmək. [A bala, məni qarayöz oynuna salma, qoca adamam].

Qarğı, məndə qoz var – dilinə sahib olmayaraq özünə aid hər hansı bir məlumatı bildirənlər barəsində işlədir. [O işi həsk

bilmirdi, özü xaxa sezdirdi kin, qarğı sezdirdi kin, qarğı məndə qoz var].

Qara sudan qaymaq çəkmək – qənaətcil. [Bu qonşumuz Dilşad arvad qara sudan qaymax çəx'ir].

Qara şumda qara qığını görür – diqqətcil adamlara deyirlər. [Sənəm qarı qara şumda qara qığını görür, sən də ona məsləhət verirsən].

Qarnınnan qara qannar axmaq - dərd-qəm içində olmaq, fikir çəkmək. [Söylü arvadın qarnınnan qara qannar axır, oğlu Əfqanıstan davasının urusetdə qalıf, gəlməx' bilmir].

Qarnı əyilmək – danışdırılmamaq, küslü gəzmək. [Nədənsə qaynim oğlunun qarnı mənnən əyilif].

Qaraçı çalır, kürd oynuyır -əsassız olaraq bir-birini müdafiə etmək. [Başa tüsdüm, sədirnən hesafdarın işi qaraçı çalır, kürd oynuyur məsələsidi].

Qara qızın dərdi varmış – sinəsində sözü varmış, başqa niyyəti, umacağı varmış. [Həyə, qara qızın dərdi varılmış, indi bildim bunu].

Qaşıq çömçədən böyük oluf - yəni böyük sözünə baxan yoxdu, oğul-uşaq özbaşına olub, zamana dəyişib. [A bala, bu əyamda qaşix çömçədən böyük' oluf tā].

Qaşıq -qaşıq yiğib, çömçə-çömçə dağıtmaq - gəlir- çıxarını bilməyən bədxərcə adamlara aiddir. [İş elə gətdi kin, atasının qaşix yiğdiğini çömçə-çömçə dağdıdı Əsgər].

Qatoyunu qaldırmaq – adına min cür böhtan qosmaq. [Omarın da qatoyunu öz qohumları qaldırıflar].

Qincix-qincix olmaq - işlədiyi bir eyibin başqları tərəfindən duyulduğunu hiss edərək ağrını içində boğmağa məcbur olanlar haqqında deyiflər. [n şenniyin içində maşa bir söz dedi sədir, qincix-qincix oldum xalxin içində].

Qırx inayı sağılır - kinaya ilə özünü öyən adama deyirlər. Daha kəskin olaraq – “Elə bil qırx eşşəyi sağılır” da deyirlər.

Qırmızılığına salmaq - utanıb, qızarmamaq, ədəb-ərkan gözləməmək. [Qonşumuz qırmızılığına salıf apardığı xizəri bir ildi qaytarmır].

Qırx qazana çalası – aravuran, sözgəzdirən adamlara deyilir. [Bu Telman kin var, düz qırx qazana çalasıdı].

Qır sakqız oluf yaxadan yapışmax – höcətlik etmək, əsassız mübahisə aparmaq. [Noruz da qır sakqız oluf yapış� yaxamnan, deir gə urusetə gedəx'].

Qiyiq verməmək – hər deyilənlə, hər təkliflə razılaşmamaq. [Bəndalı kişi hər şeyə qiyix verən dələl].

Qoltuğu qarpızdanmax - əsassız yerə lovğalanmaq. [Atası uşağını təriflədix'cən onun da qolduğu qarpızdanırdı].

Qoltuğuna qarpız vermək – tərifləyib yola salmaq. [Uşağın qoltuğuna qarpız verif, bir bəh-bəhlə göndəriflər burya]?

“Quran”dan don geymək - suçlu bir adamın min cür andamanla özünü təmizə çıxarmağa çalışması. [“Quran”dan don geyinsə də, İmanquluya inanma, nə çoxdu onun yalani].

Qurtdu-qurtdı danışmax – yerli-yersiz, kiməsə yönəldilən kinayəli sözlər. [Gənə Hənifə arvat qurtdu-qurtdı danışındı bulağın başında].

Quyruq yemir ki, murdardır – eeoist adamlara deyilir. [Başmaxçıların Qərivi quyrux yemir kin, murdardı, sən də ona söz dərsən].

Qulağı dari dəlir – diqqətli olmaq, hər şeyə fikir vermək. [Zalim oğlunun qulağı dari dəlir bu yaşında].

Qulağında sırga eləmək – yadda saxlamaq, unutmamaq. [Qulağında sırga elə, mənim sözdərim].

Lavaş qulağı genəldir – həll olunmuş mübahisəli məsələni yenidən müzakirəyə çevirir və ya kiməsə yaltaqlanır. [Gördünmü, ögün Çoban Haley sədirnən dilləşir, bu yannan da çovan yoldaşı, Xurşud lavaş qulağı genəldir].

“Lolo-lolo”, kürdə də “lolo?” – yəni hamiya kəf gələrsən,ancaq mənə keçməz. [Ay uşax, “lolo-lolo”, kürdə də “lolo”, get bala, məni yalladammazsan].

Murdar suya qoy iç – ipək xasiyyətli adamlar haqqında deyilir. [Umudun bir qızı varıydı, mundar suya qo iç].

Meydan sulamaq - kiməssə arxalanıb hər bir iş görmək. [Şəhrabanu arvat tulacerməzdən qaxıb meydan suluyur].

Mız qoymaq - hər şeyə bəhanə tapmaq. [Bu da gəlif, işimə bir mız qour].

Mən gəlmışəm gəlin görməyə, gəlin də gedif çımən dərməyə - kimi isə yoluxmağa gəlib evdə tapmayanda və biçilib ölçülməmiş iş barədə deyilir. [Mən gəlmışəm gəlin görməyə, gəlin də gedif çımən dərməyə].

Nalını günə vermek - vəzifədən çıxməq. [Bir ildi kin, Teyivi işdən çıxarıflar, imdi nalını günə verir, işdəmir].

*Mamanı oynamaq - kəsərli sözdən, acığından yanıb-tökülmək, başına-dizinə döymək. [O **de**y, Gülbahar hirsinnən əvdə mamanı oynuyur].*

No üşdə alacağı var, nə beşdə verəcəyi – bivec. [Bu Balaxanımın da dünya vecinə dəl, nə üşdə alacağı var, nə də beşdə verəcəyi].

O qədər gül bitib, reyhan orada itib – Saxtakarlıq həddini aşib, həqiqət gözdən düşüb. [Eh, a bala, imdi oxartana gül pitif, irehan arada itif].

Oymasını keçinin buynuzuna keçirmək - tələyə düşmək. [Gənə bu Nədir oymasını keçinin buynuzuna keçirif].

Onun paxırı çıxıb - xasiyyəti dəyişib. [İrayona deputat seçilənnən onun paxırı çıxıf, adamları bənmir].

Öz eşşəyini sürür – doğru olanı qəbul etmir, əsassız mübahisə aparır. [Mən ona axıl qouram, o gənə də öz eşşəyini sürür].

Papağının ortası deşikdi – düz danışmağına baxmayaraq, eşidən yoxdur, saya salmırlar. [Bu Aydın da düz danışlığına papağının ortası deşix'di].

Pişik başı bəzəmək – böhtan, yalan quraşdırmaq. [Gənə uşaxlar pişix' başı beziyif sədiri lağa quullar].

Saqqızını oğurlamaq – aldatmaq, başdan çıxarmaq, qılıqla razı salmaq. [Şahkərəmin qızının sakqızını oğurruyuf qaçırlıflar beyjə] (G.)

Saman altdan su yeritmək - üzdən sakit görsənib, gizlində təsəvvürə gəlməz işlərlə məşğul olmaq. [Qonşuluxda bir çəlimsiz arvat varyidi, saman altdan su yeridif, hammiyi bir-birinə döyüdüdürdü].

Səbət dalınnan gilas töküür?- qeyz ilə danışan bir şəxsin sözlərinə gülüb, qulaq asmırlarsa bu ifadə işlədir. [Dedix'lərimi də eşitmillər, elə bil səbət dalınnan gilas töküür].

Səs salmaq – seçki zamanı səs vermək. [Qonşular yiğilif səs salmağa gediflər].

Soyub soğana döndərmək – kasıblatmaq. [Bu oğlum məni soyuf soğana döndərdi].

Sümüyünni it sümüyünnə calanmaq – pis adamlı qohum olmaq. [Bacım gedif sümüyüünü it sümüyünnə calıyıf].

Şahla şılə yemir kin, bığı bulaşar – egoist adamlar haqqında deyilir. [Əlifağa şahnan şılə yemir kin, bığı bulaşar, sən də ona ağıl qoursan].

Şahla şılə yemir – heç kəsin qarşısında alçalmır, ləyaqətini üstün tutur. [İmdi yekələnif Mərdan, heş şahla şılə yemir].

Şapalaqla üz qızardır -heç bir iş görmür, lakin özünü o yerə qoymur. [Nazdının oğlunun əlinnən bir iş gəlmir, əmə şapalaxnan üz qızardır].

Şeytanı qırıldı (hər üç şəxsədə) – birdən-birə hirsı soyudu, baməzə bir sözün təsiri ilə yumşaldı. [ün yaman hirsdənmişdi əmim maşa, anamı görəndə şeytanı qırıldı].

Şeytana papiş tikir - hiyləgərdir, hər şeyi bacarır. [Bu mal doxduru kin var, laf şeytana papiş tikir].

Şeytandan qabax doğuluf – coxbilmiş və hiyləgər adamlar haqqında deyilir. [Bu tükançı şeytannan qavax doğuluf].

Tərəzinin ağır tərəfində oturur - varlılara yaltaqlanır. [Kəndin partiya təşkilatı müdam tərəzinin ağır tərəfində oturur, kasif-kusufun tərəfini saxlamır].

Tulux kimi dolmax – hirslənmək. [**O**n n**o**muşdusa, mexanik tulux kimi dolmuşdu].

Taxtasız-taxtasız işdər görmək - insana layiq olmayan hərəkətlər etmək. [**Oy**ün Orucu gördüm, dēir kin, əvdirəhman taxdasız-taxdasız işdər görüf].

Tikəsinə qızırğalanmaq - olduqca xəsis, simic olmaq. [Tikəsinə qızırğalanan adamdı bu ferma müdürü].

Tatın gəlişi, kürdün görüşü – yəni, sən məni haçan axtardın ki, mən də sənə yarayım. [Bax, tatın gəlişi, kürdün görüşü, sən maşa havaxt üz tutdu].

Toy günüünü qoyub, vay günü bəzənir – vaxtsız-vədəsiz iş görənlər haqqında deyilir. [Bu da mənim qananım, toy gününü qoyuf, vay günü bəzənir].

Toyda donunu tanımaq – səhv olaraq başqasının malına sahib olmağa çalışmaq. [O da toyda donunu tanıyif, imdi də tüşüf qalmağala].

Toyux əl-ayağı yeməx' - əlləmayaq, hər şeyi qurdalayan insan. [Elə bil, bu uşax toux əl-əyağı yeyif, durammir].

Ucundan tutb, ucuzluğa getmək – xırdaçılıq eləmək, adı bir işdə ifrata varmaq. [Bu qaynənəm də ujunnan alif, ucuzduğa gedir, məni bezdirif] (E.).

Üzüm ayağının altına – yalvarış ifadəsidir. [Üzüm ayağının altına, bu meşoyu içəri götür].

Üzə bir, astara iki olmaq – ikiüzlü adamlara deyilir. [Eh, ay bala, imdi nə çoxdu üzə bir, astara iki olan adamlar].

Varından yox olmaq - bərk peşman olmaq. [O ögün mənə yönəlix nahax danışlığına imdi məni görəndə varının yox olur].

Yağı daşmaq – tələsmək. [Zalim oğlu, yağıñ daşır, nədi, belə tələsiyirsən]?

Yağ yeyib, yaxada gəzmək - gününü kef-damaqla keçirmək, qayğısız həyat sürdürmək. [Elə uşaxlığının bu Nəvi yağ yeyif, yaxada gəzif].

Yalnan kiritməx – nə isə verməklə susdurmaq. [Gördün da, melisənin böyyünü yalnan necə kiritdim]!

Yarı mənsil eləmək - məhsulu itkiyə vermək, hazırlanan məhsulu zay etmək. [Qonşumuz Gülbadam savax xəpini yarı mənsil eliyif].

Yan çəkmək - tərəf saxlamaq, təəssüb çəkmək. [Bu uşax dəsən dayısının təsvini saxlıyır, həmməşə yan çəkir].

Yandığınna yarma çəkir - hirsindən yanıb töküür, acığını soyuda bilmir. [O Kar Əsədin nahax sözdərini eşidənnən yandığımnan yarma çəkirəm].

Yandımhaya düşmək - hər hansı xəbəri eşidib bərk əl-ayağa düşmək. [Yaman yandımhaya tüşüf gəlniş qohumları].

Yeddi göbək saymaq - qohumbaz adamlara məxsus olan xüsusiyyət. [Məhtəf direxturu yeddi gövəx' sayif işə qour].

Yel əsib, qoz tökülüüb - asan qazanca, müftə yeməyə qaçanlar barəsində deyilir. [Yay oldumu, hamı arannan tökülüf gəlir, dağa, elə bil yel əsif qoz tökülürburda].

Yumurtadan yun qırxmaq – xəsis adamlar haqqında deyilir. [Xalamın bir əri var kin, yumurtadan yun qırxır].

Yumurtası tərs gəlməx – bir yerdə bənd olmamaq, narahat olmaq. [Ona bax, elə bil yumurtdası tərs gəlif, səhərdən idaranın qavağında vurnuxur].

Zəncir kimi düzülmək – hamının bir-birinə qohum, arxa olması. [Kəndin yarısı gözəldərəlilərdi, zincir kimi düzülüflər].

Zarinci olmaq – ömürlük xəstə olub yatağa düşmək, əldən-ağıza qalıb başqalarına möhtac olmaq. [Allah zarinci olmaxdan adamı uzaq eləsin].

Zing yeri qoymaq – bir məqsədə çatmaq üçün durmadan çalışıb-çabalamaq. [Əlişan zingini yerə qoymasayıdı, bu əvi də tükəmməzdi].

Zurna çalmaq - birinin pis işi hakkında danışmaq, şaiə yaymaq. [Qərif yerdən gəlif vəzifə tutannarın arxasınca zurna çalallar].

AYAMALAR, LAĞAMALAR

Köməkçi adların ən maraqlı növlərindən biri də ləqəblərdir. Ləqəb ərəb sözü olub “əlamətə görə ad” mənasındadır. Xalq danışq dilində ləqəbə ayama və ya lağama da deyirlər. Müəyyən xüsusiyyətləri və əmələgəlmə yerinə görə ləqəblər şəxs adlarından fərqlənir. Belə ki, mənfi və müsbət məzmunlu ləqəblərə şəxsin özü arasında müəyyən formada həqiqi və ya məcazi mənada əlaqələr olduğu halda, şəxs adı ilə şəxsin özü arasında heç bir əlaqə yoxdur. Bundan başqa, hər bir insana əsas adı valideynlər, qohum-əqraba verirsə, ləqəbi isə həyatda hər bir şəxsin ya özü qazanır, ya da müəyyən bir fiziki qüsürü, pis hərəkəti, peşə məşgülüyyəti, sənəti və xasiyyətinə görə başqaları verir. Elə də ola bilər ki, hər bir şəxsin uşaqqı vaxtı bir ləqəbi, böyüyəndə isə başqa bir ləqəbi olur.

Türk xalqlarının, eləcə də Azərbaycan türklərinin ad sistemində ləqəblər – ayamalar xüsusi yer tutur. 1989-cu ilədək Azərbaycan türkləri yaşamış Ağbabə və Şörəyel kəndlərində həm qadın, həm də kişi adlarına qoşulan maraqlı ayamalar, lağamalar olmuşdur. Şəxsə aid olan həmin ayamaların müxtəlif semantik mənaları vardır. Ağbabə kəndlərində işlənmiş ayamaları leksik-semantik mənalarına görə belə təsnif etmək olar:

1) İnsanın fiziki qüsürü və fiziologiyasını əks etdirən ləqəblər (lağamalar): Kar Novruz, Kor Məsmə, Mürçümlü Hasan, Keçəl Əsəd, Ala Qurban, Dımbılı Zivər, Pıstılım Sənəm, Sümsübürün Sidiqə, Qaban Əjdər, Xırroy Güllər, Uzun Vəli, Korkor Hacıxəlil, Qotur İsləmayıl, Qozbel Səfər, Lal Yetər, Corru Qərib, Lətdi Əbzər, Dombagöz Xudaqulu, Əyri Mürsəl, Mizburun Talib, Mırıx Yusif, Mırtıx Araz, Kiftə Əsmər, Çopur İslafil, Qüzdüylü Məsim, İybaldır Mələk və s.

2) İnsanın xasiyyəti və psixoloji xüsusiyyəti ilə bağlı olan ləqəblər: Mürəd Həşim, Yevrey Ələmdar, Ölü Narın, Bilik Salman,

Fağır Ağəli, Qidik Ağası, Qız Durar, Qırmızı Bəylər, Mızmız Məhəmməd, Bolşevik Məhərrəm, Yeddirəng Sınəvər, Dəli Paşa, Cinni Şərəf, Qurddu Yasın, Başdanxarab Oruc, Tutmalı Zəkiyyə, Malades Qurban, Qaz Dönə, Ördək Gülsənəm, Küsəyən Qızdarbəyi, Alağuz İsə, Aqa Mehralı, Kürük', Əli, Gond Əhməd və s.

3) İnsanın müəyyən pis hərəkətləri ilə bağlı olan ləqəblər: Cöngə Teymur, Qancığ Əsgər, Eşşək Şəmil, Öküz Ömər, At Dursun, Oğru Nədir, Yasoyul İslam, Çalxey Güləsər, Xəbərçi Məmiş, Klaviznik Cəfər, Tülkü İbrahim, Şeytan Nəcəf, Lağlağı Yunus və s.

Burada cöngə “qanmaz”, qancıq “yaltaq”, “bilik”, “dovşan” fağır, tülükü “hiyləgər” mənalarındadır.

4) İnsanın peşə və sənəti ilə bağlı olan ləqəblər: Zurnaçı Əhməd, Tükançı Ələhbər, Toyçu Xəlil, Qəleyçi Əli, Aşıq Nəsib, Dəllək İsmayıł, Dəmirçi Nəsif, Mantyor Ali, Çoban Əhməd, Buruxçu Nəbi, Sınıxçı Əkbər, Usta Qəmbərli, Mexanik Usuf, Anbardar İsmayıł, Dəyirmançı Məmmədvəli, Hesabdar Namaz, Aqronom Musa, Sədir Elləz, Motorist Kazım, Doxdur Əli, Yun Namaz, Poş Bayram, Molla Qafar, Seyid Əli, Sovet Qənbər, Kombayinçι Məhərrəm, Şofer Səfər, Traktorçu Xıdır, Nalbənd Hacı, Həvəci Ağannə və s.

5) Müəyyən hadisə və vərdişlə bağlı olan ləqəblər: Dəvəkəsən Ələsgər, Danayeyən Namaz, Cələkəsən Heydər, Dəribağlayan Əhəd, Komsökən Ziyəddin, Çuvalaçan Mərdan, Ayıbasan Lətif, İldirimvuran Bəkir, Boranadüşən Əli, Motalciran Sənəm, Yelaparan Əsəd, İləngəzdirən Mürtüz və s.

Kəndlərin bir qismində tayfa adına çevrilən ləqəblər işlənərdi. Məsələn, ətyeməzdər, xaşilyeyənnər, başıçapıtlılar, şeytannar və s.

Müharibə dövründə ataları müharibədən qayıtmayan uşaqlara da ləqəblər qoşularaq anasının adı ilə çağrırlardı:

Nazdinin Əlisi, Zəkiyənin Salmanı, Fatmanın Əzizi, Safanın Hidişi, Teyfənin Həşimi, Mürəstəmin Yaqubu, Cibreyilin Şirəfili, İsmeyilin İslami və s.

Ə D Ə B İ Y Y A T

1. Azərbaycan dilinin dialektoloji lügəti. Bakı, 2007.
2. Arpaçay köylərindən dərləmələr. Ankara, 1976.
3. Bayramov A.Ə. Oğuz elindən. Ozan dilindən. Bakı, "Elm", 2000.
4. Bayramov A.Ə.Qədim Oğuz ellərinin Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları. Sumqayıt, 1996.
5. Bayramova A.A. Qərbi Azərbaycanın Ağbaba şivəsində ismin halları. SDU-nun Elmi xəbərləri. Bakı, 2012.
6. Bayramova A.A. Ağbaba şivəsində zərflər. – Doktorant və gənc tədqiqatçıların XVIII konfransının materialları. Bakı, 2013.
7. Bayramova A.A. Ağbaba şivəsində qoşma və bağlayıcılar. – H.Əliyev və Azərbaycanşünaslıq elmi konfransının materialları. Sumqayıt, 2013.
8. Cəfəroğlu Ə. Doğu ellərimiz ağızlarından toplananlar. Ankara, 1995.
9. Ercilasun A.B. Kars ili ağızları. Səs bilgisi. Ankara, 2002.
10. Əsgərov B.Q. Ağbabada qalan izlər. Bakı, 2004.
11. İrəvan xanlığı. Bakı, 2010.
12. "Kitabi-Dədə Qorqud" dastanı. Bakı, 1978.
13. Qars ölkəsi: Çıldır, Ərdahan, Hənək, Posov. Ankara, 1966.
14. Mahmud Kaşgari. "Divanü lügat-it Türk". Bakı, 2006, I, II, III və IV cildlər (Tərcümə edən və çapa hazırlayan Ramiz Əsgər).
15. Погасян А.М. Карская область в составе России. Ереван, 1983.
16. Свод статистических данных о население Закафказского края извлеченных из посемейных списков – 1986, Тифлис, 1893.
17. Şirəliyev M. Azərbaycan dialektologiyası əsasları. Bakı, 2008.

BƏZİ İŞARƏLƏRİN AÇIQLANMASI

- - Sözlərin bitişik tələffüzünü göstərir: bu gün > **bun**/boyün, o gün > **oun**, **oyun** və s.
- - Sözdəki sait səsin uzun tələffüzünü göstərir: sonra > sōram, sovxa > sōxa, aşağıda > aşşāda və s.
- ↔ - Səsin qısalığını göstərir: düşük > tüşüx', pişi > püşı, bişirir > püşirir və s.
- x' - Dilortası sürtünən kar səsdir, səsin yumşaq tələffüz edildiyini göstərir: bilirk > bilirix', bilmək > bilməx', gülmək > gülməx' və s.
- ŋ - Dilarxası burun səsini (sağır nun) göstərir: mənə > maňa, sənə > saňa, o tərəfə > anrı və s.
- > - Səs əvəzlənmələrini bildirir.

SƏRTİ İXTİSARLAR

1. A. – Amasiya
2. Bal. – Balıqlı - (19.04.1991 - Zorakert)
3. Çiv. – Çivinli (1991 - Yenacur)
4. Çax. - Çaxmaq – (19.04.1991 - Kamxut)
5. Daş. – Daşkörpü – (Amasiya qəsəbəsinə birləşdirilib)
6. D. – Düzkənd – (19.04.1991 - Alvar)
7. E. – Ellərkənd – (19.04.1991 - Lorasar)
8. Gü. – Güllücə - (19.04.1991 - Tsaxbur)
9. Gül. – Güllübulaq – (19.04.1991 - Ardahan)
10. G. – Göllü – (19.04.1991 - Ardenis)
11. İ. – İlanlı – (26.04.1946 – Çaybasar; 19.04.1991 - Aravet)
12. İb. – İbiş – (19.04.1991 - Dayrik)
13. Qon. – Qoncalı – (19.04.1991 – Zarişat)
14. X. – Xozu – (1935, Quzukənd, 19.04.1991 - Qarnarıç)
15. QN. – Qara Namaz – (19.04.1991 - Aqvorik)

16. Qa. – Qarabulaq – (19.04.1991 - Şağık)
17. Qar. – Qaraçanta - (04.05.1939 – Əzizbəyov; 19.04.1991 - Areqnadem)
18. M. – Mağaracaq – (19.04.1991 - Qdaşen)
19. Ox. – Oxcıoğlu – (19.04.1991 - Voxci)
20. Ög. – Ögsüz (19.04.1991 - Darik)
21. S. – Sultanabad (12.09.1935 - Şurabad)
22. Sif. – sıfət
23. Is. – isim
24. F. – fel
25. Q. – qoşma
26. Ə. - ədat
27. Z.- zərf
28. B. – bağlayıcı
29. Əv. - əvəzlik
30. N.s. – numerativ söz

İnformatorlar

1. Abbasov Sultan Oruc oğlu, 64 yaşında, Mağaracıq kəndi
2. Ağayev Heydər Nəbi oğlu, 53 yaşında, İlanlı kəndi
3. Abdullayev Şahmurad, 70 yaşında, Qaraçanta kəndi
4. Aliyev İlyas, 83 yaşında, Göllü kəndi
5. Avtandil Ağbabə, 56 yaşında, Balıqlı kəndi
6. Baxşiyev Əmiraslan Süleyman oğlu, 75 yaşında, Sultanabad kəndi
7. Cəfərov Ziyadxan, 66 yaşında, İlanlı kəndi
8. Eminov Şirəli Ələkbər oğlu, 66 yaşında, Quzukənd kəndi
9. Əhmədov Mehralı İbrahim oğlu, 84 yaşında, Ogsüz kəndi
10. Əhmədov Məhəmməd Qurban oğlu, 78 yaşında, Daşkörpü kəndi
11. Əliyev Şükür Həsənalı oğlu, 78 yaşında, Düzkənd kəndi
12. Ələkbərov Kamal Nəsib oğlu, 80 yaşında, Daşkörpü kəndi
13. Ələkbərov Ələkbər İmamverdi oğlu, 91 yaşında, Təpəköy kəndi
14. Əhmədova Sənəm Davud qızı, 80 yaşında, Təpəköy kəndi
15. Əşrəfov Rüstəm Qulu oğlu, Düzkənd kəndi
16. Əsgərov Baxşəli Qələndər oğlu, 75 yaşında, Qaraçanta kəndi
17. Əsgərov Qafar İsa oğlu, 63 yaşında, Güllubulaq kəndi
18. Fərzəliyev Xanəhməd Hüseyn oğlu, 75 yaşında, Qaraçanta kəndi
19. Gülməmmədov Fərrux İsgəndər oğlu, 55 yaşında, Ellərkənd kəndi
20. Hüseynov Ramiz Ağjəli oğlu, 50 yaşında, Göllü kəndi
21. Hacı Abuzər Məşədi Həsənli, 72 yaşında, Civinli kəndi
22. Hüseyov Hidayət Müzəffər oğlu, 81 yaşında, Qara Namaz kəndi
23. Xudaverdiyev Allahqulu Məmmədəli oğlu, 75 yaşında, Təpəköy kəndi
24. Qəribov Qərib Hüseyn oğlu, 90 yaşında, Oxçuoğlu kəndi
25. Qəribov Paşa Mahmud oğlu, 84 yaşında, Güllübulaq kəndi
26. Qəribov Yasin İsa oğlu, 73 yaşında, Quzukənd kəndi

27. Qurbanov Tacir Şaban oğlu, 58 yaşında, İbiş kəndi
28. Qəribov Yaşar Sütəddin oğlu, 54 yaşında, Qarabulaq kəndi
29. Qədirov Vaqif, 56 yaşında, Ellerkənd kəndi
30. İsmayılov Ellər Abbas oğlu, 88 yaşında, Təpəköy kəndi
31. İsmayılova Şəfiqə Ellər qızı, 63 yaşında, Təpəköy kəndi
32. İsgəndərov Murad Qəhrəman oğlu, 78 yaşında, Balıqlı kəndi
33. İsgəndərov Rəşid Muxtar oğlu, 79 yaşında, Güllüçə
34. Məmmədov Xurşud Hacı oğlu, 74 yaşında, İlənlı kəndi
35. Muxtarov Vilayət, 68 yaşında, Qara Namaz kəndi
36. Mustafayev Ağa Məhəmməd oğlu, 72 yaşında, Mağaracıq kəndi
37. Mehdiyev Qafar Qələndər oğlu, 60 yaşında, Çaxmaq kəndi
38. Nəcəfov Nurəddin Xudayar oğlu, 62 yaşında, Çivinli kəndi
39. Namazov Qəmbər Kazım oğlu, 79 yaşında, Güllübulaq kəndi
40. Nənəxanım Mikayıl qızı, 90 yaşında, Təpəköy kəndi
41. Şabanov Veysəl Muxtar oğlu, 76 yaşında, Amasiya qəsəbəsi
42. Ramazanov Mirzə Məhəmməd oğlu, 65 yaşında, Qaraçanta kəndi

MÜNDƏRİCAT

1. Ön söz	3-5
2. Ağbaba mahalının tarixi coğrafiyası	6-19
3. Lügət-A hərfi	20-34
4. B hərfi	34-51
5. Ç hərfi	51-63
6. C hərfi	63-69
7. D hərfi	69-83
8. E hərfi	84-85
9. Ə hərfi	85-92
10. F hərfi	92-94
11. G hərfi	94-102
12. H hərfi	102-112
13. X hərfi	113-122
14. J hərfi	122-127
15. K hərfi	128-140
16. Q hərfi	140-164
17. Z hərfi	164-168
18. M hərfi	168-177
19. N hərfi	177-180
20. O hərfi	180-185
21. P hərfi	185-194
22. R hərfi	194-195
23. S hərfi	195-210
24. Ş hərfi	210-215
25. T hərfi	215-227
26. U hərfi	228-230
27. Ü hərfi	230-232
28. V hərfi	231-232
29. Y hərfi	232-242
30. Z hərfi	242-245
31. Frazeoloji ifadə və deyimlər	246-267
32. Ayamalar-lağamalar	267-268
33. Ədəbiyyat	269

34. Bəzi işarələrin açıqlanması	270
35. Şərti ixtisarlar	270-271
36. İnformatorlar	272-273

Sumqayıt Dövlət Universiteti
Azərbaycan dili və dilçilik kafedrası
Folklorşünaslıq Elmi-Tədqiqat laboratoriyası

Aslan Bayramov

Arzu Bayramova

AĞBABA ŞİVƏSİ SÖZLÜYÜ

Sumqayıt 2014

Tərtibatçı-dizayner: Həzi Hacıyev

Çinarə Əmirova

Korrektor: Ləman Əsgərova

Çapa imzalanıb: 15. 12.2014

Şərti çap vəraqi 17.5.

Kağız formatı 60x84 1/8.

Tiraj: 150 ədəd

Kitab «AM965» MMC nəşriyyat-poligrafiya
müəssisəsində hazır diapoziitlərdən çap
olunmuşdur.

Tel: 347-86-63; 051-510-99-90